



Firidun Hüseynov

Adı əhvalatlarda böyük həqiqətlər

FİRİDUN HÜSEYNOV

Afz286769

**ADI ƏHVALATLARDA
BÖYÜK HƏQİQƏTLƏR**

M.F.Axundov adına
Azerbaycan Milli
Kitabxanası



Redaktor:
f.ü.f.dok. Hüseynova Jalə

Naşir:
Müşfiq XAN

Mətn tərtibatı:
Rövşən Yerfi

Texniki redaktor:
Bəxtiyar Ələkbərov

Dizayn və qrafika:
Teymur Fərzi

Firidun Hüseynov. Adı əhvalatlarda böyük həqiqətlər
"XAN" nəşriyyatı. Bakı-2015. 232 səh.

Kitab böyük realist Cəlil Məmmədquluzadə nəşrinin ideya-bədii xüsusiyyətlərindən bəhs edir. Burada ədibin hekayələri onun dövrü, realist dramaturgiyası, əlvan publisistikası, kəskin satirik gülüşü, qüdrətli realizmi ilə sıx vəhdətdə şərh olunur. Yaziçının nəsr əsərlərində bədii tip və xarakter, satirik gülüş yaratmaq məharəti, portretçilik, əhvalat təsviri, novellizm yiğcam şəkildə əks etdirilir. Kitab ilk dəfə 1977-cil ildə çap olunmuşdur.

© Gəndlik / 1977
© "XAN" nəşriyyatı / 2015



Cəlil Məmmədquluzadə

MÜQƏDDİMƏ

C.Məmmədquluzadənin əsərləri, məşhur satirik "Molla Nəsrəddin" (1906-1931) jurnalı xalq istək və arzularının tərcüməni, onun vicdan səsini aləmə yayan bir tribuna idi. Böyük ədib, hər şeydən əvvəl, satirik idi, öz zəmanəsinə, Azərbaycan və Yaxın Şərqi coğrafi hüdudlarına siğmayan bir sənətkar idi. Onun üç əsas sələfi vardı: a) zəngin şifahi xalq ədəbiyyatı; b) realist yazılı milli ədəbiyyatımız; v) qabaqcıl rus və dünya ədəbiyyatı. Bu möhkəm təməl üzərində Mirzə Cəlil yeniyi ədəbiyyatın əsasını qoyma. Azərbaycan ədəbiyyatı tarixinə bir təravət gətirdi. O, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatını yeni mövzular, janrlar, orijinal üslubla zənginləşdirdi. Doğrudur, ədəbiyyat tariximizdə hekayə, bədii nəşr nümunələri mövcud idi. Amma "Danabaş kəndinin əhvalatları", "Poçt qutusu", "Usta Zeynal", "Iranda hürriyyət" səpgili povestlər, hekayələr yox idi. Dram əsərləri vardı. Lakin "Ölülər", "Anamın kitabı" tipli "baltanı kökündən vuran" nümunələr yox idi. Publisist yazılar, felyetonlar da var idi. Fəqət Mirzə Cəlilin yaratdığı formaca əlvan, duzlu-məzəli, oxucunu ürəkdən güldürüb-aglaşdan publisist əsərlər demək olar ki, yox idi.

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatına həmçinin yeni ruh, siyasi kəskinlik, vətəndaşlıq cəsarəti gətirdi. O, ilk dəfə olaraq "xırda adamları", onların dərdini, ürək döyüntülərini bədii ədəbiyyatın, sənətin

mövzusu etdi. İnqilabdan əvvəlki Azərbaycan məişətini, xalq adət və ənənəsini bütövlükdə bədii nəşrə getirdi.

'Mirzə Cəlil ilk publisist əsərləri və bir sıra hekayələrində, "Molla Nəsrəddin" jurnalında zəhmətkeş fəhlədən bəhs etdi, fəhlə mövzusuna vətəndaşlıq hüququ qazandırdı. Öz dediyi kimi, ömrünün yaridan çoxunu Şərq qadının azadlığı yolunda qələm çaldı.

Azərbaycan ziyalıları, xalqın gələcəyi olan uşaqlar bir canlı bədii obraz kimi ilk dəfə Mirzə Cəlilin əsərlərində görünülməyə başladı. Həmçinin onun əsərlərində ilk dəfə cəmiyyətin bir-birinə zidd qütbərində duran zümrələr, təbəqələr real əks olundu. O, Azərbaycan ədəbiyyatı və mətbuatının şöhrətli xəritəsini xeyli genişləndirdi, onu dünya səhnəsinə çıxartdı, sadə xalq dilində yazdı və XX əsrin ölməz satirik-realist ədəbi üslubunu yaratdı. XX əsrin əvvəllərində sənət və ədəbiyyatı xalq həyatı ilə, ictimai varlıqla qırılmaz tellərlə bağlayan ilk böyük ədib Mirzə Cəlil oldu. Onun Azərbaycan ədəbiyyatına verdiyi müasirlik ruhu və istiqamətini xüsusi qeyd etmək lazımdır. C. Məmmədquluzadə ədəbiyyat tariximzdə tənqidi realizmi öz əsərləri ilə gücləndirdi, "Molla Nəsrəddin" ədəbi məktəbinin, Azərbaycan satirik mətbuatının təməlini qoyma. M.Ə.Sabir, Ə.Haqverdiyev, Əli Nəzmi, Ə.Qəmküsər, M.S.Ordubadi və başqa görkəmli söz ustalarını bu qüdrətli realist məktəb ətrafında birləşdirərək, ədəbiyyatı xalqın azadlığı, tərəqqisi yolunda mübarizəyə istiqamətləndirdi, teatr xadimi və ictimai xadim kimi, böyük jurnalist kimi öz xalqına xidmət etdi..

C.Məmmədquluzadə Azərbaycan nəsrində milli və yerli koloriti canlandırdı, ona milli müəyyənlik key-

fiyyəti gətirdi. Ədib, başqa janrlarda olduğu kimi, nəsrədə də xəlqilik meyllərini gücləndirdi, bədii sənət-karlıq baxımından, dil-üslub nöqtəyi-nəzərindən şifahi xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatı bir-birinə yaxınlaşdırıldı. Həmçinin, Mirzə Cəlil özünə qədərki klassik ədəbiyyatımıza, xüsusilə də bədii nəsrimizə bir həyatilik, təbiilik, sadəlik, səmimilik ruhu və istiqaməti verdi. Nəsrədə satiranı, humoru yüksək pilləyə qaldırdı. C.Məmmədquluzadə Azərbaycan dramaturgiyası və nəşrinə yeni və orijinal surətlər, xarakterlər və tiplərlə zənginləşdirdi.

Bir yaradıcı, müqtədir qələm sahibi kimi, C. Məmmədquluzadəni həmişə ictimai qüsurlar, həyat və məişətdəki ümumi bələlər, köklü problemlər daha çox düşündürdü. Mirzə Cəlil qüdrətli satirk ididir, onu XX əsinin mürəkkəb ictimai-siyasi şəraiti yetirmişdi.

C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Əli Nəzmi və başqa Azərbaycan satirikləri məhz belə bir yaradıcılıq yolu keçmişlər. Onlar həyatdakı mənfilikləri olduqca tünd, qatı boyalarla qələmə almışlar. Bəzən güclü satirk boyalarına, şisirtmə-mübaliğələrinə görə Mirzə Cəlili, Sabiri ittiham edənlər də tapılır.

Ancaq unudulur ki, Nizamidən Mirzə Fətəliyə qədər bizim ədəbiyyatda insan məhəbbəti, istər fərdi məhəbbət, istərsə də ümumbəşəri məhəbbət həmişə çox güclü mübaliğərlə təsvir olunmuşdur. İnsanın qəlbində nifrət, qəzəb hissi də məhəbbət duyğuları qədər güclüdür. Bədii ədəbiyyat bu məhəbbəti ifadə etdiyi kimi, nifrəti, qəzəbi, etiraz və inkarı da qüvvətli şəkildə təsvir və əks etdirməyə borcludur.

Satirk yazıçıdan, Mirzə Cəlildən müsbət surətlər silsiləsi yaratmağı umanlar da var. Guya ədib, Azə-

baycan xalqının həyatında heç bir müsbət cəhət görə bilməyib, onu qaranlıq bir mühit, cəhalət, nadanlıq, mövhumat yuvası kimi qələmə alıb. Əgər o, Məhəmmədhəsən əmi, Novruzəli, Usta Zeynal, Kərbəlayı Qasim, Zeynəb, Fatma xala, "Ölülər" dəki avam müsəlman obrazları əvəzinə ictimai şüurca ayıq, fəal surətlər yaratsayıdı, onda guya xalqa, oxucu kütləsinə nümunə göstərər, daha xeyirli iş görmüş olardı. Əslində Mirzə Cəlilin mənfi boyaları, kin və qəzəbi, göz yaşları içində acı gülüşü vətənə və xalqa sonsuz məhəbbətdən doğmuşdur.

C.Məmmədquluzadə nəsri barədə fikir söyləmə tarixi ədibin klassik hekayələrinin yaranması tarixi ilə eyni illərə təsadüf edir. Onun məşhur "Xatiratım" memuarından və "Tərcümeyi-halim" əsərindən aydın olur ki, "Poçt qutusu" (1903) haqqında ilk fikri "Şərqi-rus" qəzetinin redaktoru M. Şahtaxtinski söyləmişdir. Həmin hekayə barədə, əsərin sadə dili, üslubu haqqında "Novoye obozreniye" (1905, № 146) və "İqbəl" (1913, 4 noyabr) qəzetlərində də müxtəsər qeydlərə rast gəlmək olur. 1906-ci ildə ədibin ayrıca kitabça şəklinde çap olunan bir neçə hekayəsi haqqında "Molla Nəsrəddin" jurnalı oxuculara qısa məlumat verir¹.

"Şərqi-rus" qəzeti 1904-cü ildə "Böyük təəssüf və rizaməndi" sərlövhəli məqalədə Nazlı xanumin vəfatı münasibətilə ədibə başsağlığı verir. Yazıçının maarif-pərvərliyini, böyük nüfuz sahibi olduğunu qeyd etməklə "Poçt qutusu" hekayəsini xüsusi qiymətləndirir.

¹ Bax: "Molla Nəsrəddin" jurnalı, 1906, №8, 10, 14, 15, 22, 24, 38, 39.

Görkəmli ədəbiyyatşunas F. B. Köçərlinin (1863-1920) "Usta Zeynal"¹ məqaləsi Mirzə Cəlilin nəsr əsərləri barədə elmi-nəzəri fikrin başlanğıcıdır. F. B. Köçərli ədibin nəsrinə ayıq bir nəzər salır, onun incə müşahidəsini, xalq məişəti və ruhuna dərindən bələd olduğunu, torpağa bağlılığını ön plana çəkir, ədibin duzlu, nikbin humorunu, sadə dil və üslubunu təqdir edir. "Sadəlik, təbiilik və real həyata yaxınlıq Məmmədquluzadə hekayələrinin əsas məziyyətləridir" - deyir.

Sovet dövründə ilk dəfə ədibin "Sirkə" hekayəsi haqqında "Tənqidçi" imzası ilə "Balıqmü, balıxmü" adlı məqalə çap olunmuşdur².

Məhəmməd Zəkinin "Dərs kitablarımıza bir nəzər"⁴ məqaləsində "Quzu" hekayəsi haqsız tənqid olunur. M-zadə Cabbar "Tənqid doğru olmalıdır"⁵ məqaləsi ilə ədalətsiz tənqidə qarşı çıxmışdır. Mirzə Cəlil irsinin sistemli və geniş öyrənilməsi görkəmli tənqidçi Əli Nazimin (1906-1938) əsərləri ilə başlanır. Hələ 1928-ci ildə Əli Nazim İstanbulda çıxan "Türk yurdu" jurnalında "Yeni azəri ədəbiyyatı haqqında" adlı həcmə böyük bir əsər çap etdirir. Əli Nazim XX əsrдə yaranan inqilabi-demokratik ədəbiyyatı "xalqçı ədəbiyyat" adlandırır. Realizmi, xəlqilik və sadəliyi bu ədəbiyyatın başlıca məziyyəti sayır. Mirzə Cəlil və onun məktəbinə mənsub olanlar, tənqidçinin fikrincə, sadə dildə, həqiqi həyatdan yazar, cəmiyyətin dərdlərini qələmə alır və xalqa böyük xeyir verirdilər. Onlar xalqın "fikri, ruhi və zehni xüsusiyyətlərini" tərbiyə və

əks etdirirdilər. Tənqidçi böyük ədibin yazı tərzindən, dil və üslubundan bəhs edərək, onun məziyyətini canlı xalq danışığı ilə vəhdətində görür.

Mirzə Cəlilin sovet dövrü ədəbi simasını Əli Nazim, bir cığırdaş yaziçi kimi müəyyən edir, ədibin vəfatından sonra yazdığı bir sıra məqalələrdə də bu yanlış ideyanı inkişaf etdirir. "Yeni azəri ədəbiyyatı haqqında" əsərində Əli Nazimin, xüsusilə, "Türk yurdu" jurnalının Azərbaycan ədəbi dilinin gələcəyi barədə baxışı da yanlışdır.

Bu səhv baxışlarını Əli Nazim ədibin vəfati münasibətlə yazdığı "Molla Nəsrəddin haqqında" məqaləsində və sonrakı əsərlərində də bu və ya başqa şəkillədə davam etdirmişdir. 1933-cü ildə "Hücum" jurnalında çap etdirdiyi "Mirzə Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin)" əsərində XX əsr ədəbiyyatının sinfi mahiyyətini şərh edir və üç əsas cərəyanaya bölür. Mirzə Cəlil məktəbini o, xırda burjuaziymanın daxili ziddiyətlərini əks etdirən təzadlı ədəbiyyat kimi səciyyələndirir. Eyni fikirlərə tənqidçinin "Böyük realist, böyük satirik, böyük sənətkar" məqaləsində də rast gəlirik. Lakin bu məqalənin adı ədibə verilən yüksək qiyməti göstərməkdədir. 1934-cü ildə yazılmış bu əsərində Əli Nazim ilk dəfə Cəlil Məmmədquluzadə yaradıcılığını dövrləşdirir və hər bir dövrü ayrıca səciyyələndirir. Mirzə Cəlil ədəbi məktəbini təqdir edərək, onun başlıca xüsusiyyət və məziyyətini realizmdə, satirada, kütləvilik və demokratik məfkurədə, dinsizlikdə görür.

Əli Nazimin "Molla Nəsrəddinin nəşri haqqında bir neçə qeyd" məqaləsi bilavasitə ədibin nəsrindən bəhs edir. Onun ədəbiyyatı ədəbi ənənədən yox, hə-

¹ "Знание" qəzeti, 1906, 23 noyabr.

³ "Kommunist" qəzeti, 1925, 17 noyabr.

⁴ "Kommunist" qəzeti, 1927, 23 noyabr.

⁵ "Yeni yol" qəzeti, 1927, 28 noyabr.

yatın özündən, xalq arasından gəldiyi və ilk dəfə zəhmətkeş, məzəlum insanları ədəbiyyata gətirdiyi əsaslandırılır. İstər mövzu, janr, istərsə də dil-üslub baxımdan ədibin hekayələri yenilik, orijinallıq timsalı kimi qiymətləndirilir.

1935-ci ildə Mirzə Cəlil əsərlərinin birinci cildinə yazdığı "Cəlil Məmmədquluzadə və yaradıcılığı" sərlövhəli müqəddimə Əli Nazimin həcmə də, sanbalca da böyük əsərlərindən biridir. Burada ədib yoxsul, əməkçi kəndlilərin mübariz ideoloqu kimi verilir. Kənddə təbəqələşməni, sinfi ziddiyətləri əks etdirən yazıçının bu sahədə xidməti, canlı tiplər, xarakterlər yaratmaqda obyektivliyi, sənətkarlıq məharəti ilk plana çəkilir. Əli Nazimə görə ədibin 1905-ci ilə qədər olan birinci yaradıcılıq dövrü xırda adamların ədəbiyyata gətirilməsi və Şərqi geriliyini, qaranlıq ictimai mühiti, mövhumat yuvasını təmsil edən danabaşlar aləminin təsviri ilə səciyyələnir. Mirzə Cəlil realizmi və realist üslubunun əsas məğzini satira təşkil edir: "Onun gülüşünün bir xüsusiyyəti də bu gülüşün göz yaşları ilə yoğurulmuş, acı bir gülüş olmasıdır. Bu gülüş ağlamağını və kinini gizlətməyə çalışanların gülüşünü özündə daşıyır. Lakin o, bununla da qalmayırlar, ki-nə keçir, nifrətə keçir, kəskin silah olur, məhvədici gülə olur, yandırır".⁶

Ədəbiyyatşunas H.Səmədzadə ədib haqqında bir neçə tədqiqat və yubiley xarakterli məqalə yazımış, "Danabaş kəndinin əhvalatları" və "Kişmiş oyunu" əsərlərini ilk dəfə aşkara çıxarıb təhlil etmişdir.

⁶ Əli Nazim. Cəlil Məmmədquluzadə və yaradıcılığı, C. Məmmədquluzadə əsərlərinin I cildinə müqəddimə, Bakı, Azərnş, 1935, səh. 37.

1936-ci ildə Mirzə Cəlil əsərləri külliyyatının rusca çap olunması ilə əlaqədar olaraq ədəbiyyatşunas L.Klimoviç "Literaturnaya qazeta"da kəskin tənqid məqalə ilə çıxış edir. Burada təkcə C.Məmmədquluzadə barədə yersiz, səhv baxışlar deyil, həm də ədibin əsərləri külliyyatına Əli Nazimin yazdığı müqəddiməyə qarşı ittihamlar irəli sürürlür. L.Klimoviç yanlış və əsəsiz fikirlərini 1937-ci ildə "Noviy mir"da çap etdirdiyi məqalədə də davam etdirir.⁷

C.Məmmədquluzadə yaradıcılığı haqqında daha geniş və xüsusi elmi tədqiqat işi 1939-cu ildə M. İbrahimovun "Böyük demokrat Molla Nəsrəddin" adlı qiyamətli monoqrafiyası ilə başlayır. Monoqrafiyada böyük ədibin mətbuat tariximizdəki mövqeyi, publisistikası, dramaturgiyası və bir sıra nəşr əsərləri geniş təhlil olunmuşdur. Müəllif əsərini daha da təkmilləşdirərək 1957-cn ildə yenidən nəşr etdirmişdir. "Böyük demokrat" əsərində ədibin povesti, hekayələri, yaratdığı surətlər, tematika, bədii gülüşün xarakteri, sənətkarlığı yüksək elmi səviyyədə, orijinal təhlil üsulu ilə araşdırılır və qiymətləndirilir. M.İbrahimov ədibin ırsində demokratizmə, realizmə, xəlqiliyə, tendensiyalılığa, müasirliyə, yenilik ruhuna, göz yaşları içində gülüşə və sairəyə xüsusi diqqət yetirir. Mirzə Cəlil bədii ırsını sevmək, tədqiqi və təbliği üzərində gərgin, səmərəli yaradıcılıq işini davam etdirmək baxımından M. İbrahimovun "Böyük satira ustası" (1966) kitabı xüsusi məraq doğurur. Ümumiyyətlə, ədibin hayatı və ədəbi fəaliyyətindən bəhs edən bu monoqrafiyada da müəllif

⁷ Вах: Л.Климович. О пьесе "Мертвцы" Мамедкулизаде (Молла Насреддин), журн. "Новый мир", 1937, книга 8-я

onun ən məşhur nəşr əsərlərini diqqətlə təhlil edərək, bütünlükdə bədii nəşrini yüksək qiymətləndirir. M.İbrahimovun Mirzə Cəlil ırsinin müxtəlif sahələrindən, bədii xüsusiyyətlərindən bəhs edən bir sıra qiymətli məqalələri də vardır.

Satirk yazıcıının zəngin ədəbi ırsinin tədqiqi və təbliğində prof. Əziz Şərifin xidmətləri xüsusi qeyd olunmalıdır. O. ömrünün yaridan çoxunu XX əsr realist ədəbiyyatımızın, xüsusilə də Mirzə Cəlil yaradıcılığının öyrənilməsi kimi nəcib, mürəkkəb bir işə həsr etmişdir. Əziz Şərifin məqalələri tədqiqatın, faktik materialın təzəlik və zənginliyi ilə seçilir. Mirzə Cəlil ırsı üzərində o, geniş tədqiqatını "Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin)" (1946) adlı kitabçasında daha əhatəli verə bilmış, nəşr əsərlərinin təhlilinə diqqəti artırılmışdır. Müəllif 1968-ci ildə "Molla Nəsrəddinin yanması" kimi ciddi, sanballı və qiymətli bir monoqrafiya çap etdirmişdir. Bu kitab dərin axtarışların, gərgin və uzunmüddətli zəhmətin səmərəsi olub, arxiv sənədləri, yeni elmi fakt və fikirlərlə zəngindir. Əsər ədəbin həyat və fəaliyyətini "Molla Nəsrəddin" jurnalının yarandığı 1906-ci ilə qədər əhatə edir. "Danabaş kəndinin əhvalatları", "Kişmiş oyunu", "Poçt qutusu", "Usta Zeynal" tədqiqatçının qələmində həm ideya-məzmun, həm də bədii sənətkarlıq baxımından hərtərəfli təhlil olunmuşdur.

Bu sahədə həm çox, həm də yaxşı yazar ədəbiyatşunaslardan biri prof. Mir Cəlaldır. C.Məmmədquluzadə sənətini, satira və humorun xüsusiyyətlərini incəliyinə qədər, dərindən duyan, sevən, tədqiq və təhlil edən Mir Cəlalin bu mövzuda iyirmidən çox elmi əsəri vardır. Müəllif ədəbin konkret əsərləri, yaradıcılı-

ğının janr, mövzu, ideya-bədii xüsusiyyətləri barədə fikir söyləmək yolunu üstün tutur.

"Azərbaycanda ədəbi məktəblər (1905-1917)" adlı qiymətli tədqiqat əsərində Mir Cəlal XX əsr ədəbiyyatını bütün rəngarəngliyi, ziddiyətləri, ədəbi məktəb və cərəyanları ilə birlikdə dərindən tədqiq etmişdir. Realist ədəbiyyat və C.Məmmədquluzadə ırsının öyrənilməsi bu əsərin mərkəzində durur. Mir Cəlal daha çox ədəbin hekayələrini sənətkarlıq baxımından araşdırır, dil-üslub, mövzu, bədii təsvir vasitələri, müasirlik, reallıq, tendensiyalılıq, tipiklik və s. cəhətdən ona artıq diqqət yetirir. Tədqiqatçı, ədəbin kiçik həcmli nəşr əsərlərini təhkiyənin xarakteri və ümumən sənətkarlıq baxımından iki qismə ayıır: əhvalat, hadisə hekayələri, bir də portret hekayələri.

Görkəmli ədəbiyyatşunas Cəfər Xəndan "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabında və bir sıra məqalələrində ədəbin nəşr əsərlərində geniş bəhs etmişdir.

Yazıcıının nəşr əsərləri ilk dəfə prof.M.Məmmədovun "Cəlil Məmmədquluzadənin bədii nəstri" (1963) monoqrafiyasında ideya-bədii cəhətdən geniş tədqiq və təhlil olunmuşdur. Mirzə Cəlil əsərlərinin yazılıma və nəşr tarixini düzüştərdirmək sahəsində müəllifin zəhməti xüsusi qeyd olunmalıdır. Ancaq monoqrafiyada müstəqillik, orijinal təhlil və elmi fikir zəifdir. Bu və ya digər hekayəni təhlil edərkən, surəti səciyyələndirərkən M. Məmmədov nədənsə özündən əvvəl yazarların təsiri altına düşür, onları bəzən eyni ilə təkrar edir. Gah təhrif olunmuş şəkildə, gah da olduğu kimi mənimsənilən fikirlər oxucunu çasdırır. H.Səmədzadə, Mir Cəlal, Ə.Şərif, M.İbrahimov, C.Xəndan, M.Vəli-

yev, E.Əlibəyza də və başqalarının əsərlərindən gələn hazır fikir və abzaslara monoqrafiyada six-six rast gəlmək olur⁸.

1969-cu ildə Y.Nəsirli "Cəlil Məmmədquluzadə yaradıcılığında kənd ("Danabaş kəndinin əhvalatları" silsilə əsərləri)" adlı namizədlik işi yazmışdır. Realizm problemi, maarifçi realizm, yaxud tənqidçi realizm ətərafında gedən mübahisələrdə Mirzə Cəlil nəsrindən də yeri gəldikcə bəhs olunmuşdur. Elmi mübahisələrdə bəzən ədibin yaradıcılığına birtərəfli yanaşılır, müasir həyatı əksetdirmə üsulu baxımından onunla Sabir ara-

⁸ Məsələn: M. Vəliyev "Böyük həqiqətləri əks etdirən kiçik hekayələr" məqaləsinde ("Ədəbiyyat və incəsənat" qəzeti, 1954, 25 sentyabr) yazar: "Sağlam düşüncə və mühakimədən başqa Qurbanəli bəyədə hər şey var. Cox maraqlıdır ki, Qurbanəli bəyi əhatə edən hər iki cəmiyyət,—ona təstdən aşağı həqarətlə baxanlar da (çinovniklər və kübar cəmiyyəti), eyni zamanda, onun itaəti altında qalanlar da Qurbanəli bəyi ağlıdan küt, yüngül xasiyyətlə bir adam kimi baxırlar. Hətta Qurbanəli bəyin nökəri Qasiməli bəla, ağasını kefli bildikdən sonra onun bütün hədə və qorxularını sükkutla qarşılayaraq, ona cavab bəla vermək istəmir". "Cəlil Məmmədquluzadənin bədii nəşri" kitabının 74-cü səhifəsindən oxuyuruq: "Qurbanəli bəyin xarakterinə xas olan bir cəhət də onun sağlam düşüncə və mühakimədən məhrum olmasıdır. Cox maraqlıdır ki, onu əhatə edən hər iki cəmiyyət — ona xuxarıdan baxan "böyükələr" də, onun zülmü altında inləyin "kiçiklər" də Qurbanəli bəyi ağlıdan küt, yüngül və şıursuz bir adam hesab edirlər. Hətta Qurbanəli bəyin nökəri Kərbələyi Qasim bəla, ağasının kefli olduğunu bildikdən sonra onun bütün hədə və qorxularını tam sükkutla qarşılayır, ona cavab da vermək istəmir".

Yaxud: Mir Cəlal ədibin "Dram və nəşr əsərləri" nə müqaddimədə (1958, səh. 23) yazar: "C.Məmmədquluzada sadə, canlı xalq dili uğrunda, Azərbaycan dilinin təmizliyi uğrunda, biza yad olan ərəb-fars, osmanlı sözlərinin, tərkib və ifadələrinin rədd edilməsi uğrunda cəsarətlə mübarizə aparan yazıçı idi. O, ana dilimizin "cox yaxşı" ifadəsi əvəzinə türklərin "pək eyi" ifadəsini işlətməyin təklif edən alçaq, xəzin, vətənini satan burjua mühərrirlərini odlu satira ilə döyürdü".

M. Məmmədov həmin fikri öz monoqrafiyasının 128-ci səhifəsində bəla verir: "C.Məmmədquluzada sadə, canlı xalq dili uğrunda, Azərbaycan dilinin təmizliyi uğrunda, biza yad olan ərəb, fars, osmanlı sözlərinin, tərkib və ifadələrinin dilimizdən çıxarılması uğrunda cəsarətlə mübarizə aparan yazıçı idi.

C. Məmmədquluzadə ana dilimizin "cox yaxşı" ifadəsi əvəzinə osmanlıların "pək eyi" ifadəsini işlətməyi təklif edən, "ana" əvəzinə "madər" yanan satqın burjua mühərrirləri və ziyanlılarını kaskin safira atışına tuturdur". Başqa mənbələrdən galan bəla hazır ifadələr "C. Məmmədquluzadənin bədii nəşri" kitabının 8, 10, 12, 13, 15, 16, 18, 21, 23, 31, 32, 33, 36, 37, 39, 40, 41, 42, 48, 49, 50, 52, 53, 65, 66, 72, 77, 78, 79, 80, 81, 83, 69, 90, 91, 113, 114, 115, 118, 120, 122, 129, 130, 141, 142, 143, 144, 145, 204 və s. səhifələrində də vardır.

sında - "Çin səddi" qoyulur⁹. Guya Mirzə Cəlil yaradıcılığında həyatın "harmoniyası", Sabir poeziyasında isə "disqarmoniyası" əks etdirilir. Ədəbiyyatşunas Ə.Mirəhmədov bu fikrin əsaslandığı arqumentlərin inandırıcı olmadığını tarixi-ədəbi faktlarla düzgün göstərdiyi üçün burada əlavə mübahisəyə ehtiyac qalmır. Yaziçinin zəngin, çoxjanrlı ədəbi irsimə həsr olunmuş əsərlərdən biri də "Elm" nəşriyyatının 1974-cü ildə çap etdiyi "Cəlil Məmmədquluzadə - həyat və yaradıcılığı" adlı kitabıdır. Burada ədibin irsini müxtəlif cəhətdən təhlil edən yaxşı ocerklər sırasında tənqidçi Y.Qarayevin "Yaradıcılıq metodu" adlı qiymətli məqaləsi də vardır. Alimlərimizdən M.C.Cəfərovun, A.Zamənovun, H.Əfəndiyevin Mirzə Cəlil yaradıcılığı barədə qiymətli məqalələrini ayrıca qeyd etmək olar. Bundan əlavə, akademik M.Arif, prof. Ə.Sultانlı, prof. M.Rəfili, xalq yazıçısı M.Hüseyn C.Məmmədquluzadə yaradıcılığı, xüsusilə nəşri haqqında dəyərli məqalələr yazılmışlar. Böyük satirikin anadan olmasının yüz illik yubileyi münasibətilə 1966-67-ci illərdə mətbuatda silsilə elmi məqalələr çap olunmuşdur. Ədibin çoxcəhətli, zəngin bədii irsi, həmişə canlı, müasir olan ölməz sənəti bu gün də xüsusi tədqiqata layiqdir.

⁹ Bax: Y.Qarayev. Realizm: mübahisələr və həqiqətlər, "Ədəbiyyat və incəsənat" qəzeti, 14 oktyabr, 1972.

ADİ ƏHVALATLARDA BÖYÜK HƏQİQƏTLƏR

Azərbaycan ədəbiyyatı tarixində realizmin rüşeymləri qədim zamanlardan böyük Füzuli və M.P.Vaqifə qədər uzun bir yol keçmişdir. Adətən biz realist şeirimizin tarixini Vaqiflə, XVIII əsr poeziyası ilə əlaqələndiririk. Çünkü bu poeziya, hər şeydən əvvəl, xalq hayatı, xalq ədəbiyyatı ənənələri ilə sıx bağlıdır. Vaqif şeiri real hayatı, real Azərbaycan gözəllərini vəsf edir, onun poeziyası mücərrədlikdən uzaq, canlı hayatı lövhələri ilə zəngin bir yaradıcılıq nümunəsidir. Lakin Azərbaycan ədəbiyyatında əsil realizmin istər nəzəri, istərsə də təcrübə nümunələrini böyük mütəfəkkir M.F.Axundov yaratmışdır. O, ilk dəfə olaraq, realizmi ədəbi məktəb şəklində salmış, ədəbiyyat tariximizdə realizmin banisi kimi şöhrətlənmişdir. Onun dramaturgiyası, bədii nəsri xalq hayatıının aynasıdır. XIX əsr Azərbaycan ədəbiyyatını, ictimai fikir tarixini M.F. Axundovun ədəbi irsindən ayrı təsəvvür etmək çətinidir.

Cəlil Məmmədquluzadə yeni dövrdə, inqilab əsbində öz böyük sələfinin realist yaradıcılıq ənənələrini sənət və ədəbiyyata dair nəzəri fikirlər söyləmək, bir də orijinal bədii əsərlər yaratmaq yolu ilə iki əsas istiqamətdə davam və inkişaf etdirmiştir.

Cəlil Məmmədquluzadənin XX əsrin əvvəlləri ədəbi irsi Azərbaycan hayatıñ ensiklopediyasıdır. Xalq hayatı, zəhmətkeş kütlənin dözülməz güzəranı ədibin

yaradıcılığında daha real, daha böyük sənətkarlıq cəsarəti ilə əks olunmuşdur. C.Məmmədquluzadə əsil xalq yazıçısı idi və zəhmətkeş xalqın tərcümanı olmayı bədii ədəbiyyatın birinci vəzifəsi hesab edirdi: "Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir... Bu ola gərək hər bir qələm sahibinin amalı". Böyük ədibin yaradıcılığında ciddi dönüş 1905-ci il inqilabından sonra yaranmışdır. Lakin o, hələ birinci rus inqilabından xeyli əvvəl söz sənəti meydanında qələmini sınamış, ilk dəfə 1889-cu ildə birpərdəlik allegorik pyesini - "Çay dəstgahı"nu yazmışdır.

Mirzə Cəlilə yaziçi şöhrəti qazandıran ilk böyük sənət əsəri "Danabaş kəndinin əhvalatları" povesti idir. Bu əsər müəllifin birinci dövr yaradıcılığında realizmin səciyyəsini müəyyən etmək üçün zəngin material verir. Ədib bu povesti ilə yoxsul kəndlilərin ideoloqu kimi çıxış edir, Azərbaycan kəndinin canlı, tipik lövhələrini, keçmişdəki miskin mənzərəsini ustalıqla əks etdirirdi. Bu povest sadə əhvalatda böyük həyat həqiqətləri əks etdirən gözəl, realist sənət əsəri, klassik Azərbaycan bədii nəsrinin ilk xarakter nümunələrindəndir.

Mövzusu kənd həyatından alınmış bu povest 1894-cü ildə yazılmışdır. Dərin müşahidə və mahir sənətkar qələminin məhsulu olan həmin əsərdə XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan kəndində cərəyan edən hadisələr qələmə alınmışdır. Ədibin təsvir etdiyi kənddə ictimai bərabərsizlik hökm sürür.

Bir-birinə zidd olan ictimai təbəqə və zümrələr, onların həyat və məişəti, şüur və düşüncəsi, mənəviyyat və əxlaqi göz qarşısındadır. Məhəmmədhəsən əmi və Zeynəb kimi avam, hüquqsuz, savadsız, şəriət mü-

tisi olan kəndlilərin həyat kitabını varaqlayıb gözdən keçirdikcə kədərlənir, bu qaranlıq mühitin hər bir künkündə baş verən haqsızlıqları məharətlə açıb göstərən böyük ədibin ürək yanğısına şərik olursan.

C. Məmmədquluzadə həyatda mövcud olan tipik hadisələri qələmə alır. Povestdə təsvir olunan əhvalatlar realist ədibin bilavasitə görüb müşahidə etdiyi real həyat hadisələridir. Onun təsvir etdiyi yer Azərbaycanın tipik kəndlərindən biridir.

“Danabaş kəndinin əhvalatları”nda müəllif geridə qalmış kənd mühitinin bütün ictimai təbəqələrini az və ya çox dərəcədə göstərməyə çalışır. Din xadimləri, dövlət məmurları, ticarət nümayəndələri, ruhanilər, dövlətlilər və öz halal zəhməti ilə güzəran keçirən yoxsulların məşguliyyəti və həyat tərzi povestdə bədii sənətkarlıqla əks olunmuşdur. C.Məmmədquluzadə avamlıq və geriliyin səbəbini, əsasən, dini cəhalət və xurafatda görürdü.

Xudayar bəy yenidən evlənmək istəyir. Şəriət onun bu arzusuna bəraət qazandırır. Halbuki, Xudayar bəyin arvadı və uşaqları vardır, onlar yasa batmışlar.

Zeynəb də öz yetimləri ilə qəm dəryasına qərq olmuşdur. Səbəbi də odur ki, şəriət Zeynəbi zorla Xudayar bəyə arvad eləməyə, “it ölüsü kimi” Xudayar bəyin evinə sürütməyə icazə verir.

Məhəmmədhəsən əminin evində matəmdir. Ona görə ki, Xudayar bəy evlənmək xatırınə onun yeganə ümidi olan bir eşşəyini aparıb satmışdır.

Zəhmətkeş insanı, kimsəsiz qadınları əzən ictimai mühit, dini ehkamlar povestin başlıca tənqid hədəfidir. Xudayar bəy və ona yaxından kömək edən şəhər qazısı mühitini şər işlərlə məşğul olan iki qara pəncəsidir.

Danabaş kəndindəki bütün haqsızlıqları onlar həyata keçirir, evlərdəki yas və mərəkələrin səbəbi də onlardır.

Xudayar bəy öz dəyənəyi ilə kənddə hökmran olduğu kimi, qazı da mənfur cizma-qarası ilə xüsusi imtiyazlara malikdir. Xudayar bəyin zorakılığı ictimai haqsızlıq və despotizmin timsalı isə, qazının fitvaları da şəriət qanunlarının saxtalığı, yalançı din xadimlərinin mənəvi puçluğunun timsalıdır.

Xudayar bəylərin təzyiqindən yaxa qurtara bilməyən məzлum, ac-yalavac kənd camaati şəriət dəllallarının da firıldağından sonsuz əzab çəkir.

Əsərin əsas süjetini Xudayar bəy - Zeynəb xətti təşkil edir. Qalan epizodlar, hadisələr - eşşəyinitməsi və Məhəmmədhəsən əminin başına gələn qəza da bu əsas xətlə bilavasitə bağlıdır.

Ədib, Xudayar bəyin keçmişindən danışır. Çünkü keçmişdə o, Xudayar bəy deyil, sadəcə Xudayar idi. Xudayar bəyliyə də katdalığa da bir təsadüf üzündən sahib olmuşdur. Qlava onun anasını siğə etdiyindən Xudayar da əlinə bir dəyənək alıb kəndxudalığa başlamışdır. Xudayar bəyin bütün çirkin əməlləri də məhz bundan sonra başlayır. O, dəyənək gücünə kəndxudalıq edir, cahil, savadsız, hiyləgər, ikiüzlü və yaltaqdır. Özündən aşağıda duranları daim kötükləyib başından basır, döyüb söyməkdən, təhqir etməkdən çəkinmir, hətta öz zorakılıq və müstəbidliyindən zövq alır. Başqalarına zülm eləmək onun xarakterində səciyyəvi cəhətdir. Öz işinin düzəlməsi naminə Xudayar bəy hər şeyi qurban verməyə hazırlıdır. Xudayar bəyin ikiüzlülük və yaltaqlığı qazı ilə söhbətində və erməni taciri Karapetlə “sövdələşməsində” daha aydın nəzərə çar-

pir. Xudayar bəy kənddə "mənəm-mənəmlıq" edir. Onun sözünü yerə salmağa bir kəsin haqqı yoxdur. Hökmranlıq və zülmkarlıq hissi, "allahlıq" iddiası Xudayar bəyin arzularına hakim kəsilmişdir. O, belə zənn edir ki, hər yerdə onu tanıyıb, qarşısında yarpaq kimi əsirlər. Guya şəhərdə də hamı bu adamın Danabaş kəndində katda olduğunu bilir. Xudayar bəyin bu sıfıri əsərdə erməni taciri Karapetin hərəkət və rəftarı ilə ifşa olunur. Xudayar bəy müsəlman aləmində gördüyü işlərin, törətdiyi cinayətlərin xarakterində asılı olmayaraq, heç bir müqavimətə rast gəlmir, rastına çıxan az-çox zəif etirazlara isə zorla üstün gəlir. Lakin tacir Karapetlə qarşılaşanda ilk dəfə burnu ovulur, başı əlhəd daşına dəyir, söyülüb təhqir olunur, dükandan suyu süzülmüş halda çıxır.

Xudayar bəy povestin əsas mənfi qəhrəmanı, yadداqlan mənfi tiplərdən birincisidir. O, təkcə Mirzə Cəlil yaradıcılığında deyil, bütün Azərbaycan ədəbiyyatında qüvvətli xarakter və unudulmaz tiplərdəndir. Xudayar bəy surətinin səciyyəvi əlamətlərindən biri onun ikiüzlülüyü və xəyanətkarlığıdır. Bu xüsusiyyət onun qardaş deyə əhd-peyman bağladığı Kərbəlayı Heydərə və onun ailəsinə münasibətdə meydana çıxır. "Qardaş" vəfat edən kimi Xudayar bəy onun arvadı Zeynəbə elçi göndərir. Lakin onu maraqlandıran təkcə Zeynəb deyildir, məqsədi Kərbəlayı Heydərin var-dövlətini ələ keçirmək, yetimlərin qanını sormaqdır. Xudayar bəy tamahkar adamdır. Onun təbiətində xəsislik də vardır. Zeynəblə evlənmək işində özü heç bir şey itirmək istəmir, yoxsulların, kimsəsizlərin hesabına arzusuna yetmək istəyir. O, elə qurğu qurur, elə bir tor düzəldir ki, zavallı Zeynəb bundan yaxa qurtara bilmir.

Xudayar bəy hiyləgərdir. O, camaat içində elə hərəkət edir ki, guya dostu və qardaşı Kərbəlayı Heydərin arvadının başqa adama getməsinə, yetimlərin başsız qalmasına razi deyil, guya Zeynəblə evlənməkdən məqsədi öz dostunun vəsiyyətinə əməl etmək, xatirəsini əziz tutmaqdır.

Xudayar bəyin evlənmək arzusu povestdəki bütün hadisə və münaqışələrin başlangıç nöqtəsi, başlıca həlqəsidir. Danabaş kəndi sakinlərinin matəminə də səbəb elə budur: "O məhəllədə binəva Zeynəbin və uşaqlarının matəmi, bu məhəllədə yazılı Şərəfin və balalarının matəmi. Xudayar bəy üz qoydu Məhəmmədhəsən əminin eşşəyini alıb getsin şəhərə. O məhəllədə də fəqir Məhəmmədhəsən əminin və bütün külfətin matəmi".

Povestdə Xudayar bəyin bütün bəd niyyətləri hadisələr cərəyan etdikcə, tədricən aydınlaşır, oxucunun ona nifrəti də getdikcə artır və dərinləşir. Xudayar bəy zülmkar olduğu qədər də nankordur. Kərbəlayı Heydərin etdiyi bütün yaxşılıqlar onun yadına düşmür. Onun katdalığı da, bu işdə istinad etdiyi əsas vasitə olan dəyənəyi də öz şəxsi mənfəətinə xidmət edir. O, Məhəmmədhəsən əmidən eşşəyi alıb apararkən ağlayıb, zariyan balaca Əhmədi kötəklədiyi kimi, dörd il sonra rast gəldiyi qoca, sövdəgər kişini də insafsızlıqla əzişdirir, öz günahlarının da heyfini ondan alır, eşşəyi güclə alıb sahibinə qaytarır. Bütün bunları Xudayar bəy nəinki qəbahət hesab etmir, bəlkə vəzifəsinin ancaq bundan ibarət olduğunu zənn edir. Çünkü Xudayar bəy kənddə yeganə hakim, sözü ötən, dediyi hamı üçün qanun olan bir adamdır.

Xudayar bəy qadına münasibətdə də son dərəcə mühafizəkar bir mövqe tutur. Onun nəzərində qadın insan deyildir. Qadına hər necə zülm eləsən dözər. O, təkcə Zeynəblə rəftarında deyil, habelə öz kəbinli arvadı Şərəfə qarşı da vəhşi, qeyri-insani hərəkətləri ilə qadın azadlığı və sərbəstliyinə düşmən olduğunu bürüzə verir. Evlənməyinə razı olmayan arvadını möhkəm kötüklədikdən sonra Xudayar bəy deyir:

“...And olsun allahın birliyinə, sən bir də mənim işlərimə qarışasan, mənim sözümün qabağında sez da-nışasan, ta onda özünü ölmüş bil! And olsun allaha, qabırğalarını sindirram! Ayışənin qızı, mənim evlən-məyimin sənə nə dəxli var”.

Nə öz arvadı Şərəfin, nə sonralar zorla sürütdürüb evinə saldığı Zeynəbin, nə də Zeynəbin uşaqlarının qanlı göz yaşları Xudayar bəyin daş qəlbini yumşaldır. Əsərin əvvəlindən axırına qədər o öz bildiyi kimi hə-rəkət edir. Mövcud cəmiyyətdə Xudayar bəylərin zo-rakılığına qarşı cürət eləyib, bir kəlmə söz deyən yoxdur. Bəy katda olduğu Danabaş kəndində nə qədər za-lım, kobud hökmrandırsa, rəiyyətlə, arvad-uşaqla “də-yənək dili” ilə danışırsa, şəhərdə işi düşən adamlara bir o qədər əyilir, ilan dili çıxarır. Adı karvansaraçıdan, tacirdən tutmuş qaziya və naçalnikə qədər hamiya yal-taqlanır. Xudayar bəyin bütün səciyyəvi mənfi sifətlərinə qarşı povestdə dərin mənalı, öldürücü bir kinayə vardır: “hələ siz Xudayar bəyi yaxşı tanımirsiniz. Xudayar bəy çox ağıllı adamdı”.

C.Məmmədquluzadə Xudayar bəyin daxili aləmi, mənəvi yoxsulluq və çirkinliyi ilə yanaşı onun zahiri görünüşünü və bunlar arasındaki tam uyğunluğu qa-barıq şəkildə vermişdir. Xudayar bəy zahirən o qədər

eybəcərdir ki, ona baxan vahiməyə düşür. Ədib bu əsə-rində tiplərin zahiri portretini yaratmaq sahəsində də böyük sənətkarlıq məharəti göstərmişdir. Xudayar bə-yin xarici siması, onun üz quruluşu povesti oxuyanla-rın hafizəsindən uzun zaman silinmir.

Xudayar bəyin adı çəkiləndə evlər yixan, ana və uşaqları gözü yaşılı qoyan mənfur bir tip göz qarşısına gəlir. Onun cinayətləri, evlərə-ailələrə saldığı matəm povestdə dərin istehza, sarkazm ilə təsvir edilir. Ədib bu tipin törətdiyi cinayətlərə, dövrün ictimai eyiblərinə insanı dərindən düşündürən mənalı kinayə ilə cavab verir: “Doğrudan çox gülməli əhvalatdı və çox qəşəng əhvalatdı. Ondan ötrü qəşəng əhvalatdı ki, adam gü-lür, ürəyi açılır. Yoxsa nəyə lazımdır qəm və qüssə gə-tirən hekayət”.

Burada ədibin gülüşü göz yaşı ilə, qəzəb və nifrəti qəm və qüssə ilə, öldürücü satırası həzin bir lirika ilə vəhdətdə ifadə olunmuşdur.

Xudayar bəyin əməlləri də, qəlb aləmi və zahiri görünüşü də oxucuda nifrət hissi doğurur.

Povestdə yazıcının dərin rəğbat və məhəbbət hissi ilə təsvir etdiyi müsbət surətlərdən biri Zeynəbdır. O, namuslu, ismətli, insani hissərlə yaşayan müsbət qadın surətidir.

C.Məmmədquluzadə yaradıcılığında, xüsusən ədi-bin felyetonlarında qadın azadlığı uğrunda mübarizə əsas yerlərdən birini tutur. Zeynəb onun ilk canlı, dol-ğun qadın surətlərindəndir. Kölə vəziyyətində olan bu biçarənin simasında ədib Azərbaycan qadınlarının mövcud halını eks etdirmiş, gələcək azadlığını düşün-müşdür. Zeynəb, əri Kərbəlayı Heydərin sağlığında xoş gün görmüşsə də, onun bu səadəti uzun sürmə-

mişdir. Vaxtsız ölüm ərini əlindən almış, uşaqlarını yetim qoymuşdur. Zeynəb məsum və günahsızdır. Xudayar bəyin kələklərindən baş aça bilmir. Zeynəbin bu mənfur bəyi görməyə gözü yoxdur. Ancaq nə etsin ki, zəif və gücsüzdür. Bir tərəfdən şəriət ehkamları, o biri tərəfdən də cəmiyyətin amansız, zoraki qaydaları onu sıxmaqdadır. Zeynəb Xudayar bəyin pəncəsinə keçmiş fəqir, kimsəsiz bir qadındır. Onun arzusu, istək və idealı yetim qalmış uşaqlarını böyütmək, oğlu Vəliqulunu evləndirməkdir. Sahibsizlik və hüquqsuzluq üzündən Zeynəb xəbəri olmadan, razılıq vermadən Xudayar bəyin arvadı olur.

Xudayar bəyin hiylələri, şəriətin fitvası və qlavanın təhriki Zeynəbin möhkəm iradəsini qırır, onu Xudayar bəyə ərə getməyə məcbur edir. Zeynəb təslim olmur, təslim edilir. Onu güclə iradəsindən döndərlər.

C.Məmmədquluzadə Zeynəbi yalnız Kərbəlayı Heydərin arvadı kimi deyil, ağır təzyiq altında olan o zamankı Azərbaycan qadınlarının ümumiləşdirilmiş timsali kimi səciyyələndirir. Povestdə təsvir edilən başqa qadın surətlərinin həli Zeynəbin vəziyyətindən heç də yaxşı deyildir. Onların hamısı talecə bədbəxtidirlər.

Ədib qadınların acınacaqlı, işgəncəli həyat tərzini Zeynəbin simasında təsirli boyalarla verir: Zeynəb əlləri qoynunda, çıxılmaz vəziyyətdə qalır, çünki zülmkar bəy zor və hiylə vasitəsilə bütün aləmi ona qarşı çevirmişdir.

Xudayar bəylə Zeynəbin qüvvə və imkanları arasında dərin uçurum vardır. Hami güclünün - Xudayar bəyin tərəfindədir. Hətta Zeynəbin oğlu Vəliqulu da öz anasına qarşı çıxaraq onun bədbəxtliyi üçün çalışır.

Zeynəbi məhv edən həmin nəhayətsiz zorakılıq və dəfedilməz qüvvələr povestdə ümumiləşir və minlərlə zavallı qadının faciəsinə səbəb olan şər, fəlakət mənbəyi kimi kəskin satira hədəfinə çevrilir.

Xudayar bəy Zeynəbin var-yoxunu mənimədikdən sonra onu evdən qovur. Arvadın bir qızı acıdan ölürlər. O biri qızı ilə oğlu Vəliqulu Xudayar bəyin qapısında nökərlik edirlər. Beləliklə, Xudayar bəy öz "dostunun" ailəsini məhv edir.

Zeynəb və Zeynəblərin dözülməz həyatı povestdə belə ümumiləşdirilir:

"İndiki halında Zeynəb bənzəyirdi bir elə şəxsə, hansı ki, zəhər şüşəsini qabağına qoyub baxır və bilmir nə eləsin: içsin, ya yox? İcməsə dərd, qüssə və qəm onu öldürəcək, içsə zəhər öldürəcək. "Pəs məsləhət budur ki, içim" - deyib şüşəni çəkir başına".

Xudayar bəy - Zeynəb xəttinin inkişafı ilə bilavasitə bağlı olan "Eşşəyin itməkliyi" epizodu povestin yeni bir xəttini, Xudayar bəy - Məhəmmədhəsən əmi xəttini təşkil edir. Bu epizodun mərkəzində Məhəmmədhəsən əmi və onun yoxsul ailəsi durur, bir-birinə zidd ictimai təbəqələrin həyat və əxlaq tərzi nümayiş olunur. Məhəmmədhəsən əmi avamlıq və dindarlıq mücəssəməsidir. O, avamlıq və dindarlıqda Novruzəlinin, Usta Zeynalın sələfidir. Özünəməxsus tipik xarakterə, səciyyəvi əlamətlərə malikdir. Məhəmmədhəsən əmi yoxsuldur, ailəsini güclə dolandırır. Ürəyi temiz, sadəlövh, dindar bir kişidir, həyatı məşəqqətlərlə keçmiş, xoş bir gün görməmişdir. Ədib onun başına gələn macəraları bir-iki cümlədə böyük ustalıqla ifadə edir: "Nələr gəlib Məhəmmədhəsən əminin başına, nə

işlərə düçər olubdur! Vəssalam ki, rüzgar bu kişinin üzünə gülmüyübüdü”.

Yoxsulluq və ehtiyac məngənəsində sıxılan Məhəmmədhəsən əmi dünya malına etinə eləmir. Onun tək bircə arzusu var ki, o da Kərbəla ziyarətinə getməkdir. Elə buna görə də bir eşşək alıb bəsləyir ki, minib ziyarətə getsin. Lakin bu işdə də onunku gətirmir. Xudayar bəy onun səfərinə mane olur. Məhəmmədhəsən əminin başına gələn əhvalatlar povestdə yumoris tik planda təsvir edilir. Bununla belə, əsərin bir sıra təsirli və düşündürücü epizodları bu fəqir kişinin və onun kasib ailəsinin taleyi ilə bağlıdır. Məhəmmədhəsən əmini düşündürən yalnız ziyarətə getmək arzusudur. Əsərdə yoxsul kəndlilərin ziyarətə getməyin feyzı haqqında Məhəmmədhəsən əmi ilə mübahisəsi, çavuşun qapı-qapı gəzib hamını xəbərdar etməsi səhnələri yüksək sənətkarlıqla, aydın bədii boyalarla əks etdirilmişdir.

Məhəmmədhəsən əmi bütün ümidi lərini tanrıya bağlamışdır. Ancaq o, Xudayar bəydən daha çox qorxur, nəinki allahdan. O bütün dərdini, qəm və kədərini həzrət Abbasə yazdığı ərizədə ifadə edir. Məhəmmədhəsən əmi və İzzət baş vermiş müsibəti qəzanın işi, taleyin hökmü hesab edirlər. Onlar buna möhkəm inanırlar ki, kişini müqəddəs ziyarətdən saxlayan mərdimazara Həzrət Abbas, imam özü qənim olacaqdır. Məhəmmədhəsən əmidən ərizəni alan çavuşda bir dəstə belə ərizə vardır. Bu detalla ədib minlərlə binəsib kəndlinin, hüquqsuz qadının, dostu ilə düşmənini seçməkdə çətinlik çəkən, ictimai bələlərin səbəb və mənbəyini yaxşı dərk etməyən, nicat yolunu məchul nöqtələrdə axtaran məzlumların faciəsini ümumiləşdirir.

Məhəmmədhəsən əmi taleyə, qəzavü-qədərə inanır. Xoşbəxtliyin, səadətin açarını Kərbəla ziyarətində axtarır. Xudayar bəy, əksinə, öz səadətini məzlumların, yetimlərin malını qarət etməkdə görür. Birincisi allah qarşısında özünü itaətkar, müqəssir bilib, gecə-gündüz fikir edir, qorxu hissi ilə yaşayır. İkincisi nəinki allahdan, Həzrət Abbas və imamdan qorxmur, hətta yer üzündə allahlıq iddiasına düşür. Məhəmmədhəsən əmi məzlumluğun, sadəlövhələyin, nəcibliyin, safqəlbəliliyin, mehribanlılığın, xeyirxahlığın, Xudayar bəy isə zalimliğin, hiylənin, şərin, kobudluğun, bədxahlıq və ikiüzlülüğün timsalıdır. Birincini cəmiyyət amansızcasına əzib məhv edir, sonrakına hədsiz ixtiyar və imtiyazlar verir. Məhəmmədhəsən əminin çavuşa dediyi qırıq-kəsik cümlələr, onun göz yaşları həm allah, həm də yer üzünün hakimləri qarşısında dərin qorxu hissi keçirdiyini, çarəsizliyini real əks etdirir. Onun şüur və düşüncəsi, mənəvi aləmi, güclülər qarşısında acizliyi də burada aydın ifadə olunur. Xudayar bəy keçmişindən söhbət salmağı sevmirsə, Məhəmmədhəsən əmi də indiki həyatından danışmağı xoşlamır, keçmiş ilə öyünlür. Onlardan biri “tərəqqiyə”, o birisi tənəzzülə doğru gedir. Gədalıqdan təsadüfən bəyliyə çatan Xudayar bəy elin, camaatın qədrini bilmir, Danabaş kəndinin sakinlərinə divan tutur. Öz ictimai mövqeyinə, sinfi təbiətinə və bütün insanlıq keyfiyyətlərinə görə Məhəmmədhəsən əmi Xudayar bəyin əksinədir. O, ümumiləşdirilmiş yoxsul kəndli surətidir. Ədibin ona rəğbət hissəleri, tendensiyalı münasibəti əsərin hər bir sətrindən duyulur. Məhəmmədhəsən əminin taleyi də Zeynəbin taleyi qədər faciəlidir, hakimlərin əlində oyuncaga dönmüştür. Onlardan biri haqqı, heysiyyəti tap-

dalanmış yoxsul kişilərin, digəri isə hüquqsuz, nəsibi ah-fəğan olan gözüyaşlı qadınların dözülməz halını eks etdirir.

Qaranlıq mühitdə bu saf qəlbli xeyirxah insanlar əzilib məhv olurlar. Kasıbılıq, kimsəsizlik onları təhqir edir, alçaldır. Haqq söz deyəndə qoluzorlular, bütün haqsızlar onları dəli, kefli - deyə ələ salır, ağızlarına vururlar. Məhəmmədhəsən əmi karvansaraçıdan eşşəyini istəyəndə belə cavab alır: "Dəli-divana deyilsən ki, yoxsa keflənmisən". Xudayar bəy və onun yalançı şahidləri qazının yanında Zeynəbi "dəli, dəlisov" elan edirlər. Yaxud, naçalnikin yanına şikayətə gedən, öz ağır dərdini ona açmaqla müəyyən ümid gözləyən Məhəmmədhəsən əmi həm avamlıqdan, dil bilməməkdən, həm də Xudayar bəyin qorxusundan fikrini, məqsədini açıq deyə bilmir. Ona görə də "nəçərnik yəqin elədi ki, bu gışının huşu başında deyil. Axırı naəlac qalib, Məhəmmədhəsən əmini divanxanadan qovdu". Beləliklə, hər yerdə haqlılar "dəli", "dəlisov", "huşunu itirmiş" adamlar, haqsızlar, ədalətsizlər, saxtakarlar isə "ağılı" və sözü ötən adamlardır. İstər qazının yanında, istərsə də yüksək hökumət dairələrində vəziyyət belədir. Bu mühüm satirik ədəbi maneradan Mirzə Cəlil sonralar "Ölülər" və "Dəli yiğincası" pyeslərində daha geniş istifadə etmişdir.

Xudayar bəy - Məhəmmədhəsən əmi xətti povestdə mülkədar-kəndli münasibətlərinin real bədii təsviri nə də xidmət göstərir. Burada ədib yoxsul kəndlinin, xırda adamların" ideoloqu kimi diqqəti cəlb edir. Kəndlinin vəziyyəti, mülkədar zülmü, istismar bir problem olaraq ədəbiyyata, bədii nəsrə gətirilir. Dogrudur, yazıçı müəyyən çıxış, mübarizə yolu göstərmir,

ancaq ictimai təbəqələşməni təzadlı bədii vasitələrlə realistcəsinə göstərir. Burada kəndlilikə edilən zülm və işgəncə, yoxsulların dilənçi güzəranı, səfaləti, göz yaşları aydın eks olunur. Lakin onların səfalətdən, dözülməz vəziyyətdən xilas olmaq təşəbbüsü, mübarizə əzmi görürənmür. Bununla belə, zəhmətkeş kəndlinin bütün məhdud və ziddiyyətli cəhətləri ilə birlikdə bədii nəsrə gətirilməsi, sinfi münasibətlərin ədəbiyyatda bu qədər real və qabarlıq ifadə olunması yeni hadisə idi. XIX əsrin sonu, XX əsrin əvvəllərinədək feodal-kəndlilikənən Azərbaycanda belə bir povestin yaranması və burada kəndli probleminin mərkəzi yer tutması əsərin həyatiliyini, müasirliyini və reallığını göstərir. Tənqidçi Əli Nazim Mirzə Cəlilin ilk nəsr əsərlərindən, xüsusi silə kəndli surətlərindən bəhs edərək yazar ki, ədibin bu əsərləri istər ideya, istərsə də sənət baxımından tam bir yenilikdir. O, ədəbiyyata həyatdan gəlir, zəhmətkeş sinfin istək və arzularını, dərd-sərini ifadə edir. "Cəlil Məmmədquluzadə əsərlərilə o zamana qədər yüksək mümtaz siniflərin zövqünə xidmət edən "müzqəddəs" ədəbiyyat "kəbəsinə" öz çarıqları ilə girirdi və hətta özü ilə bərabər bir çox Məhəmmədhəsən əmi kibi çağırılmamış qonaqları da gətirirdi. Cəlil Məmmədquluzadə və onun bu çağırılmamış qonaqları özlərinə vətəndaşlıq haqqını, öz ana loru, kəndli dillərinin, səslərini dinlənilməsini tələb edirlərdi. Onlar bu məclisdə öz dillərinin, öz görüşlərinin qəbul olunmasının vaxtı gəldiyini söyləyirlərdi"¹⁰.

¹⁰ Əli Nazim. Molla Nəsrəddinin nəşri haqqında bir neçə qeyd, "Ədəbiyyat qəzet", 1935, 20 yanvar.

Bununla da tənqidçi, Mirzə Cəlilin o zamana qədərki ədəbiyyatımıza gətirdiyi yeni mövzu, böyük ictimai qayə və mündəricəni, torpağın əsil sahibi olan "kiçik adamlara" humanist münasibəti, xəlqiliyə əsaslanan dil-üslub yeniliyini göstərirdi.

Ədib kiçik detallar, ötəri haşiyələr və epizodik sərətlər vasitəsilə də dövrün mühüm məsələlərinə toxunur, bununla da ümumən süjetin, əhvalatların aydınlaşmasına, ziddiyyətlərin açılmasına kömək edir. Qazının kəndə fars dilində sərəncam göndərməsi, axundun ərəbcə danışmağa səy etməsini firildaqqı nümayəndələrinin avam camaatdan nə qədər uzaq olduğunu göstərir. Ədib savadsızlıq, gerilik və cəhaləti də qamçılamağı unutmur. Xudayar bəylə birlikdə qazının yanına şahidliyə gedən "mötəbər" məşədi və kərbəlayıların hamısı nadan və savadsızdır.

Povestdə çar üsul-idarəsi xüsusi məharətlə tənqid olunur. Madam ki, katdanı camaat özü seçməmişdir, camaat bir zaman gözünü açıb Xudayar bəyin kəndxuda olduğunu görmüşdür, deməli, hərc-mərclik və özbaşınalıq hökumət idarələrində dərin kök salmışdır. Məhəmmədhəsən əmi eşşayını gətirmək məqsədilə şəhərə getdiyi zaman çar divanxanasına gəlir. O, qorxudan şikayət etməsə də, oxucu mövcud üsul-idarənin avam camaata necə yanaşdığını şahid olur. Məhəmmədhəsən əmi öz dərdini naçalnikə dilmanc vasitəsilə deyir, həm də qorxa-qorxa, titrəyə-titrəyə danışır. Müqabil tərəflər bir-birini anlamadığı üçün onun dediklərindən heç bir nəticə hasil olmur. Bu səhnədən çıxış edən müəllif çar divanxanaları haqqında öz fikrini deyir:

"Və birdə ki indiki əsrədə şikayət eləməkliyin özü elə bir çətin işdi. Ondan ötrü ki, şikayətçi gərək yəqin eləyə ki, şikayəti möhkəm eləyə biləcək. Şikayət də şahidnən möhkəm olar. Amma Məhəmmədhəsən əminin şahidi yoxdu. Ondan ötrü ki, pulu yoxdu".

Deməli, həqiqət pul arxasında gizlənmişdir. Çar üsul-idarəsi şəraitində pulsuzlar həqiqəti sübut edə bilmir, pulu olanlar isə yalana, riyaya, ədalətsizliyə həqiqət donu geydirə bilirlər.

"Danabaş kəndinin əhvalatları" əsas hissədən ("Eşşayın itməkliyi"), "Bir yüngülvari müqəddimə"-dən və "Xitamə"-dən ibarətdir. Müasir ədəbiyyatşünaslarda proloq və epiloq adlanan həmin müqəddimə və xitaməni ilk dəfə Azərbaycan nəşrinə Mirzə Cəlil gətirmişdir. Əsərin başlangıcında qədim yunan filosofu Sokratdan verilən epiqraf ədibin öz xalqına, onun ehtiyac və məhrumiyyətlərinə qəlbən yandığını göstərir. O öz saf və təmiz vicdanının səsinə qulaq aslığı kimi, başqalarından, xüsusən ziyanlardan da umur, gözləyir. Epiqraf həm də bunu deməyə əsas verir ki, Mirzə Cəlil antik fəlsəfəyə, ədəbiyyata hələ cavan yaşlarından yaxşı bələd imiş. Sonralar məşhur "Ölülər" pyesində, bir sıra publisist əsərlərində Sokrati, habelə başqa antik filosofları, Avropa mütəfəkkirlərini xatırlatması, onlardan misallar gətirməsi bunu təsdiq etməkdədir.

Epiqrafdan əvvəl gələn "Nağıl edibdi Lağlağı Sadıq", "Yaziya götürübdü qəzetçi Xəlil" ifadələri povestdə təsvir olunan hadisələrə həyatda həqiqətən olmuş əhvalat fonu verir. Lağlağı Sadıq və qəzetçi Xəlil oxucuda artan marağa, onların kim olmasına dair suallara müqəddimədə cavab verilir. Ədib qəsdən "Bir

yüngülvari müqəddimə” deyir. Öz əsərinə elə ilk sətirlərdən yumoristik, satirik ruh verir, oxucu marağını ümumi məqsədə doğru istiqamətləndirir. Müqəddimədə təsvir olunan Lağlağı Sadıq və qəzetçi Xəlil əhvalatı əsərlə tam bir vəhdət təşkil edir. Povestin proloquu ki-mi, Danabaş kəndi haqqında, bu kəndin sakinləri barədə ilk təsəvvür oyadır. Hadisələrin qələmə alınması səbəbi, povestin konkret yazılmış tarixi qeyd olunur ki, bütün bunlar həyatılık, reallıq və inandırıcılığı artırıran vasitələrdir. Lakin “Bir yüngülvari müqəddimə” başqa məziyyətlərə də malikdir. O, Mirzə Cəlilin həyata, insanlara, sənət və ədəbiyyata, dil və üsluba münasibətinin yumoristik bədii ifadəsidir. C.Məmmədquluzadə yaradıcılığının ilk yığcam məramnaması olan “Bir yüngülvari müqəddimə” təssüsüf ki, indiyədək ancaq adı müqəddimə kimi qiymətləndirilmişdir.

Əgər 1906-cı ildə yazılmış “Sizi deyib gəlmışəm” felyetonu ədibin mühərrirlik sənəti, publisistikası üçün program əsərdirsə, 1894-cü ildə qələmə alınmış “Bir yüngülvari müqəddimə” onun bütün yaradıcılığının əsasını, məramını müəyyən edən maraqlı detallar, sənətkarlıq ünsürləri və fikirlərlə zəngindir. Bütün bunlar isə rişxənd, kinaya, humor donuna bürünmiş estetik mülahizələrdir ki, Mirzə Cəlil sənətinin, satirasının əsasında durur.

Məlumdur ki, portretçilik, hətta portret hekayələri yazıcının ədəbi irsində mərkəzi yer tutur. İlk bədii portret məhz “Bir yüngülvari müqəddimə”də yaradılmışdır: “Mən özüm anadan olmuşam düz otuz il bundan irəli; yəni mənim otuz yaşım var. Yoldaşım Sadıq da, mən deyirəm, ancaq mən sində olar. Amma mən ondan bir az cavan görünürəm. Onun boyu ucadı, mənim

boyum alçaqdı, amma mən ondan doluyam. O, çox qaradı və kosadı, amma mən ağımtıl və topasaqqalam. Bir təəsvütümüz də ordadır ki, mən gözlük qoyuram, gözlərim çox zəifdi....”

Söz vasitəsilə bir mahir rəssam kimi müxtəlif tipli adamların canlı portretini çəkməyin ilk nümunəsi buradan başlanır;

İkinci, ədib oxucunu daim intizarda saxlamaq, əhvalatı şirin bir yumorla, təhkiyə ilə tədricən aydınlaşdırmaq kimi yazı üsulunu da ilk dəfə burada təcrübədən keçirmişdir (“necə yəni qəzetçi Xəlil və lağlağı Sadıq?”);

Üçüncü, pisə yaxşı demək kimi dərin istehza və kinaryəli təsvir üsulu. Danabaş kəndində oxucunun az sonra görəcəyi bütün ictimai rəzillik və faciələrə rəğmən, bura müqəddimədə yaxşı bir kənd kimi tərif edilir (...“Yox, vallahi-billahi bizim kənd çox yaxşı kənddi. İnşallah, əgər mənim ərzimə axıra kimi səbr ilə qulaq versən, özün görərsən ki, bizim kənd pis kənd deyil”);

Dördüncü, bütün ömrü boyu Azərbaycan dilinin varlığı, saflığı yolunda dönməz bir mücahid kimi qələm çalan ədib, həmin böyük müqəddəs amalın programını da “Bir yüngülvari müqəddimə”də vermiş, həm də sonrakı bir sıra nəşr əsərlərində bir xüsusiyyət təşkil edən ricət, haşıyə çıxməq yolu ilə vermişdir.

Xalqın çörəyi ilə dolanıb, onun dilinə, mənəviyyatına xor baxan, doğma ana dilindəki sözləri avam sözü, mənasını özü də anlamadığı əcnəbi kəlmələrini dərin alimanə hesab edənlər burada öldürücü kinaya ilə ifşa olunur. Adı axund, özü savadsız kosmopolit olan ruhanıcıyəz, ərəbin hər bir gəlməsini yerli xalq ifadəsindən üstün tutur. Bu lovğa, özündən müştəbeh axundu

ədib öz danışığı, hərəkət və rəftarı ilə tədricən göyə qaldırıb yerə elə vurur ki, ömürlük özünə gəlməsin. Mirzə Cəlilin yaradıcılığında tiplərin özünüifşa təsvir üsulu da əsasını buradan alır. Axund ilə Lağlağı Sadiq arasında cərəyan edən cazibəli mükəlilmə də bir sənətkarlıq nümunəsi kimi ədibin sonrakı nəşr əsərlərində geniş yer tutur.

"Əxəvizadə, nə illət, cənabınızın ismi-şərifinə lağlağı ləqəbi izafə artırırlar?

Axundun sözlərini nəinki kətdilər, heç mən özüm də başa düşmədim. Və halonki, mən oturanların yanında hələ alım idim... Sadiq bir az duruxub cavab verdi ki, lağlağı onun ayaması. Axund təəccübələ dübarə soruşdu:

- Olan, ayama nədi, qəribə avam adamsınız!..

Sadiq səbəbini soruşandan sonra axund bizi başa saldı ki, lağlağı Sadığın ayaması deyil, ləqəbidi. Ayama avam sözüdür, ləqəb ərəb sözüdür. Axırda axund bərkdən-bərk bizə tapşırı ki, ayama ləfzini dilimizə gətirməyək, ləqəb deyək..."

Bu dərin mənali, canlı mükəlilmədə həmçinin ədib əcnəbilərə yaltaqlanan ruhanilərin nüfuzu qarşısında camaatın mütiliyini, tək-tək adamların isə həqiqəti üzə demək iqtidarmı, axund və mollalara ası olub, onların riyakar maskasını açdığını, lağlağı sözünün əsil mənasını, həqiqətpərəstlik rəmzi olduğunu ustalıqla ifadə edir. Bu mənada, Lağlağı Sadığ kefli İsgəndərin sələfidir. Axund, Lağlağı Sadığa əvvəlcə "əxəvizadə", "olan", "gədə", "bəradərim" deyə müraciət edirsə, ərəbcə savadsızlığı aşkara çıxıb pərt olduqdan sonra "qardaşoğlu" ifadəsini dilinə gətirir. Axund qəлиз və anlaşılmaz danışığı, lovğalıq və savadsızlığı, canlı xalq

ifadəsinə həqarətlə baxması ilə gülüş hədəfinə çevrilir. Beləliklə də, "Bir yüngülvari müqəddimə" də müəllif təbii olaraq bu tezisi irəli sürür; zəhmətkeş xalqın anladığı sadə el dilində danışmaq və yazmaq lazımdır. Bu mühüm və qiymətli tezis Mirzə Cəlil yaradıcılığının ana xətlərindən biri kimi sonralar davam etdirilir;

Beşinci, "əgər hamı çox danışana lağlağı demək ol-sayıdı, gərək biz cəmi vaizlərə lağlağı deyəydik; çünkü onlar minbərə çıxıb yenmək bilməzlər". Deməli, ədib, boşboğaz, uzun-uzadı, yorucu, cəfəng moizələri ilə xalqı zinhara gətirən ruhani təbəqəsini, tənqid hədəfinə چevirməyin də əsasını bu müqəddimədə qoymuşdur. Əsil lağlağı onlar özləri olduğu halda, axund, Sadığın həqiqətpərəstliyini lağlağı adlandırır.

Altıncı, həqiqət acı olur. Sadiq doğru danışlığı üçün ona ayama qoşulub, hətta "bəzi qızını söyür, bəzi anasını". Həqiqətpərəst ədibin sonrakı yaradıcılıq yolu ruhanilər və nadanlar tərəfindən məhz söyüslə, təkfir və tənə ilə izlənmişdir:

Yeddinci, "Sizi deyib gəlmisəm" felyetonunda ədib öz satirik gülüşünün xarakterini, tənqid hədəflərini səciyyələndirdiyi kimi, "Bir yüngülvari müqəddimə" də də avamların ayıqlara, piyadanın athiya güləsinin mənası əks olunur. Ədib burada tənqid hədəflərinə, yazıçı-oxucu münasibətlərinə mənali humorist eyhamla münasibət bildirir: "Qoy avam hər nə deyir desin. Əksər ovqat avam yaxşıya deyir pis, pisə deyir yaxşı. Hələ bəlkə bir az gərək fəxr edək ki, avam bizim üstümüzə gülür. Dünyada hədsiz şəxslər avamdan git Leyli qalıblar. Biz də dağarcığımızı çəkirik çuvalların cərgəsinə".

Avamlığa gülmək, ömrü boyu onun törətdiyi fəciələrdən gileyli qalmaq, avamları güldürüb eybini bəşə salmaq Mirzə Cəlil sənətinin məqsədlərindən olmuşdur. Qısa, sadə və şirin təhkiyə ilə yazmaq, satirik-yumoristik üslubu əsas götürmək də "Bir yüngülvari müqəddimə" dən başlanır.

Nəhayət, gördüklərini danışmaq, qələmə almaq, həyatın yaxşı və pis, gülməli və ağlamalı cəhətlərini, adı əhvalatlar fonunda böyük ictimai problemləri ədəbiyyata gətirmək və real əks etdirmək povestin müqəddiməsində yumoristik şəkildə ifadə olunmuşdur. Bütün bunlara görə o, adı müqəddimə, sadəcə proloq deyil, yazıçının ilk ədəbi məramnaməsi kimi qiymətləndirilməlidir.

"Xitamə" təəssüf, hüzn, kədər, nifrat motivləri ilə zəngindir. Büyük maraqla, intizarla izlədiyimiz hadisələrə, taleyiri düşündüyüümüz ailələrin aqibətinə burada nöqtə qoyulur. Ədibin ürək ağrısını, gülüş içində göz yaşlarını çox təsirli bir dillə ifadə edən "Xitamə" povestin ümumi süjet xətti ilə qırılmaz tellərlə bağlıdır. Əsərin ilk sətirlərdən dərd və ələminə, istək və arzularına, ictimai vəziyyətinə bələd olduğumuz "xırda adamların" faciəsi burada daha da dərinləşir, ifrat mərhələyə qalxır.

Əhmədlə anasının ölümü, Məhəmmədhəsən əminin puç olmuş arzuları, Zeynəbin qocalması, var-yoxdan çıxməsi, Fizzəni itirməsi, Ziba ilə Vəliqulunun Xudayar bəyə nökər olması təkcə bu ailələrin faciəsi deyil, feodal Azərbaycanında bütün yoxsulların, əzilən külənin ictimai faciəsi, kədəri kimi ümumiləşir. Povestin əsas hissəsində ("Eşşəyinitməkliyi") bir xüsusiyyət təşkil edən təzadlı səhnələr "Xitamə" də daha qabarlıq

şəkil alır. Xudayar bəy ikiüzlülük, yalançılıq və riyakarlığında, despotluğununda davam etməkdədir. O, Quvana and içsə də, var-dövlətini mənimsədikdən sonra, Zeynəbi rəsmən boşamır, qızı Gülsümü Vəliquluya yox, Qasıməliyə verir, özü də onun cavan bacısı ilə evlənir (Şərəf öldükdən sonra).

Mövcud qaranlıq mühit təmiz ürəkli, nəcib, saf insanları, yoxsul və kimsəsizləri beləcə əzib məhv edir. Ləyaqətsiz, kobud, qaniçən adamları isə ali mərtəbəyə qaldırır. Belə bir cəmiyyətə qəzəb və nifrat duyğuları ilə yoğrulmuş "Xitamə" ictimai ziddiyyətləri bədii təzad şəklində göstərən bir güzgü təsiri bağışlayır. Şən, nikbin bir gülüşlə başlanan povest Məhəmmədhəsən əminin, Zeynəb və Zibanın göz yaşları ilə bitir. Əsas və müsbət personajların məyus çöhrəsinə, kədərli halına, faciəli aqibətinə müvafiq olaraq ədib "Xitamə" ni qış fəslinin təsviri ilə başlayır, hadisə ilə həmahəng bir təbiət lövhəsi çəkir.

Belə həzin bir təbiət təsviri ilə başlayan "Xitamə"-nin son sətirlərini yetim Zibanın qanlı göz yaşları isladır.

Povestin ümumi süjeti Lağlağı Sadığın dilindən nəql olunan, Qəzetçi Xəlil (müəllif) tərəfindən qələmə alınan maraqlı bir əhvalat şəklində qurulmuşdur. Ustalıqla qurulmuş kompozisiya canlı xalq nağıllarının bədii formasını xatırladır. Xudayar bəy - Zeynəb, Xudayar bəy - Məhəmmədhəsən əmi, Xudayar bəy - qazi, Xudayar bəy - Şərəf, Xudayar bəy - karvansaraçı, Xudayar bəy - tacir Karapet, Xudayar bəy - Vəliqulu və s. xətləri, epizodları birləşdirən bədii kompozisiya sadə, aydın və maraqlıdır. Bütün bu xətlər, epizodlar əsas mətləb ətrafında vahid ardıcılıqla, məzmunca bağlan-

dığından heç bir uygunsuzluq, pərakəndəlik hiss olunmur. Ədib bir xətdən o birinə, bir əhvalatdan, epizoddan başqasına xalq ədəbiyyatına məxsus maraqlı həyatı bağlarla, keçidlərlə adlayır.

"Danabaş kəndinin əhvalatları"nda ayrı-ayrı surətlərin, evlərin daxili quruluşunun, obrazların zahiri nişanələrinin təsviri, mükalimələrin canlılığı, aydınlığı, xalq danışq və mühakimə tərzinin üstünlüyü nəzəri cəlb edir. Povestin əsas təhkiyəsində, müsbət surətlərin dilindən eşidilən idiomatik ifadələrlə xalq şivəsi arasında əsaslı fərq görmək çətindir. Mirzə Cəlil ilk dəfə şifahi ədəbiyyatla yazılı ədəbiyyat arasındaki səddi dağıtdı - deyəndə, ilk nəzərə gələn "Əhvalatlar" povesti, onun sadə, duzlu, şirin, təbii dil və üslubu olur. Ədibin və yaratdığı ədəbi qəhrəmanların dili mövcud şəraitlə, o zamanın danışq və yazı normaları ilə, xalqın savad dərəcəsi ilə, nəhayət, əcnəbi dillərin mənfi təsiri ilə bağlı şəkildə qiymətləndirilərsə, onun bu sahədə yaratdığı dönüş daha qabarıq görünər. C.Məmmədquluzadənin böyüklüyü, xidməti onda idi ki, avamların, kənd camaatının başa düşdüyü bir dildə yazmışdır. "Mirzə Cəlilin "Danabaş kəndinin əhvalatları" povestini... oxuyarkən orada olan qocalar bir-birinin üzünə baxır və deyirdilər ki, "onun oxuduqlarının hamısı bizim kəndimizdədir". Çünkü bu povestdə dil, üslub, təsvir vasitələri də əhvalatın özü qədər real və canlıdır, inanlırıçı və təsirlidir. Ədibin əsas məqsədi əzilən kütləni, povestdə təsvir etdiyi məzlumların həyatdakı prototiplərini başa salmaq, dost-düşmənlərini özlərinə tanıtmaq idi. "Əhvalatlar" povestində Mirzə Cəlil dövrün ümumi dil siyasetinə qarşı çıxırıdı. Dövlət idarələrində çar siyasetinin dini məhkəmələrdə fars təsirinin

hakim olduğunu - bunun yerli xalq üçün fəlakətli natićələrini böyük ürək ağrısı ilə təsvir edirdi. "Xitamə" də camaatın mötəbər saydığı axund elə qəлиз ibarə ilə danışır ki, kəndlilər bir şey başa düşmürələr; şəhərdə qazi Xudayar bəyə "bu iş gərək məxfi qala" deyəndə bəy onu anlamır, "qazi gizlin" sözünü işlətməyə məcbur olur. Naçalnik avam müssəlman kəndlisini rusca danışdırır, yerli xalqın dərdlərinə dilmanc vasitəsilə qulaq asır. Naçalniklə şikayətçi Məhəmmədhəsən əmi arasındakı anlaşılmazlıq dil siyaseti baxımından çox mənalıdır. Qazının Zeynəbi zorla Xudayar bəyin evinə aparmaq barədə kəndə yazdığı hökm fars dilindədir. Bu hökmə əsasən kənd mollasının dediklərini Zeynəb başa düşə bilmir. Povest ana dilinin vəziyyəti baxımından məhz belə düzülməz şəraitdə meydana gəlmişdir. Ona gərə də Mirzə Cəlilin sadə, xəlqi dil və üslubuna bir nümunə, bir inqilab kimi baxmaq lazımdır. "Əhvalatlar" povestində danışqda fərdiləşdirmə, tipikləşdirmə meyli güclüdür. Ayrı-ayrı surətlərin danışıığı, leksikonu bir-birinə bənzəmir.

Mirzə Cəlil personajları öz xarakterlərinə, rütbə və mənsəb dərəcəsinə, peşəsinə, savadına, ictimai mövqeyinə uyğun bir tərzdə danışdırır. Əsərdəki surət və tiplərdən sadə, anlaşıqlı dildə danışanlarla yanaşı rusca, farsca, qatış-bulaş dildə danışanlar da vardır. Bundan əlavə, ədibin təsvirində dil mənəvi aləmin açarı, tiplərin xarakterini aydınlaşdırıran mühüm səciyyələndirmə vasitəsidir. Dil tipikliyi onun realizmində mühüm keyfiyyətdir. Əgər Məhəmmədhəsən əminin dilində, danışığında yalvarış, səksəkə, qətiyyətsizlik və qorxu, İzzətin nitqində qarğış, balaca Əhmədin nitqində and içmək, Zeynəbin sözlərində yalvarış və göz yaşı

izləri üstündürsə, Xudayar bəydə amirlik, zorluluq, kobudluq, ruhanilərin leksikonunda qəliz ibarəçilik, yabançılıq hakimdir.

Ədib əsərin bir yerində Xudayar bəyin dilindən deyir: "Görükür ki, qazı lotudu və yaxşı adamdı... görükür ki, dərdmənddi". Bu, təsadüfi deyil. Qazı həm lotu, həm də çox tamahkar adamdır. O, Xudayar bəyin qoltuğunda kəllə qəndi görməmiş onu qəbul etmir. Mənfiəti üçün neçə-neçə ailələrin faciəsinə, günahsız qızların, qadınların qanlı fəlakətinə səbəb olur. "Hiy-leyi-şər" i işə salıb evlər yixır, qazanc əldə edir. Qazının danışığı dünya malına həris bir acgözün tipini göz öündə canlandırır.

Qazı ilə molla eyni təbəqəyə mənsub olsa da, dil və danışiq ədaləti müxtəlifdir. Onların leksikonundakı səciyyəvi fərdi əlamətlər, tiplərin bir-birinə oxşama-ması sənətkarlığın şərtlərinin ən bariz nümunəsidir.

Surətlərin dilindəki fərdiləşdirmə, ümumən dil tipikliyi Mirzə Cəlil realizminin bir cəhəti olub, ədibin həyatla, xalqla, təsvir etdiyi personajların prototipləri ilə six temasını, dərin və incə müşahidəçilik bacarığını göstərir. Ancaq uzun müddət kənd adamları, ruhanilər arasında yaşayan, onlarla bilavasitə ünsiyyətdə olan bir qələm sahibi belə tipik, real cizgili obrazlar silsiləsi yarada bilərdi. C. Məmmədquluzadənin dilində, təhkiyə tərzində qüvvətli bir düşündürücülük hakimdir. Onun qələmindən çıxan məzəli sözlər, tərkiblər oxucunu düşünməyə, nəticə çıxarmağa sövq edir. O, sözə qənaət edən, müxtəsər bir cümlə ilə dərin məna yaranan sənətkardır. Ədib bir sıra surətlərin - Xudayar bəyin, Məhəmmədhəsən əminin, Zeynəbin keçmişə haqqında bir neçə cümlədə tam təsəvvür yaradır. Xalqın

gündəlik həyatından yazan müəllifin yaradıcılığı mü-asırlık, tipiklik, xəlqilik nümunəsidir.

"Danabaş kəndinin əhvalatları" povestinin dil və üslubunu daha duzlu, şirin, cazibəli edən, xalq ədəbiyyatı nümunələrinə yaxınlaşdırın obrazların dilindəki canlılıq, xalqın özündən gələn təbii sözlər, ifadələr, idiomalar, andlar, qarğışlar, söyüşlər, danlaqlar, habelə ədibin təzə və təravətli məcazlar sistemidir. Bunlar nəinki təkcə dilə, üsluba, həmçinin əsərin bütün ruhuna bir xəlqilik motivi, çaları gətirir.

Povestdə Azərbaycan bədii nəşri tarixində az təsadüf olunan məcazlar sistemi vardır. Təşbihlər, epitetlər, mübaliğələr, kinaya və başqa bədii təsvir vasitələri sadə, mənali və orijinaldır: "Bu sözləri deyəndə Məhəmmədhəsən əmi əllərini yanına salıb durmuşdu övrətinin qabağında, guya ki, divanbəyi cavab verir". Müqəssirin zəhmi, zülmkar, amansız divanbəyi qarşısında quruyub farağat dayanması ilə yaziq kəndlinin qəzəbli arvaddan qorxması müqayisə olunur, məcaz dərin məna ifadə edir. "Zeynəb Xudayar bəydən elə irgənirdi, necə ki, insan qurbağadan irgənir". Mənfi tipi qurbağaya benzətməklə ədib oxucuda da ona ikrah hissi oyadır, Zeynəbin bir qoluzorlu despota, iyrənc sıfətli adama olan nifrətinin hədsizliyini bildirir. Mirzə Cəlilin icadında bədii təsvir vasitələri bir də ona görə təzə, orijinaldır ki, kitabdan, klassik ənənədən gəlmir, həyatdan, məişətdən, xalq təfəkkürünün özündən yaranır. Ədib təkcə xalq həyatından yazdığını, xalq istək və arzularının ifadəçisi kimi onun ruhuna qida, dilinə cila verən bir yenilikçi olduğu üçün deyil, həm də bütün təsvir vasitələri, məcazlar sisteminə görə xəlqidir, obrazlar silsiləsinə görə güclü milli koloritə malikdir.

Mirzə Cəlilin şəxsi təbiəti ilə doğulan xəlqilik, fitrətin-dəki güclü Şərq koloriti onun yaradıcılıq təbiətinə də hakimdir. Xəlqilik, yerli və milli kolorit "Əhvalatlar" povestinin bütün fabulasında, məzmun və formasında diqqəti cəlb edən məziyyətdir. "Onun bütün ünsürləri xəlqiliklə nəfəs alır, məzmunu, həyatı, bədii idrakı, obrazlar silsiləsi, dili, təşbihləri, tərzi-təfəkkürü - hamısı, hamısı xəlqidir, xalq ruhundadır, xalqın ürəyini, arzularını, ruhunu ifadə edir"¹¹.

"Danabaş kəndinin əhvalatları"nda təfsilat və təfərrüat realizmin əsas ünsürlərindəndir. Tipik şəraitdə təsvir olunan bütün hadisələr təfsilən nəql olunduğu kimi, obrazların, yol və məsaflənin, geyimin, evlərin daxili quruluşu və sairənin göstərilməsində ən incə təfərrüata varmaq üstündür. Təfərrüat əsərdə formal xarakter daşıdır. Əksinə, müəyyən ideyanın açılması, ictimai fərq və ziddiyətlərin qabarıq və dolğun əks olunmasına doğru yönəldilir. Povestin müxtəlif episodlarında üç ailənin dolanacağı, var-dövləti, yaşadığı otağın daxili quruluşu bütün təfərrüati ilə verilir: Qazının evi, Məhəmmədhəsən əminin evi, bir də Xudayar bəyin evi.

Qazının otağında "otuz yeddi taxça" var, hamısı da doludur, burada paltar-palaz, xalı, samovar, kəllə-qənd, məxmər yorğan-döşək nə qədər istəsən var. Təfərrüatdan hiss olunur ki, qazi bunları almın təri ilə qazanmayıb, "hiyleyi-şəri" ilə yığılb.

Məhəmmədhəsən əminin evində döşəmədən tavana qədər, hisli dirəklərdən tirlərə qədər, taxça, köhnə pal-paltar, hisdən qaralmış çaydan da içində olmaq

şərti ilə, hər şeydən kasıblıq yağır. Ədib kəndlilin evini incə təfərrüatla göstərəndən sonra ona açıq münasibət də bildirir: "Vəssalam ki, Məhəmmədhəsən əminin evinə girən əlüstü görər ki, bu gişi kasıb adamdır".

Xudayar bəyin evini ədib lap axırda, "Xitamə" də təsvir edir. Çünkü əvvəllər onun heç nəyi yox idi. Bu təfərrüat ədibə iki cəhətdən lazım olmuşdur: Zeynəbin evindəki var-dövlətin buraya daşındığını nəzərə çarpdırmaq; bir də bəylə rəjyyətin dolanışığı arasındaki kəskin sosial uçurumu incə nöqtələrinə qədər əks etdirmək. "Kəndə görə çox səliqəli" olan bu evin bütün varidatı zülmə, zorakılıqla, yetimlərin göz yaşı ilə yiğilmişdir. Əgər biz povestdə ruhanılər, kəndlilər və despot bəylər haqqında artıq sözə etinə etməyib, onların evi barədə təfərrüati nəzərdən keçirsək, mövcud cəmiyyətdəki sinfi təbəqələşmənin, müxtəlif zümrələrə mənsub ailələrin həyat tərzinin aydın mənzərəsini görərik. Mirzə Cəlilin bədii təfərrüati belə yüksək həyatılık, sənətkarlıq və inandırıcılıq qüdrətinə malikdir.

Ədibin qələmində təfərrüat özünü surətlərin portretində də aşkar göstərir. Doğrudur, povestdə hadisə, əhvalat təsviri əsasdır. Ancaq ədibin bədii portret yaratmaq ustalığı da xüsusi qeyd olunmalıdır. Əslində "Danabaş kəndinin əhvalatları" hadisə və portret yaratmaq təfərrüatının vəhdətindən yaranmışdır. Hadisələrdəki təfərrüat tiplərin, surətlərin mənəvi aləmini açmağa xidmət edirsə, portretlər də onların zahirini, yaşını, geyimini təsəvvür etməyə imkan yaradır. Kamil bədii obrazları ədib belə hərtərəfli təsvir yolu ilə yaradır. "Əhvalatlar" povestindən bəhs edərkən, adətən Xudayar bəyin eybəcər zahiri portretindən söhbət açır və bunu tipin mənəvi aləmi ilə vəhdətdə götürüb izah

¹¹ İbrahimov M. Böyük satira ustası, Bakı, Azərnəşr, 1966, səh. 15.

edirlər. Ancaq bu azdır. Mirzə Cəlil təkcə Xudayar bəyin deyil, demək olar ki, bütün personajların portretini yaratmışdır. Bu zəngin portretlər silsiləsində müəyyən ictimai, sinfi, ailə və s. münasibətlərini məharətlə ifadə etmişdir.

“Əhvalatlar” povestində Məhəmmədhəsən əmi, İzzət, Əhməd, Zeynəb, Ziba, Şərəf, bəyin cavan arvadı, Vəliqulu, Karapet, q lava Kərbəlayı İsmayıł, Molla Məhəmmədqulu, qazi, karvansaraçı və yalançı şahidlərin konkret portreti yaradılmışdır. Bu portretlərdə zahiri cizgilər, geyim, eyni zamanda, surətlərin daxili aləminin açılmasına kömək edir, onların vəziyyəti, dərd-səri, istək və arzuları barədə təsəvvürü canlandırır, dolğunlaşdırır. Məhəmmədhəsən əminin kasıblığı, arvadı İzzətin kədərli hali, oğlu Əhmədin daxili həyəcan və narahatlığı, tərsliyi; Zeynəbin əvvəlki gözəlliyi, firavan həyatı ilə sonrakı miskin, acınacaqlı və qarımış vəziyyəti; Zibanın qaravaş, yetim siması; cavan bir arvadın bəzək-düzək, moda əsiri olması ədibin bir rəssam həssaslığı ilə çəkdiyi bədii portretlərdən də aydın görünür. Ədib, uşaqtan böyüyə qədər, əksər personajların geyimi ilə yanaşı, onların yaşınu da xatırladır. Obrazla ra bir konkretlik, inandırıcılıq verir. Əsərin yazıılma tarixi, müxtəlif hadisələrin vaqe olduğu il, ay və gün (“miladiyyə tarixinin min səkkiz yüz doxsan dördüncü ilində avqust ayının əvvəllerində Danabaş kəndində bir qəribə əhvalat olubdu”, “bu gün səfər ayının on yeddinci gündür. Danabaş kəndində bu gün, guya ki, bir aşuradı”, “əhvalatdan üç il keçib dördüncü ilə ayaq qoyurdu” və s.) çox zaman göstərildiyindən povestdəki hadisələr bədii uydurma deyil, həqiqətən həyatda baş vermiş əhvalat təsiri bağışlayır, yaziçi özü cərəyan

edən hadisələrin mərkəzində durur, obrazları dərin şəxsi müşahidə əsasında bilavasitə həyatdan götürdüyüne şübhə yeri qalmır. Mirzə Cəlil realizminin gücü bir də bundadır. “Əhvalatlar” povestinin seçilən bir cəhəti də, odur ki, müəllif burada sonrakı nəşr əsərlərinə nisbətən daha müstəqim və hadisələrə bilavasitə müdaxilə etmək yolu ilə gedir. Portretçilik, surətin mənəvi və cismani aləmini qarşılıqlı vəhdətdə əks etdirmək ədibin sonrakı nəşr əsərlərində də bir xüsusiyyət təşkil edir. Mirzə Cəlil bədii nəsrində ev əşyaları, xalq adət-ənənələri, geyim-libas formalarının dəqiqliq və real təsviri tarixi-etnoqrafik əhəmiyyətə də malikdir. Təfərrüatın həqiqiliyi, portretlərin reallığı ədibin xalq həyatına dərindən nüfuz etdiyini, həyata, torpağa bağlılığını, realizminin dərin bağlarını görməyə imkan verir. Povest ədibin feodal kəndini müşahidəsi əsasında yaranmışdır. O özü “Tərcüməyi-halim” əsərində yazar: “Miladin min səkkiz yüz doxsanıncı illərində Nehrəm kəndində müəllim olduğum vaxt kəndlərimizdə qəribə hallar görərdim və gördükərimi yazıya götürərdim. “Danabaş kəndi əhvalatı” sərlövhədə Məhəmmədhəsən əminin eşşəyininitməyini birinci dəfə hekayə surətində yazdım...”¹².

XX əsrin əvvəllerində yazış yaradan sənətkarlarımızdan Mirzə Cəlil, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli və qeyriləri öz əsərlərində şərti olaraq bəzi satirik-yumoristik kənd, şəhər adları işlətmışlər (İtqapan, Qapazlı, Dəccalabad, Veylabad). Danabaş kəndi adı da belə yaranmışdır. Şübhəsiz, bu adlar mənasız deyildir. Povesti yazarkən ədib bu ad altında bəlkə də ayrıca bir

¹² C.Məmmədquluzadə. Əsərləri, III cild, Bakı, 1967, səh. 712.

kəndi nəzərdə tutmuşdur. Ədəbi təcrübə tarixi sənətkarın arzusu ilə yaratdıqları arasında çox uyğunsuzluqlar tanırı. Mirzə Cəlilin bütün yaradıcılığı, "Molla Nəsrəddin" jurnalının fəaliyyət tarixi izlənərsə, aydın olar ki, "Danabaş kəndi" tədricən gerilik və ətalətin, məzлum Şərqiñ rəmzinə çevrilmişdir. Bu orijinal, gülмeli və düşündürən məfhumun ilk dəfə necə yaranması barədə böyük ədib M.S.Ordubadi belə yazar:

"...Hacı Qənbər məsnəvisini başladı... Başı olduqca yekə idi. Yaşı altmışdan artıq olmazdı. Mirzə Cəlil mənim ona diqqət verdiyimi hiss edincə qulağıma piçildədi:

- Onun başına yaxşı bax, üçillik dana başına oxşaır. Bu kənd xalqını sofi təriqətinə dəvət edən həmin danabaşdır - dedi"¹³

Göründüyü kimi, söz özü həyatdan, həyatın mənfiliklərindən doğmuş və konkret bir kənddə, bir fərdin eybi üzərində yaranmışdır. Lakin sonradan ümumiləşərək geniş ictimai məzmun kəsb etmişdir. Son zamanlar bu haqda çoxlu söhbət, mübahisə olsa da, "Danabaş kəndi" ifadəsinin mənası, mahiyyətini ilə dəfə görkəmli tənqidçi Əli Nazim düzgün izah etmişdir. Onun fikrincə, bu, Nehrəm kəndinə ədibin verdiyi və "Azərbaycan coğrafiyasında olmayan ironik" addır. Bu obrazda, Məmmədquluzadə, Azərbaycan və müstəmləkə Şərqiñ bütün tipik, xarakterik xüsusiyyətlərini - cəhalətini, mövhumatını, qadın əsarətini, ruhanilərin hiylə və avanturasını, bəy, molla, mülkədar, müəllim

və kəndlilərini, qısa sözlə, bütün rəngarəng cəhətlərini ifadə etmişdir"¹⁴.

"Danabaş kəndinin əhvalatları" povesti yüksək sənətkarlıq nümunəsi, sadə və şirin dili, maraqlı kompozisiyası, bitkin süjeti, dərin məzmun və ideyası əhatə etdiyi hadisələrin dolğunluğu, ictimai mündəricəsi baxımından klassik Azərbaycan bədii nəşrinin görkəmli əsərlərindən biridir. "Əhvalatlar" povestini müəllif sağlığında çap etdirə bilməmişdir. Povest ədibin vəfatından sonra, ilk dəfə 1936-cı ildə kitabça şəklində çap olunmuşdur.

Mirzə Cəlilin "Danabaş kəndinin əhvalatları" silsiləsindən nəşr əsərlərinə "Danabaş kəndinin məktəbi" hekayəsi də daxildir. Bu hekayə yalnız adı, forma və üslub xüsusiyyətləri ilə deyil, mövzu, mündəricə, sənətkarlıq, satira və humoru ilə də "Danabaş kəndinin əhvalatları" povestinə yaxındır. Demək olar ki, bu hekayədə təsvir olunan hadisə, Danabaş kəndində baş verən gülməli, ağlamalı və düşündürən əhvalatlardan biri, povestdəki maraqlı hadisələrin isə davamıdır, onları zənginləşdirir və tamamlayırlar. Povestdə ədibin ürək ağrısı ilə təsvir etdiyi ictimai bələləri, ədalətsizlikləri, feodal kəndinin kəskin ziddiyətli mənzərəsini bu hekayədə də görürük. "Danabaş kəndinin məktəbi" yarımcıq qalmışdır. Yaziçi sonralar bu hekayə əsasında maraqlı bir səhnə əsəri - pyes yazmışdır. C. Məmmədquluzadə ədəbi irsinin tədqiqatçıları eyni adlı komedyadan bəhs etsələr də, hekayə təhlildən, elmi-nəzəri fikirdən kənardə qalmışdır. Məsələn, "Cəlil Məmməd-

¹³ M.S. Ordubadi. Büyük ədiblə görüşlərim, Cəlil Məmmədquluzadə (məqalələr, xatirələr məcmuası), Bakı, 1966, səh.347

¹⁴ Əli Nazim. Cəlil Məmmədquluzadə və yaradıcılığı. Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin), Komediyalar, I cild, Bakı, Azərnəşr, 1935, səh. 17.

quluzadənin bədii nəşri" monoqrafiyasının müəllifi hekayə haqqında belə bir qeydlə kifayətlənmişdir: "...Hekayədə çarizmin Danabaş kəndində məktəb açmaq yolundakı təlaşı göstərilir, ancaq orada hələ nə məktəb açılır, nə də dərs keçilir. Buna görə də həmin məktəbin necə məktəb olacağı, orada nə kimi dərslərin, hansı üsullarla və kimlər tərəfindən keçiləcəyi, nə kimi tədris vəsaitindən istifadə ediləcəyi məlum olmur. Komediyada isə əhvalatın sonrakı mərhələləri də təsvir olunmuşdur. Artıq kənddə məktəb açılmış, təlim-tədris prosesinin xüsusiyətləri də göstərilmişdir. Bütün bunları nəzərə alaraq hekayənin üzərində xüsusən dayanmaq məsləhət görülmədi"¹⁵. Əlbəttə, bu, həm hekayə, həm də komediya haqqında məhdud təsəvvürün ifadəsidir. Tədqiqatçıya görə, "Danabaş kəndinin məktəbi" hekayəsinin və eyni adlı komediyani yazmaqdə C.Məmmədquluzadənin yegana məqsədi çarizmin kənddə məktəb açmaq tədbirini və buradakı "təlim-tədris prosesinin xüsusiyətləri"ni göstərmək imiş. Məsələnin bu cür izahı təkcə hekayənin deyil, komediyanın da ideya və bədii dəyərini, qiymət və siqlətini azaltmış olur. "Danabaş kəndinin məktəbi" hekayəsində, hər şeydən əvvəl, mövcud üsul-idarə ilə, hökumətlə xalq, rəiyyət arasındakı ictimai-mənəvi uçurum əks etdirilir. Təhkiyə vaqe olmuş əhvalatın şahidi bir uşağın xatırələri əsasında, canlı söhbət şəklində davam etdirilir. "Əhvalatlar" povestində olduğu kimi, burada da təsvir son dərəcə inandırıcı, real, təhkiyə isə həqiqi bir hadisənin canlı bədii ifadəsi təsirini bağışlayır. Hekayənin süjeti Danabaş kəndində hökumətin məktəb

açmaq niyyəti və kənd camaatının bu işə münasibəti üzərində qurulmuşdur. Hökumətin kənddə məktəb açması çarizmin ucqardakı müstəmləkəçilik siyasetinə xidmət edir ki, bu siyaset də hekayədə satira hədəflərindən biridir. Camaat, uşaqlan böyüyə, hamı hökumət məmurlarından, onlarla birlikdə gələn din xadimlərindən qorxur. Bu qorxu hissi hətta yaşılı kişilərdə də olduğundan, qadınlar və uşaqlar daha çox xofa düşür, it damında, gərmə qalağında gizlənlirlər. Ədibin yaradıcılığı üçün səciyyəvi olan humor, gülüş, həm də göz yaşı içərisində gülüş bu əsərdə də güclüdür. Oxucu, hökumət məmurlarının, xüsusilə, naçalnikin kəndə gəlməsindən bərk qorxuya düşən avam camaatin halına nə qədər gülürsə, bir o qədər də acıyr, təəssüf edir. Kənd camaati çar hökumətindən hədsiz zülm və sitəm gördüyü üçündür ki, Hacı Namazəlinin xərməndən geri çağırılmasını bildikdə bir ağızdan: "Bəli, kişinin evi yıxıldı, allah baisin evini yıxsın" - deyir.

Hekayəni oxuduqca, məşhur bir xalq məsəli yada düşür: "İlan vuran ala çatıdan qorxar". Danabaş kəndinin məzəlum, savadsız, avam camaati çarizmin işgəncələrindən, ədalətsiz qanun-qaydalarından o qədər ziyan görüb təngə gəlməşdir ki, hökumət adamlarını görmək belə istəmir. Doğrudur, yazılıçı onların elmsizliyini, geriliyini də açıb göstərir, məktəb və maarifin xeyrini anlamayan avamlara, fanatiklərə də gülür. Lakin onu da bədii cəhətdən əsaslandırır ki, hökumət adamlarından həmişə zərər, zülm görən kəndlilər məktəb açmaq adı altında nə isə bir fitnəkarlıq gözləyirlər. Onlar hökumət məmurları tərəfindən həmişə, heç bir təqsir olmadan kötəklənmişlər. Ona görə də məmurlar rəiyyətin gözünə qutuda ilan kimi görünürərlər. Güclü re-

¹⁵ Məmmədov M. Cəlil Məmmədquluzadənin bədii nəşri, Bakı, 1963, səh. 28.

alizmə, böyük həyat həqiqətinə əsaslanan "Danabaş kəndinin məktəbi" hekayəsində ən aşağı rütbəli məmur belə rəiyyətlə qamçı gücünə danışır, əvvəl şallağı, sonra isə acı dilini işə sahr. Məsələn, kəndlini naçalnikin yanına çağırmağa gələn Cəlilbəy belə qəddar icraçıların tipik nümayəndəsidir. Əsərdə o, belə təsvir olunur: "Cəlilbəy dadaşının tərəfinə yeriyib tatarını qaldırdı göyə... Dadaşım cəld sağ əlini atdı yapışdı tatarının sapından və sol əli ilə Cəlilbəyi qucaqlayıb başladı yalvarmağı ki, desin görək dadaşının təqsiri nədir".

Belə haqsızlıq və qəddarlığın, zülm və işgəncənin şahidi olan uşaqların, əlbəttə, naçalnikdən, bütün hökumət məmurlarından qorxması, gizlənməsi təbii və inandırıcıdır. Naçalnik kəndə nə niyyətlə gəlir-gəlsin, uşaqlar onun barəsində bu fikirdədirler: "vallah, dadaş, nəçərnik mənim başımı kəsər, aparma məni nəçərnikin yanına".

"Danabaş kəndinin məktəbi" hekayəsində biz feodal kəndinin mütililikdən, danışsız itaətkarlıqdan müəyyən etiraz, narazılıq əhvali-ruhiyyəsinə doğru inkişafını görürük. Buradakı kəndli surətləri hökumətdən, onun məmurlarından qaçmağa can atır, onlara, həmçi-nin yalançı din xadimlərinə nifretlərini bürüzə verirlər. Hekayədə maarif ilə qaranlıq, elm ilə cəhalət, rəiyyətlə hökumət arasında ziddiyət, dərin uçurum realist bir soyuqqanlıqla açılır. Feodal kəndinin, əzilən, haqqı tapdanan əməkçi kəndlilərin halı məharətlə ümumiləşdirilir.

C.Məmmədquluzadə hələ 1905-ci il rus inqilabından əvvəl yazdığı nəşr əsərlərində kütlə ilə məhz onun başa düşdüyü bir dildə, yəni hər kəsin öz doğma ana dilində danışmaq ideyasını irəli süründü. "Danabaş

kəndinin məktəbi" əsərində bu ideya əsas süjet və fabulanın mərkəzində durur. Naçalnik kənd camaatı ilə əcnəbi dildə, dilmanc vasitəsilə danışır. Camaat onun nə demək istədiyini o qədər də yaxşı anlaya bilmir. Uşaqların soldat aparılacağını zənn edib, onları gərmə qalağında gizlədən kənd əhli naçalnikin nəzərində ən vəhşi, geridə qalmış adamlardır. Kənd camaatına naçalnikin dediyi sözlərdə çarizmin azlıqda olan xalqlara təhqiredici münasibəti əks olunmuşdur. Naçalnikin mütərcimi onun fikrini avam camaata belə bəyan edir: "Cənab nəçərnik buyurur ki, mən Danabaş kəndinin əhlini çox dost tuturam, amma bunu da buyurur ki, mənim bu camaata yazığım gəlir, çox avam camaatdı, çox biməna camaatdı. Mən özüm yəqin eləyirəm ki, cənab nəçərnik ağa bu barədə xilaf fərmayış eləmir. Mən özüm görürəm ki, siz avam adamsınız, yaziq adamsınız, heyvan adamsınız və sizin avamlığınız və heyvanlığınız burdan isbat olunur ki, nəçərnik buyurani başa düşmədiniz, lazımlı gəldi ki, mən sizləri başa salam".

Danabaş kəndinin camaatı ilə təkcə naçalnik və başqa hökumət adamları bu dildə, belə tonda, təhqirənə bir nəzərlə danışsa dərd yarıdır. Bəla burasındadır ki, qazı və başqa ruhanilər də camaatın qətiyyən dərk edə bilmədiyi çox qəliz ərəb-fars tərkibləri, ibarələri ilə danışırlar. Qazının dediklərindən rəiyyət bir şey başa düşmür, ancaq bunu anlayır ki, o padşaha və naçalnikə xeyir-dua verir. Naçalnik də, yerli məmurlar da camaatla hərbə-zorba ilə danışır. Asib-kəsmək, döyüb-öldürmək onların dilində əzbərdir. Az-çox başa düşən, etiraz mövqeyində duran adamları naçalnik "nadinc", "şeytan" adamlar kimi məhşər ayağına çəkmək, "dəri-

sini diri-diri soydurmaq” fikrində və əzmindədir. Eyni amiranəlik, qoluzorluluq və dərəbəylik yerli məmurların da səciyyəvi əlamətləridir.

Hökumət məmuru Pirverdibəy dərəbəylik üsul-idarəsini təmsil edən belə tipik mənfi surətlərdəndir, Rəiyiyətlə həmişə şallaq dili ilə danışan bu qansız, insafsız məmur əcnəbilər, böyük vəzifə sahibləri qarşısında nə qədər yaldaq, miskin, simasız görünürsə, avam camaatın yanında bir o qədər qəddar, zülmkar və cəllad kimi nəzəri cəlb edir. O, yaziçının Xudayar bəy, Qurbanlı bəy kimi məşhur mənfi tiplər qalereyasını zənginləşdirən xarakterik surətlərdən biridir. Hekayədə dilmanc özü də əsəbi və xalqa yabançı bir adam kimi təsvir olunur, sanki o, dilmanc yox, naçalnikin özü, onun iradəsini həyata keçirən bir kölgədir. Dilmancın işarəsi ilə qlava “haman qoca kişinin pey-sərindən bir yumruq endirib soxdu adamların içina”. Bu qoca kişi qohum-əqrəbasını naçalnikdən, pristav və qlavadan gizlətməyə cəhd edənlərdən biridir. Ədibin sonralar yazdığı “Ölülər” pyesində avamlar öz ölülərinin adını Şeyx Nəsrullahdan gizlətdiyi kimi burada da uşaqları və uşaq sahiblərini hökumətdən gizlədir-lər. Ədib, məzлum kənd camaatının qorxu və təlaş hiss-lərini belə maraqlı bir ədəbi-bədii priyomla əks etdirir.

Hekayədə kənd həyatı, məişəti, xalq adət və ənə-nələri, qadınların və uşaqların vəziyyəti real boyalarla təsvir olunur. Həmçinin yaziçi məktəbdən, maarifdən xəbərsiz olan, elmin, mədəniyyətin səmərəsini, bəhrə-sini başa düşməyən, məktəbi bəla zənn edən kəndlilərə gülür, onlara ürəkdən acır. Ədib uşağıın şirin xatirə-sində, canlı təhkiyəsində feodal kəndinin bir çox qar-anlıq guşələrinə əl atır, pərdələri qaldırır, satira və gü-

lüşün gur işığında bütün dərdləri, eyibləri aydın gös-tərməyə çalışır. Hekayə maraqlı sətirlərlə başlayır, yay fəslə təsvir olunur, elə buradaca müəllif, söz arası, qa-dına təhqiramız münasibətə incə bir işarə vurur: “Özgə kəndləri bilmirəm, ilin bu fəslə bizim Danabaş kəndində bir adam tapılmaz; cəmisi çöldə-bayırdə olar. Kənd-də qalar məhz övrətlər və itlər; çünkü bunlar çöl işində əsla lazımlı deyillər”. Əsərin başqa bir yerində qadınla-rın hali, kişiyyə hörməti kinayəli tərzdə belə təsvir olu-nur:

“Bu övrətlərin dördü də dadaşına hörmət qoydu-lar; çünkü çəkildilər kənara, dallarını çevirdilər bizi və çadralarını da bir qədər qalxızdılar yuxarı; belə ki, qıç-ları qaldı açıq”.

Biz bu hekayədə gələcək böyük satirikin mənali eyhamlarını, humor, kinayə, məsxərə və təzadlarla dolu canlı səhnələr yarada bilmək məharətini görürük. İstər “Danabaş kəndinin əhvalatları”, istərsə də “Dana-baş kəndinin məktəbi” Cəlil Məmmədquluzadəni hələ inqilabdan çox-çox əvvəl məzлum kəndlilərin dərdinə yanın həssas və böyük qəlbli bir insan, yazıçı kimi tanırıdır. Bu əsərlər yazılılığı dövrün konkret tarixi şəraitinə uyğun tipik hadisələr, obrazlarla zəngindir. Ədi-bin bu ilk nəşr əsərləri onun gələcək demokratik ide-yaları, həqiqətpərəstliyi, xəlqilik, güclü milli kolorit, dil-üslub sadəliyi və orijinallığı üçün zəmin idi.

Mirzə Cəlilin kənd mövzusunda yazdığı maraqlı nəşr əsərlərindən biri “Kişmiş oyunu”dur. Bu hekayə novella 1904-cü ildə “Şərqi-rus” qəzetində təfriqə şək-lində çap olunmuşdur. Ədibin hələ bundan əvvəl “Kiş-mış oyunu” (1892) adlı bir pərdəli komediya yazdığı ədəbiyyat tarixçilərinə bəllidir. Həmin pyes barədə ilk

məlumatla yanaşı "Kişmiş oyunu" və eyni adlı hekayənin bir-biri ilə yaxın, uyğun və fərqli cəhətlərini də müqayisəli şəkildə birinci dəfə mərhum ədəbiyyatşünas H.Səmədzadə vermişdir¹⁶.

"Kişmiş oyunu" hekayədən çox novella xüsusiyyətlərinə malik bir əsərdir. Əvvəlcə Zurnalı kəndinin sakinləri İrandan gəlmış seyidləri çox hörmət-izzətlə qarşılıyırlar. Hətta toyuq-plov tədarükü barədə söhbət də salırlar. Ancaq hadisələrin cərəyanı tədricən elə dəyişir ki, seyidlər kənddən ac-susuz qaçmağa məcbur olurlar. Əhvalat oxucunun gözləmədiyi maraqlı bir sonluqla bitir. Əsərin başlanğıcı ilə finalı arasında bu cəhətdən şən gülüş doğuran bədii təzad var. "Kişmiş oyunu" komediyasında Vəlisoltan Karapet və Sərkizə verəcəyi borcdan qurtarmaq üçün Nurəlinin köməkliyi ilə bir oyun düzəldir, erməniləri qorxuya salıb, kənddən qaçırır. Ona görə də Vəlisoltan və qeyri kəndlilər pyesdə kələkbaz, kəmsavad, dələduz, zəhmətə qatlaşmayan, halal çörəyə nail olmayan mənfi surətlər kimi diqqəti cəlb edir. Onlar halal zəhmətlə dolanmaq, kəsbkarlıq etmək əvəzinə, başqasının hesabına yaşa-mağrı üstün tuturlar.

Mirzə Cəlil komediyani nəşr əsərinə çevirərkən erməniləri seyidlərlə əvəz etmişsə də, kəndlilərin vəziyyətində, hərəkətində, hətta məqsəd və danışqlarında əsaslı dəyişiklik etməmişdir. Pyesdə Karapetlə Sərkiz barədə deyilən sözlər cüzi dəyişikliklə hekayədə seyidlərə şamil edilir. Orada ermənilərə qurulan kələklə no-

vellada seyidlərin başına açılan oyun da təxminən ey-nidir.

Pyesdə mənfi planda verilən konkret kəndli surətləri hekayədə İrandan gəlmış seyidlərə qarşı qoyulduğundan artıq müsbət cəbhədən çıxış edir və ədibin də, oxucuların da rəğbət bəslədiyi surətlərə çevrilirlər. Lakin Balasultandan başqa onların heç biri konkret, fərdi cizgilərə malik personajlar deyil. Pyesdə Vəlisoltandan başqa Nurəli, Şirəli, Cəfər, Həsənəli, Hüseyn-qulu, Mustafa kimi konkret kəndli obrazları vardır. "Kişmiş oyunu" əhvalatını da Nurəli düzəldir və yoldaşlarının köməyi ilə həyata keçirir. Hekayədə Balasultandan başqa az-çox nəzəri cəlb edən Kərbəlayı Məhəmməd surətidir. Bütün bunlar əsərlərin janr tələbi və xüsusiyyətindən irəli gəlsə də, hekayədəki kəndli surətlərinin zəifliyinə bəraət qazandırır. Aydındır ki, "Kişmiş oyunu" komediyası dramatik konflikt, münaqişə cəhətdən zəif olduğu üçün, habelə təsvir olunan əhvalat səhnə əsərindən çox hekayə və novella janrinə münasib gəldiyi üçün yazılı belə hərəkət etmişdir. Tüfəyli seyidlər hekayənin süjetinə daxil edilməklə əsərin ümumi ideya istiqamətini də dəyişmişdir. Əsas tənqid hədəfi, gülüş obyekti olan seyidlər ön planda, qabarıl şəkildə verilmişdir. "Kişmiş oyunu" hekayəsində kəndlilər nahaq yerə deyil, haqlı bir tədbir, ümumin xeyrinə olan iş üçün maraqlı qurğu, ağıllı kələk düzəldirlər. Zurnalı kəndi zahiri əlamətləri, məişət tərzi etibarilə geridə qalmış yerdir, Danabaş kəndindən o qədər də seçilmir. Kəndlilər bütün qışı tövlədə söhbətlə keçirirlər. İşdən, zəhmətdən, mədəniyyətdən əsər-əlamət yoxdur. Kişmiş söhbəti burada yerinə düşür, təbii görünür. Zurnalı kəndinin sakinləri ömürlərini kişmiş

¹⁶ Bax: H.Səmədzadə . "Kişmiş oyunu" haqqında, "Revolyusiya və kultura" jurnalı, 1940, № 1.

neyib, boş laqqırtı vurmaqla keçirirlər. Ayda bir dəfə onlara "qonaq" gələn İran seyidləri buradan həmişə razi getmişlər. Kəndlilər bu tüfeyli, acgöz seyidlərin əlindən artıq cana doymuşlar. Hekayədə buna açıq işarə edilməsə də, əsərin məzmunu və komik ruhunu təşkil edən "Kişmiş oyunu" əhvalatı bu fikri ifadə edir. Kəndlilər, bir-iki manat puldan ötrü baş kəsən, soyğunçuluq, satqınlıq, xəyanətkarlıq edən seyidləri, həmçinin İrandan gəlmış tamahkar, müftəxor seyidləri təc-rübədən yaxşı tanır və onların satirik səciyyəsini düzüst verirlər.

Əsərin axırında qonşu kəndlilərin seyidlərlə söhbətindən aydın olur ki, Zurnalı kəndində kişmiş oyunu birinci hadisə deyildir. Hekayənin sonunda Ulaqlı kəndi ilə bağlı olan, düyümün açılmasına xidmət edən bir kiçik epizod "Kişmiş oyunu" pyesində yoxdur.

Seyidlərin kənddən birdəfəlik qaçmasını bədii həqiqət kimi əsaslandırmaq üçün "Kişmiş oyunu" epizodu ustalıqla yaradılmış, yaxşı düşünülmüş yumoristik ədəbi priyomdur. Bu bədii tapıntıya əhvalatın mənfi surətlər, tənqid obyekti vasitəsilə təhkiyəsini də əlavə edəndə inandırıcılıq, şirinlik və canlılığın səbəbi aydınlaşır.

Geridə qalmış, avam, elm və mədəniyyətdən uzaq Azərbaycan kəndlilərini belə ayıq-sayıq görmək C.Məmmədquluzadəni çoxdan düşündürdü. Arazın o tayından gələn acgöz, əmmaməli-qurşaqlı diləncilərin firıldağına inanmayan belə diribaş kəndli surətləri yaratmaqla ədib öz idealının bədii ifadəsini vermişdir. Lakin üzündə abır-həya olmayan həmin seyidlərin qayıdır Ulaqlı kəndində sərbəst hərəkət etməsi ədəbin avamlığa, nadanlığa, xurafata qarşı qəzəblə gülüşünü

əks etdirir. Bu kiçik epizodla ədib, alın təri ilə qazan-dıqlarını tüfeyli din dəllallarına pay verən məzlam, avam və fanatik kəndlilərin halına acıyr, göz yaşı içində təəssüf edir.

"Kişmiş oyunu" hekayəsində kəndlilərin canlı mü-kalimə və müsahibələri geniş yer tutur. Ədib onların dilindən maraqlı misallar, xalq danışq tərzinə məxsus idiomatik ifadələr işlədir. Hekayədə kəndlilər ümumi şəkildə təsvir olunduğundan yadda qalan tipik surətlər, canlı bədii xarakterlər, demək olar ki, yoxdur. İdeya-məzmun, bədii sənətkarlıq, satira və humor baxımdan bu əsər ədibin "Əhvalatlar", "Poçt qutusu" və s. ilk nəşr əsərlərindən zəifdir. Ədibin bu hekayəsini eyni adlı komedyadan qüvvətli hesab edənlər də var. Əslində "Kişmiş oyunu" pyesində kənd və kəndlilər daha təbii, tipik şəraitə uyğun və realdır. Sonradan hekayədə edilən dəyişiklik əsərin ideya istiqamətini dəyişsə də, inandırıcılığı zəiflətmışdır.

XALQ MƏİŞƏTİ, İCTİMAİ ZİDDİYYƏTLƏRİN TƏSVİRİ

Bu dövr ədibin qabaqcıl rus mədəniyyətinə, realist rus ədəbiyyatı və onun nəhəng söz ustalarına yaradıcılıq telləri ilə bağlılığı illərdir.

XX əsrin əvvəllərində rus dili, rus ədəbiyyatı ilə yaxın əlaqəsi olan Azərbaycan ədiblərindən biri, C.Məmmədquluzadə idi. Rus dilində təhsil alması, qısa müddətli tərcüməçilik fəaliyyəti və dövlət idarələrində işləməsi, "Molla Nəsrəddin" jurnalını redaktə etməsi, L.Tolstoy, N.V.Qoqol kimi böyük realistlərlə yaradıcılıq əlaqəsi və başqa amillər Mirzə Cəlili rus ədəbi mühiti ilə möhkəm bağlamışdır.

C.Məmmədquluzadə dar milli çərçivəyə siğışış qalan ədib deyildi. O, Avropa, rus və Şərqi mütərəqqi ədəbiyyatının yaxşı ənənələrini öyrənir və təbliğ edirdi. Mirzə Cəlil sənətirin qüdrət və vüsət mənbələrindən biri onun xalq həyatı, milli zəminlə, ikincisi də məhz zəngin rus realist ədəbiyyatı ilə, ictimai və ədəbi fikri ilə bağlılığındadır. Ədibin rus ədəbiyyatı ilə əlaqəsindən az yazılmamışdır.

Azərbaycan klassik bədii nəsrinin yaranması və inkişafında C.Məmmədquluzadənin müstəsna xidmətləri vardır. O, XIX əsrдə yaranub formalaşan heka-

58

yə janrını XX əsr Azərbaycan ədəbiyyatında yeni, vüsətli bir inkişaf mərhələsinə qaldırdı. Ədəbiyyat tariximizdə kiçik həcmli, realist satirik hekayə janrının banisi kimi şöhrətləndi. Əsrimizin ilk rübündə Ə.Haqverdiyev, S.S.Axundov, A.Şaiq, Y.V. Çəmənzəminli və başqa müqtədir hekayənəvislər də fəaliyyət göstərmişlər. Lakin C. Məmmədquluzadə hekayəsi ön sırada dayanmışdır. Satirik bədii nəsr, lakonik, yiğcam süjetli, dərin psixoloji mündəricəli hekayə və novella deyəndə ilk növbədə Mirzə Cəlilin adı yada düşür. Büyük ədibin hekayələri həm mövzu, məzmun, həm də şəkilcə yeni və orijinal idi. Molla Nəsrəddin ədəbi məktəbinin banisi, müəllimi və bayraqdarı olan ədib, eyni zamanda, hekayə janrı sahəsində qüdrətli realist bir ədəbi məktəb yaratmışdır. Onun hekayələrini məzmun, mündəricə, sənətkarlıq əlamətlərinə görə iki qrupa bölmək olar: portret hekayələri; hadisə (əhvalat) hekayələri. Birinci qrupa daxil olan əsərlərdə tək-tək personajların mənəvi, ruhi, psixoloji portreti, zahiri şəkli bir rəssam ustalığı ilə çəkilir. Belə hekayələrdə ədib bütün diqqətini, sənətkarlıq məharəti və imkanlarını çox zaman yalnız bir əsas surətin üzərində cəmləşdirir, ona sərf edir və təsvir etdiyi tiplərin misilsiz canlı portretini rəsm edir. Hadisəçilik, əhvalatı nəql etmə üsulu, vəqələrin təfsilat və təfərrüatına o qədər də yer vermir. Doğrudur, portret və hadisə hekayələrin bölgüsünün özündə bir şərtlik, nisbilik də var. Çünkü ədibin əsərləri sxematizmdən, sönüklükdən, irəlicədən düşünülmüş sünü fabula və kompozisiyadan uzaqdır. Bunun üçün də onların arasında qəti bölgü səddi qoymaqla çətindir. Əslində portret hekayələri hadisəçilik əlamətlə-

59

rindən və əksinə, əhvalat, hadisə hekayələri də portretçilik keyfiyyətindən məhrum deyildir.

Ədibin hadisə hekayələrinə gəldikdə, onların hər birində müəyyən maraqlı əhvalat, hadisə təsvir olunur. Bu hadisə real həyatın bir parçasıdır, burada hərəkət, dinamika var, hərəkət və dinamika içərisində ictimai varlığın ziddiyətləri verilir. Sənətkarın həyata baxışı, fikir və düşüncələri, ictimai idealları öz bədii ifadəsini tapır. Bu hekayələr mövzu və ideyasına, sənətkarlıq xüsusiyyətlərinə, yazıldıqları konkret tarixi vaxta görə bir-birindən seçilsə də, məhz əsas bir nöqtədə - süjet xəttindəki əhvalatçılıq, hadisəçilik kimi əlamətlərdə birləşirlər.

Ədibin ilk nəşr əsərlərindən olan "Poçt qutusu" (1903) müəllifinə dünya şöhrəti qazandırmışdır. Bunuyla yanaşı, bu kiçik həcmli əsər Azərbaycan bədii nəşrinin klassik nümunəsi kimi ədəbiyyatımızın qızıl fondunda möhkəm yer tutur. "Poçt qutusu"na qədər də Cəlil Məmmədquluzadə nəşr əsərləri yazmış, lakin onları hələlik çap etdirməmiş, daha doğrusu, çap etdirə bilməmişdir. 1904-cü ildə "Şərqi-rus" qəzetində çap olunan "Poçt qutusu" hekayəsi isə yazılıçının ilk mətbə əsəri idi. Bundan əlavə, bu əsər öz müəllifinin həyatında, ədəbi və ictimai fəaliyyətdə bir dönüş nöqtəsi olmuşdur.

"Mənim bu hekayəm mənim ədəbi həyatimdə bir əhəmiyyətli rol oynayıbdır" (Mirzə Cəlil). "Poçt qutusu"nun meydana kəlməsi tarixini C.Məmmədquluzadə həm məşhur "Xatiratım", həm də "Tərcüməyi-halim" adlı əsərində aydın şərh etmişdir:

"Xülasə... bir vaxt yadimdadır, gördüm ki, Məmmədqulu bəy öz-özünə gülür. Baxdım ki, "Poçt

qutusu"nu oxuyur. Burada mən gördüm ki, bu hekayəciyim qaynımın xoşuna gəlir və gülə-gülə mənə dedi:

Sən bu hekayəni çox yaxşı yazmışsan.

Bu sözləri deyəndən sonra yenə oxumağında və oxuya-oxuya gülməyində davam edirdi..."

Yaxud:

"Söhbət azarlıdan keçdi mətbuata və ədəbiyyata. Burada yeznəm cibindən "Poçt qutusu"nun dəftərini çıxartdı verdi Məhəmməd ağa... Məhəmməd ağa "Poçt qutusu"nu oxuya-oxuya elə bir qışqırıqla külməyə başladı ki, burada qeyri çörək yeyənlərin diqqətini cəlb elədi. Mən yaxındakı hovuzda üzən rəngarəng balıqlara tamaşa eləyirdim. Və yaxşı yadimdadır ki, Məhəmməd ağa güldükə balıqlar suyun içinde elə atılıb düşürdülər ki, deyəsən o allahın balaca heyvanlarının da Novruzəlinin avam və sadəliyinə gülməyi tutur".

Beləliklə, hələ ilk oxucularını türəkdən güldürən "Poçt qutusu" Azərbaycan bədii nəstri, xüsusiylə hekayəsi tarixində duzlu, şirin, mənalı humorun, gülüşün əsasını qoymuşdur. Bu əsər C.Məmmədquluzadəni Tiflisin qaynar ədəbi mühitinə, mətbuat aləminə daxil etmiş, ədibin sonrakı hekayələri və kəskin satirik məzmunlu, duzlu-məzəli felyetonlarının yaranması üçün ilkin zəmin, xeyirxah başlangıç olmuşdur.

"Poçt qutusu" əhvalatı, hekayənin mövzu, süjet və kompozisiyası C.Məmmədquluzadənin ədəbiyyatımızda böyük ədəbi kəşflərindən biridir. Əsər mövzu və məzmununa, forma xüsusiyyətlərinə görə tamamilə yeni bir hadisədir. Ədəbiyyat tariximizdə Mirzə Cəlilədək heç kim yoxsul, zillətdə olan məzlam Azərbay-

can kəndlisinin kölə vəziyyətini, avamlıq və sadəlövh-lüyünü bədii ədəbiyyatın mövzusu etməmiş, sənət güzgüsündə bu qədər aydın, canlı, real boyalarla əks etdirməmişdi. İndiyadək heç kim bu mövzunu belə sadə formada, lakin düşündürücü məzmunda verə bilməmişdi. 1905-ci il inqilabı tufanları ərefəsində Azərbaycanın yoxsul kəndlisi Novruzəli məktubun, rabitə idarəsinin, poçt qutusunun nə olduğunu bilmir. 1905-ci il inqilabından sonra da hürriyyətin nə olduğunu bilməyən, onu maddi nemətlərdən biri kimi zənn edən bəzi Azərbaycan fəhlə və kəndliləri məhz bu sadəlövh Novruzəlinin xələfləridir.

Hekayənin süjeti olduqca sadə, təsvir olunan hadisə həyatıdır; əsas qəhrəman kimi seçilən yoxsul kəndli obrazı da təsirli və yadda qalandır. Mirzə Cəlilin böyükülük və ustalığı orasındadır ki, bu sadə, avam, asılı kəndlini bədii ədəbiyyatın obyekti, mövzusu etmiş, onu bu miskin, kölə halına salan, avam, müti vəziyyətdə saxlayan ictimai mühitə qəzəblə, ucadan gülmüştür. Hekayənin bütün süjetinə ince, mənalı humor, dərin ictimai mündəricəli gülüş hakimdir. Bu güllüşün məlumatlı qismi - humoru Novruzəlinin, qəzəblə, satirik, öldürücü qismi Vəli xanın, sınıfı bərabərsizliyə əsaslanan mövcud ictimai quruluş və mühitin payına düşür. Novruzəli İtqapan kəndinin sakini, xanın öz kəndlisiidir, peşəsi məhz Vəli xanın qulluğunda durmaq, ona itaətkarlıq etmək, vaxtaşırı pay gətirməkdir. O, gözünü həyata açan gündən bu cür yaşamağa adət etmişdir. Mövcud həyatın gərdişi, özündən güclülərin verdikləri əzab-əziyyət onun üçün tamamilə qanuni, təbii bir haldır. Bütün dünya təsəvvüründə elə bu cürdür. Ona görə də Novruzəlinin təbiətində öz dözülməz

halına etiraz, mövcud qayda-qanunlardan narazılığın əlaməti belə yoxdur. Vəli xanla söhbətindən aydın olur ki, Novruzəli katdadən narazıdır. Ona görə ki, katda özgə tayfadandır. Əkər öz tayfalarından olsa, deməli, dünyada hər şey öz qaydasında olardı, naşükürlük eləməyə heç bir əsas qalmazdı. Novruzəlinin narazılığı fərdi, şəxsi səciyyə daşıyır.

Xan İrəvana məktub göndərmək istədiyi anlarda Novruzəli təsadüfən gəlib onun həyətinə çıxır. Məktubu poçt qutusuna salmaq üçün münasib adam tapmayan Vəli xan bu işi rəiyyəti Novruzəliyə həvalə edir. Novruzəli isə öz dediyi kimi "kətdi adamdı", poçtxananın nə olduğunu bilmir, ancaq naçalnik divanxanasını tanır. Novruzəli avam, savadsız, kağız-dəftərin, məktəb-kitabın, poçtxananın nə olduğunu bilməyən yoxsul, binəsib Azərbaycan kəndlisinin tipik surətidir. Novruzəlilərin bu vəziyyətinə qəlbən yanan ədib onları ayıltmaq, ictimai mübarizəyə səsləmək, qurtuluş yolu göstərmək istəyir. Savadsızlıq, gözübağlılıq, kor-koranə həyat tərzi Novruzəlini qul halına salmış, dün-yadan xəbərsiz, məsum bir varlığa çevirmişdir. "Mən ölenə kimi sənə qulam" sözlərini biz onun dilindən tez-tez eşidirik. Bu sözləri o, Vəli xana deyir; öz uşaq-larını da xana qurban etməyə hazırlır. Bu şərtlə ki, xan, Novruzəlinin sədaqətinə, mütiliyinə zərrə qədər şübhə etməsin. Həqiqətən də Novruzəli Vəli xanın ayağı altında ölməyə hazırlır. Bu onun fanatikliyindən, körəkli fədakarlığından irəli gəlir. Həyat onu belə məzəlum və yaziq böyütmüşdür. Novruzəlinin - Azərbaycan kəndlisinin bu dözülməz fəqir və həqir halını gülüşün, humorun saf aynasında canlandırmaq üçün Mirzə Cəlil poçt qutusu kimi münasib, həm sadə və tə-

bii, həm də çox orijinal ifadə forması kəşf etmişdir. Bu yeni, təkraredilməz bədii forma, ədəbi priyom məhz kəşf edildikdən sonra bizə beləcə sadə görünür.

C.Məmmədquluzadə öz qəhrəmanı Novruzəli barədə, onun avamlığı, sadəlövhüyü, mütiliyi, xana olan sədaqəti, inam və etiqadı haqqında oxucuya konkret, aydın bir şey söyləmir. Öz yaradıcılığına xas olan "söyüqqanlı", "bitərəf" münasibət, örtülü rəğbət və tendensiyalılıqla gedərək həyatın, əhvalatın özünü, daha doğrusu, onun müəyyən detal və canlı parçasını göstərir. Novruzəli Bəli xanın qapısına kələn dəqiqlərdən, onun hər bir hərəkətindən, sözündən xana olan münasibəti - həm şəxsi, həm də ictimai münasibəti bizə aydın olur. Bu münasibət hekayənin əvvəlindən son sətirlərinə qədər qırmızı bir xətt kimi keçir. Vəli xanın hər kəlməsi, hər bir işarəsi Novruzəliyə qanundur. Xanın yolunda o, ölümə belə getməyə hazırlıdır. Novruzəlinin başına kələn qəzavü-qədərin səbəbi bir tərəfdən onun avamlığıdırsa, digər tərəfdən də xana olan sonsuz sədaqətidir. Bir qul kimi bütün həyatı boyu özünü xana borclu bilməsi və bunu işdə, əməldə nümayiş etdirməsi, beləliklə də xanın rəğbətini qazanmaq hissi, arzusudur. Novruzəli xanın məktubunu aparıb poçt qutusuna salandan sonra nə edəcəyini bilmir. Geri dönüb gəlsinmi? Yox, bəlkə xan qəzəbləndi, bəlkə bisi ri gəlib məktubu oğurladı! Avam kəndli bu düşüncə və tərəddüdlər içərisində çəşib qalır. Nəhayət, xana xəbər gəlir ki, rəiyyəti hökumət adamını döyüb təhqir etdiyi üçün tutulmuşdur, onu zaminə götürmək lazımdır. Nə üçün? Əsil əhvalatı biz Novruzəlinin öz dilindən eşidirik. Olub keçənləri "müpəssirə" dedirdən xandır. Xan kəndlini zaminə götürdükdən sonra onu

məcbur edir ki, başına gələnləri danışsin. Novruzəli danışdıqca xan gülür, xan güldükcə oxucu da gülür. Xanın gülüşündə istehza, kinaya, yoxsul və avam kəndliyə həqarətli münasibət hakimdir. Oxucu isə Novruzəliyə rəğbətlə gülür, onun halına, düşdürüyü çıxılmaz vəziyyətə üzərkən acıyr, göz yaşı axıdır. Xanın gözü sevincli qəhqəhələrdən yaşarırsa, oxucunun göz yaşları qəm, kədər saçır. Bu gülüş və göz yaşı zülm və istismar boyunduruğu altında əzilən, inləyən yoxsul kəndlilərin həyat tərzini əks edən ictimai motivlərin aynasına çevrilir. Novruzəlinin düçər olduğu qəza, hadisə obrazın öz dilindən daha canlı, daha təsirli və həzin bir kədərlə verilir. Novruzəli məktubu xandan alıb qutunun yanına getməsindən ta axıracan başına gələnləri təfsilən nəql edir. O, hər şeyi təbii, səmimi, yerli-yerində danışır. Hər şeyi inanaraq nəql edir. Kəndlinin təhkiyəsində yalan, riyə, artırıb-əksiltmə əlamətləri yoxdur. O, hər bir sözündə, hərəkətində səmimidir, təbii və canlıdır. Canlı xalq dilində danışır. Söhbəti tez-tez kəsib öz dərdinin-odunun dalınca getməyə can atırsa da, xan imkan vermir, onu söhbətə çəkir. Əhvalatı axıracan danışmağa məcbur edir. Nəticədə xanla rəiyyət arasında cərəyan edən söhbət canlı mükəliməyə, hekayənin başlıca mövzu və məzmununa çevrilir. Bu da yazıcıının orijinal ədəbi manerası, canlı müsahibə priyomuna əsaslanaraq hekayəni oxunaqlı, cazibəli etmək məqsədi ilə bağlıdır. Novruzəli xana tez-tez üz tutub, "qurban olsun sənə mənim yetim-yesirim", "xan, məni çevir balalarının başına" deyir, olmuş əhvalatı xana birər-birər danışır.

Oxucu, Novruzəliyə bir də buna görə gülür ki, o, elədiyi bütün hərəkətləri, işlədiyi qəbahəti və cinayəti

tamamilə qanuni və təbii bir iş hesab edir. O özünü deyil, məktubları yiğib aparmaq istəyən vəzifə sahibini müqəssir bilir. Şübhəsiz, bu sadəlövhəsinə danışığın, bəraət qazanmaq cəhdinin özü də avamlıqdan, işin mahiyyətini dərk etməməkdən irəli gəlir. Oxucu, Novruzəlinin hərəkətlərindən, vəziyyətindən çox, onun əhvalatı böyük inam və etiqadla, özünə haqq qazandırmağa çalışmaqla danışmasına, xana olan sədaqətini tez-tez, xüsusi vurğu ilə ifadə etməsinə və işlədiyi cinayətdə məhz "kafirin" müqəssirliyini sübut etmək cəhdinə gülür. Oxucu, kəndliyə gülür, lakin eyni halda, onun düşdürüyü vəziyyətə qəlbən acıyr. Gülür və heyfsilənir, təəssüf edir, rəğbət bəsləyir. Novruzəlini bu günə salan ictimai səbəblərə, mühitə, şəraitə dərin nifrət bəsləyir.

Kəndlinin hərəkətlərinə, sadəlövh, avam danışığında bu işdə bilavasitə müqəssir olan Vəli xan da gülür. Lakin onun gülüşü ağayana, həqarətli, rişxənd və istehza ilə qarışq bir gülüşdür. Onun Novruzəliyə nə yazığı gəlir, nə də xan bu fəqir, avam kəndlinin miskin halına acıyr, ona rəğbətlə yanaşır. Buna görə də xanın gülüşü oxucuda nifrət, Novruzəliyə isə - səmimiyyət duyğuları oyadır. Xanın yolunda "böyük fədakarlıq" göstərən və bütün günü ac-susuz qalan Novruzəli öz kəndlərinə eləcə ac-yalavac yola düşür. Böyük ürəklə, həssas insani duyğular, səmimi hissərlə xanın evinə gələn, avamlıq üzündən dama qatılan Novruzəli Vəli xandan ancaq harınlıqdan doğan qəhqəhələr eşidir. Xanın öz rəiyyətinə göstərdiyi "qonaqpərvərlik" Novruzəlinin qulaqlarında uzun zaman səslənən istehzali qəh-qəhələr olur. Xan İrəvana köçür, rəiyyət həbs olunur, lakin yenə də özünü müqəssir hesab etmir. Ona

elə gəlir ki, günahsızdır, təqsiri bircə budur ki, xanın məktubunu qorumaqla ona sədaqətini bildirmişdir. Xan isə öz növbəsində Novruzəlinin üç ay həbs cəzası aldığınu eşitdikdə "bir qədər fikir eləyir". Xanın etinasızlığı, ancaq "bir qədər fikir" eləməsi oxucunu çox dərin fikrə aparır. "Poçt qutusu" əsərinin zidd qütblərdə dayanan bu iki personajına oxucu münasibəti də başqa-başqadır. Əgər məsum, sadəlövh, avamlıqdan qeyri-adi, tamamilə gülməli bir hərəkətə yol verən və bu nu qanuni, təbii bir iş hesab edib, cidd-cəhdə özünü təmizə çıxarmağa səy göstərən Novruzəli rəğbətlə qarşılırsa, etinasız Vəli xan nifrətlə yad edilir. Xanın həqirənə gülüşü bizi hiddətləndirir; biz onun gülüş və qəhqəhələrini bir qədər də tündləşdirib, qəzəb hissi ilə yoğurub xanın öz üzərinə yağıdırıq. Finalda oxucu, Novruzəlini həbsxanada, Vəli xanı istirahətdə görür. İctimai həyatın bu ziddiyyətini, bərabərsizlik və ədalətsizliyini də ədib qısa, lakin mənalı bədii detal və ştrixlərlə vermişdir.

Lakin C.Məmmədquluzadə nə Vəli xanın hakimiyyətindən, zərbəstindən, yoxsullara etinasızlığından, nə də kəndlinin avamlığından, məhkum və məzlumluğundan bir kəlmə söhbət salmur. O, mövcud ictimai mühitdə zülm, bərabərsizlik, ağalıq - qulluq barədə də bir şey demir. Lakin bütün bunları personajların hərəkətində, danışq və qarşılıqlı münasibətlərində bir həyat həqiqəti kimi ustalıqla əks etdirir. Ona görə də "Poçt qutusu" kimi həcmə çox kiçik bir hekayə öz dərin mündəricə, ideyasına, reallıq və bədii sənətkarlığına görə bizə çox böyük əsər, həyat və həqiqət kitabı təsiri bağışlayır.

"Poçt qutusu" həm ədibin nəsrində, həm də Azərbaycan hekayəsi tarixində klassik, şah əsərlərdən biridir. Bu hekayə dünyanın bir çox müqtədir sənət adamlarının diqqətini cəlb etmiş, bir çox dillərə tərcümə olunmuş, yüksək qiymətləndirilmişdir.

"Poçt qutusu" sadə süjetli əsərdir, personajlarının sayı azdır. Lakin Mirzə Cəlilin böyük sənətkarlıqla yaratdığı tipik surətlərin hərəsi bir aləmi təmsil və eks etdirir. Ədibin həmişə canlı və təsirli olan mənalı satirik gülüşü kimi "Poçt qutusu" hekayəsi də bütün dövrlər üçün müasir səslənir, qəlbləri riqqətə gətirir, güldürür və düşündürür.

C.Məmmədquluzadənin hadisə hekayələri tematik cəhətdən də zəngin və əhatəlidir. Bu əsərlərin bir qismi də maarif, azadlıq, qadın hüququ, ümumi intibah, İran Azərbaycanı mövzusuna həsr olunmuşdur. "Poçt qutusu" hələ inqilabdan əvvəl ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. İstər bu əsər, istərsə də ədibin başqa kiçik həcmli klassik hekayələri, hər şeydən əvvəl, sadə dil və üslubuna, güclü xəlqilik və milli koloritinə görə mətbuatda təqdir olunmuşdur. "Novoye obozreniye" qəzeti 1905-ci il 13 iyul tarixli nömrəsində hekayəni belə qiymətləndirirdi: "C.Məmmədquluzadənin "Poçt qutusu" adlı müsəlmanca, yeni kitabı redaksiyamıza gəlmişdir. Kitab sadə Azərbaycan dilində yazılmışdır. Asanlıqla oxunur"¹⁷.

Eyni fikrə bir qədər başqa, genişləndirilmiş şəkildə Azərbaycan mətbuatında da rast gəlmək olur. Məsələn, Qasımov Ə.S. "İqbəl" qəzetində çap etdirdiyi "In-

saf" adlı məqaləsində ədibin nəşr əsərlərinə yüksək məna verərək, yazırı: "Molla Nəsrəddinin "Usta Zeynal", "Iranda hürriyyət", "Qurbanəli bəy" əsərlərini, "Poçt qutusu"nu hər bir kəndli oxuduqda nə olduğunu, müəllif nə demək istədiyini qanır və başa düşür. Amma bir para yazıçılarının əsərlərini başa düşmək çətindir"¹⁸.

Ədibin qələm dostu və şagirdlərindən Əli Nəzminin "Poçt qutusu" barədə çox sonralar söylədiyi fikir də yuxarıda deyilənlərlə yaxından səsləşir: "Mirzə Cəlilin ilk əsəri olan "Poçt qutusu"nu, kənddə mən kəndlilərə oxuyanda, bir kəndli olmadı ki, onu başa düşməsin. Kəndlilər aylarla bu kitab haqqında danışır və aldıqları təsiri söyləyirdilər"¹⁹.

Mirzə Cəlil portret hekayələrindən olan məşhur "Qurbanəli bəy"i 1907-ci ildə yazmış, "Qeyrət" mətbəəsində çap etdirmişdir. Qurbanəli bəy Qapazlı kəndinin mülkədarıdır. Kobudluğunu, qəddarlığını, xudbinliyi, yoxsul kütləyə qarşı amansızlığı ilə "Danabaş kəndinin əhvalatları" povestindəki Xudayar bəyi xatırladır, yeni mühit və şəraitdə onun davamıdır. Povestdə hadisələr ədibin feodal kəndi kimi ümumiləşdiriyi Danabaş kəndində cərəyan edirsə, "Qurbanəli bəy" hekayəsində Qapazlı kəndi, onun adamları təsvir olunur. Dana-baş kəndi avamlığın, geriliyin, fanatizmin, həm də despotluğun rəmziidirsə, Qapazlı kəndi əsasən zülmün, zoraklığın hökm sürdüyü bir yerdir. Təsadüfi deyil ki, Qurbanəli bəy kimi yuxarıda yaltaqlanan, aşağıda qış-qırıb bağıran, xəncər gücünə arxalanan bir mülkədar

¹⁷ Bax: Q.Məmmədli. "Poçt qutusu"nın nəşri və tərcüməsi tarixindən, "Bakı" (axşam) qəzeti 1964, 7 dekabr.

¹⁸ "İqbəl" qəzeti. 1913, 4 noyabr

¹⁹ Ə.Nəzmi. Böyük jurnalist, "Vətən uğrunda" jurnalı, 1944, № 7,8. s. 55.

Qapazlı kəndindəndir. Xudayar bəy deyəndə zoğal ağacı, Qurbanəli bəyin adı kələndə xəncər yada düşür. Deməli, ədib ümumi yaradıcılıq, satira və humor sənətinə sadiq qalaraq bu əsərdə də mənali bir kənd adı yaratmış, təsvir etdiyi hadisə və personajları onunla sıx vəhdətdə vermişdir. Novellaçılıq xüsusiyyəti ədibin "Qurbanəli bəy" hekayəsi üçün daha artıq səciyyəvidir və daha qabarıq şəkildə nəzərə çarpir. Hekayənin qəhrəmanı lovğa, özündən deyən Qurbanəli bəy axırda evinə çağırduğu qonaqları at axurunda, mələfəyə bürünmüş halda "qarşılıyır". O özü də, mülkədar və bəy olmasına baxmayaraq, əslində Usta Zeynal, Məşədi Qulam Hüseyn kimi geridə qalmış, nadan bir müsəlmandır. Yaxşı diqqət edilsə, böyük ədib bu hekayəsini də müqayisə əsasında yazmışdır. Burada başqa millətdən olan vəzifə sahibləri ilə Azərbaycan bəyi, mülkədarı qarşılaşdırılır. Qurbanəli bəyin bütün mənfi cəhətləri, eybəcərlikləri, lovğalıq və yalançlığı, təkəbbürü və miskinliyi, zoraklığı və yaltaqlığı bu müqayisədə aşkarlıdır.

Pristav arvadının ad günü məclisində bütün rus xanımları öz ərləri ilə, kişilərlə yanaşı əyləşmişlər. Qurbanəli bəy əvvəla, təkdir və ikincisi də onun arvadı rus arvadlarının açıq-saçıqlığını çox böyük ar, qəbahət bilir, onlara qeyri-adi, əcaib, bir məxluq kimi baxır. Qurbanəli bəyin arvadı, Kərbəlayı Qasıma rus qadınları barəsində qəribə, təəccüblü, sadəlövhəcəsinə suallar verir. Yaxud, qonaqları görəndə "qaçıb otağa soxulur". Mədəni rus qadınları ilə geridə qalmış, avam, gözüagli Azərbaycan qadını hekayədə bədii müqayisələr yolu ilə təsvir və təqdim olunur.

"Qurbanəli bəy" hekayəsində də portretçilik hadisə əhvalat təsvirinə, təfsilat və təfərrüata nisbətən üstündür. Ədibi düşündürən Qapazlı kəndini, onun adamlarını, yaxud ad günü münasibəti ilə ziyafrətə toplaşanları hərtərəfli, geniş planda təsvir etmək, səciyyələndirmək deyildir. O, bütün Azərbaycan kəndlərin-dən birini, Qapazlini seçir və bu kənddən də təkcə bir nəfər mülkədarı - Qurbanəli bəyi qələmə alır. Qurbanəli bəy tipik şərait üçün son dərəcə real, orijinal, tipik bir bəy surətidir. O, Azərbaycan kəndinin, ədibin nümunə göstərdiyi Qapazlı kəndinin bütün bəylərini, mülkədarlarını təmsil edən ümumiləşdirilmiş surətdir. Hekayənin mərkəzində Qurbanəli bəy durur. Başlanğıcda naçalnikin gözləndiyi intizar səhnələri də Qurbanəli bəyin gəlişi üçün zəmin hazırlayıır. O, həyətə daxil olan kimi hər şey, hamı, hətta naçalnik özü də unudulur. Bütün məclisdəkilərin diqqəti bu müsəlman bəyinə doğru yönəlir. Çünkü o öz xasiyyəti, yüngül əda və hərəkətləri, yaltaq siması ilə seçilən adamdır, diqqət yetirilməyə layiq bir mülkədardır. Qurbanəli bəyin qonaqlığa gəlməsi səhnəsi hekayənin ən maraqlı, cazibəli yerlərindəndir.

Qurbanəli bəyin əsil siması bundan sonra kələn məclis səhnəsində açılır. O, yaltaq olduğu qədər də iki-üzlü adamdır, sözü ilə işi arasında tam bir uyğunsuzluq var. Qurbanəli bəyin bir yaltaq, gülər, şən və məsum üzü var ki, bu, qonaqların, böyük vəzifə sahiblərinin yanında görünür. Bir zalim, qansız, kobud, sərt və əzazıl üzü var ki, Kərbəlayı Qasıma, nökər Əliyə və ümumiyyətlə, rəiyyətə münasibətdə özünü göstərir. O, pristavin arvadına, hətta itinə belə yaltaqlanır, Kərbəlayı Qasımanın isə qarnına xəncər soxmaq istəyir. Rəiy-

yətlə son dərəcə amansız rəftar edən bu lovğa, xudbin mülkədarın portretini, yaltaq, həqir simasını ədib şərab məclisində, onun öz sözləri, danışığı ilə çəkir. O, pris-tava və onun arvadına da, naçalnikə də eyni yaltaqlıqla müraciət edir, indiyədək bu mahalda belə böyükələr olmadığını dönə-dönə israr edir. Öz mənəvi puçluğununu, gərəksizliyini, bivecliyini yaxşı bilən Qurbanəli bəy iş-tirak etdiyi qonaqlıqla, buraya toplaşan qonaqlarla fəxr edir. Xanımlar onun sağlığına içərkən qəhərlənir, dediyi sözlərlə öz xarakterini, bədii portretini bitkinləşdirir, kamilləşdirir. Qurbanəli bəyin sağlığına lap axırda içilsə də, o, şadlığından mütəəssir olur, kef havasına hamını öz evinə qonaq çağırır və nitqində deyir: "Mən lap əriyib yerə girirəm. Mən nəyəm ki, bu qədər xanım mənim sağlığımı içsin? Mən bu xanımların ayağının torpağı da ola bilmənəm... Mən istayıram sizə qulluq eləyim. Mən istayıram sizə nökərcilik eləyim".

Qurbanəli bəyi gülməli vəziyyətə salan sərxiş halda verdiyi vəd ilə sonrakı hərəkəti, imkansızlığı, qonaqların gəldiğini eşidib gizlənməsi arasındaki uyğunszuluqdur. Onun yaltaq siması vəzifə sahiblərinə, xanımlara dediyi yağılı sözlərdə, kobudluğu isə Kərbəlayı Qasımla etdiyi söhbətdə çox real təsvir olmuşdur. Onun yaltaq siması vəzifə sahiblərinə, xanımlara dediyi yağılı sözlərdə, kobudluğu isə Kərbəlayı Qasımla etdiyi söhbətdə çox real təsvir olmuşdur. "Qurbanəli bəy" hekayəsindəki hadisənin, obrazların tipikliyi şəksizdir, əsər sanki canlı həyatın bir parçasıdır. Burada sünü uydurmalar, qeyri-təbii gülüş yoxdur. Gülüş, humor və satira sətirlərin, surətlərin mahiyyətiindədir. Məzmun incə, zərif, mənalı bir gülüşlə, böyük Molla Nəsrəddin gülüşü ilə yoğrulmuşdur.

"Qurbanəli bəy" zəngin və aydın boyalarla cila-nmış, güclü milli koloritlə yazılmış bir əsərdir. Qur-

banəli bəy Mirzə Cəlilin ustad qələmi ilə yaltaqlığın, ikiüzlülüyüün timsalına çevrilmişdir. Bu hekayə də ədi-bin başqa kiçik həcmli nəşr əsərləri kimi dərin məzmunludur.

C.Məmmədquluzadə cildlərlə kitaba siğmayan dərin məzmunu, ideyanı son dərəcə yığcam bir süjetdə verməyi bacaran mahir sənətkardır. Usta Zeynalın, Məşədi Qulamhüseynin, Qurbanəli bəy və başqalarının portretini ədib bir neçə strixdə, cümlədə, kiçik realist detallarda ustalıqla yaradır. Sözə qənaət edir, uzun təsvirdən, əhatəli təhkiyədən qaçırmır. Onun portret hekayələrində əlavə bədii ricətlərə, haşiyələrə, təbiət və mənzərə təsvirlərinə də az-az rast gəlmək olar. Ədib ləkənək, kiçik hekayələrində xarakter, portret yaratmaq məqsədini izləyir. "Usta Zeynal", "Rus qızı" və "Qurbanəli bəy" hekayələri də bu nöqtəyi-nəzərdən səciyyəvi əsərlərdir.

"Qurbanəli bəy" əsərində nökərlər, kəndlilər müti, itaətkar adamlar kimi təsvir olunmuşlar. Kərbəlayı Qasımlı, Əli və şallaq gücünə yallı getməyə məcbur edilən başqa kəndlilər oxucuda dərin rəğbat, təəssüf hissi doğurur. Onlar kef məclisi iştirakçılarının, xüsusiylə də Qurbanəli bəyin nəzərində çox miskin və həqir insanlardır. Ədib onları dərin kədər hissi ilə təsvir edir və oxucunun zehrinə günahsız müqəssir obrazları kimi həkk etməyə müvəffəq olur. Qurbanəli bəyin arvadı öz sadəlövhüyü, ərinə sonsuz itaətkarlığı ilə səciyyələnən qadın surətidir. O, qısqanlığını gizlədə bilmir, lakin əri ilə birlikdə məclisə, cəmiyyət arasına çıxməq ixtiyarından da məhrumdur. Şəriət, başqa müsəlman qadınları kimi, onun da əl-qolunu bağlamışdır. Qurbanəli bəyin arvadı bitkin, tipik, canlı bədii qadın surəti-

dir. O öz xarakterini, sadəlövhüklə qısqanlığını bir vəhdət halında Kərbəlayı Qasıma verdiyi suallarda açır. Bu mükəlimalə təkcə xanımın deyil, habelə qaravaşın da, Kərbəlayı Qasımin da mənəvi aləmini, səciyyəsini aydınlaşdırmağa imkan verir. Ədibin yadda qalan, təhkiyəni şirinləşdirən, bədii təkrirlə zəngin, dolğun dialoqlar ustası olduğunu göstərir. Belə dialoqlar Mirzə Cəlil nəsrində bir sistem, bir sənətkarlıq xüsusiyyəti təşkil edir. "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət", "Zirrama", "Fatma xala", "Rus qızı", "Yuxu" və bir çox başqa hekayələrdə təsvir və təhkiyəni canlandıran belə maraqlı mükəlimalə səhnələri diqqəti cəlb etməkdədir.

"Qurbanəli bəy" hekayəsində Mirzə Cəlil orijinal bədii peyzajlar da yaratmışdır. Belə təbiat və əşya təsvirlərindən biri vasitəsi ilə ədib zəngin, dəbdəbəli, hərin kef məclisi, məclisdəki dadlı nemətlərlə qlavaların şallağı altında yallı getməyə məcbur edilən ac-yalavac kəndlilərin vəziyyəti arasındaki kontrastı dərinləşdirmiş və təsirli bir bədii lövhədə təsvir etmişdir. Həmin detal, bir bədii təfərrüat nümunəsi kimi, realist ədibə qüdrətli peyzaj uстası deməyə də haqq verir.

Əlbəttə, bu adı peyzaj deyildir. Lirik motivlərin ifadəsi, sadəcə bədii zövq xatırınə təbiət təsviri deyildir. Burada göz öününe iki bir-birinə zidd aləm gəlir. Oxucu asanlıqla başa düşür ki, baharın gözəl çağında, səfəli yerdə düzülmüş gözəl yeməklər, naz-nemət ağalar üçündür, nəsibi şallaq, təhqir olan kəndlilərin yallı getməyi də harın bəylərin, mənsəb sahiblərinin və zədəgan xanımların könlünü açmaq üçündür. Hekayədə peyzaj ictimai ziddiyətləri bədii lövhədə əks etdirən maraqlı təsvir və ifadə vasitəsidir. "Qurbanəli bəy" he-

kayəsi Mirzə Cəlil sənətinə - nəsr, dramaturgiya və publisistikasına xas olan bədin təkrirlərlə də zəngindir. Məsələn, əsərin əvvəllərində ədib naçalnikin kəndə gəlməsini bilərkədən, əhvalatı qəsdən, maraqlı təkrirlərlə bir növ ləngidir, beləliklə də personajların əsas nöqtədə birləşməsi, bir yerə yığılması, səciyyələndirilməsi üçün bədii zəmin yaradır.

"Birdən qaçqaqaq düşdü, dedilər nəçərnik gəlir" sözləri hər dəfə təkrar olunduqca, naçalnik deyil, başqa birisi hadisə yerinə gəlir. Bu hal hekayənin əsas qəhrəmanı Qurbanəli bəy gəlinçə, yüngül hərəkətləri ilə özünü tanıtınca davam etdirilir. Qurbanəli bəy bu səhnədən başlayaraq, hekayənin son sətirlərinədək məhz yüngül hərəkətləri, kobudluğu, yaltaqlığı, rəzilliyi, yalançlığı, simasızlığı ilə öz portretini tamamlayır. Qurbanəli bəy də ədibin bir çox bitkin obrazları kimi əbədi yaşayacaq tiplərdəndir, təsirli və yadda qalan canlı xarakterlərdəndir. "Qurbanəli bəy" hekayəsi və onun qəhrəmanı ədəbiyyatımızın sonrakı satirik qoluna, hətta bugünkü satirik nəşrimizin sənətkarlıq ənənələrinə təsir göstərməkdədir.

Hələ inqilabdan əvvəl görkəmli realist nasirlərimizdən Yusif Vəzir Çəmənzəminli ilk hekayəsi olan "Şahqulunun xeyir işi"ni Mirzə Cəlilin məşhur "Qurbanəli bəy" əsərinin təsiri ilə yazmışdır.

"Qurbanəli bəy" öz müəllifini klassik rus realist ədəbiyyatı ilə bilavasitə bağlayan maraqlı nəşr nümunəsidir.

Yuxarıda qeyd olunduğu kimi, C.Məmmədqulu-zadənin çox sevdiyi, vaxtaşırı müraciət və təbliğ etdiyi rus ədiblərindən biri də N.V.Qoqoldur. Büyük realist olan Qoqol, eyni zamanda, XIX əsr rus ədəbiyyatında

qüdrətli satirik, bədii gülüş ustası kimi C.Məmmədquluzadənin yaradıcılıq məramına çox yaxın idi. Qoqolun xəlqiliyi, vətəndaşlıq cəsarəti, öz kəskin qələmi ilə ağalar-qullar Rusiyasını lərzəyə salması, sağlam gülüşü və ictimai həyatın dərin qatlarına nüfuz edən realizmi Şərqi həyatının, Azərbaycan gerçəkliyinin realist təsvirində Mirzə Cəlilə yaxından kömək etmişdir. Büttün sənətkarlar öyrənmək yolu ilə yüksəlmişlər. Mirzə Cəlil də Qoqoldan öyrənmişdir, ictimai qəbahətləri kökündən baltalamağın yollarını, satirik sənətin sırlarını öyrənmişdir. Lakin bu, onun orijinallığını qətiyyən inkar etmir, Mirzə Cəlil özü Qoqoldan öyrəndiyini dənədönə xatırladır, onun sənətini, satirik gülüşünü, "eybləri gülə-gülə nişan vermək" üsulunu təqdir edirdi. O, Qoqolun adını Şekspir, Molyer, M.F.Axundovla yanaşı çəkir, onun dramaturgiyasını, cəmiyyəti ifşa üsulunu, orijinallığını bir nümunə məktəbi, örnək kimi xatırladırdı. "Qurbanəli bəy" ilə Qoqolun "Kolyaska" əsəri arasında süjet, fabula yaxınlığından bəhs edənlər çox olmuşdur. Doğrudan da "Kolyaska"nın Mirzə Cəlilə təsiri olmuşdur. "Qoqol, allah sənə rəhmət eləsin..." epiqrafında bu təsir səmimiyyətlə etiraf olunur. "Qurbanəli bəy" süjet və kompozisiya etibarilə "Kolyaska"dan o qədər də fərqlənmir. Hətta bu əsərlərdə eyni epizodlar, məqamlar, ifadə və cümlələr də tapmaq mümkündür.

N.V.Qoqol məşhur "Kolyaska" əsərini çap etdi-rəndən (1836) yetmiş il sonra Mirzə Cəlilin "Qurbanəli bəy" hekayəsi yaranmışdır. Birincidə XIX əsrin əvvəllerindəki rus həyatı, ikincidə isə 1905-ci il inqilabı dövrünün Azərbaycan ictimai mühiti təsvir olunur.

"Kolyaska"da qonaqlığın nə münasibətlə olduğu bilinmir. Çertokutski istefaya çıxmış polkovnik olduğundan generaldan və zabitlərdən asılı deyildir. Qurbanəli bəy isə asılı olduğu pristavla, naçalniklə birlikdə pristav arvadının ad gündənə iştirak edir. Qurbanəli bəyin pristava, naçalnikə, onların xanımlarına, hətta pristavın həyatındəki itə yaltaqlanması Mirzə Cəlil hekayəsinin orijinal cəhətidir. Yaltaqlıq, asılılıq, köləlik, nökərçilik Qurbanəli bəyi heysiyyətsiz, yalançı və ikiüzlü etmişdir. "Ay naçalnik, əgər sənin mahalında bir belə yügürən at tapılsa, mən biğlərimi qırxdırmamasam qurumsağam"; "həyə bir yanda elə plov yemiş olsanız, tüpürün mənim üzümə" - kimi insan şəxsiyyətini alçaldan, təhqir edən sözlər Qurbanəli bəyin leksikonunda əsas yer tutur.

Qoqoldan fərqli olaraq, Mirzə Cəlil öz əsərində çar mütləqiyyəti şəraitində aşağıdan yuxarı hamının bir-birinə qul olduğunu əks etdirmiş, Azərbaycan bəyləri və mülkədarlarının çarizmə, çarizmin yerli idarə orqanlarına, naçalnikə, pristavlara nökərçiliyini real təsvir etmişdir.

"- Nə qədər mənim canım sağdı, sənə mən nökərəm, ay xanım"; xanıma dediyi bu sözü Qurbanəli bəy naçalnikə də deyir: "Nə qədər ki, mən sağlam, nökərəm sənə"; o, "əfsərin" sağılığına içəndə də belə deyir: "Nə qədər canım sağdır mən nökərəm sənin xanımıma..." "Mən istəyirəm, sizə nökərçilik eləyim". Qurbanəli bəy öz böyüklərinə nökərçilik etməyə, canını onlara qurban etməyə hazırlıdır. Lakin tabeliyində olanların qənimidir. Mirzə Cəlil "Qapazlı" kəndi adını təsadüfi işlətməmişdir. Ağalarına quyruq bulayıb, nökərçilik edən

yerli bəy və mülkədarlar yoxsul kəndliləri qapaz altında saxlayırlar.

“Qurbanəli bəy” hekayəsində C.Məmmədquluza-də mülkədar-kəndli münasibətini qabarıq vermiş, məzlam, itaətkar, qapazaltı kəndliləri təmsil edən və bədii tip səviyyəsinə qalxan Kərbəlayı Qasım kimi ümumiləşmiş kəndli surəti yaratmışdır. Qoqolun “Kolyaska”ında biz Çertokutski ilə qarşılaşdırılan, addim-başı təhqir olunan, başına çaxır tökülen konkret kəndli surəti görmürük. Qoqoldan fərqli olaraq, Mirzə Cəlil təsvir etdiyi əsas əhvalatın fonunda ağlıq-nökərcilik dünyasının başqa-başqa rəzalətlərini, ictimai asılılığı, kəndli, nökər, qaravaş, evdar qadın və ümumən xalq kütləsinin hakim təbəqəyə, müstəmləkəçilərə, yerli mülkədlərlərə münasibətini açıb göstərir. Başqasının süfrəsində tülükyə dönen, özündən asılı adamlara zülm edən Qurbanəli bəy həm də qəddar, harin, zalim bəyləri təmsil edir. Bu da onu Certokutskidən ayırrı. Öz arvadının, qulluqçusunun, nökərinin, kəndlisinin amansız qəddarı olan Qurbanəli bəy onlarla həmişə xəncər dili ilə danışır. “Bu xəncəli soxaram sənin qar-nına” - kimi vahşi müraciət üsulu bəyin səciyyəvi cə-hətlərindəndir.

Ağa - rəiyyət, hakim-məhkum münasibətlərinin ikinci qütbündə duran Kərbəlayı Qasım yoxsul Azərbaycan kəndlisiidir. Ağasının bütün söyüş, təhqir, hə-bə-zorbasına itaətkarcasına “niyə, başına dönüm, ağa” - deyə cavab verən, məzlumluğu ilə ədibin bundan əv-vəlki kəndli surətlərinə yaxın bir rəiyyət, eyni təhqirə qarşı “ixtiyar sənindi, ağa” deyən Əli kimi nökər də “Qurbanəli bəy” hekayəsinin orijinallığını artırır.

Çertokutski surətini Qoqol olmuş bir əhvalat əsasında yaratmışdır. O huşsuzdur, yaddaşı zəifdir. Çertokutski general və zabitləri ayıq vaxtı evinə qonaq də-vət edir. İçib kefləndikdən sonra isə dediyini unudur. Qurbanəli bəy isə kefli halda, onun sağlığına deyilən tostdan vəcdə gələrək qonaqları evinə çağırır. Qurbanəli bəyin şit hərəkətləri, təlxəkliyi, yallı getməsi, at çapması, kəndliləri oynamaya məcbur etməsi, sağlığına içilərkən yaltaqcasına nitq söyləməsi kimi səhnə və epizodlar da tamamilə yeni və orijinaldır.

C.Məmmədquluza-dənin “Qurbanəli bəy” hekayəsində Kərbəlayı Qasımla bəyin arvadı arasında gedən maraqlı söhbət Şərq qadınının, həmçinin avam və sa-vadsız bir kəndlinin sadəlövh təbiətini, təmiz mənəvi aləmini açmaq üçün ustalıqla təsvir edilmiş səhnədir. Burada cəmiyyət arasına çıxməq imkanından məhrum, qonaq görəndə qaçıb gizlənən, lakin ərinə olan qis-qanlıq hissələrini gizlədə bilməyən Şərq qadınının sadədil sualları, kəndlinin cavabları duzlu, təbii milli koloritlə verilmişdir.

“Qurbanəli bəy” hekayəsinin başlanğıcı, bəyin məclisə gəlib çatdığı vaxtadək verilən maraqlı hadisə-lər, bəyin ilk hərəkətləri, hekayədəki əşya və təbiət təsvirləri, ad, epiqraf və s. də onun orijinal xüsusiyyətidir.

Nəhayət, bu əsərlərdən birində rus, o birində Azərbaycan təfəkkürü, yerli və milli koloriti üstündür. Qoqolun öz fərdi üslubu, Mirzə Cəlilin isə öz spesifik satirik üslubu vardır. Fərdi üslub olan yerdə isə orijinallıq şəksizdir. “Qurbanəli bəy” Azərbaycan idiomatik ifadələri ilə (“pristavın həyatində it yiyesini tanı-mırı”, “guya qurbağanın gölünə daş atdlar”) zəngindir, zəruri hallarda, obrazın mənəviyyatını açmaq

üçün bəzən ədib rus sözləri də işlədir ("malades sa-bak", "spasibo", "ax, çort vəzmi").

Qoqolun C.Məmmədquluzadəyə ədəbi təsirindən bəhs edərkən prof. M.Rəfili, ədibi haqlı olaraq, ilk növbədə Şərqi ədəbi ənənələri, milli zəmin və M.F.Axundovla bağlayır. Lakin yanlış olaraq belə nəticəyə gəlir ki, "onun yaradıcılığına böyük Qoqolun göstərmiş olduğu ideya və bədii təsiri başa düşmədən Məmmədquluzadənin sənətkarlıq və yaradıcılığını başa düşmək çətindir"²⁰. Buna misal olaraq, o, "Kolyaska"nın "Qurbanəli bəy"ə təsirini xatırladır. Deməli, bir əsərə olan təsirdən Mirzə Cəlilin bütün yaradıcılığı üçün ümumi nəticə çıxarıır. Belə qeyri-obyektiv bir təsəvvür oyadır ki, Qoqolsuz və yaxud onun təsiri ilə yazılmış "Qurbanəli bəy" siz Mirzə Cəlil "sənətkarlığı və yaradıcılığını başa düşmək çətindir". Halbuki, bu hekaya olmadan da Mirzə Cəlil bir çox klassik əsərləri ilə böyük sənətkar kimi, tanınır və başa düşülür. M. Rəfili "Danabaş kəndinin əhvalatları" ilə Qoqolun "Şinel" povesti arasında da yaxınlıq və uyğunluq görür. Onların ətraflı müqayisəsini verdikdən sonra yazır: "Eşşəyinitməkliyi" povestində Rusiya yoxdur, burada köhnə, geridə qalmış, yoxsul bir Azərbaycan kəndi təsvir edilir. Lakin buna baxmayaraq, bu povesti oxuyarkən ixtiyarsız olaraq fikrə getməyə məcbur olursan: axı bu ki, Qoqoldur!"²¹. O, eyni zamanda, Məhəmmədhəsən əmini Başmaçının "başqa bir variantı" hesab edir. Qəribə burasıdır ki, başqa bir ədəbiyyatşunas da "Danabaş

kəndinin əhvalatları" povestini Qoqolun "Dikanka yaxınlığında xutor axşamları" əsərinə bənzədir.

Eyni əsərə həm "Şinel"in, həm də "Dikanka yaxınlığında xutor axşamları"nın təsir göstərdiyini iddia edən M.Rəfili ilə L.I.Klimoviç məntiqi olaraq bir-birini inkar edirlər. Həm də Klimoviç öz yanlış müddəəsində kiminsə fikrinə əsaslanır. Bizcə, "Danabaş kəndinin əhvalatları" povesti nə "Şinel"in, nə də "Dikanka yaxınlığında xutor axşamları"nın təsiri ilə yazılmışdır. Bu son dərəcə dərin realist əsər Mirzə Cəlilin vicdanının səsidir. Xəlqilik motivləri ilə, milli koloritlə zəngin, ideya-bədii cəhətdən orijinal bir nəşr nümunəsidir. "Danabaş kəndinin əhvalatları" XIX əsrin sonu, XX əsrin əvvəllərindəki Azərbaycan kəndinin güzgüsi, xalq möişətinin canlı bir parçasıdır. Povestin orijinallığına şübhə etməyə əsas olmadığı kimi, ona kənardan təsiri də süni surətdə axtarmağa lüzum və ehtiyac yoxdur. Bir zamanlar böyük realist ədibimiz C. Məmmədquluzadəni kənar təsirlərlə bağlayanlara müqtədir tənqidçi, xalq yazıçısı Mehdi Hüseyn tutarlı cavab vermişdir.²² C.Məmmədquluzadənin hələ inqilabdan xeyli əvvəl yazdığı məşhur "Qoqol" (1909)²³ adlı əsəri onun böyük satirikə dərindən bələd olduğunu, rus klassik ədəbiyyatı ilə sıx təmasını göstərir.

Tolstoyda olduğu kimi, Qoqol yaradıcılığında da Mirzə Cəlilin diqqətini, hər şeydən əvvəl, onun xəlqiliyi, realistliyi, sənətkarlıq və müasirliyi cəlb edir. Lakin Mirzə Cəlil bu iki böyük rus ədibinə eyni ölçü ilə yanaşmır. Ədəbiyyat aləmində onların mövqeyini düz-

²⁰ Bax: "Qoqol və Azərbaycan ədəbiyyatı", Bakı, Azərb. SSR EA nəşriyyatı, 1952, səh. 36.

²¹ Bax: "Qoqol və Azərbaycan ədəbiyyatı", Bakı, Azərb. SSR EA nəşriyyatı, 1952, səh. 29.

²² M. Hüseyn. Dahi sənətkar, "Ədəbiyyat qəzeti", 10 yanvar, 1942.

²³ "Molla Nəsrəddin" jurnalı, 1909, № 14.

gün müəyyən edir: Əgər L.Tolstoyu dünyada tayı-bərabəri olmayan yazıçı adlandırırsa, Qoqol barədə "məzhəkənəvislikdə bu şəxsə bərabər Rusiyada hələ bir kəs tapılmayıb" - deyir. O, Qoqolun böyüklüyünü öz millətinə xidmətdə görür. Qoqolun milliliyi ilə bəşəriliyi arasındaki üzvi əlaqəni nəzərə çarpdırır. Qoqolun böyüklüyü, əbədiliyi, müasirliyi barədə ədibin aşağıdakı mənalı sətirləri məshhurdur: "Ey müsəlman qardaşlar, yüz il bundan qabaq Rusiyada bir şəxs anadan olub və rus məmurlarının barəsində bir elə komediya yazıb ki, onu indi də adam oxuyanda elə bilir ki, Naxçıvana, Şuşaya və bütün Qafqaz kəndlərinə və balaca şəhərlərə hökumət tərəfindən "revizor" gəlir"²⁴.

Mirzə Cəlil realizminin, sənətkarlıq qüdrətinin mühüm bir cəhati özünü bir də tipik şəraitdə tipik hadisə və xarakterlərin təsvirində göstərir. Onun hər bir hekayəsi, yaratdığı hər hansı ədəbi qəhrəman bizim diqqətimizi konkret zamana, tarixi şəraitə doğru yönəldir. Ədibin hekayələrini, xüsusilə yoxsul kəndlilərin həyat və məişətini əks etdirən yiğcam süjetli əsərlərini xronoloji qaydada nəzərdən keçirəndə bu mühüm xüsusiyyət, məna keyfiyyəti qabarıq şəkildə nəzərə çarpır.

Xalq həyatı və ictimai şürurun inkişafı ilə vəhdətdə Mirzə Cəlilin ədəbi qəhrəmanları, satirik gülüşünün xarakteri də tədricən dəyişir. Həyatla, həyatın inkişaf meyli, inqilabi-siyasi toqquşmaların məişətə, şürur və zehniyyətə təsiri ilə nəfəs alan Mirzə Cəlil realizmində ədəbi qəhrəmanların, müxtəlif təbəqə və zümrələri təmsil edən adamların inkişafı, dəyişməsi də özünü

göstərir. "Qurtuluş ümidiinin artması, azadlıq günü-nün yaxınlaşması" ilə əlaqədar olaraq, Mirzə Cəlilin "nəsrində göz yaşı və faciənin azalmağa, kədər və mə-yusluğın yox olmağa başladığını, gülüşün göz yaşın-dan təmizləndiyini"²⁵ göstərməkdə akademik Mirzə İbrahimov tamamilə haqlıdır. Ədibin "Əhvalatlar" po-vesti, "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət", "Qurbanəli bəy" və s. hekayələri ilə sovet döv-ründə qələmə aldığı bir sıra hekayələr arasında bu ba-xımdan fərq az deyildir. Onun kiçik bədii nəsr əsərləri məzmunca, təhkiyə və təsvirin xarakterinə görə portret və əhvalat adı ilə iki qrupa bölünürsə, bədii gülüşün səciyyəsi, satiranın, yumorun necəliyi, mahiyyəti nöq-teyi-nəzərindən onları üç qismə ayırmak mümkündür: birincisi, gülüşlə bərabər göz yaşı, faciəvilik doğuran əsərlər ("Danabaş kəndinin əhvalatları" silsiləsi, "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət" və s.), ikin-cisi, ciddi, bəzən də ciddi-lirik planda yazılmış heka-yələr ("Zəlzələ", "Qoşa balıncı", "İki qardaş", "İki al-ma" və s.); üçüncüüsü isə şən və nikbin əhvali-ruhiyyə oyadan, göz yaşından təmizlənmiş gülüşlə zəngin he-ka-yələr ("Quzu", "Zirrama", "Bəlkə də qaytardılar" və s.).

"Danabaş kəndinin məktəbi", "Kişmiş oyunu" əsərlərinin həm hekayə, həm də səhnə əsəri şəklində meydana çıxması da bu maraqlı xüsusiyyətlə əlaqə-dardır. "Qurbanəli bəy", "Quzu" hekayələrində dra-matizm ilə komizm vəhdət təşkil edir. Faciəvilikdən komikliyə, göz yaşları arasında gülüşdən nikbin qəh-qəhəyə doğru meyl ədibin mülkədar, bəy, xan və rəiy-

²⁴ Yenə orada

²⁵ İbrahimov M. Böyük demokrat, Bakı, Azərb. SSR EA nəşriyyatı, 1957, sah. 161.

yət münasibətlərini əks etdirən əsərlərində daha aydın müşahidə olunmaqdadır.

Cəlil Məmmədquluzadənin hekayə yaradıcılığı Azərbaycan klassik hekayəciliyi və ümumən, bədii nəşri ilə incə tellərlə bağlıdır. Xüsusilə, M.F. Axundovun realist nəşri Cəlil Məmmədquluzadəyə bir örnek olmuşdur. Ədibin hər bir kiçik hekayəsində "Aldanmış kəvəkib", "Kəmalüddövlə məktubları" kimi qiymətli realist nəşr nümunələrinin ruhu hakimdir. Cəlil Məmmədquluzadə, hər şeydən əvvəl, güclü realist nasir idi, bədii publisistikanın, satirik mühərrirliyin atası idi. Onu yeni dövr, yeni inqilabi tarixi şərait yetirmişdi. "Danabaş kəndinin əhvalatları"ndan başlamış satirik felyetonlarındanadək olan bədii nəşri ilə Cəlil Məmmədquluzadə özünü böyük ədib-realist kimi tanıtmış, xalq azadlıq hərəkatının güzgüsü, ensiklopedik bir yazıçı kimi məşhurlaşmışdır. Ədibin ilk nəşr əsəri həcməcə iri olsa da, sonralar ancaq kiçik, lakonik hekayələr yaratmaq yolunu seçmiş, bütün həyatı, yaradıcılığı boyu həmin məqsəddən ayrılmamışdır. Onun hər kiçik hekayəsi canlı həyatın real bir parçasıdır, həyatı bütün yaxşı və pis cəhətləri, ictimai qəbahət və eybəcərlikləri ilə dürüst əks etdirən bədii aynadır. Bu hekayələr xalqın dərd və möhnətinin, sevinc və göz yaşlarının əbədi həkk olunduğu parlaq lövhədir.

Portret hekayələrinə ədibin məşhur "Usta Zeynal", "Rus qızı" və s. əsərləri daxildir. Bu hekayələrdə biz hadisə və əhvalat təsvirindən çox portretçiliyə, mənəviyyat, qəlb, insan xarakteri təsvirinə rast gəlirik.

84

Ədib bu və ya başqa bir surətin timsalında ətalət içərisində olan tənbəllərin, avamların, xudbinlərin portretini yaratmışdır. Bu realist hekayələrdən hər birinin özünəməxsus orijinal süjeti, kompozisiyası, forma və məzmunu olsa da, portretçilik onları ümumi bir xətdə birləşdirir.

"Usta Zeynal" 1905-ci ildə yazılmış və 1906-ci ildə Tiflisdə "Qeyrət" mətbəəsində kitabça şəklində çap olunmuşdur. Hekayənin qələmə alınması səbəbini və zəruriyyətini dövrlə, inqilab illərinin ictimai mühit və şəraiti ilə əlaqələndirən müəllif "Xatiratım" əsərində yazır: "...Ürəyimin dərdi çox idi. Və Tiflisin Şeytanbazarında rast gəldiyim islam aləmi hər gün və hər saat məni yazmağa vadar edirdi. Material o qədər idi ki, şairlər deyən kimi:

Yaza-yaza dərdimi aləmdə kağız qoymadım,
Axırı bir guşeyi-divara yazdım dərdimi.

Axırda mən də götürdüm bir hekayə yazdım. Yazdım ki, bir bədbəxt müsəlman zəhmətkeşi ki, onun adı Usta Zeynaldır, o qədər dini cəhalətə cumubdur ki, bu cəhalətin bərəkətindən həmişə zəhmətdədir. Görürdüm ki, mollalar bu biçarə Usta Zeynalı başa salıblar ki, dünyada bir təmiz var, bir də murdar...

Mən də kağız tapa bilməyib divarın səhifələrini qənimət bilirdim ki, orada Usta Zeynalın bədbəxtliyini təsvir edim..."²⁶.

"Usta Zeynal" dünya ədəbiyyatında klassik, realist hekayəciliyin gözəl nümunələrindəndir. Əsərin müəllifi sanki qəlbində, ciyində gəzdirdiyi uzun illərin möhnətini, qəmini, qüssəsini ətalət mücəssəməsi

²⁶ Məmmədquluzadə C. Əsərləri, Bakı, 1967, III cild, səh. 667-668.

Usta Zeynala gülməklə yüngülləşdirmək istəmişdir. Bununla da o, təkcə Usta Zeynallara deyil, bütün müsəlman bidətlərinə, ətalət və süstlüyünə gülmüş, inkişaf və tərəqqinin ayağına paslı buxov olan dini fanatizmə acı qəhqəhələr yağdırılmışdır. Usta Zeynalı həyat eşqindən məhrum edən, insan qüvvəsinə şübhə etməyə, iradəsinə göylərə bağlamağa sövq edən nədir? Usta Zeynal bir tikə çörək üçün Arazi bu taya keçən minlərlə İran yoxsullarından biridir. Sadə malakeşdir, öz alın təri ilə güzəranını təmin edən, həm də çox pis təmin edən bir fəhlədir. Ədib öz qəhrəmanının xarakterini yaxşı açmaq, onun ehtiyac içində olması səbəblərini aydın realist boyalarla canlandırmaq üçün bədii paralel və müqayisələrdən istifadə edir. Bir xristianla müsəlman - yəni Muğdusi Akopla Usta Zeynalın fikri, zehni aləmi, həmçinin həyat, məişət tərzini müqayisə edir. Usta Zeynal və ümumən islam əsiri olan bütün müsəlmanlar nə üçün cəhalət, ətalət, yoxsulluq girdabında məlul, məhkum qalmışlar - sualına özünəməxsus inca tendensiyalılıqla cavab verir. O, hekayənin heç bir yerində nə Muğdusi Akopun fəzilətini, dünyəvi işlərlə bağlı olmasını tərif edir, nə də Usta Zeynalın tənbəlliyyindən, kəsalətindən, ehkam əsiri olmasından müstəqim söhbət açır. Mirzə Cəlil yaradıcılığı üçün səciyyəvi olan həyatı detallarla, real təsvir vasitəsi ilə "bitərəfanə" nümayiş etdirmək yolu burada da özünü göstərir. Hekayədə həyatın real bədii detallarla əksi, hadisələrin təbii axın və cərəyanı "kənardan" müşahidə və seyr edən bir filosof yazıçı qələminin qüdrəti ilə oxucunun mühakiməsinə verilir.

Hekayənin qəhrəmanı bizi güldürür, həm də düşündürür. Onun hərəkətlərində əsrin sürətindən əsər-

əlamət yoxdur. O, bir iş görənə kimi, necə deyərlər, "daş dilə gəlir". Bütün hərəkətləri ilə ətalət, durğunluq, fəaliyyətsizlik timsalı olan Usta Zeynal mədəni tərəqqi baxımından irəlidə gedən millətləri bəyənmir, Muğdusi Akopu və bütün müsəlman olmayanları bədbəxt hesab edir. Oruc-namazdan xəbəri olmayanların axırət cəzasına ürəkdən inanır, etiqad bəsləyir. Usta Zeynal bizi ona görə düşündürür ki, bütöv bir xalqın bədbəxtliyini, geriliyini, elmdən, mədəniyyətdən, xoş güzərandan məhrum olduğunu özündə əks etdirir. Onun simasında biz zehni kütləşmiş, əl-ayağı buxovanmış, öz qüvvəsinə inam hissindən məhrum edilmiş, iradəsini, taleyini mövhumi qüvvələrə bağlamış miskin insanları, həyat və gələcək eşqindən xəbərsizləri, yalnız o dünya xülyasına məftun olanları görür, halına acayıraq. Hekayədə gülüşün bir məzmunu, mənbəyi, bir də vasitələri, təsvir üsulları vardır. Gülüşün mənbəyi Usta Zeynalın ümumi vəziyyəti, əməlləri, hərəkətləri, düşüncə tərzi, sadəlövh sualları və sairədirəsə, vasitələri ədibin müqayisələri, paralelləri, eyhamları, real bədii ştrix və detallarıdır. Cəlil Məmmədquluzadə, böyük tənqidi realist kimi hekayələrdə həmişə sadə süjet qurur, yiğcam kompozisiya daxilində böyük həyat həqiqəti əks etdirməyə ustalıqla müvəffəq olur. "Usta Zeynal" hekayəsində də belədir. Usta Zeynal öz şagirdi Qurbanla Muğdusi Akop adlı bir erməninin evini təmir etməyə gəlir, balaca bir işi çox uzadır, nəticədə "küpəsinin murdarlığı" bəhanə edərək işi yarımcıq qoyub gedir. Göründüyü kimi, əsərin süjetində uzun əhvalat, hadisə təfsilatı yoxdur. Lakin güclü xarakter, canlı insan surətləri, şüura əbədi həkk olunan portret vardır: Usta Zeynal! Usta sözünün özü

Zeynalın yanında gülüş doğurur. Xüsusən, ona görə ki, Hacı Rəsul onu erməniyə çox tərif edir, ustalığını ayrı cür təqdir edir. Bu təriflə real həyat, həqiqət, Usta Zeynalın gördüyü yarımaz işin müqayisəsi oxucunu ürəkdən güldürür. Hekayənin süjeti əvvəldən axıra müqayisələr, həm də bir-biri ilə təzad, antonim təşkil edən müqayisə və paralellər üzərində qurulmuşdur. Demək lazımdır ki, hekayədəki mənalı gülüş çox vaxt ədibin böyük incəlik və soyuqqanlılıqla apardığı bədii müqayisələr axınında aşkara çıxır. Bu müqayisəni də ədib əsərin qəhrəmanı Usta Zeynalın öz sözləri, hərəkətləri daxilində aparır. Bütün varlığı, düşüncəsi və dünyabaxışı ilə Muğdusi Akopa yuxarıdan baxan, hətta onu, müsəlman olmadığı üçün, yaziq, dərd-qəmə girifitar adam zənn edən, halına yanan, aqibətinə acıyan Usta Zeynal gerçək həyatda nə qədər də miskin, həqir, gülməli görünür! Həyatda cəhənnəm əzabı çəkən Usta Zeynal xəyalən cənnətdə dövran sürür. İndi bir dəst dəyişəyə möhtac olduğu halda, o dünyada kaşanələrə, səadət dolu, dəbdəbəli otaqlara, zərif libaslara, hurilərə nail olacağına bütün varlığı ilə inanır. Usta Zeynalın əsil bədbəxtliyi də bununla əlaqədardır.

Usta Zeynal öz sözləri, düşüncə tərzi ilə sadəlövhəyün, avamlığın tipi, timsali səviyyəsinə yüksəlir. Bunu biz Ustanın Muğdusi Akopa verdiyi suallardan, həmçinin öz şagirdi Qurbanla söhbətlərindən aydın görə bilərik. Ona tapşırılmış işin vaxtında icrası ilə o qədər də maraqlanmayan Usta Zeynalı tamam başqa məsələlər, ideallar düşündürür: təmizlik - murdarlıq, cənnət-cəhənnəm, allah adımı - kafir, bunların nəticəsi və s. Bu cəhətdən bütün əsər boyu qəhrəmanın öz müsahibinə - ev sahibinə verdiyi suallarla onun xarakteri,

zehni inkişaf səviyyəsi, əqidəsi, məqsədləri arasında tam bir uyğunluq nəzəri cəlb edir:

"Xozeyin, həyətdə axar su var?"

"Xozeyin, oğlun neçə il dərs oxuyub?"

"Xozeyin, niyə sizin padşahuvuz yoxdu?"

"Ay xozeyin, səni and verirəm İncilə, bir mənə de görüm, o zəhrimarda nə ləzzət görübsünüz ki, yeyirsiniz?".

Usta Zeynalın bu və ya başqa suallarında sadəlövhəlük və avamlıqdan başqa bir şübhəcilik, özünü və bütün müsəlmanlığı hamidan üstün tutmaq, xudbinlik hissi hakimdir. Onun hər bir söhbətində, eyhamında müsəlmanlığa inam, başqalarına həqir münasibət se-zilməkdədir. Muğdusi Akop iş-güt haqqında, universitet təhsilini başa vurub gələn oğlunun şənlik ziyafəti haqqında, dünya nemətləri və səadəti barədə düşüñərkən, evin təmirat işini tezliklə qurtarmağı arzu edərkən, Usta Zeynal beləcə mətləbsiz suallar yağıdır, papiros çəkir, xəyallara dalır, şagirdi ilə boş mübahisələr edir, vaxtını mənasız mübahisələr hesabına öldürür. O yerdə ki, Muğdusi Akop dəmir yol xəttinin qrafiki, qatarın keçib gələcəyi mənzillər (yerlər) haqqında düşünür, Usta Zeynal öz şagirdindən soruşur: "Qurban, təqlidin kimədir?".

Hacı Rəsul Muğdusi Akopu inandırmaq istəyir ki: "Usta Zeynal mömindrə, allah bəndəsidir, qeyrətlidir, sadıqdır, iş görəndir, zirəkdir, ağıllıdır, artıq dərəcədə vəfalıdır və indiyə kimi bir dəfə də namazını qəzaya qoymayıbdır". Elə bu zaman Usta Zeynal yenə də öz şagirdinə müsəlmanlığın üstünlüyündən danışır. Belə bədii müqayisələr, paralellər Usta Zeynalın portretini

tamamlamağa, bitkin və kamil bir tip səviyyəsinə qaldırmağa kömək edir.

Usta Zeynal tüfeyli, yaramaz, əyri yollarla qazanc əldə etmək niyyətində olan adam deyildir, əksinə, dünya malında onun heç gözü yoxdur. Həyat eşqi və səadətinə o, yabançıdır. Usta Zeynalın fikrini məşğul edən ziyarətgahlar, ibadətlər, allaha itaətdir ki, bəlkə bunların köməyi ilə ömrü boyu ideal olaraq yaşatdığı cənnətə qovuşa bilsin. Dini fanatizm bu bədbəxti dün-yəvi hissələrdən, insanı yaşatmağa, yaratmağa sövq edən həyat eşqindən birdəfəlik məhrum etmişdir. Ona görə də Usta Zeynal bu dünyyanın bütün naz-nemətlərinə puç, lüzumsuz bir şey kimi baxır. "Cahan, ey bəradər, nəmanəd bəkəs" - ("Ey qardaş, dünya heç kəsə qalmayacaq") — deməklə fars şairi Sədiyə məxsus bu kəlamı qurana isnad edir. Bununla da öz savadsızlığını, avamlığını, təqlidçiliyini, kor-koranə hərəkətlərini bir daha bürüzə verir.

"Usta Zeynal" hekayəsinin qəhrəmanı əslən Şərinqin çox qatı dindar bir ölkəsindən - İrandan gəlməşdir. Öz dindarlığı, əqidə mücahidliyi ilə öyünüb fəxr edən və cənnəti satın aldığına şübhəsi olmayan bu tip təkcə erməniləri deyil, eyni zamanda, Arazın bu tayındakı müsəlmanları da bəyənmir. Qurbanla söhbətlərində bildirir ki, sizin vilayətin müsəlmanları kafirdirlər, dünya malına göz dikirlər, ziyarəti yaddan çıxarırlar və s.

Usta Zeynal səqfi təmir edə-edə şagirdinə bir növ öz tərcüməyi-halını danışır, özünün və bütün dindar müasirlərinin mənəviyyatını, xarakterini açır. Onun hər bir suali, söhbəti bu mənəviyyat və xarakterin yeni

bir cəhətini, mühüm sirlərindən birini oxucuların gözü qarşısına gətirib ifşa edir. .

Allah xofu Usta Zeynalın iradəsini əlindən almış, şəxsi varlığına, qüvvəsinə böyük inamsızlıq, şübhə yaratmışdır. Usta Zeynal görə Allahın iradəsi ziddinə hərəkət etmək olmaz, Allah istəməsə, bəndə irəliyə doğru addım belə ata bilməz. Başqa sözlə, insandan, onun istedad və qabiliyyətindən, şəxsi təşəbbüsündən fayda yoxdur. Allahın köməkliyi olmadan heç bir iş vaxtında görülüb qurtarmaz və s. "Allah kərimdi" ifadəsi Usta Zeynalın dilinin əzbəridir. Öz tənbəlliyi, ətalət və yoruculuğu ilə ev sahibini zinhara gətirən Usta Zeynal deyir:

"Heç ürəyivi sıxma, xozeyin. Allah kərimdir. Ümüdüvi bir Allaha bağla ki, yeri-göyü yox yerdən xəlq edibdi. Ürəyivi niyə sıxırsan? Əgər Allahın iltifatı olsa, belə iş olmasın ki, on belə iş olsun, bir dəqiqədə qurtərram; əgər olmasa, dəxi mənim günahım nədi?".

Usta Zeynalların bədbəxtliyinə səbəb də məhz onların bu kor-koranə etiqadı, həyat fəlsəfəsidir. O dünya xəyalı ilə yaşamaq etiqadının əzablı, gülməli və acı nəticəsidir ki, Usta Zeynal bir işin qulağından yapışa bilmir. Başladığı hər hansı işin axırına çıxa bilmir. Əli işdə, xəyalı min-min mənasız cəfəngiyat aləmində olduğu üçün əl atlığı işin səmərəsi olmur, məyusluğu, pərtlik və bolluca xəcaləti olur. Usta Zeynal, onun barəsində hacı Rəsulun tərifli sözlərinə rəğmən, başladığı işi yarımcıq qoyur, ev sahibinin arzularını alt-üst edir. Bunun da əsil səbəbi Allahdan ümid gözləmək, öz qüvvəsinə, bacarığına inamsızlıq, bir də küpənin dəyişik düşməsi ilə dünya-aləmin "murdarlanması" bəhanəsi olur.

Böyük realist ədib bu məşhur hekayəsi ilə iki dün-yagörüşünü, iki həyat tərzini, dünyəvi həyatla xəyalı aləmi qarşılaşdırır, oxucunu bu haqda dərindən düşünməyə, nəticə çıxarmağa təhrik edir. Həmişə özündən deyən, dini əqidə və mənsubiyyyətini ideallaşdırın, təmizlikdə, salehlikdə guya misli-bərabəri olmayan və Sabir demiş, “ölməkdən qabaq məqsədinə çatmaq” istəyən Usta Zeynalın əl atlığı işin aqibəti təsirli bir komediya ilə qurtarır. O elə miskin, acınacaqlı bir həyat keçirir ki, bir dəst dəyişək tapa bilməmək üzündən evdən bayıra çıxa bilmir. Bu komik moment içərisində Usta Zeynalın faciəsi də verilmişdir. Bütün hekayə boyu Usta Zeynala bizi güldürən dini mövhumat tədrisən onun faciəsini də yaradır və biz gülə-gülə ağlayır, qəhrəmanın bədbəxt taleyinə ürəkdən acıyırıq. Digər tərəfdən, ədib Muğdusi Akopun qıtbə ediləcək ailə həyatını verməklə onu müsəlmanlara nümunə göstərir. Xoşbəxtliyin və bədbəxtliyin səbəblərini inandırıcı, bədii boyalarla əks etdirir. Usta Zeynalla Muğdusi Akop iki bir-birinə zidd xarakterin, dünyagörüşün və dini əqidənin timsalıdır. Mirzə Cəlilin bu iki bədii tipi müqayisəsində incə və maraqlı bir cəhət də vardır. Ədib ətalət, tərkidünyalıq rəmzinə çevrilən Usta Zeynalı adı bir xristianla, sadəcə erməni Akopla deyil, qəsdən məhz Muğdusi Akopla qarşılaşdırır. Akop xüsusi dini ziyanətgah səfərindən sonra Muğdusi adı almışdır. Usta Zeynalın xəyal bəslədiyi, gecə-gündüz həsrətində olduğu dini mənsəb və mərtəbəyə o, çoxdan çatmışdır. Lakin Muğdusi Akop üçün dini ocaqları ziyanət etmək, Muğdusi adı almaq həyat məqsədi deyildir, onu işdən, şəxsi düşüncə və təşəbbüskarlıqdan, real dünyaya bağlılıqdan uzaqlaşdırmaq vasitəsi deyildir. Muğdusi

Akop üçün ziyanətin öz yeri, zəhmətin, elm dalınca getməyin, ailə-övlad qayğısının, bu dünyada bir iş görüb ad çıxarmağın da bir özgə yeri var. Usta Zeynal isə bütün varlığı ilə axırətə bağlıdır. Xristian dindarı ilə müsəlman fanatiki arasındaki mənəvi uçurum ədibin müqayisəsində böyük sənətkarlıqla mənalandırılır. Belə məzmunlu müqayisələrə Mirzə Cəlilin bir sıra publisist əsərlərində, xüsusilə “Axund ilə keşişin vəzi” adlı felyetonunda da rast gəlirik. “Usta Zeynal”dan bir il sonra yazılan həmin felyetonda ədib yenə də xristian dindarı, keşiş ilə bir mollanın həyata baxışını, xalqa, vətənə münasibətini müqayisəli şəkildə əks etdirir.

Ədib nə Muğdusi Akopun ailə səadəti, xoşbəxtliyi barədə, nə də Usta Zeynalın ailə faciəsi, bədbəxtliyi haqqında açıq nəsihət, şərh verir. O, həyati olduğu kimi, real cizgilərlə, detallarla verir, məqsədinə nail olur. Hər iki surət, həmçinin epizodik olan Qurban surəti çox təbii, inandırıcıdır.

Usta Zeynalın gülməli hala düşməsi də hadisənin mahiyyətindən, süjetin daxili məntiqində yaranır. Mirzə Cəlilin ümumi yaradıcılığına xas olan mühüm bir xüsusiyyət “Usta Zeynal” hekayəsində də özünü göstərir. Bu da kiçik ricətlər, strixlər, sözarası eyhamlar vasitəsilə əsas süjet xəttindən kənara çıxmaq, bu və ya başqa bir ictimai qüsürü, qəbahəti yada salmaq, ona yumoristik, kinayəli münasibət bildirməkdir. Mirzə Cəlil bunu çox zaman xüsusi saymazyanalıq, laqeydiliklə, guya söz yerinə düşəndə edir. Ancaq belə haşıyə və ricətlər çox təsirli, düşündürücü, diqqəti cəlb edən olur. “Usta Zeynal” hekayəsində də bu xüsusiyyət vardır. Ədib azyaşlı uşaqları zorla evləndirmək kimi ey-

bəcər bidəti Usta Zeynalın öz söhbəti ilə sözərəsi yada salır.

"Usta Zeynal" hekayəsinin dili, üslubu da süjeti, bədii quruluşu qədər sadədir. Sadəlikdə zənginlik, sadəlikdə böyüklük, yiğcamlıq və lakonizmdə dərin mənalılıq bu hekayənin başlıca məziyyətidir. "Usta Zeynal" hekayəsinin qəhrəmanını qatı dindar, fanatik, fəaliyyətsiz kimi qiymətləndirən və onun bədbəxtliyinin illətini də bunda görən görkəmli ədəbiyyatşunas Firidun bəy Köçərli vaxtilə yazmışdı: "Sadəlik, təbiilik və real həyata yaxınlıq Məmmədquluzadə hekayələrinin əsas məziyyətləridir. hər şeydən görünür ki, müəllif öz xalqının həyatını və dünyagörüşünü yaxşı bilir və incə müşahidə qabiliyyətinə malikdir"²⁷.

Görkəmli ədəbiyyatşunas Firidun bəy Köçərli Mirzə Cəlil sənətinin təbiilik və həyatiliyini çox doğru qiymətləndirir. "Usta Zeynal", ilk növbədə, məhz öz mövzu və bədii təsvir, təhkiyə üsullarına, ideya-bədii xüsusiyyətlərinə görə real həyat həqiqəti, canlı xalq məişəti ilə sıx bağlı bir əsərdir. Şərqiñ sxolastik nəsihət ədəbiyyatı ilə "Usta Zeynal" hekayəsi arasında bu cəhətdən keçilməz bir uçurum vardır. Beləliklə, ədibin kiçik hekayələri içərisində şah əsərlərdən sayılan "Usta Zeynal" xalq həyatının, ictimai mübarizə tariximizin müəyyən bir dövrünün aynası olan əsərdir. Onun baş qəhrəmanı Azərbaycan klassik ədəbiyyatının seçilən tiplərindən olub, məşhur obrazlar silsiləsini daha da zənginlaşdırır. İndi də tənbəllik, ətalət azarına tutulan, işgüzarlıqdan məhrum adamlara biz sadəcə Usta Zeynal deyirik. "Usta Zeynal" hekayəsinin müasirlik və

aktuallığı burada da özünü göstərir. Bu hekayə öz mövzu, mündəricə və bədii keyfiyyətlərinə görə müəllifinə əbədi şöhrət qazandırmışdır.

"Usta Zeynal" təkcə ədibin öz yaradıcılığında deyil, bütün Azərbaycan bədii nəsri, hekayənəvisliyində bir hadisə idi. Bu əsərin ideya və bədii təsirini biz sonralar görkəmli ədibimiz Y.V.Çəmənzəminlinin "Cənnətin qəbzi" hekayəsində görürük. "Usta Zeynal" hekayəsində Şərq ətaləti və tənbəlliyyini, avamlığı tənqid edən, o dünya xəyalı ilə yaşayan müsəlmanların miskin həyat tərzini, mənəvi faciəsini açıb göstərən ədib, həmin dövr üçün son dərəcə aktual, müasir səslənən bu mövzu və ideyanı "Dəllək" hekayəsində də bir qədər başqa şəkildə davam etdirmişdir. "Dəllək" hekayəsinin qəhrəmanı Usta Hüseyn şürca, əqidəcə, dünya hadisələrinə münasibət baxımından Usta Zeynal dan seçilmir. Onların ikisi də qatı müsəlman fanatiki, xristianları murdar hesab edən xudbin və nadan adamlardır. Həm də bu, onların aldığı tərbiyənin təsiri, nəticəsidir. Onların təqsiri, eybi deyil, mənəvi faciəsidir. Usta Zeynalın təbiətinə hakim kəsilən ətalət, süstlüklə Usta Hüseynin də səciyyəvi xüsusiyyətidir. Birincisi, bənnalıqda necə "məharət sahibi" dirsə, Usta Hüseyn də öz dəlləklik sənətində eləcədir. Usta Zeynal iş görməyi, zəhməti boş moizələrə qurban verdiyi kimi, Usta Hüseyn də kirinə keçən müştərini cəfəng, moizələri ilə işindən avara qoyur. "Murdar-təmiz" - məsələsinə münasibətdə onlar sanki, eyni adamlardır. "Dəllək" hekayəsində avam müsəlman Sadiq kişinin oğlu Məmmədvəli burnunu tikanlı otla qanadır ki, gözlerinin ağrısı sağalsın. Amma burnunun qanı kəsmir ki, kəsmir. Sadiq kişi arvadının təhrikli ilə dəllək Usta Hüseynə

²⁷ Köçərli F. B. Seçilmiş əsərləri, Bakı, 1963, səh. 135.

pənah aparır, ondan oğluna əlac istəyir. (Dəllək hara, həkimlik hara). Usta Hüseyn nəinki həkim deyil, bəlkə heç yaxşı dəllək də deyil. Bunu ədibin humoristik bir işarəsindən aydın görmək olar: "Sadıq kişi o vaxt Usta Hüseynin dükanına yetişdi ki, usta bir müştərinin başını qırxbı qurtarıb, qanatlığı yerlərə pambıq düzürdü".

"Dəllək" hekayəsinin qəhrəmanı, Sadıq kişinin intizar və nigarançılığına, dərd-sərinə zərrə qədər etinə etmədən, onu güzgü qabağına gətirib, danlamağa başlayır, başı tüklü olduğu üçün allah qəzəbinə düşər olduğunu sübuta yetirməyə çalışır. "Usta Zeynal" hekayəsində ədibin qarşılaşdırıldığı surətlər, onların təmsil etdiyi aləm başqa-başqadır. Bir-biri ilə təzad təşkil edir. "Dəllək" də isə onlar eyni mühitin adamlarıdır.

Muğdusi Akop oğlunun gəlməsindən nigarandır, istəyir ki, təmirat tez qurtarsın, amma iş əvəzinə boş moizələrin şahidi olur. Sadıq kişi də oğlundan nigarandır, onun sağıması üçün təcili tədbir gözləyir. Lakin Usta Hüseynin moizəsindən yaxa qurtara bilmir. Fərq bundadır ki, Muğdusi Akop Sadıq kişi kimi dün-ya işlərindən xəbərsiz deyil, müasir, oxumuş, mədəni adamdır, ustanın danışığını əfsanə, cəfəngiyyat hesab edir, onu danlayıb iş görməyə məcbur edir. Bəlkə ürəyində onun özünə də, Usta Zeynalı tərif edib, ona callayan Hacı Rəsula da min dəfə lənət yağıdır. Amma Sadıq kişi avamdır, sadəlövhədür, ustanın moizəsini Quran ayəsi kimi qəbul edir. Bütün tənə və təhqirlərin müqabilində qoyun kimi gözünü döyür, axırdı da "usta, allah atana rəhmət eləsin" - deyib gedir! həm də çox gec gedir, Usta Hüseyn onun başını qırxır, ona uzunuzadı nəsihət edir, müsəlmançılığın şərtlərini başa sa-

hr. Avam və dindar Sadıq kişi bu moizələrin müqabiliндə nə məqsədlə geldiyini də, oğlunu da unudur. Evə qayıdınca görür ki, oğlu sağalıb, ağacdan at minib həyətdə veyillənir.

"Usta Zeynal" hekayəsində Muğdusi Akopun işgüzərliğinə, nigarançılığına, ümumən məqsəd və arzularına rəğmən ətalət mücəssəməsi Usta Zeynal Kərbəla ziyyarətinə getməyi müsəlmançılığın vacib şərtlərindən biri sayır, bu şərtə əməl eləməyənləri biqeyrət, kafir ki-mi qiymətləndirirəsə, "Dəllək" hekayəsinin qəhrəmanı Usta Hüseyn də eyni fikirdə, eyni mövqedədir. Usta Hüseyn də öz moizələri ilə müsəlmançılığın başqa şərtlərini yada salır, bu şərtləri unudanları kafir hesab edir. O deyir:

- "Ax, ax, vay, vay. Yazığım gəlir gününə, ay Sadıq kişi. Bilmirəm sənin axırın nə günə qalacaq. Ay kişi, ya adını erməni qoy, xalq bilsin ki, sən müsəlman deyilsən, yox əgər müsəlman olmaq istəyirsən, qardaş, bu müsəlmançılıq deyil ki, sən eləyirsən. Kişi, utanırsan başuvun tükünü bu qədər uzadıb qırxdırmırsan?".

Sadıq kişi də Danabaş kəndinin sakini Məhəmmədhəsən əmi, İtqapan kəndinin rəiyyəti Novruzəli kimi belə moizələri ömrü boyu eşitdiyindən, onlara etiqad bəsləyir, ürəkdən inanır. İnandığı üçün də əməl etməyə məcbur olur. Sadıq kişinin də əsil faciəsi bununla əlaqədardır. Usta Hüseynin dünyada təmizlik, murdarlıq, müsəlmançılıq-kafırlıq barədə təsəvvürləri Usta Zeynalın görüşlərində seçilmir. Bu cəhətdən onlar, bir mühitin, eyni dini xurafat məktəbinin yetirmələridir. Usta Hüseyn də belə nadan bir fikirdər ki, müsəlmanlar çirkəb içərisində olsalar da, təmizdirlər, çünkü

oruc-namaz əhlidirlər. Başqaları isə gündə min dəfə hamama getsələr də, murdardırlar. Ona görə ki, müsəlmançılığın şərtlərini bilmir, ona əməl eləmirlər. Sadıq kişini oğlunun dərdindən, ailə ehtiyaclarından, bu dünya işlərindən ayırib moizəsinə əsir edən Usta Hüseyn aşağıdakı nəsihəti ilə Usta Zeynala nə qədər də yaxınlaşır: "Əvvəla budur ki, başını vaxtından-vaxtına qırxdırmayanın evində heç xeyir-bərəkət olmaz. İkin-ciisi budur ki, insana növbənöv bədbəxtliklər üz verə bilər. Mən nəyə deyirsən, and içim ki, oğlunun qanının kəsilməməyi məhz tənbehdir ki, xudavəndi-aləm bu günahların qabağında sənə göndərib. Məndən sənə vəsiyyət. Bir də belə qələtlər eləmə: yazıqsan, fağırsan. Yoxsa bir özgə cür bədbəxtlik üz verər, dəxi sonra peş-manlıq bir yerə çatmaz".

Məmmədvəlinin burnunu tikanlı otla qəsdən qanatması hara, Usta Hüseynin bu moizəsi hara, uşağın burnundan qan axmaqla müsəlmançılığın şərtləri arasında nə əlaqə? "Dəllək" hekayəsindəki mənalı gülüş də məhz bu uyğunsuzluqdan, bədii qarşılaşdırmadan doğur. "Dəllək" də ədibin portret hekayələrindəndir. Burada uzun-uzadı hadisələr təsvir olunmur. Usta Hüseyn, Sadıq kişi, onun oğlu Məmmədvəliyə müstəqim təsvir yolu ilə bədii xarakteristika verilmir. Ancaq çox yiğcam və lakonik detallarla, incə strixlərlə onların portreti çəkilir. Usta Hüseynin mənəvi aləmi onun öz sözləri ilə açılır. Mükəmməl portreti öz moizələri, hərəkət və rəftarı ilə çəkilir. Ədibin böyük sənətkarlığı, sözə qənaətlə tip yaratmaq məharəti "Dəllək" hekayəsində özünü aşkar göstərir. Məsələn, Sadıq kişi, hekayədə bir-iki kəlmədən artıq danışmur, oğlunun burnun qanamasını ustaya deyir, bir də başı qırıldandan

sonra ustanın atasına rəhmət oxuyur. Bununla belə, Sadıq kişi avamlığın, sadədilliyin, fağırlığın timsali olan bədii tip səviyyəsinə qalxır, hər deyilənə inanan, Allah xofundan daim ehtiyat edən müti bir insan kimi oxucunun xatirində silinmir. Novruzəli, Məhəmmədhəsən əmi surətlərində olduğu kimi, oxucu, Sadıq kişinin də halına ürəkdən acıyr, faciəsinə şərik olur. Usta Hüseynin də avamlığı, pis usta olması, dəllək olduğu halda, həkimlik etməsi barədə ədib açıq, müstəqim səciyyənamə vermir. Usta da özü haqqında bir şey demir. Ancaq müsəlmançılıqdan, onun şərtlərindən danışmaqla, qəlbini açır, mənəvi dünyası ilə bizi tanış edir, yaddan çıxmayan kamil portretini çəkir.

"Usta Zeynal" hekayəsində Usta Zeynal, "Dəllək" əsərinin qəhrəmanı Usta Hüseyn və "Cənnətin qəbzi" ndəki Usta Ağabala müxtəlif sənət sahibi olsalar da (bənnə, dəllək, çəkməçi), ümumi cəhətlərə, əlamətlərə malikdirlər. Onları birləşdirən əsas xüsusiyyət isə dindarlıqları, fanatik olmaları və bununla əlaqədar Şərq ətaləti və durğunluğunu təmsil etməlidir. Onların bədbəxtlik və faciələrinin mənbəyi eynidir. Biz onların hər üçünə acıyırıq. Bu bədbəxt insanların fəlakətinə, miskinliyinə səbəb olan ictimai mühitə nifrət edirik.

Cəlil Məmmədquluzadənin portret hekayələrindən biri də "Rus qızı"dır. Əgər "Usta Zeynal"da bir azərbaycanlı ilə erməninin həyat tərzi, dünyagörüşü, gələcək idealları bədii müqayisə yolu ilə əks etdirilirsə, "Rus qızı" əsərində bir azərbaycanlı ilə rus ailəsi bu baxımdan yanaşı qoyulur. Hansının həyat, təfəkkür tərzi, tərbiyəsi yaxşıdır, sualına ədib müstəqim cavab vermir, müəyyən rəyə gəlib nəticə çıxarmağı oxucunun ixtiyarına buraxır. Hekayənin mənfi qəhrəmanı

Məşədi Qulamhäuseyn bir sıra cəhətlərinə görə Usta Zeynalı yaxındır. Əvvəla, o da müəyyən ictimai ideal-dan məhrumdur. İkincisi, günlərini boş söhbət, hiraltı ilə keçirməyi sevir və zahirən çox dindar adamdır. Usta Zeynal kimi, o da müsəlman olmayanlardan ikrah hissi ilə danışır: "...Kafir uşağı kafirlər donquz ətindən el çəkmirlər". Təxminən eyni sözləri biz Usta Zeynalın da dilindən eşitmışdik. Lakin Məşədi Qulamhäuseyn Usta Zeynal kimi tərki-dünyalıq eşqi ilə yaşamır. O, "beş günlük dünyanı eyş-işrətlə, şənliklə başa vurmaq istəyir. Onun dindarlığı zahiri və dayazdır, ən çox şənlənməyə, deyib-gülməyə hərisdir. Usta Zeynalın dindarlığı dərindir, köklüdür, o bütün varlığı ilə bədbin, tərki-dünya, cənnət mübtəlasıdır. Ona görə də Usta Zeynalı o dünyanın, cənnətin huriləri, Məşədi Qulamhäuseyni isə real həyatın, bu dünyanın gözəlləri maraqlandırır. "Rus qızı" hekayəsinin əvvəlində ədib məşhur səyyah Reynqart haqqında söhbət açır, onun pay-piyada dünya səyahətinə çıxmasından xüsusi vəcd və maraqla danışır. Bu, təsadüfi deyildir. Həmin başlangıçın, epizodun özündə də bir müqayisə məqsədi, iibrət dərsi vermək qayəsi mövcuddur²⁸.

Hələ 1894-cü ildə dünya səyahətini qət edən bir avropalının arzuları, niyyət və idealı hara, Məşədi Qulamhäuseynin məşguliyyəti, həyat idealı və güzəranı hara? Ədib bu müqayisə və bədii paralel vasitəsilə də Qərblə Şərqi qarşılaşdırır, geriliyin, ətalətin və ictimai idealdan uzaq olmağın sırlarını açıb göstərir. "Misli az tapılan dostum" deyə təqdir etdiyi Reynqartın məqsəd

və idealı qarşısında Məşədi Qulamhäuseynin yoxsul, solğun və sönük həyatının mənzərəsini canlandırır. Müasirlərini, bütün oxucularını iibrət götürməyə, həyat yolunu dəyişməyə çağırır. Məşədi Qulamhäuseynin tərbiyəsi, əxlaqi onun yaşına, zahiri simasına uyğun gəlməyən hərəkətlərində aydın təzahür edir. Elə bu uğunsuzluqdan da onun komizmi meydana çıxır. Məşədi Qulamhäuseyn Usta Zeynal kimi sədaqətli, təmiz əxlaqlı adam deyildir. Əksinə, ədib onu "qocalıqda yorğalıq edən", "evində çörək kəsdiyi adamin ailəsinə xəyanət nəzəri ilə baxan" mənfi tip kimi təsvir etmişdir. O, eyni zamanda, azyaşlı qızlarla əylənməyi sevən, bunu özünə fəxr bilən müsəlmanların tipik təmsilçisidir.

"Rus qızı" hekayəsində cərəyan edən hadisə Cul-fada vaqe olur. Əhvalat gah birinci şəxsin (ədibin), gah da mənfi qəhrəman Məşədi Qulamhäuseynin dilindən nəql olunur. Əsərin süjeti yenə də çox müxtəsərdir – Məşədi Qulamhäuseyn bir təsadüf üzündən gözəl rus qızını öpmüşdür. Odur ki, öz müsahibinə bu əhvalatın müxtəsər tarixçəsini danışır, vəssalam.

Burada gözəl, tərbiyəli, ismətli, qonaqpərvər, xoşniyyətli bir rus ailəsi əsas nümunə kimi alınub təsvir edilmişdir. Məşədi Qulamhäuseynin çirkin niyyəti belə bir ailəni ləkələmək təhlükəsi doğurur. Məşədi Qulamhäuseyn avam, nadan olduğu kimi, təmiz insani hissələrdən də uzaqdır. Doğrudur, ədib onu "dostum-dostum" - deyə bizə təqdim edir. Lakin burada istehza, kinayə vardır. Təsadüfi deyil ki, əsərin əlyazması həlinda qalan bir variantında yazıçı öz mənfi qəhrəmanının səfəh, xoşagelməz hərəkətləri haqqında dərindən düşünməyi lazımlı və məsləhət bilir: "Ola bilər ki, dün-

²⁸ Belə mənali müqayisəni ədib "Müsəlman içinde gördüklerim" və "Səyahətnamə" (Reynqartın səyahət kitabından) adlı felyetonlarında da aparır. Bu əsərlər "Molla Nəsrəddin" jurnalında (1906, № 19, 21) çap olunmuşdur.

yanın belə-bələ işlərinə insanın gülməyi tutə və bəlkə də gülməli işdir... Amma bir surətdə ki, mən Məşədi Qulamhüseyn dostumun sözünə şəkk edə bilməzdim, onda dəxi mən gülə bilmədim və gülmək əvəzində başladım düşünməyə, başladım fikrə getməyə, çox fi-kirlər başımdan gəlib keçdi”²⁹.

“Rus qızı” hekayəsi başdan-ayağa, doğrudan da gülməli, eyni zamanda, düşünməlidir. Hekayənin finalı da “Usta Zeynal”da olduğu kimi gülməli, həm də məyus bir sonluqla bitir. Hər ikisinin işi ilə dediyi, zəhiri ilə batini, arzuları ilə həyat həqiqəti arasında gülüş doğuran qüvvətli təzad vardır.

“Rus qızı” hekayəsində də müəllif uzun hadisəcilikdən, təfərrüatdan sərf-nəzər etmiş, yiğcam süjet daxilində bir neçə yadda qalan tip yaratmağa nail olmuşdur. Nə hekayəni nəql edən, nə də oxucu cavan, gözəl rus qızının qoca, eybəcər bir müsəlmani öpməyinə inanır. Çünkü yazıçı öz “dostu” Məşədi Qulamhüseynin portretini mahir bir rəssam firçası ilə çəkir, onun necəliyi haqqında oxucuda dürüst təsəvvür yaradır. “Bunu gərək qabaqcə ərz edəm ki, Məşədi Qulamhüseyn qoca olduğu halda çox da çirkin idi: qabaq dişlerinin çoxu düşmüşdü, qalanları da qaralıb uzanmışdı; bilmək olmurdu onların hansı üst dişlərdi, hansı alt dişlərdi. Mən güman edirəm ki, nəinki on altı yaşındada gözəl rus qızı, bəlkə altmış altı yaşında çirkin müsəlman arvadı da bundan iyrənib qaça bilərdi”.

Bəs necə olub ki, belə bir adamı gənc rus qızı özünə dost, həmdəm bilib? Bu sual oxucunu düşündürür, Məşədi Qulamhüseynin vəcdlə, fəxarətlə da-

nışlığı epizod isə təhkiyəyə olan marağın qat-qat artırır. Hekayəni su kimi içmək, işin axırından tez xəbər tutmaq istəyirsən. Məlum olur ki, qız Məşədi Qulamhüseyni rusların pasxa bayramında öpmüş, Məşədi isə bu xeyirxah niyyətdən bir şorgöz nadan kimi pis nəticə çıxarmış, qızın dübarə meyl göstərməklə özünü rüsvay edib, həqir vəziyyətə salmışdır. İkinci dəfə onu çirkin niyyətləri, heyvani ehtirasları sürükləyib gənc qızın yanına aparır, komediyasını tamamlayır. Bu dəfə qız “paşol k çortu” - deyə onu təhqir edir. Beləliklə, Məşədini gülməli hala salan, oxucunu düşündürən səbəblər sırasında onun sadəlövhüyü də, nadanlığı, geriliyi də, xəyanətkarlığı da müəyyən rol oynayır. “Rus qızı” hekayəsi bütövlükdə çirkin Məşədi Qulamhüseynin və gözəl rus qızının canlı, maraqlı portretini rəsm edən realist bir tablo təsiri bağışlayır.

Mirzə Cəlilin inqilabdan əvvəl qələmə aldığı kiçik hekayələrdən “Zırrama”³⁰ böyük sənətkarlıqla yazılmış qısa, lakin dərin mündəricəli bir əsər kimi təkcə ədibin bədii nəsrində deyil, Azərbaycan klassik hekayənəsliyində də məşhurdur. Bu duzlu, mənalı hekayə meydana çıxmazdan əvvəl ana dilimizin lügətində (sözlüyündə) bəlkə də “zırrama” ifadəsi az işlənir, az yada düşürdü. Ədibin məharətlə yaratdığı mənfi insan xarakteri, zırrama tipi, şübhəsiz, bu sözün də dilimizdə geniş yayılmasına səbəb olmuşdur. Mənfilikləri, ictimai bələləri kökündən qamçılıyan “zırrama” ifadəsini yazılı ədəbiyyata ilk dəfə Mirzə Cəlil gətirmiş, ona konkret, həyati və dərin bədii, satirik məna çaları vermişdir.

²⁹ Bax: Azərb. SSR EA Respublikası Əlyazmaları Sektoru, Q-8 (300).

³⁰ Əsər ilk dəfə “Maarif və mədəniyyət” jurnalında çai olunmuşdur (1923, № 1).

Ədibin bir çox əsərlərində bekarçılıq, avaraçılıq fit-nə-fəsad mənbəyi kimi səciyyələndirilmiş, ömrünü məqsədsiz, idealsız keçirən, vətən və xalq üçün heç bir xeyirli iş görməyənlərin canlı obrazı yaradılmışdır. O, zırrama deyəndə məhz belə avaraları, tüfeyliləri, lovğa və boşboğazları nəzərdə tuturdu. Onları iş-güç adamı ilə, müəyyən aydın ideal, məqsəd yolunda ömür sərf edənlərlə müqayisə edirdi. Ədibin ustalıqla yaratdığı Qurbanqulu bəy vaxtını küçələrdə keçirən avaraları təmsil edir.

“Zırrama” ədibin portret hekayələrindəndir. Burada geniş təfsilat, təfərruat, hadisə və əhvalat təsviri yoxdur, ancaq bir-birinə zidd insan xarakterləri, tiplər vardır. Daha doğrusu hekayənin əsasında iki barışmaz, yad xarakter durur. Ədib onların canlı portretini, mənəvi aləmini bir güzgü kimi əks etdirir. Onlardan biri Molla əmidir, ədibin özüdür - müsbət idealı özündə təcəssüm etdirən, mənfiliklərə ürəkdən, acı-acı gülən müdrik Molla əmi. Ədibin öz müsbət surəti olan birinci şəxs hekayənin süjetini, müxtəsər mətləbi acı bir xatırə kimi, lakin şirin təhkiyə üsulu ilə nəql edir. Aydın olur ki, o, iş adamıdır, ailə-uşaq sahibidir. İşin də, ailənin də qayğısına eyni həssaslıq, eyni vətəndaşlıq borcu ilə qalır. İş və ailə qayğısı onu ciddi məşğul etdiyindən boş danışığa, qeybətə, mənasız söhbətlərə qulaq asmağa nə vaxtı, nə də həvəsi var. Bu, müsbət xarakterdir, ədibin başqa bir sıra portret hekayələrində rast gəldiyimiz zəhmətkeş insanlardan biridir, məqsəd, məslək adamıdır. Xalq, vətən üçün xeyirli olan zəhmətkeş insanların, müsbət idealə xidmət edənlərin timsalıdır. Bu surəti yaratmaqla ədib yenə də bədii paralel, müqayisə üsulundan istifadə etmişdir. Mənfi xarakter və tipin

yaranmasında, Qurbanqulu bəy surətinin canlı bədii portret kimi dolğunlaşdırıb tamamlanmasında bu müsbət xarakter əsas meyardır.

Bədii müqayisə, qarşılaşdırma burada həyat həqiqətinin real, inandırıcı təsvirinə xidmət edir. Ədib məhz müqayisə yolu ilə mənfi tipə şamil etdiyi bədii, satirik boyaları əlvanlaşdırır, tündləşdirir. Müsbət surət, müsbət ideal və xalq üçün yararlı olan, həyatın mənasını zəhmətdə görən bir insanla müqayisədə cəmiyyətin tüfeyli ünsürlərini qabağa çıxarıb bədii gülüşə obyekt edir, qırmanclayıb. Hekayədə oxucunun diqqətini cəlb edən əsas tip Qurbanqulu bəydir. Əsərin süjeti bu zırrama surətinin portretini yaratmağa yönəldilmişdir. Qurbanqulu bəy barədə yaziçı xarakteristikası çox müxtəsərdir, onun necə adam olduğu haqda açıq söhbət ancaq hekayənin finalında gedir. Tipin portreti onun öz danışığı, hərəkətləri ilə çəkilir. Qurbanqulu bəy saatlarla küçədə dayanıb iş adamlarının qiymətli vaxtını alır. Molla əmini üzdən-gözdən salır, az qala ev-eşikdən qaçırmalı olur. Eyni, həm də lüzumsuz söhbəti dönə-dönə təkrar etməkdən usanmir. Guya “qubernət yanında baş sekretar” olan Qurbanqulu bəy əslində sənəti, iş yeri məlum olmayan bir boşboğazdır. O, bikarçılıq və avaraçılıqdan söz gəzdirmək, qeybətçilik, yalançılıq, lovğalıq azarına tutulmuşların ümumi tipidir.

Biz bu və ya başqa ştrixdən, eyhamdan, detaldan deyil, hekayənin bütün məzmunundan Qurbanqulu bəyin zırramalığını öyrənirik. Ədib bədii sözün qüdrəti ilə mənfi tipin portretini elə real, canlı və təsirli çəkib ki, Qurbanqulu bəyin surəti gözümüz öündən, səsi qulaqlarımızdan getmir: “Əmim Novruz ağanı atlı

sultanı eləyiblər, Məşədi Qurbanəli gəlib Tiflisə, özünə diş qayıtdırmağa..."

C.Məmmədquluzadə digər portret hekayələrində olduğu kimi, burada da müstəqim təsvirdən, birbaşa və açıq tendensiyalılıqdan uzaqdır. Burada ədib məzmunla forma arasında, insan xarakteri, təbiəti ilə onun adı arasında qəribə, məzəli, təkrar olunmayan bir uyğunluq, vəhdət yaradır. Qurbanqulu bəy tipi, həm də onu səciyyələndirən zırrama adı bədii, satirik tapıntıdır.

Təkrirlər Mirzə Cəlilin satirik hekayə və felyetollarında çox təsadüf olunan bədii təsvir vasitələrindən, bədii boyalardandır. Bunlar ədibin qələmində müxtəlif şəkil, müxtəlif münasibətlə yaradılıb işlənir. Təqnid hədəfinə, qarşıda qoyulmuş məqsədə daha artıq diqqəti cəlb etmək, surətlərin canlılığını təmin etmək və s. işində təkrirlərin xüsusi yeri, mövqeyi var. "Zırrama" hekayəsində ədib müstəqim yazılıçı təkrirlərindən deyil, mənfi tipin öz dilindən təkrirlər formasından istifadə edir. Əslində Qurbanqulu bəyi zırrama tipi kimi tanıdan, onun portretini, mənəvi boşluğun dolğun şəkilidə əks etdirən bu sadə satirik-yumoristik təkrirlərdir. Qurbanqulu bəy də ədibin qələmindən çıxan bir sıra digər tiplər kimi, başqalarına zərər vermək istəyən adam deyildir. Xeyirli işə, bəhrəli zəhmətə alışa bilməyən bu tip əslində bədbəxtidir, mənəvi faciə girdabına düşmüştür. Onu bu hala salan həyat, ictimai tərbiyə və təfəkkür tərzi, əxlaq normaları ədibin təqnid hədəflərindəndir.

Hekayə orijinal tip, maraqlı məzmun, şirin təhkiyə nümunəsi olmaqdan başqa, həm də cazibədar finalı ilə ədibin digər əsərlərindən seçilir. Finalda Molla əmi

başqa bir həmşərisi ilə söhbətində mənfi tipin obrazını tamamlayır:

- Gözün aydın olsun, bizim gözəl vilayətdən buraya bir həmşərimiz də gəlib.

Dedi:

- Kimi deyirsən?

Dedim:

- Novruz ağanın qardaşı oğlu Qurbanqulu bəyi...

Dedi:

- Ay Molla əmi, hələ o zırrama haradan gəlib səni tapıb.

Dedim:

- Zırrama nəyə deyirsən?

Dedi:

- Zırrama haman adama deyirəm ki, onun adı Qurbanqulu bəydir, özü də Novruz ağanın qardaşı oğludur və özü də bizim gözəl vətənimizin meyvəsidir.

Dedim:

- Bir də de.

Dedi:

- Zırrama.

Amma heç yadımdan çıxmır".

Müdrik xalq yumorunu ilə yoğrulmuş bu şirin müsahibə "Zırrama" hekayəsinin bədii təsirini daha da artırır, onu oxunaqlı edir. Bu hekayədə də oxucu satirik-yumoristik tipin halına acıyr, ona islahedici, həlim bir təbəssümlə gülür, Qurbanqulu bəyi bədbəxt edən mühit və şəraitə nifrət bəsləyir.

Bu hekayədəki hadisələrin reallığı, tipikliyi, Mirzə Cəlilin zəngin mövzular aləmini, əsərin nəşr olunma tarixçəsini T.S.Simurğ məqalələrinin birində ətraflı

şərh edir³². Büyük nəşr ustası M.S.Ordubadi də "Zirra-ma"nın aktuallığını, müasirliyini, ölməzliyini xüsusi qeyd etmişdir³³.

Mirzə Cəlilin yaratdığı bir sıra klassik və iibrətamız obrazlar kimi, Qurbanqulu bəy surəti də həmişə öz həyatılıyını, müasirliyini, canlılığını saxlamaqdadır. Zirramalar həyatda həmişə olmuş, yenə də var.

Mirzə Cəlil qələminin qüdrəti, ədibin məharət və ustادlığı ondadır ki, belələrini bütünlükdə damğalanı, ifşa edən, hərtərəfli ümumiləşdirilmiş canlı bir xarakter yaratmışdır.

DİNİ MÖVHUMAT VƏ DESPOTİZMİN TƏNQİDİ

C.Məmmədquluzadənin bədii nəsrində, xüsusilə də dramlarında, publisistikasında o zaman Şərqi geridə qalmış ölkəsi olan İran həyatının təsviri geniş yer tutur. Ədib İranın həyat və məişətinə, dövlət üsulidarəsinə, dini ayin və mərasimlərinə, buradakı azərbaycanlıların adət-ənənələrinə dərindən, hərtərəfli bələd idi. Bu mövzuda yazdığı əsərlər, janrından asılı olmayaraq, öz reallığı, həyatılıyi, güclü Şərq koloriti ilə seçilirdi. Mütləqiyət rejiminin, despotizmin tənqididə, dini mövhumatın törətdiyi gerilik, ətalət və fanatizmin qamçlanması ədibin İran Azərbaycanı məişətini əks etdirən əsərlərində geniş yer tutur.

İranda məşrutə inqilabının (1906-1917) görkəmli xadimi, Təbriz üsyəninin (1908-1909) başçısı, xalq sərkərdəsi Səttar xan haqqında publisist əsərlər, şeirlər Azərbaycan ədib və şairlerinin yaradıcılığında bir silsilə təşkil edirdi. "Molla Nəsrəddin" jurnalı və onun yaradıcı heyəti, Mirzə Cəlil başda olmaqla, xalqın azadlıq mübarizəsini rəğbət və məhəbbətlə izləyib tərənnüm edir, şahlıq rejimini, despotizmi, geriliyi öz odlu satirik gülüşləri ilə qamçılayırdılar.

C.Məmmədquluzadə və başqa Azərbaycan realistleri İran məşrutə hərəkatının qüdrətli, həm də zəif, nöqsanlı cəhətlərini görür, öz əsərlərində göstəriridilər.

Bəzi fəhlələrin şüurca aşağı səviyyədə olması, azadlıq hərəkatındaki pərakəndəlik və hərcmərclik, ruhanilə-

³² Bax: Büyük yazıçılarımızın ədəbi irləndə istifadə etməliyik, "Ədəbiyyat qəzeti", 1936, 24 mart.

³³ Bax: M.Əkbər. Yadda qalanlar, "Ədəbiyyat və incəsənat" qəzeti, 1972, 13 may.

rin, qaragüruhçuların səbatsızlıq və xəyanəti, savadsızlıq, gerilik və s. realist ədəbiyyatda mühüm mövzular dan idi. İran fəhlələrinin müəyyən bir qismi, xüsusişlə ehtiyac üzündən vətənidən uzaqlarda qan-tərə batan avam azərbaycanlı fəhlələr arasında əziyyət çəkmədən, qan tökmədən, inqilabi döyüş səngərlərində iştirak etmədən “müftə hürriyyət payı” almaq arzusunda olanlar var idi. Belələri şahın, hakim sinfin yalançı vədlərinə, saxta islahaçlıq tədbirlərinə, “azadlıq sədəqəsinə” asanlıqla uyub aldanır, mübarizədən uzaqda dayanırdılar. Mirzə Cəlilin “İranda hürriyyət” adlı məşhur hekayəsi məşrutə hərəkatı dövrünün belə son dərəcə aktual bir mövzusundan bəhs edir. “İranda hürriyyət” hekayəsi Arazın o tayında azadlıq hərəkatı dalğalarından qorxuya düşüb məşrutə elan edən, inqilabın qarşısını bu yolla almaq istəyən Məmmədəli şah despotizmini, “hürriyyət” oyunculuğunu ifşa edir. Bu əsər “Usta Zeynal”dan bir il sonra, məşrutə inqilabının ilk aylarında (1906) yazılmışdır, hər iki hekayədə maddi ehtiyac üzündən vətəni tərk edib qurbətdə işləyən avam, sadəlövh, dindar İran Azərbaycanı fəhlələrinin tipik surəti yaradılmışdır. Usta Zeynal 1905-ci il inqilabı ərefəsinin fəhlə surətidirsə, Kərbəlayı Məmmədəli az sonrakı günlərin fəhləsidir. Bu iki bədii surətin azadlıq, “hürriyyət” ideali və arzusu arasındaki azəciq fərq də bununla əlaqədardır. İstər “Usta Zeynal”, istərsə də “İranda hürriyyət” hekayələrinin ilk çapı barədə “Molla Nəsrəddin” jurnalında maraqlı, mənəli elan və qeydlər vardır³³.

“Əhvalatlar” povestində, “Poçt qutusu” hekayəsində ədib, Məhəmmədhəsən əmi və Novruzəli kimi avam kəndli surətləri yaratmış, bədii cəhətdən ümumiləşdiriyi kənd zəhmətkeşlərini, “xırda adamları” ədəbiyyata gətirmişsə, “Usta Zeynal”, “İranda hürriyyət” hekayələrində tipik, real fəhlə obrazları vasitəsilə “kiçik adamların”, zəhmətkeş fəhlənin həyat və təfəkkür tərzini bədii nəsrin mövzusu etmişdir. Usta Zeynal və Kərbəlayı Məmmədəli vətəndən uzaqlarda yaşayıb, nəsibi acliq və səfalət olan İran Azərbaycanı zəhmətkeşlərinin ümumi surətidir. Bu adı zəhmət adamları da Məhəmmədhəsən əmi, Novruzəli kimi savadsız, avam və sadəlövhüdlər, dini mövhumat onların közünə qaranlıq pərdə çəkmiş, zehni inkişafına buxov olmuşdur. •

“Xatiratım” əsərindən öyrənirik ki, birinci rus inqilabi illərində Mirzə Cəlilin fikrini ruhanilər dövrün despot hakimlərindən artıq məşğul edirdilər. Neçə ki, ruhanilər dindar camaatin zehnini cənnət-cəhənnəm xülyası ilə zəhərləyir, “nə qədər ki, avam müsəlman ümmətləri din mövhumatı içində çürüməkdədirler, o qədər də onların gözü açılmayacaq ki, yaxşı ilə yamanı seçə bilsinlər və azadlığın qədrini bilə bilsinlər. Və bilməyincə də, məlumdur ki, azadlıqların heç birindən istifadə edə bilməyəcəklər”³⁴. Ədibin bu qiymətli fikri, ilk növbədə, Usta Zeynal, Kərbəlayı Məmmədəli kimi avam və dindarlara aiddir. •

“Molla Nəsrəddin” jurnalının ilk nömrəsində maraqlı bir telegraf xəbəri verilmişdi: “Təbriz... cəmaətə hürriyyət müjdəsi verildi: belə ki, sərbəzların cigərçilik, qəssabçılıq və diləncilik etmələrinə dövlət tərəfin-

³³ Bax: “Molla Nəsrəddin” jurnalı, 1906, № 8, 10, 14, 15, 22, 24, 38.

³⁴ Məmmədquluzadə C. Xatiratım, Əsərləri, Bakı 1967 III cild, səh. 673.

dən maneçilik yoxdur”³⁵. Bu xəbərlə, “İranda hürriyyət” hekayəsi yaxından səsləşməkdədir və müəyyən mənada onu “İranda hürriyyət”in epiqrafi hesab etmək olar. Mirzə Cəlil özü həmin “telegraf xəbəri”ni belə şərh edir: “Molla Nəsrəddin” dilini ciddi mənaya çöndərsək, belə məlum olar ki, əvvəla Təbriz camaatına hürriyyət verilmək ehtimalı çox uzaq imiş və ikinci, İran sərbazları genə köhnə peşələrində imişlər: cigərçilik, qəssablıq və diləncilikdə”³⁶.

“İranda hürriyyət” mövzu aktuallığı, məzmun siqləti, sənətkarlıq qüdrətinə, güclü realizminə görə ədibin “Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy”, “Nigarançılıq”, “Zırrama” və başqa klassik hekayələri ilə yanaşı durur. Bu əsərdə müəllif dövrün tipik və müasir problemlərindən söhbət açır. Lakin hekayənin süjeti daxilində maraqlı əhvalatlar bir silsilə təşkil edir. Doğrudur, ədib İranda “hürriyyət” məsələsini ön plana çəkmişdir. Ancaq əsərin qəhrəmanı Kərbəlayı Məmmədəli və onunla əlaqədar olan adamların qarşılıqlı ictimai və şəxsi ailə münasibətləri fonunda bütün cəmiyyət oxucunun gözləri öündən gəlib keçir. Hələ süjetin mərkəzində duran “hürriyyət” məsələsinə çatana qədər oxucu, Azərbaycan xalqının yoxsul güzəranı ilə, İrandan çörək dalınca axışib Rusiya şəhərlərinə gələn fəhlələrin ağır məişəti ilə, gerilik, savadsızlıq və avamlığı ilə, buradakı “şulux”luq və “işsizliklə” tanış olur. Mollaxanalar, evlənmək, siğə haqqında şəriət ehkam-

ları və bunun həyata-məişətə mənfi təsiri incə yumorla, kinayə ilə təsvir edilir.

Kərbəlayı Məmmədəli ehtiyac üzündən vətənini tərk edən minlərlə iranlıdan biridir. Doğma kəndində anası, arvadı, oğlu var. Gecə-gündüz çalışıb işləyir, lakin ailəsinin ehtiyacını ödəyə bilmir. O da başqa mühabir iranlılar kimi islam dini və şəriətinin əsiridir. Ata-baba adət-ənənəsinin gözübağlı quludur. Molla Fəzləli kimi (“Molla Fəzləli” hekayəsinin qəhrəmanı) o da Arazın bu tayında tək-tənha ömür sürməkdən usanır, ikinci arvad almaq eşqinə düşür və nəhayət, evlənir. Tək bir ailəyə maaşı çatmayan bu avam fəhlə indi lap çıxılmaz vəziyyətə düşür. Maddi ehtiyac əzabı və birinci arvadından, onun qardaşlarından qorxu hissi Kərbəlayı Məmmədəlinin vəziyyətini daha da çıxılmaz edir. Ədib hekayədə iki arvadlılığı ailənin düşməni, dava-dalaş mənbəyi kimi qamçlaysır. “İranda hürriyyət” hekayəsi Rusiyada xalqın vəziyyətinin son dərəcə ağır olduğu dövrdə qələmə alınmışdır. C.Məmmədquluzadə böyük bir realist kimi göstərmək istəyir ki, Kərbəlayı Məmmədəlinin, onun arvadlarının, qaynı Rzanın və başqalarının dünyadan xəbərsiz olmasına, azadlığın nə olduğunu təsəvvürə belə gətirə bilməməsinə səbəb ilk növbədə savadsızlıq, avamlıq və cahillikdir. Bunları doğuran isə bilavasitə ictimai amillər, mövcud feodal mühiti və şəraitidir.

Kərbəlayı Məmmədəli konsuldan eşidir ki, İranda hürriyyət verilib. O, mülahizə edir ki, yəqin konsul Arazın bu tayindəki iranlılara özü hürriyyət paylayacaq. Ancaq belə olmur. Konsul onu başa salır ki, hürriyyətə ancaq İranda nail olmaq mümkündür. Kərbəlayı Məmmədəli, ikinci arvadı Pərinisə hürriyyəti mad-

³⁵ “Molla Nəsrəddin” jurnalı, 1906, № 1, səh. 3.

³⁶ Məmmədquluzadə C. Xatiratı, Əsərləri, Bakı, 1967, III cild, səh. 689.

di, yeməli, bir şey bilib ondan pay umurlar. Hətta Pərinisə ərinin "hürriyyət payını" o taydakı arvadın mənimsəyəcəyindən bərk ehtiyat edir. Ərini məcbur edir ki, məktub yazdırın, "hürriyyət payını" oradakı "kaf-tar arvadından" tələb etsin, hekayədə bütün maraqlı əhvalatlar da bundan sonra başlayır. Ədibin orijinal manerası, təsirli gülüş üsulları diqqəti cəlb edir.

Hekayədə İran mütləqiyət üsuli-idarəsinə qarşı öldürücü sarkazm, şiddetli satirik gülüşlə yoğrulmuş siyasi ittihamnamə vardır. İran fəhlə və kəndlisi arasında elə avam, dünyadan xəbərsizlər var ki, XX əsrin başlanğıcında, inqilab illərində belə hürriyyət haqqında adı təsəvvürə malik deyildir. Bütün İran azadlıqdan məhrum, xalq məhkum, kölə olduğundan bu məmləkətdə azadlıq sözünün özü belə bir çoxları üçün mənası anlaşılmaz məfhumdur, Kərbəlayı Məmmədəli də, Pərinisə də hürriyyəti yeməli bir şey zənn edir və güllünc hala düşürlər. Təqsir isə onları belə gözübağlı qul halında saxlayan, istismar boyunduruğu altında inlədən cəmiyyətdədir, şüurları paslandıran şəriət ehkamındadır. Əsərin əsas tənqid hədəfi də budur. Kərbəlayı Rza da hürriyyətin mahiyyətini anlamır. Lakin kortəbi də olsa, İranda hürriyyətin mövcudluğuna şübhə ilə yanaşır. Onunla bacısı Pərinisənin hürriyyət barədə mübahisə və münaqişəsi çox maraqlı mükəlilmə ilə verilmişdir:

"Ay qız, Pərinisə, sənin heç ağlın yox imiş.

Pərinisə soruşdu:

Niyə, dadaş?

Qardaşı cavab verdi:

Ay axmaq, bir fikir elə gör İrannan da bura hürriyyət gələr?.. Arazın o tayindan buraancaq həna, səbzə, badam içi, tübüñ, çay, tiryək gələr".

Məktubun məzmununu heç kim oxuya bilmir, onun Molla Həsən tərəfindən dəyişik salınması da bir sırr olaraq qalır. İranda hürriyyət əhvalatı baş tutmadığından bu avam kərbəlayının mülahizəsi həqiqətə çevrilir. İranda hürriyyətin gülməli vəziyyəti hekayədə də şən gülüşlə nəticələnir. Kərbəlayı Məmmədəli ilə arvadı Pərinisə böyük bir sevinclə, intizar və həsrətlə hürriyyət payı gözləyir, hətta Pərinisə gördüyü yuxuya əsasən mütləq hürriyyət alacağına inamını ifadə etdiyi məqamda, Kərbəlayı Məmmədəlinin birinci arvadı, oğlu və qaynı gəlib çıxır. Sevinc kədərə, şənlik böyük bir mərəkəyə çevirilir. Hekayə belə gözlənilməz, gülməli bir finalla bitir. Deməli, İrandakı hürriyyət bir əfsanə, əsassız uydurma imiş. Kərbəlayı Məmmədəlinin düşdürüyü vəziyyət azadlığa ümid bəsləyib həsrətlə yaşayan, ümidi ləri boşça çıxan bütün İran fəhlələrinin acinacaqlı vəziyyətidir.

• "İranda hürriyyət" hekayəsi də "Poçt qutusu" kimi sadə və şirin, cəzibəli mükəlimalər, xalq təhkiyəsi və duzlu humor əsasında yazılmışdır. Əsərin dilində, üslubunda, bütün ruhunda incə, müdrik və ağıllı bir xalq gülüşü hakimdir. "İranda hürriyyət" hekayəsi İran Azərbaycanı həyatından, avam, məhrum və məhkum fəhlələrin dözülməz həyat şəraitində böyük həqiqətləri bədii gülüşün güzgüsündə eks etdirir.

Mirzə Cəlilin bir sıra hekayələri oxucunun gözləmədiyi maraqlı, qeyri-adi bir sonluqla bitir. Bu xüsusiyyət də ədibin yaradıcılığında orijinal, fərqləndirici cəhətlərdəndir. Hekayələri oxunaqlı, intizarlı, maraqlı

edir. 'Belə orijinal ədəbi-bədin manera yazılıının bəzi hekayələrinə novella xarakteri verir. "İranda hürriyyət" də belə əsərlərdəndir. Hekayənin əvvəlindən ta son sətirlərinədək inkişaf etdirilən canlı və maraqlı təhkiyə oxucunu intizarda saxlayır. İnanır və gözləyirsən ki, hekayənin personajları İranə göndərilən məktuba nə isə bir cavab alacaqlar. Ya da "hürriyyət payı" əvəzində Kərbəlayı Rzanın dediyi kimi "saqqızdan, tir-yəkdən... filandan" bir şey gələcək. Ancaq belə olmur. Həsrət və həyəcanla gözlənən "hürriyyət payı" əvəzinə Kərbəlayının İrandakı arvadı gəlib böyük mərəkə qaldırır. İntizar mərəkəyə, pay qapaza, dəyənəyə çevrilir.

"İranda hürriyyət" hekayəsinin əsas qəhrəmanı ilə oxucu ilk sətirlərdən deyil, xeyli sonra tanış olur. Əvvəlcə molla, onun məşgülüyyəti, savad dərəcəsi, müsəlman aləmində savadsızlığın geniş yayılması, fəhlələrin ağır maddi ehtiyacı ilə tanış oluruq. "Poçt qutusu"nda əvvəlcə Vəli xanın, "Usta Zeynal"da Muğdusi Akopun, "Qurbanəli bəy"də pristavin ailəsi, iş-güçü təsvir olunur, əsas qəhrəmanın gəlişi, onun xarakterinin tamamlanması və açılması üçün real bədii zəmin yaradılır. "İranda hürriyyət"də belədir. Kərbəlayı Məmmədəli ilə tanış olanadək ədib, Molla Həsənin şəxsi həyat və fəaliyyəti fonunda cəmiyyətin bir sıra vacib məsələlərinə toxunur. Bu epizodda müxtəsərliklə incə bədii təfərruat sıx vəhdət təşkil edir. Maraqlı eyham və işarələr, bədii təkrir və mükəlimələr diqqəti cəlb edir. Mollanın tədris üsulu, satdığı köhnə kitablar, savadsız fəhlələrin kağız yazdırması, ayrı-ayrı şəhər və ölkələrin ümumi mədəni geriliyinə edilən işarələr, Kərbəlayı Məmmədəlinin "arvadın qızlarını görüb xoşla-

ması" və s. "İranda hürriyyət" hekayəsinə güclü koloret gətirmişdir. "Miladi tarixinin min doqquz yüz altinci ilində sentyabr ayının 13-də Məşədi Molla Həsən iki nəfər adama kağız yazıb..." deyən ədib təsvir etdiyi hadisəyə həqiqətən vaqe olmuş bir əhvalat ruhu verir, hekayəni daha da inandırıcı edir. Ədibin maraqlı satirik-yumoristik ədəbi priyomlarından biri də budur ki, ictimai bəlalardan, avam fəhləni çıxılmaz vəziyyətə salan, ümidişlərini puça çıxaran əsas amillərdən "diqqəti yayındırmağa çalışır", bütün təqsiri məktublarda görür. "Ax, başıbələli kağızlar. Dünya və aləmi bir-birinə vurdunuz! Kaş sizi yananın barmaqları quruya idi və sizi yazıb xalqı bu qədər bəlalara salmaya idi! Qərəz, keçək mətləb üstə". Belə maraqlı keçidlər vasitəsilə ədib tədricən əsil mətləbə gəlir. Əsas qəhrəman və hadisələrlə bizi tanış edir. O. İran məşrutəsi barədə konkret bir söz deməsə də, hekayədən çıxan ümumi ideya bu ölkədə hürriyyətin oyuncaq, yalançı mahiyyətini açıb göstərir. Əsas qəhrəmanın ikinci arvadı Pərinisə ilə, habelə Məşədi Molla Həsənlə canlı mükəliməsi epi-zodları onun həyat və şüur səviyyəsini dürüst səciyyələndirir. Ədib öz qəhrəmanın sadəlövhüyü, mübarizədən, inqilabi və siyasi şüurdan uzaq olması barədə qətiyyən söhbət açır. Ancaq həmin mükəlimələrin köməyi ilə bu vəziyyəti əyani və real şəkildə ustalıqla göstərir.

Kərbəlayı Məmmədəli hürriyyət sorağını eşidəndə uşaqları kimi sevinir, Rusiyada fəhləlik edən bütün həmşərilər kimi padşaha dua edir. Onun azadlıq yolunda bacardığı, gördüyü iş bundan ibarətdir. Kərbəlayı Məmmədəlinin sevinci ilə sadəlövhüyü, avamlığı,

azadlıq arzusu ilə siyasi şüur səviyyəsi arasındaki ziddiyəti yazıçı yaddan çıxmayan canlı dialoqlarda verir:

"Günlərin bir günü Kərbəlayı Məmmədəli qaćaraq evə gəlib təzə arvadına dedi:

-Ay qız, Pərinisə, muştuluğumu ver!

-Pərinisə təəccüblü soruşdu:

-Nə olub?

Kərbəlayı Məmmədəli dübarə dedi:

-Muştuluğumu ver!

Pərinisə genə soruşdu:

-Nə olub?

Kərbəlayı Məmmədəli genə dedi:

-Muştuluğumu verməsən, deməyəcəyəm.

Pərinisə Kərbəlayı Məmmədəliyə yaxınlaşışb yığışdı əllərindən və genə soruşdu:

-Sən allah, de görüm, nə olub?

Kərbəlayı Məmmədəli genə dedi:

-Vallah, muştuluğumu verməsən, deməyəcəyəm.

-Yaxşı, muştuluğun borc olsun, de görüm nə olub?

Kərbəlayı Məmmədəli dedi:

-Bizim İran hürriyyət verilib.

Pərinisə bir qədər dayanıb soruşdu:

-Nə verilib?

-Ay qız, hürriyyət də!.. indiyə kimi bunu da bilmirsən?

Pərinisə genə bir qədər dayanıb və bir az təəccübü lü soruşdu:

-Hürriyyət nədi?

-...Ay rəhmətliyin qızı, indi axı mən sənə nə deyim, necə sənə başa salım? İndi dünya-aləm bilir ki, İran hürriyyət verilib. İndi küçədə uşaqlar da bilirlər ki, İran hürriyyət verilib!..

Beləliklə, hekayənin qəhrəmanıancaq adını eşidib sevindiyi hürriyyətin mahiyyətini anlamır, özü kimi avam Pərinisəni də başa sala bilmir. "İranda hürriyyət" hekayəsində ədib bir tərəfdən fəhlələri mübarizəyə, fəaliyyətə səsləyir, "könlü balıq istəyən buzlu suya girər" ideyasını təlqin edir, o biri tərəfdən də İrandakı hürriyyətin nisyə söhbət olduğunu, saxta mahiyyətini açıb göstərir. Kərbəlayı Məmmədəli, Pərinisə və minlərlə binəsib həmşərinin xam xəyalına, çıxılmaz halına gülməklə biz həm də hiyləgər məqsəd daşıyan yalancı İran hürriyyətinə, dövrün şahlıq üsuli-idarəsinə acı-acı gülürük. Xalqı aldatmaq, inqilabi mübarizədən diqqəti yayındırmaq məqsədinə xidmət edən "hürriyyət", onun əsil mənası "Molla Nəsrəddin" də, Mirzə Cəlilin bir sıra felyetonlarında, Sabirin, Əli Nəzminin satirik şeirlərində real, həm də kəskin əks olunmuşdur. Jurnal 1906-ci il nömrələrinin birində İrandakı ictimai-siyasi mənzərəni konkret satirik manera ilə aydınlaşdırır, Rusiyada hökm sürən irticaya kinayəli işarə edirdi: "Üçüncü nömrədə yazmışdıq ki, İranda hürriyyət verildi. Bu, yalandı... Yeddinci nömrədə yazmışdıq ki, Rusiyanın baş vəziri Stolinin baş vəzir olandan indiyədək Rusiyada toyuğun da burnu qanamayıb. Bu xəbər doğrudur..."³⁷.

Mirzə Cəlil "İranda hürriyyət" hekayəsinin mövzu və ideyasını bir sıra dərin məzmunlu, siyasi kəsərli felyetonlarında müstəqim bir tendensiya ilə davam etdirmişdir. 1907-ci ildə qələmə aldığı "həmşəri" felyetonunda ədib "acından Rusiya torpağına dağilan" İran fəhlələrinin yadına salırdı ki, onlar lal-dinməz durduq-

³⁷ "Molla Nəsrəddin" jurnalı, 1906, №26.

ca, mübarizədən uzaq olduqca heyvan yerinə qoyula-
caq, ayaqlar altında payimal olacaqlar. Ədib həmşəri-
lərə iki əsas tövsiyə edirdi: birləşib Arazı o taya keç-
mək, bir də Mirzə Mülküm xanın "məzlumlar barəsin-
də kitabı" ilə Marağalı Zeynalabdinin "Səyahətname-
yi-İbrahimbəy" əsərini oxumaq, zalimlərə qarşı müba-
rizəyə qalxmaq. Azadlığa qovuşmağın həqiqi yolu bu-
dur. "Çünki vallah, billah, yer haqqı, göy haqqı bun-
dan başqa sizdən ötrü nicat yolu yoxdur... Qorxuram
İranın hürriyyətinə ümidvar olub yenə yatasınız. Yox,
İranın hürriyyətinə çox da bel bağlamayın!"

Ədibin məharətlə yaratdığı ruhani tipləri, ifşa et-
diyi din xadimləri əksərən İran həyatı ilə bağlıdır. Ru-
hanilərdən, avam camaatın canına daraşib qanını soran
əmmaməli həşəratlardan danışarkən "Molla Nəsrəddin"
jurnalında çap olunmuş məşhur bir şəkil – karikatura
yada düşür. Burada bir bina təsvir olunmuş,
"İranda molla zavodu" adlandırılmışdır. Binanın bir
qapısından məsum uşaqlar sıra ilə içəri daxil olur, o bi-
ri qapıdan qurşaklı, əmmaməli uzunqulaqlar çıxır.

C.Məmmədquluzadənin İran həyatından bəhs
edən əsərlərində avam kütlənin qibləgahı, söz biləni,
istənilən səmtə sürükləyəni həmin bu "əba-qəbalı yol-
kəsənlər"dir, "molla zavodu"nun yetirmələridir. Onlar
uşaqlıqda əlverişli bir şəraitə düşsəyidilər, cəmiyyət
fürsətini xeyirli adamlar ola bilərdilər. Onları bədbəxt, şikəst
edən cəmiyyət, mühitdir ki, "Molla Nəsrəddin"in
gülüşünə, istehza və acı kinayəsinə hədəf olmuşdur.
Ədibin "Ölülər" pyesinin mənfi qəhrəmanları Şeyx
Nəsrullahla Şeyx Əhməd, "Molla Fəzləli" hekayəsinin
qəhrəmanı Molla Fəzləli məhz İranın "molla zavo-
du"ndan çıxmış mənəviyyatca şikəst adamlar, dini tər-

biyə ilə silahlanmış firildaqçılardır. Şeyx Nəsrullah
"ölüləri diriltmək" üçün, Axund Molla Fəzləli isə "mə-
hərrəmlikdə məscidlərin birində mərsiyə oxumaqla bir
qədər xərclik ələ gətirmək" məqsədi ilə Arazı bu taya
keçmişdir. Firildaqçılıq, riyakarlıq onların ümumi cə-
hətidir. Şeyx Nəsrullah gündə bir məsum qızı özünə
siğə etdiyi kimi, Molla Fəzləli də qurbanlı təklikdən
gileylidir, özünə arvad tapıb siğə etməyince qonaqcı-
sını rahat buraxmir. "Molla Fəzləli" (1915) hekayəsində
ədib əxlaq və mənəviyyatca şikəst olan, həyatın, yaşa-
yışın mənasını asan qazançda, şəxsi tamah və mənfə-
ətdə axtaran bir ruhani tipi, şarlatan obrazı yaratmış-
dır.

C.Məmmədquluzadənin İran həyatından bəhs
edən nəşr əsərlərindən "Xanın təsbehi" və "Konsulun
arvadı" hekayələri də məşhurdur.

Məlumdur ki, ədib 1920-ci ildə qədim Azərbaycan
şəhəri Təbrizə getmişdir. Təbriz və ümumən İran
Azərbaycanı həyatı, bütün İran xanlıqlarının həyatı
ədibin indi bilavasitə təsvir, çox halda isə tənqid ob-
yektiñə çevrilmişdir. Təbriz səfəri zamanı o, şahidi ol-
duğu maraqlı hadisələri hekayə və felyetonlarında bü-
tün dolğunluğu ilə realistcəsinə əks etdirmişdir. Təb-
rizdə "Molla Nəsrəddin" jurnalını nəşr etməklə yanaşı
yazıçı yeni və zəngin təəssürat əsasında maraqlı heka-
yələr, dərin ictimai-siyasi mündəricəli felyetonlar da
yazmışdır. Bu dövrə qələmə alınan "Xanın təsbehi"
hekayəsi həqiqi həyat materialı ilə sənətkar təxəyyülü-
nün vəhdətindən yaranmış klassik əsərlərdəndir. He-
kayə İrandakı zorakılıq və hərc-mərcliyi, zülm və iş-
gəncəni ümumiləşdirən canlı bədii sənəddir. Həmidə

xanının "Mirzə Cəlil haqqında xatirələrim"³⁸ əsərindən öyrənirik ki, "Xanın təsbehi" ədibin İran hayatından bilavasitə müşahidə etdiyi hadisələr əsasında yazılmışdır. Hətta xatirələrlə hekayənin bəzi epizodları arasında müəyyən eyniyyət nəzərə çarpir. Lakin bu heç də o demək deyil ki, ədib Təbriz səfəri zamanı gördükələrini eyni ilə köçürmüş, bədii təxəyyüldən, sənətkarın bədii uydurması və satirik mübaliğədən istifadə etməmişdir. Məlumdur ki, hər bir realist əsər, hər bir realist yazıçı real hadisələrə, canlı həyat müşahidələrinə əsaslanır. Həyati əsası olmayan, qeyri-real əsər yoxdur. Ən fantastik əsərlər belə real həyat zəminindən məhrum deyildir. Cəlil Məmmədquluzadə böyük realistdir, onun canlı həyatla xalqın kündəlik məişəti, istək və arzuları ilə bağlı olmayan bir sətri belə yoxdur.

Həmidə xanının xatirələrində deyilir ki, kürd kəndlə qadınları yağı hazırlayan kimi xanın təsbehini gətirən fərraşlar yağı onların əlindən alırdılar. "Alaçığ bizim üçün darlıq edirdi. Buna görə Ümmi adlı dul qadının evini bizim üçün boşaltdılar, Ümmi hələ cavan idi, iki uşağı vardı. Xanım ağanın katibi Məşədi Məmməd onu almaq istəyirdi. Mirzə Cəlilin "Xanın təsbehi" hekayəsində buna işarə edilmişdir"³⁹. Müəllifin xatirə şəklində dedikləri hekayənin ikinci hissəsinə - "Təsbeh barəsində bir neçə söz" epizoduna aiddir. Bəzi mənbələrdə Mirzə Cəlil yaradıcılığı və konkret olaraq "Xanın təsbehi" barədə yanlış təsəvvür oyadan mülahizələrə də rast gəlirik. Vaxtilə ədibin bəzi müarizləri iddia

edirdilər ki, "Cəlil Məmmədquluzadə çox hekayələrini həyatda olduğu kimi alıb, kağız üzərinə keçiribdir; bu da yaradıcılıq deyil, kopyaçılıqdır"⁴⁰. Buna uyğun səhv bir fikir də "Xanın təsbehi" haqqında söylənmişdir. Guya "...hekayədəki əhvalat uydurulmamış, real həyatdan götürülmüşdür"... burada dəyişdirilən ancaq adamların və kəndin adıdır (Əbdülsəmədxan - Nəzərəli xan, Ümmi - Pəri arvad və b.).

Şübhəsiz, bu yanlış müddəə ədəbi prosesdə yaradıcı təxəyyülün, sənətkarın bədii "uydurma"nın rolunu azaldır və "Xanın təsbehi" hekayəsinin, bir sənət nümunəsi olaraq, ideya-bədii məziyyətini zəiflədir.

"Xanın təsbehi" Mirzə Cəlil bədii nəsrində ləyəqətli yer tutan, İran mütləqiyətini, despotizmi, dərəbəylik üsuli-idarəsini amansız ifşa etmək baxımından M.F.Axundovun "Aldanmış kəvakib" povestindəki ideyaları davam etdirir. Bu qısa, ləkən məzmunlu hekayə ideya-siyasi kəsərinə, təsir qüvvəsi və bədii məziyyətlərinə görə ədibin İran Azərbaycanı həyatından bəhs edən nəşr əsərləri içərisində seçilir. Burada bir İran xanı və onun təsbehindən söhbət gedir. Təsbeh ölkəni fərraşlar, zülmkar darğalar vasitəsilə idarə edən Nəzərəli xan İkramüddövlənin əlində yeganə şərti işarə, soyğunçuluq alətidir. Bu qorxunc bəla zənciri İranda məmləkəti idarə etməyin köhnəliyinə, yaramazlığına, gülünlüyüne mənali eyhamdır. Xanın idarə etdiyi Kərməçataq kəndi təbiətcə gözəl, səfali yerdir. Lakin zülmkar xanların əmr qulu olan zalim fərraşların bərəkətindən xarabazara, bayquş yuvasına

³⁸ Məmmədquluzadə H. Mirzə Cəlil haqqında xatirələrim, Bakı, Azərnş, 1967, səh. 98.

³⁹ Məmmədquluzadə C. Bəlkə də qaytardılar, Bakı, Azərnş, 1928, səh. 4.

⁴⁰ Məmmədov M. Cəlil Məmmədquluzadənnn bədii nəşri, Bakı, Azərb. SSR EA nəşriyyatı, 1963, səh. 69.

dönmüşdür. Kənddə abadlıqdan, mədəni həyat və mə-işətdən, insani münasibətdən əsər-əlamət yoxdur. Adamlar mal-qara ilə bir damda ömür sürürlər. Onlar əslində yaşamır, sürünlür. Realist ədib kəndi də, təsvir etdiyi ailəni də, fərraşları, Nəzərəli xanı da ustalıqla səciyyələndirir, bədii cəhətdən ümumiləşdirir. Bütün mövcud xanlıq üsuli-idarəsi, İranın ümumi vəziyyəti haqqında aydın təsəvvür yaradır.

Hekayə əsasən ciddi planda işlənsə də, satirik ədibin gülüşü, yumor, kinayəsi yeri gəldikcə özünü göstərir. O, Nəzərəli xanın qonaqpərvərliyindən, səxavətindən söhbət açır, onu İranda xanların ən yaxşısı, lə-yaqətlisi, insaflısı kimi oxucuya təqdim edir. Sonra tərif etdiyi xanın əməllərini göstərməklə İrandakı başqa xanların zülmkarlıq dərəcəsini göz öünüə gətirir. Nəzərəli xanın zülmkarlıq və müstəbidliyindən, adı bir təsbeh və fərraşlar vasitəsilə məzlam, biçarə kənd camaatının başına gətirdiyi qanlı fəlakət və faciələrdən detallar verir. Ancaq hekayənin bir yerində qeyd edir ki, Nəzərəli xan İrandakı xanların ən yaxşısı, ən insaflısıdır. Ədibin bu mənalı kinayəsi, müqayisə və bədii satirik mübaliğəsi ilə biz başqa xanların da görünməmiş zülm və sitəmini, cəlladlığını asanlıqla nəzərə gətirir, xalqın ağır dərdlərini, müsibətini düşünürük. "Xanın təsbehi" hekayəsi quruluşuna, süjetinə görə, hadisələrin məzmunu baxımından iki hissədən ibarətdir. Əvvəlinci epizod Nəzərəli xanın özündən, onu külli-ixtiyar sahibi edən feodal cəmiyyətindən lövhələr çəkir. İkinci hissədə xanın məşhur təsbehindən, xan və onun vəzirinin mənfur əməllərindən bəhs olunur. Lakin əsərin süjet və kompozisiyasında dağınıqlıq, pərakəndəlik yoxdur. Hadisələrdə ardıcılıq, məzmun vəh-

dəti közlənmiş, təhkiyənin bədii məntiqi əsas tutulmuşdur. Nəzərəli xan, təsbeh və bunların törətdiyi iş-gəncələrin hamısı ölkədə müəyyən bir qayda-qanunun, nizamın olmaması ilə bağlıdır. Camaat gözünü həyata açan gündən zülm, dəhşət görmüş, bunları təbii həyat əlaməti, yaşayış tərzi kimi qəbul etmişdir. Xalq o qədər zalim, qəddar hakim, dövlət adamı görmüş ki, Nəzərəli xan kimi qaniçən despota şükür edir. Ölkədə zülmkarlıq, "mənəm- mənəm"lik həddini nə qədər aşsa da, kəndlilərin etirazı, müqaviməti qabarıq hiss olunmur. Həyatda olan bu tənəzzül və fəaliyyətsizlik ədibin hekayəsində də bəzək-düzəksiz şəkildə, təbii əks olunmuşdur. Kərməçataq kəndinin sakinləri Nəzərəli xanın vəhşi hərəkətlərini tamamilə qanuni hal kimi qəbul edir, ondan inciməyi xəyalə belə gətirmirlər. Xanda, fərraşlar da, təsbehdə ədib üçün feodal cəmiyyəti, xanlıq üsuli-idarəsini kökündən baltalamaq, onların çürüklüyünü, yaramazlığını real şəkildə əks etdirmək vasitəsidir. Xan və fərraşlara sonsuz ixtiyar, tükənməz imtiyazlar verən, günahsız insanların qəniminə, qatılınə çevirən ictimai mühit, cəmiyyət quruluşu "Xanın təsbehi" hekayəsinin əsas tənqid hədəfidir.

Ədib hekayədə böyük qəlb yanğısı ilə deyir: "Məmləkətdə bir müəyyən qanun görsənmirdi. Hökumətə oxşar bir idarə yox idi. Nəzərəli xan hər bir kəsi asib kəsə də bilərdi, əfv edib hər bir bəndənin ömrünü ona bağışlaya da bilərdi. Məhkəmə də özü idi, şəriət də özü idi".

İranda özünə dəbdəbəli təxəlliş seçib (İkramüddövlə - dövlətin kərəmi, insaflısı deməkdir) tabeliyində olanları bu yolla idarə edən xanlar çoxdur. Nəzərəli xan onların ümumi bədii tipidir, ədibin qələmində İran

xanlarının, ölkəni idarə etmənin gülunc vəziyyətini təmsil edir.

Başqa hekayələrində olduğu kimi, ədib burada da təsvir etdiyi insanların zahiri görkəmi, yaşı barədə işarələr etməyi unutmur. Həm də bunu məqsədsiz eləmir, bunlar müəyyən eyhamların, incə mətləblərin anlaşılmasına xidmət edir. Nəzərəli xanın vəzirləri əmrə müntəzir fərraşlardan ibarətdir. Ancaq tək bircə baş vəziri var ki, o da Mirzə Sadıq Münşidir. Xan və baş vəzirin altmış-altmış beş yaşında olmasını xatırlatmaqla ədib oxucuya anladır ki, İranda ölkəni bu sayaq idarə etmək üsulu təzə məsələ deyil, çoxdandır, köhnəlmış məsələdir. Xanla vəzir məmləkəti belə dolanırmış yolunu özlərindən əvvəlkilərdən miras almışlar, çoxdan bəridir ki, camaatın başında tərs dəyirman işlədirlər. Hekayədə təsvir olunan Nəzərəli xan hiyləgər, ikiüzlü, siyasetçil adamdır. O, feodal cəmiyyəti ilə fərraşlar arasında elə bir körpüdür ki, xalqın nəzərində zülm və sitəmin sorağı bu körpüdən bəri keçə bilmir. Çünkü xan özünü müləyim, xoşxasiyyətli adam kimi aparır, avam camaatın gözündə yüksəlir. Kəndlilər ancaq fərraşları zülmkar bilir, tulkü sifətini pərdələyən xandan isə razılıq edirlər. Halbuki qaniçən fərraşlar xanın görən gözü, vuran əlləridir.

“Dünyada zülm və incitmək ibarət imiş Qaradağda xan fərraşlarının rəiyət barəsində tutduqları rəftalarından” - deyən humanist yazıçı cəmiyyətin ayrı-ayrı təbəqəsini, müxtəlif qütbələrini təmsil edən insanları qarşılaşdırır. Rəiyətə edilən zülmü vəhşilik, nadanlıq əlamətləri kimi qamçılıyır. Fərraşlar rəiyətə özbaşına zülm etmirlər, bunu həmin “xoşxasiyyət” Nəzərəli xanın əmri ilə edirlər. Xana sonsuz özbaşınalıq hüququ

verən isə ictimai mühit və şəraitdir, cəmiyyət özüdür, başipozuq dövlət quruluşu, şahlıq üsuli-idarəsidir. Bu-na görədir ki, xanın təsbəhini gəzdirən fərraşların adam öldürmək ıxtiyarı da vardır, ölkədə “dərə xəlvət, tulkü bəy”dir.

C.Məmmədquluzadə “Xanın təsbəhi” hekayəsində ağır vəziyyətdən çıxış yolu barədə açıq bir söz deməsə də, mövcud dözülməz, acinacaqlı şəraiti bir rəssam həssashiğı ilə realist lövhələrdə canlandırır. Belə şəraitin, həyat tərzinin, insana vəhşi münasibətin, despot üsuli-idarənin, xanlıq rejiminin yaramazlığı barədə nəticəni oxucu özü çıxarır. Belə həyatı görəndən sonra düşünməmək, ona nifrət etməmək, qəzəblənərək müəyyən nəticəyə gəlməmək mümkün deyildir.

Hekayədəki “Təsbəh barəsində bir neçə söz” bölməsi də əsas süjet xətti ilə, təsvir obyekti ilə bilavasitə bağlı əhvalatdır. Daha doğrusu, Nəzərəli xanın, onun vəzirinin və fərraşların bəd əməlləri ilə bağlı olan, bu tiplərin xarakterini, əhvali-ruhiyyəsini dərindən açmağa xidmət edən bir epizoddur. Təsbəh söhbətindən aydın olur ki, Nəzərəli xan həm də savadsız adamdır, çünkü elm, yazı-pozu olan yerdə şərti işarəyə, təsbəhə ehtiyac qalmazdı. Min il bundan əvvəl belə idi, XX əsrin ilk rübündə İranın vəziyyəti yenə də belədir.

“Xanın təsbəhi” hekayəsi ilə “Molla Fəzləli” hekayəsini birləşdirən müstərək obraz müdrik Molla əmdir, ədibin özüdür. Bu surətin süjetə daxil edilməsi, ədibin birinci şəxs kimi hər iki əsərdə cərəyan edən hadisələrə müdaxiləsi həyat həqiqəti ilə bədii həqiqət arasında vəhdət, canlı əlaqə yaradır, inandırıcılığı bir daha artırır, ədibin realizmini xeyli gücləndirir. C. Məmmədquluzadə Nəzərəli xanın təsbəhini də, onun

təsir qüvvəsini, törətdiyi cinayətləri də həyatda bilavasitə müşahidə etmiş, mənəvi və psixoloji baxımdan mənalandırmışdır.

Nəzərəli xan ölkəni elmlə, dərrakə ilə, ağilla yox, zorla, fərraş qamçısının gücü ilə idarə edir. Bu cəhətdən o, Danabaş kəndinin katdası Xudayar bəyə yaxındır. Xudayar bəy rəiyyəti zoğal ağacı, dəyənək zoruna idarə edirdisə, Nəzərəli xan da əli şallaqlı, təsbehli fərraşların gücü ilə idarə edir. Dərəbəylik sistemi Arazın hər iki tərəfində hökm sürür, xalq hər yerdə zorakılığın, nadanlığın qurbanıdır. Xanın sifarişinə əməl etməyənləri fərraşlar tənbehlə, təsbeh qorxusu ilə "başa salırlar". "Bu dəfə əgər o hökmə əməl olundu olunub, olunmadı dəxi fərraş ixtiyar sahibidir. Əgər xəncərini çıxardıb "yox" deyənin boynunu vursa, dəxi bilmirəm nə olar və yəqin də heç bir şey olmaz". Bu sözlərdə ifadə olunan dərin nifrət və qəzəb hissi ədibin "soyuq-qanlı" bədii təsviri ilə ustalıqla birləşdirilmişdir.

Yazıcı, Nəzərəli xanın zülmkarlığını oxuculara da-ha ətraflı nişan vermək məqsədi ilə ustalıqla yaradılmış müəyyən təsirli epizodlar, detal və ştrixlər verir. Bu detallardan, təsirli bədii səhnələrdən biri Mirzə Sadıq Münşi ilə Pəri arvadın evlənmək əhvalatının təsviridir. Baş vəzir Pərini siğə etmək niyyətinə düşür, Pəri isə ona nifrət bəsləyir, ərə getmək istəmir. Belə olduqda fərraş xanın məşhur təsbehini Pərinin qapısına gətirib uca səslə deyir: "Yaxşı bax bu təsbehə. Bu haman təsbehdir ki, iki il bundan qabaq xanın fərmayışinə ağ olan dəyirmənçi Mehdini bax, haman qayadan dərəyə elə tulladı ki, uşaqları heç ölüsünü də tapmadılar. Bu haman təsbehdir ki, Orucəlinin evini yandırdı, uşaqla-

rını çölə dağdı. Açı gözlərini, gör haman təsbehdir, ya yox!"

Nəzərəli xanın təsbehi olmaqdən savayı özgə əlamətlə seçilməyən bu adı təsbehin qorxusundan Pəri arvad mum kimi yumşalır. İstər-istəməz Axund Mirzə Sadığın siğə arvadı olur. Pərinin taleyi ilə Zeynəbin uğursuz taleyi bu cəhətdən eynidir. Onların hər ikisi zülmün, zorakılıq və kimsəsizliyin qurbanıdır. Hər ikisinin arzusunu ürəyində qoyan, iradəsini güclə sindiran hakim təbəqəyə şəriət ehkamları, ruhani təbəqəsi can-başa qulluq göstərir.

Yuxarıda nümunə gətirdiyimiz epizodla ədib yenə də diqqəti əsas məsələ üzərinə yönəldir. Yenə də xanların zülmünü yada salır, rəiyyətin qanını soran, ətini şışə çəkən nadan, müstəbid xanların, dərəbəylərin özbaşınlıq və qudurğanlığına rəvac verən hakim ictimai quruluşa nifrəti gücləndirir. Adı bir təsbehə fövqəladə qüvvət, üstünlük verib rəiyyətin qəniminə çevirən hakim idarə üsulunu qırmənclayır.

Xanın təsbehi təkcə rəiyyətin malını, qoyununu, yavanlığını əlindən almaq vasitəsi deyil, bu təsbeh xalqın namusuna da əl uzadır; xanın qoca vəziri istədiyi arvadı təsbeh xofu, Nəzərəli xanın qorxunc nüfuzu ilə özünə siğə edir. Çünkü təsbeh çox güclüdür, onun arxasında məmləkətin cəlladı olan xan, xanın arxasında hakim təbəqə, bütöv bir cəmiyyət, ictimai quruluş durur ki, təsbeh də gücü ondan alır. Hekayənin əsas tənqid, ifşa və gülüş hədəfi də bu cəmiyyətdir, zülmət qaranlığına qərq olmuş ictimai mühitdir.

"Xanın təsbehi" əsərində təsvir olunan Pəri arvad İranın minlərlə hüquqsuz, qara günlü, kölə qadınını təmsil edir. Ölkədə quldurluq, oğurluq hökm sürdü-

yündən camaat mal-qararı da öz yaşadığı damda saxlamağa məcburdur. Bütün başqaları kimi, Pəri arvad da belə dözülməz həyatın məngənəsində sıxılır. Üstəlik hələ xanın təsbehi qarşısında əli-qolu bağlı, dili lal "allah bəndəsinə" itaətkar bir qula çevrilir. Ədibin yaradıcılığında səciyyəvi əlamət olan portretçiliyə bu surətin zahiri təsvirində də təsadüf olunur: "Arvadın yaşı əllini və bəlkə əlli beşi keçmişdi; amma özü mərtub, sıfəti qaraşın, hündür və salamat bir arvad idi. Əlahidə bir gözəlliyi də yox idi, amma beləcə babat idi".

Mirzə Cəlil İran Azərbaycanına, ümumiyyətlə, İran həyatına həsr etdiyi əsərlərdə cəmiyyətin əsas təbəqə və zümrələrindən bəhs etmişdir. Bu ölkənin həyatını, məişətini, xalqın dərd və ələmini, adət-ənənəsini, təfəkkür tərzini dərindən bildiyini nümayiş etdirmişdir. İran həyatına hərtərəfli bələd olan ədibin əsərləri, yaratdığı surətlər, xarakterlər canlı, inandırıcı, təbii çıxmışdır. Ədibin bədii irsində İran, bir məmləkət kimi, geriliyin, avamlığın, dini xurafatın mənbəyidir.

"Molla Fəzləli" hekayəsində ədib İranın tipik ruhanilərinin surətini, "İranda hürriyyət" də avam fəhlələrinin obrazını, "Xanın təsbehi" ndə zalim xan və fərraşların tipini ustalıqla yaratmış, hər üç hekayədə kölə vəziyyətdə olan qadınların faciəli həyatını ön planda təsvir etmişdir. Tipik ruhani, fəhlə, xan, qadın obrazları ilə yanaşı ədib, İran həyatından bəhs edən "Dəli yığıncağı" komedyasında Əşrəfxan kimi müstəbid, xalqa, vətənə yabançı dövlət xadimi, hakim surətini, "Konsulun arvadı" hekayəsində bir dövləti başqa ölkədə təmsil edən səfirin yadda qalan canlı xarakterini yaratmışdır. 1918-ci ildə qələmə aldığı bu maraqlı hekayəni ədib sonralar "Müəllim", "Konsulun arvadı", ya-

xud iki müəllim" başlıqları ilə ayrıca kitabça şəklində çap etdirmişdir (1926). Adından göründüyü kimi, yaziçi əsərdə həm İran konsulunu, həm də işi-peşəsi olmayan, bikarçılıqdan özünə bir məşgülüyyət axtaran müəllimləri satirik və humoristik gülüşə hədəf etmişdir. Müəllim surətləri humorist planda təsvir edilir, İran konsulunu oxucuya daha ətraflı tanıtmaga, konsulu bir tip kimi səciyyələndirməyə xidmət edir. Nəzərəli xanın dəbdəbəli "İkramüddövlə" təxəllüsü olduğu kimi, konsulun da adı İranda dəbdə olan təmtəraqlı sözlərdən seçilmiş ki, bu da əslində yazıcının həyat həqiqətinə, yerli və milli koloritə sədaqətini göstərir. Konsulun adı belədir: "Xəllaqül-məmalik" - yəni məmələkətləri xəlq edən, məmələkətlər xalığı. Bu, əlbəttə, məsələnin zahiri cəhətidir. Mahiyyətə gəldikdə bu xəllaqül-məmaliklə, çinli-rütbəli dövlət təmsilçisi ilə Molla Fəzləli, Mirzə Sadiq Münşi, Kərbəlayı Məmmədəli arasında əsaslı fərq nəzərə gəlmir. Onların hamısı şüurca, mədəniyyətcə sanki bir səviyyəli, eyni qəlibdən çıxmış adamlardır. Bunların peşə, sənət və, cəmiyyətdə mövqeləri başqa-başqa olsa da, qadın dəllallığı, çoxarvadlılıq məsələsində hamısı bir əqidədə, bir fikirdədir. Siğə azarı onların hamısına eyni dərəcədə sirayət etmişdir. Çünkü bu tiplər belə tərbiyə olunmuş, həyata göz açanda İranı, İran möminlərini belə görmüşlər. "Konsulun arvadı" hekayəsinin qəhrəmanı həzrət Xəllaqül-məmalikin də azarı budur, onun da arvadı bir deyil. Ölkənin fəxri sayılan, bir xalqın taleyini düşünməli olan konsulla Molla Fəzləli kimi tüfeylinin, şarlatanın bu məsələdə heç bir fərqi yoxdur. Konsulun arvadlarından biri ölmüşsə də, onun halına təfavüt eləmir. Çünkü konsul da arvada Molla Fəzləlinin, Kərbə-

layı Məmmədəlinin nəzəri ilə baxır. O da qadın tayfasını adam yerinə qoymur, qadın qəlbi, arzu və istəkləri ilə hesablaşdırır. Qadının öldü-qaldısı onu maraqlandırır. Beləliklə, konsul qadın taleyi və müqəddərati na son dərəcə laqeyd münasibət bəsləyən bir adamdır.

Hekayədə konsulun əyyaşlığı, çoxarvadlılığı və bunları təbii bir hal kimi qəbul etməsi tənqid olunur. Müəllim surətlərinə gəldikdə, onlar da hekayədə gülüş obyektiనə چevrilmişlər. İstər konsulun xarakteri, ailə vəziyyəti, qadına vəhşi münasibəti, istərsə də müəllimlərin xoş niyyəti ilə düşdükləri çıxılmaz vəziyyət mənalı, məzmunlu gülüşə səbəb olur. Konsul yaşına, sənətinə, vəzifəsinə uyışmayan əməllərlə məşğuldur. Ona başsağlığı vermek üçün gəlmış müəllimlərin yanında olmuş arvadını yada salmaq belə istəmir.

“Konsulun arvadı” hekayəsində də ədib tipik şəraitdə tipik surət yaratmağa xüsusi diqqət yetirir. Konsulun adı çəkilməsə belə, onun hərəkət və xasiyyətin-dən, tutduğu işlərdən kimləri təmsil etdiyi asanlıqla sezilərdi. Surətlər - istər konsul, istərsə də onun naibi məhz bir iranlı kimi danışır, ifadələrində çoxlu ərəbfars kəlməsi işlədirlər. Naib Cəfərin nitqi, danışq tərzi dil tipikliyi cəhətindən xüsusilə orijinal və maraqlıdır.

Cəlil Məmmədquluzadənin yaradıcılığında İran həyatının mühüm yer tutması təsadüfi deyildi. Azərbaycan xalqının böyük bir qismi İran Azərbaycanında yaşayır. İrandakı gerilik, zülm, istibdad, acliq və səfalət azərbaycanlılara da həmişə fəlakət gətirirdi. Müstəmləkəçiliklə razılaşmayan xalq Birinci rus inqilabının sədası ilə ayağa qalxaraq öz istiqlaliyyəti uğrunda vuruşmağa başlamışdı.

Ədibin doğma xalqı, bütün İran zəhmətkeşlərini açıqdan-açığa mübarizəyə səsləyən publisist əsərləri az deyildir. O, İrandan yazarkən həmişə oradakı doğma qan qardaşlarının da acı taleyini düşünürdü. Xalqın azadlığı, mənəvi birliyi onun arzusu, idealı idi. Bu müqəddəs amalı, İran Azərbaycanının həyatını, inqilabi mübarizə tarixini ədibin yaradıcılığı, “Molla Nəsrəddin” jurnalı bir güzgü kimi əks etdirirdi. Ədibin “Azərbaycan” və “İki qardaş” əsərləri də məhz bu baxımdan diqqəti cəlb edir.

QADIN AZADLIĞI PROBLEMİ

Müsəlman Şərqi qədim və ağır dərdlərindən biri qadın əsarəti, bitib-tükənməz ailə münaqışələri, faciələridir. Tarix boyu xalq üçün düşünən beyinlərə, döyünen ürəklərə ağır yük olmuş bu dərdi ciyinində daşıyıb, onu aradan qaldırmağa çalışan ədib və mütəfəkkirlərdən M.F.Axundovun, Mirzə Cəlilin ədəbiyyat, ictimai fikir tariximizdə müstəsnə xidmətləri olmuşdur. C.Məmmədquluzadə "Əhvalatlar" povestindən tutmuş sovet dövründə yaratdığı hekayələrə qədər, ilk dram əsərləri və felyetonlarından "Xatiratım" memarına, elmi-nəzəri məqalələrinə qədər bütün zəngin yaradıcılığı boyu qadın azadlığı mövzusunu ön plana çəkmiş, Azərbaycan və ümumən, Yaxın Şərq qadınlarının məhkum talyeyini eks etdirmişdir. Onun yaradıcılığında zülm və istismar zənciri ilə əl-ayağı bağlanmış, şəriət hökmü ilə ağızı möhürlənmiş, qara çadra ilə gözəlliyi zülmətə bürünmüş, ömründə üzü gülməyən qızların, qadınların canlı obrazlar qalereyası vardır.

Mirzə Cəlilə görə, M.F.Axundovun Azərbaycan səhnəsində tarixi xidməti özünü iki sahədə göstərir: biri bədii əsərlərinin dəyərli, qiymətli söz inciləri olması; "biri də budur ki, Mirzə Fətəlinin komediyalarında Şərq qadını ilk dəfə səhnəyə çıxıbdır, orada danışbdır,

gülübdür, ağlayıbdır və orada birinci dəfə kişilər içinde izhari-vücud eləyibdir"⁴¹.

Azərbaycan qadınlarını beləcə cəmiyyət arasında görmək, onların tərbiyəsi, təhsili, ümumi inkişaf səviyyəsi yolunda çalışmaq Mirzə Cəlilin də idealı idi, ona görə də öz müəlliminin bu sahədə xidmətinə müstəsnə əhəmiyyət verirdi. Mirzə Cəlil bunu da qeyd etməyi unutmurdu ki, Azərbaycan "qadınlarının cümləsi fitri qabiliyyət və gözəlliklərin heç birindən məhrum deyildir: səlamət, cürət, dilavərlik, səbat-cümləsi bunnarda mövcuddur. Ancaq tək bircə düşmənləri var, o da elmsizlik və tərbiyəsizlikdir"⁴².

Eyni fikri hələ çox əvvəller də ədib "Ölülər" pyesində Kefli İskəndərin dili ilə, xalq şairi M.P.Vaqifin şirin sözləri ilə ifadə etmişdir. İskəndər öz bədbəxt bacısına üz tutub deyir:

...Allaha şükür, lalə yanğında eyib yox,
Qaşında, dəhanında, dodağında eyib yox,
Bir zərrəcə zülfündə, buxağında eyib yox,
Dəxi nə yaşınmaq, nə bürünmək. nə utanmaq?
Bəsdir bu dayanmaq!⁴³

Mirzə Cəlil qadın azadlığı yolunda mübarizə meydənına atılarkən yeni bir dövr idi, inqilabi çarışmalar ərəfəsi, dövlət hakimiyyəti uğrunda siniflər savaşı zamanı idi. Onun bir çox felyetonları, 1905-ci ildən sonrakı bütün ədəbi və publisist fəaliyyəti həmin mürəkkəb ictimai burulğanlı şəraitin ən səciyyəvi siyasi, əxlaqi, dini və fəlsəfi baxışlarını bütün ziddiyətləri ilə

⁴¹ Məmmədquluzadə C. Əsərləri, III cild, Bakı, 1967, səh. 569.

⁴² Məmmədquluzadə C. Əsərləri, III cild, Bakı, 1967, səh. 569.

⁴³ Məmmədquluzadə C. Əsərləri, I cild, səh. 36

əks etdirirdi. Ədib qadın azadlığı problemini dövrün ictimai-siyasi hadisələrindən təcrid etmirdi, ilk növbədə məhkum Şərqdən, Azərbaycan qadınlarının acı təleyindən çıxış edirdi. Öz doğma həmvətənləri, ana-baçılıları olan kölə qadınların acınacaqlı taleyini düşünürdü.

Ədib dünyaya gözünü açdığı vaxtdan anasını, habelə qeyriləri bu cansızıcı, yeknəsək, ağır məişət şəraitində, qaranlıq, boğucu mühitdə görmüşdü. O, qadınları, ana və bacıları bu əsarət zəncirindən xilas edib, işiqlı bir aləmə qovuşdurmaq uğrunda çalışırdı. Həmdə mübarizə yolunu Şərqi böyük humanistlərindən, M.F.Axundov kimi ədib və filosoflardan öyrənirdi.

O, mütərəqqi rus ədəbiyyatından, dünya alimləri və filosoflarından da mütaliə yolu ilə öyrənirdi. Öyrənir və mənimsədiklərini Şərq həyatına yaradıcı yolla şamil edirdi. Ədib "Tərcüməyi-halim" əsərində bu haqda maraqlı mülahizə irəli sürür. O, huşyarlıqda özündən artıq olan Naxçıvan ziyalalarından maarif-pərvər ədib və mühərrir Eynəli Sultanovun adını hörmətlə yad edir. Onun "vasitəsilə" Con Stüart Milin qadın azadlığı barədə kitabını oxuyur⁴⁴. Deməli, ədib hələ Tiflisin qaynar ictimai və ədəbi mühitinə düşməzdən əvvəl qadın azadlığına dair müəyyən əsərlərə maraqlanır, rus dili vasitəsilə Avropa məxəzələrini də həvəslə öyrənirmiş. Bu cəhətdən ədibin arxivindən son vaxtlar tapılmış "Arvad məsələsi" avtoqrafi da maraqlıdır. 1918-ci ildə yazılmış bu məqalə yazılıının əsərləri külliyyatının üçüncü cildinə daxildir. "Arvad məsələsi" məqaləsini o, Con Stüartın qadın azadlığı haqqında

fikirləri ilə başlayır. Ədib məqaləsində qadın hüquqsuzluğunun tarixinə nəzər yetirir, keçmiş Rusiyada, Yunanistan və qeyri ölkələrdə bu problemə münasibətdən, din və qadın məsələsindən söhbət açır. Nəticədə İngiltərə və Amerikada qadınlara verilmiş ixtiyarın fonunda siyasi azadlığın əhəmiyyətini nəzərə çarpdırır. Qadın azadlığının əsasını elmdə, maarifdə görür: "Bunların hamısı özgə bir şey deyil, məhz Yevropa əməlinin və Yevropa fənninin təhsilinin təsiridir. İnsan ki, ziyalandı, fikir ki, ucalandı - dəxi mümkün deyil ki, insan iki qat olsun"⁴⁵.

Ədib "Arvad məsələsi" məqaləsində qadınların da kişilərlə bərabər hüquqa malik olması, siyasi azadlığı ideyasını irəli sürür. Oktyabr inqilabının Rusiyada qadınları birdəfəlik azad etdiyini iftixarla qeyd edir. İngiləb nəticəsində Rusiyada bütün insanların, din, cins və milliyyətçə bərabərləşdiyi Mirzə Cəlili ürəkdən sevindirir. O, cəmiyyətin tərəqqisində, ailənin sağlamlığında, xalqın ümumi mədəni inkişafında qadınların mövqeyinə xüsusi diqqət yetirirdi. Bunun üçün isə qızları oxutmağı, qadınları maarifləndirməyi ilkin şərt sayırdı. Bu zəruri, mədəni tədbiri həyatın, yaşayışın amillərindən biri, gələcək nəсли yaşatmağın mühüm cəhəti kimi qiymətləndirirdi.

Cəlil Məmmədquluzadə başda olmaqla "Molla Nəsrəddin" jurnalı və onun realist qələm ordusunun qadın azadlığı yolunda xidməti böyükdür. Mirzə Cəlil "Köhnə dərdim" adlı məqaləsində qadınları şəriətin zəncirindən azad edən, zülmətdən işiqlı bir aləmə çıxaran yeni ictimai quruluşu ürəkdən alqışlayırdı.

⁴⁴ Məmmədquluzadə C. Əsərləri, III cild, Bakı, 1967, səh. 712.

⁴⁵ Məmmədquluzadə C. Əsərləri, III cild, Bakı, 1967, səh. 533.

Ədibin uzun illərdən bəri arzuladığı, səadəti yolunda ömrü boyu qələm çaldığı, nəhayət, öz gözləri ilə gördüyü azad Şərəq qadını əsil xilas olmaq yolunu tapanə qədər nə qədər məhrumiyətlərə düçər olmuş, kirpiyi ilə nə qədər od götürmişdir! Azərbaycan qadınlarının XIX əsrin axıllarından ta sovet dövrünədək keçdiyi məşəqqətli həyat yolu, sonsuz kədər və iztirabları, göz yaşları Cəlil Məmmədquluzadənin əsərlərində real məişət səhnələri, tipik surətlərlə böyük sənətkarlıq bacarığı ilə canlandırılır.

Dramaturgiyası və felyetonlarında olduğu kimi, Mirzə Cəlilin bədii nəsrində də qadın taleyi problemi əsas mövzulardandır. İlk nəşr əsəri "Danabaş kəndinin əhvalatları" povestində dövrün ədalətsizlikləri üzündən bütün arzuları ürəyində qalan bədbəxt qadınların taleyi ilə üz-üzə gəlirik: İzzət, Şərəf, Zeynəb kimi qaragünlülər diqqətimizi cəlb edir. Müxtəlif ailələri təmsil etsələr belə, onların üçü də bədbəxtidir, kölədir. Lakin hərəsi bir cür bədbəxtidir. Köləliklərinin səbəbi müxtəlif, düçər olduqları dərd və bəla eynidir. Zeynəbin bədbəxtliyi İzzət və Şərəfin də faciəli güzəranı ilə bağlıdır. O özündən aslı olmayıaraq, Şərəfin günü bacısına çevrilir, İzzətin vaxtsız ölümü də dolayısı ilə Xudayar bəyin Zeynəbi siğə etmək macərası ilə bağlıdır. Bu zavallı qadınların faciə və bədbəxtliyinə səbəb nədir? Bu suala böyük ədibin öz sözləri ilə cavab versək, səbəb "şəriətin kəməndi, müsəlmançılığın zənciri, hərəmxanaların zindanı, qara çarşabin zülməti"dir. Bu fikri Mirzə Cəlil "Danabaş kəndinin əhvalatları" po-

vestində öz bədii yaradıcılıq üslubuna müvafiq yumorla, kinayə və bəzən də satirik güllüş vasitəsilə ifadə edir: "Əgər duraq insafnan danışaq, haqqı itirməyək, gərək heç Xudayar bəyi günahkar tutmayaq.... onun qəsdi məhz Zeynəbi almaqdı... burada bir xilaf əməl yoxdur. Şəriət evlənməkliyə heç vaxt mane olmuyubdu".

"Əhvalatlar" povestində qazı kəllə qəndin hesabına yalançı vəkil və şahidlərin vasitəsi ilə Zeynəbin kəbinini Xudayar bəyə kəsdikdən sonra əsil müsibət başlayır, haqsızlıq, ədalətsizlik və zorakılıq baş qaldırır: yasavul, qlava, naçalnik, molla və başqaları cansız, duyğusuz mexanizmlər kimi işə düşür, şəriətin verdiyi hökmü nəyin bahasına olursa-olsun icra etməyə cidd-cəhd göstərirler. Onlar Zeynəbi məcbur edir, hər tərəfdən bir məngənə kimi sıxırlar ki, Xudayar bəyin evinə getməyə danışqsız razı olsun. Deməli, bütün bələlər, hüquqsuzluq, mütilik şəriətin hökmündən başlayır. İndi heç bir etiraz əlaməti mümkün deyildir. Şəriətdən çıxan kafirdir, qazının oxuduğu nikaha zidd çıxməq heç kəsin hünəri deyil.

Povestdə əslində Xudayar bəylər, bu və ya başqa bir qoluzorlu deyil, onları yetirən, tərbiyə və himayə edən, onlara tükənməz güc və imtiyazlar verən ictimai mühit ifşa olunur. Qadın azadlığı köklü məsələdir. Zeynəblərin və Xudayar bəylərin arasında olan məişət ixtilafi, sadəcə olaraq Xudayar bəylərin zülmkarlığı ilə bağlı bəsit məsələ deyildi. Əsərdə Xudayar bəylə Kərbəlayı Heydərin siğə qardaşlığından, Gülsümlə Vəliqulunun hələ körpəlikdən siğə olunması əhvalatından, nəhayət, Xudayar bəyin sədaqətsizlik və xəyanətkarlı-

ğindan bəhs olunduğu kimi, belə mənalı bir ştrix də diqqəti cəlb edir:

"Hamı başa düşdü ki, bu rəfiqlərin məhəbbəti nəinki bir-birinə imiş, bəlkə bir-birinin övrətinə imiş. Kim nə bilsin, bəlkə Xudayar bəy ölsəydi, Kərbəlayı Heydər də onun övrətini istəyəcəkdi". Buradan da tamamilə aydın olur ki, ədib insanları bir-birinə rəqib kəsdirən, bir-birinin canavarına çevirən, onlarda saxta və süni dostluq, məhəbbət duyğuları tərbiyə edən mühiti qamçılayır. Onun nəzərində Xudayar bəylə Kərbəlayı Heydərin heç bir fərqi yoxdur. Eyni müsibətə Xudayar bəyin də ailəsi düçar ola bilərdi; halına acidiğimiz Kərbəlayı Heydərin də qəlbində xəbis hissələr kök salmış və fürsət düşən kimi öz "dostuna" xəyanət edəcəkdi. Mövcud cəmiyyətin özündən törəyən bu çirkin əxlaqi sifətləri yazılı sonralar "Ölülər" komediyasında, bir sıra felyetonlarında satiraya, acı gülüş və sarkazma hədəf etmişdir. Bir halda ki, kişilər, bir-birinə dost deyən ərlər belədir, bir vəziyyətdə ki, qoluzorluların nümayəndəsi Xudayar bəyin öz arvadı Şərəf də elə Zeynəb kimi bədbəxt, taledən narazı, gözü yaşlıdır, bir surətdə ki, bu ugursuzluq, günüqaralıq ümumi bəladır, onda məsələnin kökünü axtarış tapmaq, Mirzə Cəlil demişkən "rişədən başlamaq" lazımdır. Mirzə Cəlil povestdə bu fikri çılpaq, müstəqim tezislər, hökmərlə demir. Əsərin canına, qanına hopmuş ümumi ideya kimi təlqin edir. Əsərin ideyası, müəllifin mənfilikləri qamçılamaq yolu ilə eks etdirdiyi müsbət ideal bunu bizə bədii həqiqət kimi xatırladır. Zeynəb, ümumiyyətlə, sabit əqidəlidir, ərinə sonsuz sədaqətlidir. Hətta Xudayar bəydən dəfələrlə üstün olan adamlara da ərə getmək niyyətindən uzaqdır. Onun idealı ölenəcən keçmiş əri-

nə sadiq qalmaq, yetimlərini böyüdüb bir yana çıxarmaqdır. Povestdə ədibin məqsədi Zeynəbin, Şərəfin və başqalarının timsalında Azərbaycan qadınlarının qul və kölə vəziyyətini, yazıq, məzlum, dünyadan bixəbər halını və bunun səbəblərini bədii şəkildə eks etdirmək idi. Xudayar bəyin arvadı Şərəf ərinin özbaşınalığına, qudurğanlıq və əxlaqsızlığına qarşı çıxır, onunla əlbəyaxa da olur, bəzən ona kəskin cavablar da qaytarır. Ancaq boşanmaq söhbəti ortaya gələndə canına qorxu düşür, göz yaşına güc verməkdən başqa çarə tapmır. Şəriətin qadına qul nəzəri ilə baxmayı Şərəfə çıxdan məlumdur. "Xudayar bəyin övrəti elə xoşbəxt övrətlər-dən deyil ki, ərlərinə cürət ilə desinlər "məni boşə". Doğrudur, Şərəfin saçları zalim, qansız bəyin əlinə keçəndə, döyülib söyləndə o da cana doyub qeyzə gəlir, günübaci söhbəti ortalığa çıxanda Xudayar bəyi söyür, boğazdan yuxarı "məni boşə" - deyir. Bu sözü ürəkdən deyə bilmir, cəsarətlə demir və deyə də bilməzdi. Məsələ reallaşanda, yəqinlik hiss ediləndə, Xudayar bəy guya arvadı Şərəfi boşamaq üçün şəhərə getdiyini qızına bildirəndə evə vaveyla düşür, "ana və balalar bir elə ağlaşma qalxızdılar ki, guya Xudayar bəyə ya tutublar". Məlum olduğu üzrə, Xudayar bəyin şəhərə bu gedisi Zeynəbin, Şərəfin, İzzətin, həmçinin də onların uşaqlarının matəminə, ağlaşma-şüvəninə səbəb olur. Lakin bu ağlaşma, matəm həmin qadınların bir bədii obraz, ədəbi qəhrəman olaraq mənfi cəhətini yox, təbiiliyini, reallığını, tipik şəraitə uyğun kələn tipikliyini göstərir. Din ehkamları qarşısında Şərəf də, Zeynəb də və bütün o zamankı qadınlar da gücsüz və acizdirlər. Povestdə bu əsas maneəyə - şəriətin ehkamlarına, hətta şəriət, din adından danışanlara qarşı

qadınların heç bir müqaviməti yoxdur. Zeynəb də Xudayar bəyə rədd cavabı verəndə onun gücünə, arxalandığı qüvvələrə əvvəlcə etinasızlıq edir. Elə ki, "bəyin" arxalandığı mütləqiyyət quruluşunun sarsıcı qüvvəsini görür, bütün kənar təsirlərin, ətraf mühitin acısını dadır, onda təslim olmağa məcbur olur. Məsələ artıq şəxsi məhdudluqdan, dar ailə çərçivəsindən kənara çıxır, geniş ictimai məna kəsb edir. Hətta bu yerdə ədib öz qəhrəmanının acizlik və gücsüzlüyünü açıq tendensiya ilə, müstəqim təsvir yolu ilə ifadə edir: "Hünər gərək bu guppultunun, bu əziyyətin, bu rüsvayçılığın, bu hərbə-qadağanın, qazının, nəçernikin, mollanın, qlavanın, şahidların, camaatın və Vəliqulunun qabağına çıxıb tab eləsin və kəllə-kəlləyə versin. Bu hünər nəinki Zeynəbin, bəlkə onun babasının da qüvvəsindən felə gəlməzdi".

Mirzə Cəlilin ədəbi qəhrəmanları - Məhəmmədhəsən əmi, Zeynəb və başqaları da acınacaqlı həyatdan çıxış yolunu mübarizədə deyil, ağlayıb və dua etməkdə görən, ərizə yazdırın, həm də yeri-yurdu bilinməyən Həzrət Abbasa ərizə göndərən kəndlilərdir.

"Zeynəb ağlamır, inləmir; fəlakət və iztirabları möhkəmlik, mətinliklə qarşılıyır" deyə yananlar da var. Doğrudur, o, bir qadın kimi, möhkəmlik və mətinlikdən məhrum deyildir. Lakin ağlamaq və inləmək bu obrazın səciyyəvi cəhətlərindəndir. Zeynəbin kəbini Xudayar bəyə kəsiləndən sonra onun yanına altı adam gəlir və xəbərdarlıq, nəsihətə, hədə-qorxuya başlayır. Zeynəb çıxılmaz vəziyyətdə qalır. Ədib öz qəhrəmanının sıxıntılı, həqir vəziyyətini belə təsvir edir: "Mən istərdim Zeynəbin indiki halını sizə məlum edim, onun dərdini söyləyim, onun fikir-xəyalını, qəmini, qüssəsi-

ni və qəlbinin sıxlılığını açıb bəyana gətirim; o cəhətə istəmirəm ki, qorxuram sizi də ağlamaq tutu". Çünkü Zeynəb və qızları, Şərəf və İzzət çox ağlayırlar. Qadın hüququnu, analıq heysiyyətini amansız şəkildə tapdalanıq qara qüvvələr qarşısında onların ağlayıb-sızla-maqdan qeyri çərəsi yoxdur. Hələ bu qadın surətləri 1905-ci il hadisələrindən əvvəlki dövrün həyat və qadın məişətini əks etdirirlər. İnqilab illərində ədib onların göz yaşlarını dərin kədər hissi ilə qələmə alır, "müsəlman övrətlərinin "ahu əfqanları" ni qara buludlara, "bu bəxti qaraların göz yaşlarını" dəryalara bənzədir-di⁴⁶. Belə olan surətdə ədib XIX əsrin doxsanıncı illərində yaratdığı qadın surətlərini "ağlamayan, inləməyən" adamlar kimi göstərə bilməzdi və göstərmir.

Təsadüfi deyil ki, prof. Mir Cəlal Zeynəbi öz "yətimləri ilə daxmasında sizildəyən"⁴⁷ bir obraz kimi səciyyələndirir. Beləliklə, sizildamaq, ağlamaq, inləmək kimi sifətləri real həyat adımı və real bədii surət olan Zeynəbin təbiətindən süni surətdə ayırmağa ehtiyac qalmır. Zeynəb də, Şərəf də feodal mühitinin, şəriət qanunlarının qolubaqlı əsiri olan Azərbaycan qadınlarını ümumilikdə təmsil edirlər. Bu surətlər ədibin yaratdığı onlarla taleyikəm, bədbəxt ananın, qan-yaş axıdan qadının ilk nümayəndələridir. "Danabaş kəndinin əhvataltları" povestində uşaqlı-böyüklü nə qədər qız, qadın varsa, hamisinin taleyi uğursuzdur, hamısı bədbəxtidir. Hətta Xudayar bəyin lap təzə arvaddan - Qasıməlinin bacısından olan körpəsinə Xoşqədəm adının verilməsi

⁴⁶ Bax: "Molla Nəsrəddin" jurnalı, 1907, № 19.

⁴⁷ Mir Cəlal. Cəlil Məmmədquluzadə realizmi haqqında, Bakı, ADU nəşriyyatı, 1966, səh. 64.

də ədibin mövcud ailə münasibətlərinə istehzasını, kınayəli baxışını əks etdirir. Bu, balaca qızçığazın adı ilə gələcək taleyi arasındaki kontrastı göstərmək üçündür. Kim bilir, dünyaya "xoşqədəmlə" gələn bu zavallını irəlidə nə kimi fəlakətlər, necə bədbəxt tale gözləyir. "Danabaş kəndinin əhvalatları" povestində Zeynəb köləliyin, hüquqsuzluğun timsalı kimi verilmişdir. Qaranlıq feodal mühitinə, qadına həqarətlə baxan dini fanatizmə qarşı, bunların feal icraçlarına - mülkədar və ruhanilərə qarşı gülüş, kinaya və nifrət oyatmağa xidmət edən bir surət kimi təsvir olunmuşdur. Zeynəb hadnisələrin qələmə alındığı dövr üçün son dərəcə tipik surətdir. Azərbaycan qadınınə məxsus ismətlilik, səmimilik, təbiilik, vəfa və sədaqət, abır-həya onun xarakterini müəyyənləşdirən, tamamlayan cəhətlərdir. Onun düzümlülüyü əzilən, tapdalanan Şərq qadınının xarakter xüsusiyyətlərindən biri kimi ümumiləşdirilmişdir. Zeynəb övladlarının taleyini dərindən düşünen, həssas ürəkli anadır. Şəxsi səadətini, cavanlıq və təravətini, bütün var-yoxunu balalarının xoşbəxtliyinə, öz təmiz adı, ismət və namusu yolunda qurban verməyə hazır olan anadır. Elə analardan ki, C.Məmmədquluzadə onları həmişə vətənin rəmzi hesab etmiş, adalarını müqəddəs vətən sözü ilə bir sıradə, böyük hərfərlə yazmışdır.

Povestdə hər yerdən ümidi üzülən Zeynəb nicat gözlədiyi, arxalandığı Vəliqulunun da tənələrinə məruz qalır. Çünkü Xudayar bəy öz hiyləgər rəftarı, iki-başlı və böhtançı danışıqları ilə ananı oğlun gözündən salır. Vəliqulu Zeynəbi açılayıb, evdən küsüb gedir. Lakin Zeynəb ona olan analıq məhəbbətini bir zərrə qədər azaltır, hər dəfə qapı açılanda səksənir, ürəyi

döyüñür, qulağına oğlunun addım səsləri, hənirtisi gəlir. Bu yerdə ədib çox müxtəsər bir cümlə işlədir: "Ax, ana, nə gözəl zadsan". Zeynəbin timsalında ədib mükəmməl insan xarakteri, bitkin ana surəti yaratmışdır. Ümumən, povestdəki qadın surətləri bütün səciyyəvi, zəif və ziddiyətli cəhətləri ilə dövrün tipik qadınlarıdır, real, təbii və inandırıcı çıxmışlar.

C.Məmmədquluzadə realizminin gücünü, ədibin ustalıq və sənətkarlığı da elə ondadır ki, dövrün qadınlarını həyati, bəzək-düzəksiz, heç bir süniliyə yol vermədən göstərə bilmüşdür. Bütün qüvvətli və zəif cəhətləri, mütiliyi, şəriət ehkamları, hökumət idarələri qarşısında acizliyi ilə bərabər təsvir etmişdir. Müasirlik baxımından onları eyibsiz göstərməmişdir. "Mirzə Fətəli və qadın məsəlesi" adlı məqaləsində Mirzə Cəlil böyük dramaturqun realizmindən, sənətkarlığından bəhs edərək yazar: "Mirzə Fətəlinin məqsədi bu deyildi ki, əsrin qadınlarını hər bir eyb və nöqsandan ari qələmə versin və onların eyblərini gizlətsin. Əkər bir para xam yazıçılar kimi elə eləmiş olsayıdı, o daha Mirzə Fətəli olmazdı"⁴⁸.

Fikrimizcə, Mirzə Cəlil də "Danabaş kəndinin əhvalatları" povestindəki qadın surətlərini yaradarkən bədii ustalığın bu cəhətini unutmamışdır. O da öz qadın surətlərini "hər cür eyb və nöqsandan ari", "mubariz", "qəti addım atan", "cəsarətli", "ağlamayan, inləməyən" adamlar kimi təsvir etsəydi, "bir para xam yazıçılar"ın yolu ilə gedər, daha Cəlil Məmmədquluzadə olmazdı.

⁴⁸ C.Məmmədquluzadə. Əsərləri, Bakı-1967 III cild, səh. 571.

Mirzə Cəlil dindar, köhnəpərəst, mühafizəkar və cahil adamların mənəvi aləmini yaxşı bilir, məharətlə qələmə alır, canlı bədii xarakterlər yaradırdı.

Hakim feodal əxlaqının qadına münasibətini, bunun tərbiyə vasitəsilə cahillərə necə təlqin edildiyini realist ədib, Xudayar bəyin dili ilə aydın, mənalı eyhamlarla verir. Cahil bəy, Zeynəbin oğlu Vəliqulunu yoldan çıxarmaq, doğma anasına qarşı çevirmək məqsədi ilə özünü ona himayəçi, qayğıkeş və ən yaxın adam kimi göstərərək deyir: "Anan arvaddı, amma atan kişi idi. Arvadın pirinə nəhlət! Arvadın dini, imanı, məzhəbi olmaz! Arvad nə bılır məzhəb nədir?" Bu, bütün köhnəpərəst, cahil adamların qadına həqir münasibəti, qadının səbatsızlığı, vəfasızlığı, dönüklüyü barədə ədalətsiz hökmüdür. Bu, arvad barəsində təkcə Xudayar bəyin düşüncəsi deyil, minlərlə savadsız, nadan müsəlmanların zənnidir. Kərbəlayı Məmmədəlinin ("İranda hürriyyət"), Nəzərəli xan və Mirzə Sadıq Münşinin ("Xanın təsbehi"), Molla Fəzləlinin ("Molla Fəzləli"), Xəllaqül - məmalikin ("Konsulun arvadı") və başqalarının fikridir.

Ədibin hekayələrində əsas tənqid hədəflərindən biri Şərqdə çoxdan bəri dəbdə olan siğə azarı, bu azara tutulmuş kişilərdir. Onun bir çox nəşr əsərlərində müasir həyatın aktual problemləri ilə birgə ailə məsələsinə də toxunulur. Ədib ailəni cəmiyyətlə, həyatda baş verən ictimai-siyasi hadisələrlə six əlaqədə alıb təsvir edir. Bu ailələrin hər biri özlüyündə bir cəmiyyəti xatırladır. Ədib bizi tədricən bu kiçik cəmiyyətdən, ailə münasibətləri dairəsindən həyatın geniş, qaynar mey-

146

danına, maraqlı, ziddiyyətli hadisələrlə, insanlarla dolu olan bir aləmə aparıb çıxarır. Ailə münasibətləri, ailə dəndləri və faciələri fonunda böyük həyat, bütün cəmiyyət, bu cəmiyyətin köklü dəndləri, intəhasız müsibətləri göz qabağına gəlir. Bir surətin vəziyyətindən, mənəvi aləmindən bütün bir təbəqəni, insan qrupunu, onların işi, həyatı, təfəkkür tərzini öyrənmək mümkün olur.

"İranda hürriyyət", "Xanın təsbehi", "Molla Fəzləli", "Konsulun arvadı", "Pirverdinin xoruzu" hekayələrində müsəlmanların siğə azarı ədibin öldürürü satirasına hədəf olmuşdur. Bu hekayələrin bir qisminde qadın əsarəti, ailə-məişət hadisələri əsas mövzu deyildir. Lakin əsas məsələ və mətləbdən ayrı, təcrid olunmuş problem də deyildir. Ədib öz kiçik nəşr əsərlərində bu mühüm cəmiyyət, əxlaq, tərbiyə probleminə six-six toxunur, qadın, ailə, əxlaq haqqında öz humanist, müdrik ideallarını bədii şəkildə əks etdirir. Bütün bu hekayələrdə də ədib tək-tək adamları deyil, qadın dəllallarına, siğəbazlıq oyununa geniş meydən, verən şəriət ehkamlarına qarşı çıxır, öz qaranlıq mühitini qamçılıyır. Ədibin kəsərli istehza və gülüşü əsasən dini fanatizmə qarşı çevrilmişdir. Məsələn, İranın Ərəblər kəndində qoca anasını, arvad-uşağıını qoyub Arazın bu tayına fəhləliyə gəlmiş Kərbəlayı Məmmədəli "allahın izni ilə, peyğəmbərin şəriəti ilə..." burada Pərinisə adlı "bir dul arvad siğə eləmişdi". Habelə, ədibin adı çəkilən başqa tipik qəhrəmanları da siğəni "allahın izni, peyğəmbərin şəriəti ilə" etmişlər. Mirzə Cəlil öz satira və yumoruna, dərin məzmunlu kinayəsinə, ümumən, yaradıcılıq məramına sadıq qalaraq, çox vaxt mənfi tiplərin, siğə, çoxarvadlılıq kimi mənfi adətə əsir

147

olanların sağlam düşüncəyə, əxlaqa zidd hərəkətlərini təbii bir hal kimi təsvir edir. Beləliklə də əsas diqqəti yenə bu işlər üçün zəmin olan əxlaq normalarına, dindar müsəlmanlara "evlənmək azadlığı" verən şəriətin üzərinə yönəldir. Pərinisənin təkidi ilə məktub yazdırıb İrandakı arvadından "hürriyyət payı" istəyən Kərbəlayı Məmmədəli təkcə avamlığına görə yox, həmçinin ikiarvadlılığına, başını güclə dolandırıbildiyi halda, xəlvəti siğə etdiyinə görə, birinci arvadın qorxusundan zağ-zağ əsdiyi halda, belə xatalı işə qədəm qoyduğu üçün gülməli vəziyyətə düşür. İrandan hürriyyət əvəzinə birinci arvad gəlib kişini daş-qalaq edir və deyir: "Köpək oğlu, arvad almağın bəs deyil, hələ götürüb mənə kağız yazıb acıq da verirsən?" Kərbəlayı Məmmədəli nə qədər avamdırsa, arvadları özündən də avamdır. Bu avamlıq, bəsit təfəkkür tərzi, sadəlövh düşüncə və danışqlar, arzu-istək və hərəkətlərlə real həyatda cərəyan edən ictimai hadisələr arasındaki uyğunsuzluq bizi ürəkdən güldürür, bu yazıq adamların taleyini düşünməyə məcbur edir. Məlumdur ki, məktubu yanan molla onu başqasının kağızı ilə dəyişik salır. Ədib ironiya ilə, duzlu və mənalı bir gülüşlə hekayədə cərəyan edən bütün əhvalatın, dava-mərəkənin günahını həmin məktub yanan kəmsavad mollada görür. Sanki Kərbəlayı Məmmədəlinin, onun kimi ayağını yorğanına görə uzatmayan siğə həvəskarlarının zərrə qədər təqsiri yoxdur. Ədib qəsdən, şüurlu surətdə belə hərəkət edir, bu humorist ədəbi priyom vasitəsilə siğə, çoxarvadlılıq haqqında dövrün ümumi baxışlarını, mənfi tiplərin ümumi əxlaqi təsəvvürlərini real əks etdirir. "Ax, başı bələli kağızlar, dünya və aləmi bir-birinə vurdunuz. Kaş sizi yazanın barmaqları quruya idi

və sizi yazıb xalqı bu qədər bəlalara salmaya idi". Guşa bəla mənbəyi şəriət deyil, siğənin vacibliyi, feyzi haqqında ruhani moizələri deyil, çoxarvadlılığa, əxlaqsızlığa qurşanan cahillər deyil,ancaq kağızı yazıb dəyişik salan adamdır. Lakin hadisələrin cərəyanı, tiplərin qarşılıqlı münasibəti, ədibin incə strix və eyhamları, kinayəli bədii təsvir üsulundan oxucu dərhal onun ideyasını, idealını başa düşür, əsas tənqid hədəflərini ayırd edə bilir.

Kərbəlayı Məmmədəlinin hər iki arvadı avam və bədbəxtidir, tipik müsəlman məişətində boy-a-başa çatmış, tərbiyə görmüş şərq qadınlarıdır. Xüsusilə, Pərinisə dünya işlərindən xəbəri olmayan, yaşadığı daxmanın divarlarından uzağı görməyən savadsız, sadəlövh qadınları təmsil edən tipik surətdir. O, hürriyyət payı tələb edir, lakin hürriyyətin nə olduğunu qətiyyən anlamır. Yuxuya, taleyin hökmünə, qəzaya isə ürəkdən inanır. Hekayənin finalında onun yuxusu ilə İrandan gəlmış arvadın dava-mərəkəsi arasında qəribə bir uyğunluq yaradılmış, əsər boyu təbii axarla davam etdirilən məzmunlu gülüşün sürəkliliyi daha da qüvvətəndirilmişdir.

Mirzə Cəlil siğəni, arvadın üstə günübaci gətməyi qadın heysiyəti və ləyaqətinin təhqir olunması kimi təsvir edir. Onu vəhşiliyin, ailə pozğunluğu və əxlaq düşkünlüğünün son həddi kimi qələmə alır. Uşaqların tərbiyəsinə, gələcək ailə münasibətlərinə mənfi təsir göstərən iyrənc hal kimi qamçılıyır. Ədib hələ "Molla Nəsrəddin" jurnalının ilk nömrəsində ikiarvadlılığı incə kinayə ilə qamçılıyır: "İki arvadlı ev bərəkətli olar". Kərbəlayı Məmmədəlilərin ailə vəziyyəti məhz belədir, evləri dırnaq arasında bərəkətlidir.

Onlar ömürlerini dava-dalaşla, ehtiyac içində başa vururlar. "İranda hürriyyət" və "Pirverdinin xoruzu" hekayələrində hadisə arvadların dava-mərəkəsi, saçılıması ilə bitir. Siğə əhvalatını gülüş obyektiñə çevirən əsərlərdən biri də ədibin "Pirverdinin xoruzu" (1906) adlı maraqlı hekayəsidir. Qasım əminin arvadı Həlimə xala ev işlərində səriştəli, zəhmətkeş, həlim təbiətli bir qadındır. On pud unun xəmirini çörək bişirmək üçün ərini qonşu kəndə iməci (köməkçi) dalınca göndərir. Hekayədə süjetin iki əsas xətti var: Qasım əminin siğə əhvalatı və ailədə qadına münasibət; bir də ki, Qasım əminin on üç yaşı oğlu Pirverdinin məşğulliyəti, arzuları, tərbiyəsi. Ədib süjetin hər iki xəttini ustalıqla birləşdirmiş, əhvalatı şirin təhkiyə ilə davam etdirərək, yaddaqalan surətlər yaratmışdır. Qasım əminin nala-yiq işlərini təbii göstərmək, onun itaətkarlığını, şəriət qaydalarına danışıqsız əməl etdiyini, öz iradəsi ilə deyil, başqalarının sözü ilə həyatda baş girlədiyini bədii, həm də psixoloji cəhətdən əsaslandırmaq üçün ədib ona əvvəlcədən belə xarakteristika verir: "Vaqəən Qasım əmi çox ədəbli və söz eşidəndi". Lakin bu ədəblilik və sözeşidənlik inçə mənalar ifadə edir, əslində Qasım əminin şəriət qanunları ruhanilər qarşısında mütiliyinə işarədir. Mövcud şəraitdə zehni kütlükdən, avamlıqdan başqalarını kor-koranə təqlid edən, öz şəxsi fikri, qətiyyəti olmayan belə təvəkkül qurbanları "ədəbli" hesab olunurdu. Belələrindən biri olan Qasım əminin ədəbsiz hərəkəti, mütilik, passivlik, iradəsizlik göstərməsi din xadimlərinin, köhnəlik aşıqlarının nəzərində ədəblilik nişanəsi idi. Yaziçı da məhz Qasım əmiləri daim zillət və itaətdə saxlamaq istəyənlərin dili ilə riş-xəndlə onu "ədəbli" qələmə verir. Müxtəsər, lakin iro-

nik xarakteristikadan sonra ədib qəhrəmanını Təzəkəndin priod mollası Axund Molla Cəfərlə görüşdürü. Molla ilə Qasım əmi arasında qadın söhbəti gedir, məlum olur ki, onların ikisi də fanatik, qadın əsarətinin tərəfdarı, qadının ağır dərdlərinə laqeyd və biganə adamlardır. Qasım əmini qonaq edən molla onu dənlayır ki, arvadın sözünə baxıb kənddən kəndə niyə gəlib? Qasım əmi itaətkarlıqla deyir: "Yaxşı fərmayış buyurursan, ancaq vallah, arvadın öhdəsindən gələ bilmirəm. Deyirəm axı, üzdəniraq nə bilim nəyin qızı, on put unun xəmirini çörək yapmaq nə elə bir çətin işdi ki, gərək bacın da köməyə gələ, deyirəm canın çıxśin, bir gün də artıq işlə".

Azərbaycan qadınının bu ağır vəziyyəti, üzücü zəhməti, qədir-qiyəmtsiz varlığı ədibi dərindən düşündürür. Qasım əmi nə qədər də laqeyd, soyuqqanlıdır! Onun sözleri qadını insan yerinə qoymayan minlərlə köhnəpərəstin qəlbini, çürük fikirlərini ümumiləşdirir. Molla Cəfər kimi, Qasım əmi də arvadı heyvan kimi işlətmək tərəfdarıdır, üstəlik onu söyüb yamanılamadan, təhqir etməkdən də zövq alır. Arvadı ilə pis rəftarı barədə mollaya həvəslə danışan bu cahil, fanatik bütün bu rəzil hərəkətləri kişilik əlaməti sayır. Axund Molla Cəfərin rəyincə, "arvadın öhdəsindən gəlməyin ən yaxşı üsulu, münasib yolu elə siğə oxudub" ikinci dəfə evlənməkdir. "Pirverdinin xoruzu" hekayəsinin maraqlı detallarından biri molla ilə Qasım əmi arasında siğə barədə gedən mükəlimə epizodudur. Xasiyyətcə "ədəbli və söz eşidən" Qasım əmi hər şeyi unudub molların pis əməllərinə, təklifinə bir uşaq sadəlövhüyü ilə ram olur. Oğlu Pirverdiyə xoruz, işi başından aşan arvadı Həliməyə köməkçi gətirmək əvəzi-

nə, özünə ikinci bir arvad gətirir. Pərinisənin bu ailəyə gəlməsi evdə böyük qalmaqala səbəb olur, Pirverdi "xoruz" deyib özünü yerə çırprır. Ədibin bu hekayəsi də novella təsiri bağışlayır, "Iranda hürriyyət", "Qurbanəli bəy" kimi klassik hekayərlə səsləşir. Qasım əminin və mollanın əməli hekayədə məhz tərbiyəsizliyin, ayyaşlığın, şəriətin təsirindən doğan zehni kütlüyün nəticəsi kimi təsvir olunur. Ədib bir sıra hekayələrində olduğu kimi, burada da siğəni sağlam ailə, əsil dünyəvi tərbiyənin düşməni hesab edir. Cəmiyyətdə pozğunluq, qadınlar arasında düşməncilik, ailədə niqaf, sədaqətsizlik törədən siğə oyunbazlığını, onun güllünc aqibətini yazıçı hekayədə təsirli bir sonluqla bitirir: "Az qalmışdı ki, həmin hekayəni tamam edəm, yoldaşım Mozalan gəlib dedi ki, dur ayağa gedək. Qasım əminin övrətlərinin dava-mərəkəsinə tamaşa edək. Bu səbəbdən nağlımu tamam edə bilməyib burada qaldım". Deməli, əsil maraqlı nağıl hələ bundan sonradır. Ustalıqla deyilmiş bu müəllif qeydi oxucuda bundan sonra baş verəcək hadisələrə maraq oyadır. Təsəvvürmüzdə Qasım əmi, onun iki arvadlı ailəsi barədə qəribə bir mənzərə-məzmunu dava-dalaşdan ibarət ikinci bir hekayə canlanır.

Birinci dəfə "Molla Nəsrəddin" jurnalında (1906, № 26, 27) Lağlağı imzası ilə çap olunmuş "Fatma xala" əsəri mövzusu, dil və üslubu, maraqlı satirik-yumoristik süjet xətti, ədəbi fəndi, bədii sənətkarlıq xüsusiyyətlərinə görə ədibin ilk hekayələrinə çox yaxındır. Bu lakonik, dərin mündəricəli realist əsərdə Mirzə Cəlil bədii nəşrinin ən incə spesifik məziyyətlərini aydın və qabarlıq şəkildə görmək olar. Ədibin ilk nəşr əsərlərindən "Fatma xala" bir də bilavasitə - qadın azadlığına

həsr edilməsi ilə seçilir. "Əhvalatlar" povestində Azərbaycan qadınlarının məhkum vəziyyəti, onlara qarşı zoraklığın təsviri əsas yer tutur. "Pirverdinin xoruzu"nda çoxarvadlılıq, siğə bir vəhşi adət kimi tənqid olunur, qadın heysiyyəti və mənliyinə ehtiram idealı təlqin edilir. "Fatma xala" əsərində isə qadın azadlığı probleminin başqa spesifik bir cəhəti ön plana çəkilir. Hicabın tənqidisi, qadın vəfasızlığı barədə köhnə təsəvvürlərə qarşı kəskin mübarizə, etibar, sədaqət, qarşılıqlı inama əsaslanan ailə münasibətləri haqqında müttəraqqi baxışın bədii ifadəsi.

Əlbəttə, bu əsərlərin üçündə də mahiyyətcə qadın taleyi, azadlığı müdafiə olunur, mühafizəkarlıq, fanatizm ifşa olunur. Məlumdur ki, qadın azadlığı məsələsinə dərin maraq, vətəndaşlıq duyğusu Mirzə Cəlili Xanzadənin həmin mövzuda yazdığı "Arvad" hekayəsinə tərcümə etməyə ruhlandırmışdır. Bu əsər qadınların vəfasızlığı barədə Şərqdə əsrlərdən bəri dəbdə olan zərərli baxışların əleyhinədir. Lirik-romantik səpkili bu hekayədə Fatma adlı son dərəcə ismətli, sədaqətli bir qadın haqqında təsirli söhbət şahı bütün qadınları məhv etmək niyyətindən döndərir. Ədibin tərcüməsində əhvalat belə qurtarır; "Bəli, görünən budur ki, dünyada Fatma kimi də pak qəlbli və vəfadər arvadlar var imiş! Bəli, necə ki, kişilərin yaşamağa haqqı var, habelə arvadların da haqqı var. Camaata elan edin ki, dəxi mən arvadları tələf etmək hökmünü pozдум"⁴⁹.

Ədibin tərcüməsi ilə "Fatma xala" hekayəsinin mövzusunda müəyyən müştərək əlamətlər vardır. Lakin mətləb mövzuda deyil, onun bədii həllində, sənət-

⁴⁹ Məmmədquluzadə C. Dram və nəşr əsərləri, Bakı, 1958, səh. 645.

kar qələmi ilə hansı konkret həyatla, məişətlə bağlanmasında, hansı fikrin orijinal fərdi üslubda bədii ifadəsindədir. Məşhur sözdür ki, üslub yaziçinin özü deməkdir. Əsər istər məzmun, dil-üslub, istərsə də bədii sənətkarlığın başqa mühüm cəhətləri baxımından tamamilə yeni və orijinaldır. Yığcam süjetdə, az sözə böyük mənə bildirən satirik hekayənin yaxşı nümunəsidir. Qadına feodal dini baxışın, həqarətli münasibətin bədii gülüş əsasında real təsviri, hicabin mürtəceliyi, qadın azadlığı yolunda cəsarətli addim və s. "Fatma xala" hekayəsinin əsasında durur. "Fatma xala" Şərqdə, o cümlədən Azərbaycanda köhnəpərəstlərin şüurunda dərin kök salmış "ata və arvada etibar yoxdur" kimi mənfur təsəvvürü konkret məişət səhnələri və bədii lövhələrdə real əks etdirən əsərdir.

Hekayənin fabulasında mövhumatçıların bu çürük zehniyyəti ədibin incə kinayəsi, mənalı satirik gülüşü ilə müşayiət olunur. Atın və arvadın cilovunu əldən buraxdığı üçün Kərbəlayı Xalıqverdi rüsvay olur. Yəziq Fatma xalanın təmsil etdiyi bütün günahsız qadınlarla vəfəsizliq rəmzi olan at arasında fərq qoymayan qaragürühçular, hakim feodal-dini əxlaq Mirzə Cəlilin amansız gülüş və öldürücü sarkazmına hədəf olmuşdur. Ədib sonralar da bu tənqid hədəfinə dönə-dönə qayıtmışdır. 1907-ci ildə "Molla Nəsrəddin" jurnalında (№ 10) çəkilmiş "hamam səfəri" adlı şəklin altında "Ata və arvada etibar yoxdur" sözləri diqqəti cəlb edir. Burada kişi, çadralı arvadı dəmir qəfəsin içində hamama aparır. "Fatma xala" hekayəsinin ideya məzmunu ilə səsləşən belə nümunələr "Molla Nəsrəddin" jurnalında və ümumən Mirzə Cəlil yaradıcılığında çıxdur.

Köhnəpərəstlərin, mühafizəkar şəriət dəllallarının vəfasız, bəla, xəyanət mənbəyi hesab etdiyi qadınları öz məsumluğunu, günahsızlığı, acizliyi, eyni zamanda, həya və isməti, səmimilik və sədaqəti ilə ümumiləşdirən Fatma xala əsərin müsbət qəhrəmanıdır. O, Qatır-ülküdən şəhərinin sakini Kərbəlayı Xalıqverdinin arvadıdır. Avam, savadsız, çadra dustağı olan minlərlə Azərbaycan qadınlarından biridir. O da ədibin ilk ədəbi qəhrəmanları kimi mövhumatçıdır. Hekayədən belə anlaşılır ki, kişilər arvadı ancaq ziyarətgahlara aparmağı lazımlı bilirlər. Fatma xala da ərini ikilikdə Heydərli pirinə getməyə birtəhər razi salır. Yolda Fatma xalanın başına gələn hadisə ilə paralel olaraq, ədib, molla Qurbanqulunun söhbətində qadına münasibətin bədii ifadəsini çox maraqlı təzad daxilində verir. Bir təsadüf üzündən Fatma xalanı at başqa kəndə, köhnə sahibinin həyatınə qaçırır. Mirzə Cəlilin başqa hekayələrində müşahidə olunan əsas mətləbə, ideyanın açılmasına hazırlıq mərhələsi burada da vardır. Hələ söhbət arvad başlığından düşməsindən, at alverindən, atın xasiyyətindən, Kərbəlayı Xalıqverdi ilə arvadının pirə getməsi və atın Fatma xalanı götürüb qaçmasından gedir. Nəticədə Fatma xalanın piri ziyarət etmək arzusu da Məhəmmədhəsən əminin həsrəti kimi bir təsadüf nəticəsində puç olur. Bütün bunlar əsas fikrin bədii həllinə zəmin olacaq maraqlı yardımçı əhvalatlardır. Süjetin əsas hissəsində isə molla Qurbanqulu kəndlilər arvadı evdən çölə çıxarmağın qəbahətindən, qeyrətə, namusa siğmadığından ağız dolusu danışır. Məşədi Nurəlidən at alan Qatırüküdənli sakini Kərbəlayı Xalıqverdini bu sahədə ləyaqətli, namuslu bir kişi kimi tərifləyir. Söhbətin şirin yerində at Fatma xalanı üz-gö-

zü açıq halda molla və kəndlilərin yanına gətirir. Bu kontrast bizə "Usta Zeynal", "İranda hürriyyət" hekayələrindəki orijinal, maraqlı bədii detalları, məzmunlu gülüş doğuran təzadlı səhnələri xatırladır.

"Fatma xala" hekayəsində zahirən Fatma adlı avam, dindar bir arvadın başına gələn təsadüfi macəra təsvir olunur. Ancaq zahirən belə görünən bu təsvirdə böyük ictimai, əxlaqi-fəlsəfi mətləb, ideya vardır.

"Dünyada çox arvadların başmaqları düşüb, xah at üstə gedən vəqt, xah arabadan, ya faytondan, xah dəmir yol ilə gedəndə". Hekayəni bu sözlərlə başlayan müəllif sonra bədii, humoristik təkrirlərə keçir və xalq ədəbiyyatından gələn oynaq, təravətli bir üslub, ifadə tərzində təhkiyəni daha da şirinləşdirir, canlı edir: "Bəli, dünyada çox arvadlarım başlığı düşüb, amma vallahi, billahi başlığıñ düşməyindən heç bir kəsin başına o qədər müsibət gəlməyib, nə qədər ki, Fatma xalanın başına gəlib".

"Fatma xala" hekayəsinin süjetində hazırlıq mərhələsi ilə əsas epizod arasındaki ziddiyət, maraqlı final, pirə getmək həvəsi ilə təsadüfdən yaranan sonrakı peşmançılıq əsərə novella xarakteri vermişdir. Büyük bir həvəslə, qayğıkeşliklə poçt qutusuna məktub salmağa gedən Novruzəlinin axırdı həbsxanaya düşəcəyini; allahın köməyi ilə təmir işini tezliklə qurtarmaq iddiasında olan Usta Zeynalın aqibətini; böyük ümidi "həkim" dalınca gedən Sadıq kişisinin suyu tökülmüş, peşman halda geri dönəcəyini; səxavətdən, qonaqpərvərlikdən dəm vuran Qurbanlı bəyin axurda gizlənəcəyini; "Pirverdinin xoruzu", "İranda hürriyyət" hekayələrinin finalındaki ər-arvad qovğasını əvvəlcədən kim ağlına gətirə bilərdi? Belə bir gözlənilməz sonlu-

ğu, novella xüsusiyyətini "Fatma xala"da da görürük. Dini ehkamlara rəğmən ərinin yanına düşüb səfərə çıxan abırlı bir qadın öz arzusuna zidd bir vəziyyətlə qarşılaşır, "rūsvay" olur. Yaxud, molla Qurbanqulunun moizəsi ilə hadisələrin gözlənilməz təbii cərəyanı arasında tam uyğunsuzluq, uçurum yaranır. Molla təriflədiyi adamı lənətlə qarşılıyır. Əhvalatı ədib çox real və inandırıcı verir, "sübut etməyə çalışır, göstərir" (Belinski).

Süjetin bir epizodundan digərinə keçərkən müəllif xalq nağıllarına məxsus bədii keçid, nəqletmə üsulundan, bağlarından istifadə edir. "Əhvalatlar" povestində süjetin bütövlüyüünü, kompozisiya və fabula vəhdətini təmin etmək üçün ədib belə cümlələr işlədir:

"Hələ Xudayar bəy şəhərdə qalmalı olsun, keçək Danabaş kəndinə", "Məhəmmədhəsən əmi eşşəyi getirməkdə olsun, görək bəs bu şəxs kimdir və nəcidir..." "Fatma xala" hekayəsinin ayrı-ayrı epizodları arasında vəhdət də bu üsulla yaradılır: "At Fatma xalanı götürüb qaçmaqdə olsun, gələk Təzəkli kəndinə".

Birinci hissədə biz ancaq Fatma xalanın ailəsi ilə tanış olur, onun avam, sadəcil bir arvad kimi dörd divar arasında ömür keçirdiyini görürük. Ziyarətə gedərkən ərlə arvad arasında olan maraqlı bir söhbət də öz məzmun və koloritinə görə Mirzə Cəlilin başqa əsərlərindəki belə epizodlarla doğmadır. Bu söhbət ərlə arvadın mənəvi varlığını, şüur səviyyəsini, aralarındaki səmimiyyətin dərəcəsini gözəl əks etdirir: "Ər və övrət söhbət edə-edə gedirdilər. Ər, məsələn, belə söhbət edirdi: Fatma, deyəsən at bir az axsıyr, mən elə bilirəm ki, nalbənd usta Əli atı mixa salıb. Övrət belə söhbət edirdi: a kişi, sən allah, bir mənə de görüm, bu

başı daşlı nalbəndlər necə qorxmuyub atın qışlarına mix virirlər? Bəlkə birdən at təpik atdı? Kərbəlayı Xalıqverdi cavab verdi ki, allah adamı saxlasa, adama heç zad olmaz”.

Bu söhbətdə Usta Zeynalın şagirdi Qurbanla danışqlarının sadə ruhu, dini etiqadı və ifadə tərzi duylmaqdadır. “Fatma xala” hekayəsinin axırına yaxın, ziddiyət və gözlənilməz məqam yarananda ədib hadisələri yenidən Fatma xala ilə bağlayır. “Atın üstündəki övrət bizim Fatma xala idi” — deyə bədii quruluşun vəhdətini ustalıqla təmin edir.

Hekayənin əsas ideyası, ədibin mətləbi Təzəkli kəndində molların söhbəti ilə əlaqədar məsələlərdən aydın olur. Təzəkli dindar kənddir, molla Qurbanqulu (ədibin başqa əsərlərindəki molla adları da buna çox yaxındır. Məsələn, molla Pirqulu, molla Həzrətqulu və s.) kəndliləri başına yığıb söhbət edir:

“Arvad nədi, həyətdən küçəyə çıxdı nədi. Hələ bir para binamus müsəlmanlar övrətlərini yanlarına salıb aparırlar qövm-qardaş evinə... Övrətinkı odur ki, qatasan evə, qapısını qıfiliyyasan”.

Dini ehkami fanatikcəsinə icra edən molla Qurbanqulunun qadına bu mürtəce baxışı kəndlilərin bəzisində etiraz doğurur. Kəndlinin şüurunda müəyyən dönüş də əsərdə sezilməkdədir. Kərbəlayı Xalıqverdi əsil namuslu müsəlman olsa da, qadına sərbəstlik verməkdə molların təsəvvür etdiyi, nümunə göstərdiyi adam deyildir. Əksinə, molların bu kəndli barədə fikri əks nəticə verir, gülüşə, istehzaya səbəb olur. Kəndlilərdən Məşədi Nurəlinin etirazı passiv, seyrçi və qorxa-qorxa olsa da, onun molla ilə söhbətində ifadə edilir. O, arvadı su daşımığa göndərməyin lüzumunu ya-

da salanda molla hövsələdən çıxır; “Pə, əhməq-əhməq danışmağa pul verməmisən? Övrət nədi, küçəyə çıxb su götürdü nədi. Suyu canın çıxsın özün daşı. Övrətə etibar var ki, qoyasan çıxa küçəyə? Övrətinkı odur ki, qatasan dama, qapısına qıfil virib açarını qoyasan cibinə.”

Hekayədə nə molların qatı mühafizəkar mövqeyindən, nə də kəndlilərin tədrici intibah və sadəlil etirazından müstəqim söhbət gedir. Əslində buna ehtiyac da yoxdur. Çünkü realist ədib hər bir surətin öz danışığı, əməli ilə özünü yaxşıca səciyyələndirir. Mirzə Cəlinin təsvir etdiyi hadisələrə, göstərdiyi ictimai münasibətlərə, surətlərin qiymətləndirilməsinə bilavasitə müdaxilə etməməsi bu hekayədə də yerli-yerindədir. Bu cəhətdən yazıçının şəxsi həyatında, naturasında olan bir keyfiyyət onun bədii təfəkküründə, sənətində də aydın sezilməkdədir. Ədibin qızı Münəvvər xanım xatırələrində yazır: “O, məhəbbət və ya nifrətini dillə, açıq-aşkar, müstəqim bildirməyi xoşlamazdı”⁵⁰.

Molla Qurbanqulu qadınların örtünməsini, Quranın hicab ayəsini sidq-ürəklə müdafiə edən mürtəce ruhaniliyin nümayəndəsi, qadın sərbəstliyi düşmənlərinin ümumi satirik tipidir.

Hekayədə Kərbəlayı Xalıqverdi, Fatma və qeyri kəndlilər bir obraz kimi rəğbətlə, humorla təsvir olunur. Şirin və iliq xalq humoru ilə müşayiət olunan bu adamlar təəssüf doğurur, oxucunun onlara yazılı gəlir. Çünkü dini fanatizm onları şikəst hala salmış, molla Qurbanqulu kimi nadanların kor-koranə təqlidçisinə

⁵⁰ Bax: “Cəlil Məmmədquluzadə” (Məqalələr və xatırələr məcmuəsi), Bakı. Azərb. SSR EA nəşriyyatı, 1967, səh. 429.

çevirmiştir. Əsərdə din xadimlərini təmsil, şəriət eh-kamını təbliğ edən molla Qurbanqulu əsas tənqid ob-yektidir. Onun timsalında yazıçı bütün mövhumati, xurafatı və bunların mənbəyini lağla qoyub satira ilə qamçılıyır.

Fatma xalanı təşvişdə, çadrasız halətdə görəndə mollanın bütün qadınlara nifrəti artır. İndi, o saxta boyalarını daha da tündləşdirir, bütün qadınları ləkələyir, hamiya lənət və böhtan yağıdır: "Molla Qurbanqulu bir qədər mat-mat baxıb, bir tüpürdü yerə və sonra dedi: allah sizə lənət eləsin, ay övrətlər. Allah sizin toxumunuza yer üzündən kəssin! Sizin səbəbinizə dünyadan xeyir-bərəkət də götürüləcək... O biri kəndlilər də Fatma xalaya lənət oxuyub dağılışdır".

Bələliklə, kişilər Fatma xalanı qorxu və fəlakətdən xilas etmək əvəzinə lənət oxuyurlar. Molla Qurbanqulu isə bütün qadın tayfasını şər, fitnə-fəsad mənbəyi kimi qiymətləndirir. Hekayəni müxtəsərcə, "yazlıq Fatma xala!.." sözləri ilə tamamlayan ədib əslində bütün tənə və lənətin istiqamətini xalqı, xüsusilə qadınları düzülməz hala salan ictimai qüvvələrə, haqsızlığa, qatı mü-hafizəkarlığa qarşı çevirir. "Fatma xala" hekayəsi də "İranda hürriyyət" və başqaları kimi oxucunu intizar da qoyan maraqlı bir anda bitir. Sonrakı dava, mərəkə özü də ikinci bir hekaya təsiri bağışlayır. (Fatma xala ilə əri necə rəftar edəcək, iki arvadlı Kərbəlayı Məmmədəlinin başına kələn dava-dalaş nə ilə qurtaracaq və s.). "Yazlıq Fatma xala!.." ifadəsində dərin məyusluqla, ictimai vətəndaşlıq kədəri ilə ədibin göz yaşları, qə-zəbli satirik gülüşü qaynayıb qarışmışdır. Bu ifadə yalnız bir Fatma xalaya aid deyil, dövrün bütün məhkumlarına, analıq, qadınlıq şərəf və ləyaqətinə xor ba-

xılan qadınlara aiddir. Çünkü Fatma xala dərin ümu-miləşdirmə qüdrətinə malik, tipik bir surətdir. Feodal mühiti, qadını aciz, miskin, avam, gözü bağlı kökə salmış və beləliklə də tərbiyə işinə ağır zərbə endirmiştir. Bununla ədib "yazlıq ana"ların tərbiyə edib böyütdüyü gələcək nəslin taleyini də düşünür.

Hekayənin müxtəlif yerlərində "yazlıq övrət", "bi-çarə övrət", "yazlıq Fatma xala" sözləri bədii təkrir mə-qamında işlənir. Axırda deyilən "yazlıq Fatma xala!.." isə ümumi idealın qüvvətli, sərrast ifadəsində bədii sonluq kimi mənalı səslənir.

Hələ "Əhvalatlar" povestində Zeynəbin halına ürəkdən acıyan ədib "yazlıq Zeynəb", "yazlıq övrət", "biçarə övrət", "yazlıq qız" sözlərini tez-tez işlədir. Hətta mənfi tiplərdən Kərbəlayı Səbzəli də Zeynəb haqqında "arvad yazıldı, yazıldı arvad" sözlərini iş-lədir. Bu təsirli mənzərə "Fatma xala" hekayəsindən və "Əhvalatlar"dan tutmuş, "Xatiratım" memuarına qə-dər ədibin bədii irsində qırmızı xətt kimi keçir. "Ölü-lər" pyesində İskəndər Saranın diriləcəyinə dərin inam bəsləyən - Kərbəlayı Fatma xanıma çox məhzun halda "yazlıq ana!" - deyir. Kərbəlayı Fətullahın "məktubun-da "Ay ana, yazlıq ana!" sözlərini eşidirik. "Anamın ki-tabı" və "Dəli yiğincığı" pyeslərinin də finalında qə-hrəmanların qadın haqqında kədərli sözləri eşidilir. "Dəli yiğincığı"nın axırında Molla Abbas eyni məyusluq notları ilə Sonaya belə müraciət edir: "Yazığım sə-nə də, yazlıq özümə də!.." "Anamın kitabı"nda təkcə anaların ümumi surəti deyil, həm də vətəni təmsil edən Zəhrabəyim - "Ax, yazlıq canım!" - deyə eyni qəmli əhvali-ruhiyyə ilə dərd əlindən şikayətlənir. Gülbahar atasının bəyazdakı qeydlərindən yenə də kədər

motivli sətirlər oxuyur: "Biçarə övrətin cisminin qalanından... genə bir parça ayrılib qopdu. Haman gün oğlum Məhəmmədəli anadan oldu. Yaziq Zəhranın qalan cismi genə bir dəfə parçalandı... haman gün balam Səməd dünyaya gəldi. Bundan da bir neçə il sonra baxtı qara övrətin qalan yarım canından genə bir parça qopdu ki, adını Gülbahar qoyduq".

Bütün bunlar "Fatma xala" hekayəsinin sonluğunu ilə həməhəngdir. Burada biz müdrik, mütfəkkir Mirzə Cəlili - Molla Nəsrəddini bir üzü ağlar, bir üzü gülər vəziyyətdə görürük.

Ədibin tamamilə başqa mövzuda yazdığı, qismən də qadın azadlığına toxunduğu bir sıra hekayə və felyetonlarının da sonluğu "Fatma xala"nın finalını yada salır. Məsələn, ciddi, lirik planda yazılmış "Zəlzələ" hekayəsi bu sözlərlə bitir: "Ax, yaziq uşaqlar!" Onun "yaziq müsəlmanlar", "yaziq Molla Nəsrəddin" "biçarə iranlı oxucularımız, yaziqlar" sözleri ilə tamamlanan felyetonları da vardır.

"Fatma xala" hekayəsindəki Qatırulküdən şəhəri, Təzəkli kəndi, Qurbağlı çayı, Doşantutan kəndi, Heydərli piri kimi ümumiləşdirilmiş satirik yer adlarına bir xüsusiyyət olaraq, Mirzə Cəlilin başqa əsərlərində də tez-tez rast gəlirik: Danabaş kəndi, Zurnalı kəndi, Ulaqlı kəndi, İtqapan kəndi, Qapazlı kəndi, Qurdbasar kəndi və s.

Mirzə Cəlil yaradıcılığında belə maraqlı, formaya aid olsa da, orijinal bir cəhət var ki, bu və ya digər əsərindəki adların eksəriyyəti başqa əsərlərində də işlənir. Bir sıra əsərlərindəki personaj adları istisnasız olaraq, o biri əsərlərində də vardır. Məsələn, 1906-ci ildə "Molla Nəsrəddin" də çap olunmuş "Dəllək", "Pirverdinin xo-

ruzu". hekayələrindəki adları ədibin o biri əsərlərində də görmək olar. "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət", "Qurbanəli bəy" və s. əsərlər haqqında da, bəzi epizodik surətləri istisna etməklə, bu fikri demək mümkündür. "Fatma xala" bu cəhətdən də ədibin başqa əsərləri ilə yanaşı durur: buradakı Fatma, Xalıqverdi, Nurəli, Qurbanqulu, Əli, Cəfər (personajlardan deyil) kimi adların hamısı ədibin hekayə və pyeslərində vardır. Elə adlar da var ki, yəziçi ondan müxtəlif yerdə beş-altı, bəlkə on yerdə istifadə edir (Zeynəb, Cəfər, Məmmədəli, Zeynal və s.)

"Fatma xala" hekayəsində təsadüf olunan "ayıl olmasın sizdən də Cəfərin anası" ifadəsi ancaq Mirzə Cəlilin əsərlərində sıx-sıx işlənir. Bununla da ədib arvada həqiqir münasibətin və saxta nəzakətin ironik bədii inikasını verir.

"Dəllək", "Pirverdinin xoruzu" və "Fatma xala" hekayələrinin bir sıra ümumi, müştərək cəhətləri vardır: hər üç əsər dil-üslub, təsvir, əda və təqdim vasitələri, həcmiň yiğcamlığı etibarilə bir-birinə çox yaxındır; üçündə də kişiləri müəyyən iş dalınca getməyə vadar edən arvadlarıdır, "arvad sözü ilə iş görən" kişilər uğursuzluğa düşər olurlar; bu hekayələrdə müsəlmançılığın şərtlərindən, din ehkamının həyata tətbiqindən səhbət gedir və əsas personajların şəriətə mütiliyi eks olunur; hekayələrdə süjetin mühüm halqlarından olan ruhanilər, dinin fanatik mücahidləri (usta Hüseyn, Axund molla Cəfər, molla Qurbanqulu) təsvir olunur. Hər üç hekayədə dövrün ailə, əxlaq münasibətləri müəyyən yer tutur; hekayələrin üçü də gözlənilməz sonluqla bitən novella xüsusiyyətinə malikdir, əvvəlcə ərklə, ümid və təşəxxüsə başlanan iş, axırda

ailəyə məyusluq, peşmançılıq gətirir. Bu əsərlərin həmisiñda əhvalat çox sadə, adı məisət məsələsindən başlayır; tədricən genişlənib cəmiyyətin vacib problemlərini əhatə edir və dərin reallıqla əks etdirir...

C.Məmmədquluzadə nəsrində bədii təkrirlər fikri qüvvətləndirməyə, diqqəti əsas məsələ və mətləbə yönəltməyə xidmət edən təsvir vasitəsi kimi geniş yer tutur. Onun "Usta Zeynal", "Nigarançılıq", "Tərcümeyi-halim" əsərləri, felyetonları bu cəhətdən zəngin material verir. Ədibin "Fatma xala" (1906), "Nigarançıçıq" (1916) və "Tərcümeyi halim" (1926) əsərləri məqamında işlənən bədii təkrirlərin xarakteri baxımından nə qədər yaxındır:

"Dünyada çox arvadların başmaqları düşüb", "xülasə, dünyada çox arvadların başmaqları düşüb...", "Bəli, dünyada çox arvadların başmaqları düşüb" ("Fatma xala");

"Doğrudan, bu nigarançılıq yaman şeydir", "Bəli, nigarançılıqdan da dünyada pis şey yoxdur", "Bəli, nigarançılıq pis şeydir", "Həqiqət, dünyada bu nigarançılıqdan da pis şey yoxdur" ("Nigarançılıq");

"Anadan olmuşam Naxçıvan şəhərində", "Bəli, anadan olduğum yer Naxçıvan şəhəridir", "Bəli, uşaqlığım mübarək olan Naxçıvan şəhərində keçdi" ("Tərcümeyi-halim").

Təsvir etdiyi hadisələrin konkretlik və inandırıcılığını daha da artırmaq üçün Mirzə Cəlil hekayələrin sonunda çox zaman müəyyən vaxt ölçüsünü xatırladır. Əhvalata həqiqətən həyatda olmuş hadisə donu geydirir, reallığa, həyatiliyə inamı qüvvətləndirir. "Fatma xala" hekayəsində arvadın başına gələnləri təsvir et-

dikdən sonra, hər şey olub qurtarandan sonra ədib yazar:

"Yarım saatdan sonra Kərbəlayı Xalıqverdi də gəlib çıxdı". Bu xüsusiyyət ədibin bir çox nəşr əsərlərində də aydın müşahidə olunur. Məsələn, "Ay yarımından sonra Novruzəlini divana gətirib... üç ay navaxt kəsdlər" ("Poçt qutusu"), "Sübh saat doqquzda dəmir yol ilə Muğdusi Akopun oğlu gəldi vətənə" ("Usta Zeynal"), "Bir həftədən sonra eşitdim ki, Xeyransanın ta-lağını verib, yiğışib gedib İran vətəninə" ("Molla Fəzləli"), "Bundan sonra ay yarımda Kərməçataqda qaldım, sonra çıxdım getdim Əhər şəhərinə" ("Xanın təsbehə") "Bir ay-ay yarımda keçmişdi, eşitdim Məşədi Məmmədəli qızına toy eləyib verib qəssab Şamilə" ("Qəssab"), "Arabanı mindik və yarımda gəldik çıxdıq Naxçıvana" ("Rus qızı") və s.

"Fatma xala" son dərəcə sadə, səmimi dildə, satirik-yumoristik üslubda yazılmışdır. Müxtəsərlik, sözə qənaət həm ümumi həcm və süjetdə, həm də dildə, üslubda müşahidə olunur. Həyatılık, tipiklik, xəlqilik, milli kolorit, bədii kamillik baxımından maraqlı doğuran "Fatma xala" hekayəsi realist bədii nəşrimizi zənginləşdirən əsərlərdəndir.

* * *

Ədibin inqilabdan əvvəl qadın azadlığına həsr etdiyi maraqlı əsərlərdən biri də "Qəssab" hekayəsidir. Burada yadda qalan səciyyəvi fərdi cəhətləri ilə seçilən tipik surətlərdən biri Məşədi Məmmədəli olsa da, söhbət ən çox onun qızından, habelə Şamil adlı qəssabdan gedir. Bir personaj olaraq, nə qəssab Şamil, nə də onun

evlənmək istədiyi qız hekayədə görünür. Molla əmi (əsəri nəql edən birinci şəxs) ilə Məşədi Məmmədəlinin söhbəti əsərdə təsvir olunan əsas mətləb, evlənmək istəyənlər haqqında təsəvvür yaradır. Oxucuya nə qəssab Şamilin, nə də qızın fikri, arzusu, məhəbbəti, yaş səviyyəsi, zahiri əlamətləri, xarakteri məlumdur. Əsil mətləb budur ki, onların adından başqaları danışır. Qızın atası Məşədi Məmmədəli isə hər iki cavanın vəkili kimi hərəkət edir, özünü bütün işlərin hakimi-mütləqi kimi aparır. Lakin hadisələrin kövhəri, bütün söhbət və mübahisələrin məğzi qəssab Şamil ilə Məşədi Məmmədəlinin qızının evlənmək əhvalatı üzərində qurulmuşdur. Hərçənd onlar, bir personaj kimi, hadisələrin cərəyanında bilavasitə iştirak etmirlər. Lakin "Qəssab" hekayəsini onlarsız təsəvvür etmək, onların barəsində söhbəti hekayənin fabulasından çıxarmaq mümkün deyildir. "Qəssab" hekayəsində qadın hüquqsuzluğunun, qadınları, qızları cariyə halına salmağın yeni forması özünü göstərir. Burada nə zorla evləndirməkdən, nə də siğədən söhbət gedir. Bir məşədinin - dünya malını üstün tutan, çox kiçik hissələrlə yaşayan, məhdud düşüncəli Məşədi Məmmədəlinin ailə probleminə yüngül münasibətindən, doğma qızını qəssab Şamilə müəyyən təmənna ilə verməyi vəd etməsindən bəhs olunur.

Yazıcıının bədii nəsrində qadın əsarətinin müxtəlif şəkilləri əks olunmuşdur: azyaşlı qızların qoca kişilərə zorla ərə verilməsi, siğə, çadra, zövci-axır, uşaqlıqdan ad eləmək və s. həyatda mövcud olan bu eybəcər, zərərli adətlər ədibin hekayələrində rəngarəng, biri o birinə bənzəməyən bədii formalarda təzahür edir. Mirzə Cəlilin "Yuxu" hekayəsində qadınları çadra altında saxlamağın gülünc nəticələri göstərilir.

Yuxu burada ədibin istifadə etdiyi yeni bədii forma, ədəbi maneradır. "Yuxu" (1927) hekayəsinin ilk variantı "Şərq qadını" jurnalında "Bir balaca yanlışlıq" adı ilə çap olunmuşdur. Bu ad ancaq çadranın səbəb olduğu dolaşıqlığa işarə idi. "Yuxu" sözü isə hekayənin bütün mündəricəsi, ideyası ilə bağlı olan yaxşı düşünülmüş mənalı bir sərlövhədir. Təsvir olunan əhvalat inqilabdan əvvəlki həyatla, məişət tərzi ilə əlaqədardır. həcmə çox kiçik, lakonik olan, ədibin ümumi yaradıcılıq ahənginə uyğun duzlu bir yumorla yazılmış "Yuxu" hekayəsi əslində iki hissədən ibarətdir. Əsərin birinci yarısında ədib bir yas məclisini, müsəlman mərkəsini təsvir edir. Elə real, incə və canlı cizgilərlə, yumorist boyalarla təsvir edir ki, oxucu özünü həmin məclisdə söhbət edənlərin, mürgüləyənlərin arasında sanır. Burada fatalist fikirlər, tərki-dünyalıq duyğuları təbii bir hal kimi üzədədir. Dünya söhbəti, xalqın bugünkü ehtiyac və dərđləri heç kimin yadına düşmür. Bu cansıxıcı, sükuta qərq olmuş, ölgün məclisin ahəngi çox mətləbsiz, dünyəvi məzmundan məhrum olan, yuxu və ətalət gətirən müxtəsər bir söhbətlə pozulur. Məşədi Zülfüqar mollalara üz tutub soruşur:

- Axund molla Əhməd, bu ay gərək kəmyek ola?

Molla da başını quranın cüzbündən qalxızıb dedi:

- Bəli, gərək kəmyek ola!

Mən də Məşədi Zülfüqara tərəf döndüm və dedim:

- Bəli, gərək kəmyek ola!"

Bu kiçik detal dünyadan əlini üzüb xurafat aləminə cummuş müsəlmanların məhdud düşüncəsi, məşğuliyyəti barədə çox şey deyir. Burada da ədib, bir çox əsərlərində olduğu kimi, müsəlman məclislərində ge-

dən məzmunsuz, xalqın gündəlik həyatı, keçmiş və gələcəyi ilə bağlı olmayan, avaraçılıqdan doğan lü-zumsuz səhbətlərə gülür. "Yuxu" hekayəsinin məz-munu da birinci şəxsin, cərəyan edən hadisənin iştirak-çisinin dilindən təhkiyə olunur. Birinci şəxs də həmin məclisdə Quranın iki səhifəsini oxumamış mürgülə-məyə başlayır, sonra dərin yuxuya gedir. Bununla sıx bağlı olan ikinci hissədə mürgüləmə və çarşabin təsiri ilə qəribə anlaşılmazlıq olur. Əvvələn, ədib istehza ilə, mövhumatçı və köhnəpərəst, "qeyrətli" müsəlmanla-rın təbirincə arvadın adını çəkməyi eyib bilir. Onu oxu-cuya "bizim ev adamı" - deyə nişan verir. Molla əmi yuxudan oyanır, mərhumun oğlu Kəblə Tağı Bilqeyis bacını o biri otaqdan çağırıb onları yola salır. Deməy-nən bu, Məşədi Cəfərin arvadı Bilqeyis imiş. Bu dola-şıqlıq, gülməli əhvalat arxasında ədib həm yas məcli-sinin ümumi mənzərəsini, çarşabin nəyə səbəb oldu-ğunu, həm də kişilərlə qadınlar arasındaki bu səddin zərərli aqibətini təsvir edir. Bu anlaşılmazlığın özünü də ədib məhz yuxu ilə izah edir: "İstədim yerdən bir daş götürəm və arvadın dalıyca qaçam, vuram baş-gö-zü əzilsin, amma burada dayandım və öz-özümə dedim: şübhənallah, bəlkə bu bir yuxudur ki, mən görürəm". Sonra Məşədi Cəfərin səsi onu bu qəribə yuxu-dan ayıldır, mətləb aydınlaşır. Ədib bu əcaib əhvalatın doğurduğu qəzəb hissini, şəriətin törətdiyi növbənöv gülməli hallara, qadın hüquqsuzluğuna qarşı nifrətini uşağın "dədə, hara getmişdiniz?" sorğusuna cavabla ifadə edir: "Cəhənnəmə getmişdik, gora getmişdik". Bu konkret və qəzəbli cavab inqilabdan qabaqkı mü-səlman məclisləri, dini adət-ənənələri haqqında ədibin dərin nifrət hisslerinin ifadəsidir. Ədib finalda hüquq-

suz "ev adamları" ilə azad sovet qadınları arasında maraqlı paralel, müqayisə aparır, nəticə çıxarmağı isə yenə də oxucuya həvalə edir. "Qoşa balınc", "İki ər" adlı hekayələrini də yaxıcı Sovet hakimiyyəti illərində qələmə almış, qadınların səadəti qarşısında keçmişin rəzalətini, köhnəliyin qalıqlarını satira obyekti etmişdir. "Qoşa balınc"da on iki-on üç yaşlı qızların qoca ki-şilərə ərə verilməsi kimi mənfi adət pislənir. "Qoşa ba-lınc" hekayəsinin əsas ideyası budur ki, qonşu xalqlar-dan utanmaq, azyaşlı qızları qoca kişilərə verib bəd-bəxt etmək kimi çirkin adətdən əl çəkmək lazımdır. Bu mühüm ideyanı ədib maraqlı şəklə salmış, məzmunla formanın orijinal vəhdətini yaratmışdır. Əvvəldən axı-ra oxucunu intizarda saxlayan maraqlı əhvalatın dü-yümü finalda açılır.

İnqilabdan əvvəlki nəşr əsərlərində, həmçinin son-ralar qələmə aldığı, lakin sosialist inqilabından əvvəlki həyatı təsvir edən hekayələrində Mirzə Cəlil çoxar-vadlı kişilərin, bədbəxt qadınların bir silsilə surətini yaratmışdır. Qəribədir ki, ədibin yaradıcılığında "iki ərli" arvadların da surətinə rast gəlmək mümkündür. Bu da islam dininin nikah qaydalarında mövcud olan "zövci-axır" məsələsi ilə əlaqədardır. Şərq həyatında dəbdə olan bu rüsvayçı nikah qaydası hələ XIX əsr də yaşıyıb yaradan satiriklərimizin əsərlərinə mövzu ol-muşdur. Mirzə Cəlil də "İki ər" (1927) hekayəsində keçmişdən miras qalmış bu rəzaləti qələmə almaqla oxucunun diqqətini bir daha inqilabdan əvvəlki qar-anlıq mühitə yönəldir. Azad sovet qadınlarının xoş-bəxt həyatını, "zövci-axır" qurbanlarının zülmətdə ke-çən ömrünə qarşı qoyur, işıqla zülməti, sərbəst həyatla

dustaq şəraitində yaşayan qadınların halını müqayisə edir.

Ədib hekayənin əvvəlində bildirir ki, Azərbaycan ədəbiyyatı və mətbuatı üçün bu mövzu təzə deyildir. Amma bu günün oxucuları üçün də ibrətli, "xeyli maraqlı və eşitməlidir". Oktyabr inqilabının on illiyində keçmişin bu əhvalatı "xarüqüladə, ağlaşışmayan bir nağıl", əfsanə kimi görünə də "həqiqətdir və bu həqiqətin şahidi həqiqir özüdür". Sonra ədib oxucunu bu əhvalatın həqiqiliyinə bir daha inandırmaq üçün hadisə yerini dürüst təsvir edir. Araz qırığında, əhalisi qatı dindar olan bir yer, məhərrəmlik büsatını, Kərbəla müsibətini layiqincə yerinə yetirməkdə birinci yer tutan müsəlmanlardır. İranın dindar mühiti ilə qonşuluqda olan bu camaata ədib elə aydın, təbii xarakteristika verir ki, baş verən güləmli əhvalata inanmamaq olmur. Hadisə hacı Ramazanla arvadı Şərəbanının dava-barış macəraları ətrafında cərəyan edir. Onlar "bir-biri ilə dalaşib boşanmağa məhz adətkərdə olmuşdular". Bu adətkərdəlik "Qəssab" hekayəsindəki Məşədi Məmmədəlinin adətkərdəliyi kimi obrazların iliyinə işləmiş, sağalmaz bir xəstəlik şəkli almışdır. Hacı Ramazan arvadını üç dəfə boşayandan sonra şəhərin mötəbər mollaları "zövci-axır" məsələsini meydana atırlar. Gərək Şərəbanı özgə birisinə qanuni arvad olsun, sonra ondan boşanıb dübarə Hacı Ramazana ərə getsin, çünki "quranda həmin fəqərə müəyyən surətdə qeyd olunubdur: "Fəla təhəllü ləhü minbədü hətta tənəkhü zocən geyrən - yəni özgə bir ərə getməyincə dəxi qabaqkı ərinə halal ola bilməz". Şəriət ehkamları qarşısında məcbur qalan dindar Hacı Ramazan əvvəl bu işi yünğül, keçici zənn edir. Kasıb bir iranlısı tapıb, arvadı

ona siğə etmək, sonra da talağı geri almaq istəyir. Ancaq ruhanılər Qurana əməl olunmasını tələb edirlər: şərən və rəsmən Şərəbanı Kəblə İmaməliyə arvad olmayıncı, iddəsi çıxmayıncı, əvvəlki ərinə qovuşa bilməz. Hacı Ramazan "hiyleyi-şər" axtarmaq, bu işi asan yolla həll etmək üçün mollalara çox vədlər edirsə də, nəticə hasil olmur. Quran ayəsi qarşısında hamı acizdir. Beləliklə, yazılıq hacı "aşıqların dilinə, hekayəçilərin qələminə" düşüb rüsvay olur. İndi küçə uşaqları Şərəbanının təzə ərini daşa basır, təzə ailəyə bazarlıq eləyən hacı Ramazana gülüşürlər.

Ar-namus çərçivəsinə siğışmayan bu mənfur adətə qarşı ədib, oxucuda nifrət hissi oyadır. "Zövci-axır" əhvalatını elə bitərəf, soyuqqanlı təhkiyə üsulu ilə nəql edir ki, nə hacı Ramazan, nə mollalar, nə Kəblə İmaməli və nə də Şərəbanı müqəssir görünür.

Bu adamlar dövrün, ictimai mühitin əsiri kimi hərəkət edirlər. Onlar passiv icraçılardır. Ədibin bütün gülüşü, sarkazmı, nifrətlə dolu acı kinayəsi bu sətirlərdə gözəl əks olunmuşdur: "İş çətinə düşəndə "çox da atılıb düşmək, ya çox fikirləşmək lazım deyil: zira zəmanı ki, sənin qabağına Quran ayəsi kimi "həblül-mətin" qoyub sübuta yetirirlər ki, filan yol ilə yox, filan yol ilə getməlisən, daha burada bir özgə çarə yoxdur: gərək haman yol ilə xoşsa da, naxoşsa da getməlisən".

"İki ər" hekayəsini sənət baxımından yanlış təhlil edənlər, onu hətta "bədii cəhətdən zəif əsər" kimi qələmə verənlər də var ki, bu fikrin elmi əsası yoxdur. Akademik M. İbrahimov, haqlı olaraq, bu əsərin ideyabədii dəyər və siqlətini belə qiymətləndirir: "Dini fanatizmin insanı nə hala gətirib çıxardığını, əslində əxlaqsızlığı qanuniləşdirdiyi, qeyrət və namus hissələrini

belə kütləşdirdiyini Cəlil Məmmədquluzadə “İki ər” hekayəsində məharətlə təsvir etmişdir... “İki ər” Mirzə Cəlilin fanatiklərə, şəriət ehkamlarına və qaydalarına vurduğu ağır satirik zərbələrdən biridir”⁵¹.

Azərbaycan qadınlarının keçmiş acı taleyini böyük ictimai dərd kimi düşünən, bu mövzuda dəyərli sənət nümunələri yaranan Mirzə Cəlil Şərq qadını azad görmək istəyirdi.

ZİYALI SURƏTLƏRİ

Böyük realistin çoxcəhətli, çoxjanrlı, zəngin ədəbi irsi ictimai həyatı, insan mənəviyyatını bütün daxili ziddiyyətləri ilə əhatə edir. Ədib nəşr əsərlərində elm, mədəniyyət və ədəbiyyatın müxtəlif sahələrinə mənsub yadda qalan ziyalı obrazları yaratmışdır. Bunlar mövcud cəmiyyətin ayrı-ayrı təbəqələrini təmsil edən, dünyagörüşü, məsləki, əqidəsi bir-birindən fərqli insanlardır. “Əhvalatlar” povestində dini təhsil görmüş adamlar, hakim sinfi, feodal-mütləqiyət quruluşunu təmsil edən “oxumuşlar” olduğu kimi, xalq mənafeyi ilə bağlı, həqiqəti təmsil edən ziyalı surətləri də vardır. Bisavad axunda qarşı povestdə Qəzetçi Xəlil və Lağlağı Sadıq kimi köhnəlik düşmənləri, ictimai eybəcərlikləri müdrik xalq gülüşü ilə aradan qaldırmağa çalışan açıq fikirli ziyalılar qoyulmuşdur. C.Məmmədquluzadə hələ ilk nəşr əsərlərindən mütərəqqi fikirli ziyalıları xalqın düşünən beyni, görən gözü, ümid-ziyası hesab etmiş, dövrün haqsızlıqlarına qarşı onların etirazını qələmə almışdır.

Mirzə Cəlil xalq ziyalılarına, xalqın ictimai, mədəni yüksəlişi və tərəqqisi naminə elmdən, maarifdən bacarıqla istifadə edən, həyatda işiq axtaran qələm sahiblərinə çox böyük ümid bəsləyir, əhəmiyyət verirdi. Bəzən deyirlər ki, Cəlil Məmmədquluzadənin müsbət obrazları mənfilər müqabilində azdır, zəifdir; burada,

⁵¹ İbrahimov M. Böyük satira ustası, Bakı, Azərnəşr., 1966, soh. 76-77.

şübhəsiz, bir həqiqət vardır. Lakin bu da doğrudur ki, müsbətlə mənfinin, xeyirlə şərin, işıqla qaranlığın tənasübünü realist ədəbiyyatda, xüsusən də Cəlil Məmmədquluzadə kimi böyük tənqidçi realistin yaradıcılığında mövcud həyatın, ictimai mühitin özü müəyyən və tənzim edir. Həyati, insanları, onların çatışmayan cəhətlərini bəzək-düzəksiz təsvir edən ədibin əsərlərində müsbət obrazların sayı azdırsa da, müsbət ideal çox güclüdür. Müsbət ideal həyatda həqiqətən güclü olan və ədibin yaradıcılığında öz təbii bədii əksini tapan qara, şər, məhvə layiq qüvvələrdən qat-qat üstündür. "Ölülər" əsərinin müsbət qəhrəmanı İskəndər öz zəmanəsində qabaqcıl xalq ziyalılarının vəziyyətini məharətlə ümumiləşdirən bədii obrazdır. Onun qarşısında keçilməz sədd, böyük maneələr vardır. Lakin İskəndər öz həqiqətpərəstliyi, ifşaçılığı, cəsarət və inadkarlığı ilə cəhaləti, fanatizmi və bunları təmsil, təbliğ edən mənfi qüvvələri gülüşün amansız işığında əridib sarsıdır, məhv edir. Məgər ədibin Xudayar bəy, Qurbanəli bəy, Vəli xan, Pirverdi bəy, Şeyx Nəsrullah, Əşrəf xan, "Anamın kitabı" pyesindəki üç qardaş və başqa bir çox mənfi tipləri həyat, cəmiyyət, xalqın ümumi dərdləri barədə bizə bu və ya digər müsbət qəhrəmanın təlqin etdiyindən az həqiqətlər deyir? Öz-özlərini ifşa edən bu mənfi tip və xarakterlər əslində müsbət idealın, nifrətin, qəzəbin, satira, humor və bütün bularla bir sıradə oyanış və intibahın bədii ifadəcisi deyilmi? Ədəbi ədəbsizdən, gözəlliyi eybəcərlikdən, xeyirxahlığı bədxahlardan, səxavəti xəsislərdən, tərəqqi, intibah yolunu ətalət və nadanlıq mərəzinə tutulanlardan, mübarizliyi, döyüşkənliyi tarixlər uzunu əzilən-

lərin miskin taleyindən də öyrənməyin bir həqiqət olduğunu kim inkar edə bilər?

C.Məmmədquluzadə xalqın nicatı yolunda ziyalıları, kəskin qələm sahiblərini çox böyük qüvvə hesab edirdi. O, bu qələm əhlini elə həkimlər timsalında təsəvvürə gətirirdi ki, xəstənin dərdini müəyyən etdikdən sonra börküni başına qoyub getməsin, onun müalicəsi ilə bilavasitə özü məşğul olsun. Başqa sözlə, ədib ziyalıları, xüsusən, yazıçı və mühərrirləri xalqın xoşbəxtliyi yolunda qələm çalmağa, ictimai xəstəlikləri öz fikirlərinin ziyası ilə həyat səhnəsində birdəfəlik silib atmağa səsləyirdi. Təsadüfi deyil ki, yazıçı "Anamın kitabı" kimi məşhur pyesində bir ölkənin, bir millətin parçalanmasını bir ailənin övladları olan üç ziyalı qardaşın dil, əqidə, məslək, mənəvi ayrılığı ilə, həm də böyük sənətkarlıq qüdrəti ilə əks etdirmişdir. O, vətənin birliyini, onun gələcək taleyini ziyalıların məqsəd birliyindən ayrı təsəvvür etməmişdir. Mirzə Məmmədəli, Rüstəm bəy, Səməd Vahid realist ədibin öz əsərlərində həmişə mənfi planda verdiyi satirik gülüş hədəflərindəndir.

İstər inqilabdan əvvəl, istərsə də sonra qələmə aldığı kiçik həcmli nəşr əsərlərində də Mirzə Cəlil bir silsilə ziyalı obrazı yaratmışdır. həm "Danabaş kəndinin məktəbi", həm də "Yan düdüyü" əsərlərində Cəlil Məmmədquluzadə ucqarlarda çarizmin millətçilik siyasetini yeridən, yerli xalqın həyatını-məişətini, adət-ənənəsini bilməyən, bilmək də istəməyən oxumuşların surətini bədii nəsrə gətirmişdir. Hər iki hekayədə naçalnik yerli camaatla tərcüməçi (dilmanc) vasitəsilə danışır. Həm də naçalnik azərbaycanca bir kəlmə belə anlamadığı üçün, dilmanc istədiyi kimi sərbəst hərəkət

edir. Naçalnikin Danabaş kəndi camaatına dediyi adı sözləri bir qədər də tündləşdirir, fürsətdən istifadə edib özündən sözlər quraşdırır, camaati təhqir etməkdən belə çəkinmir:

“...Cənab nəçərnik buyurur ki, mən Danabaş kəndinin əhlini çox dost tuturam, amma bunu da buyurur ki, mənim bu camaata yazığım gəlir, çox avam camaatdı, çox biməna camaatdı, mən özüm yəqin eləyirəm ki, cənab nəçərnik ağa bu barədə xilaf fərmayış eləmir, mən özüm görürəm ki, siz avam adamsınız, heyvan adamsınız və sizin avamlığınız və heyvanlığınız burdan isbat olunur ki, nəçərnik buyurarı başa düşmənidir, lazımlı gəldi ki, mən sizləri başa salam”⁵². Camaatin bu təhqirə qarşı bir ağızdan - “allah ağaya ömür versin” - deməsi onun məzлumluğunu, yaziq təbiətini qabartmaqla yanaşı, vətənpərvər və realist ədibin göz yaşları ilə yoğrulmuş, təəssüflü yumora bülənmiş acı kinayəsini ifadə edir. Göründüyü kimi, naçalnikin dilə gətirmədiyi “heyvan adamsınız” sözlərini dilmanc deyir və bütöv bir kəndin camaatını təhqir edir.

“Yan düdüyü” hekayəsinin yazılmış tarixi indiyədək dürüst müəyyənləşdirilmədiyi kimi, hekayə təhlildən də kənardı qalmışdır. Bəzi mənbələrdə o, ədibin sovet dövrü əsərlərindən biri kimi qələmə verilmişdir. Ancaq hekayənin məzmunundan onun avtobioqrafik cizgilərə malik olduğu aydınlaşır. Mirzə Cəlil bu hekayəni İravan qəza idarəsində mütərcimlik etdiyi zamanlar yazmışdır. Bu barədə Həmidə xanımın xatirələrindəki maraqlı tarixi məlumatla “Yan düdüyü”nın məzmunu bir vəhdət təşkil edir. Həmidə xanım “Mirzə

Cəlil haqqında xatirələrim” əsərində belə yazır: “1898-ci ildə Mirzə Cəlilin arvadı vəfat etmiş və o, İrəvana köçüb, sonalar burada qəza idarəsində tərcümaçı vəzifəsinə daxil olmuşdur. Bu zamanlar o, “Yan düdüyü” (Mirzə Cəlilin dediyinə görə o zaman bu hekayə yazıçı E. Sultanovun çox xoşuna gəlmişdir) və “Poçt qutusu” hekayələrini yazmışdır”⁵³.

Bundan başqa 1935-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap olunmuş “Molla Nəsrəddinin əsərləri” adlı məqalədə də “Yan düdüyü” hekayəsinin 1900-cü illərdə yazuıldıqı qeyd olunmuşdur⁵⁴. Bu deyilənlərdən aydın olur ki, “Yan düdüyü” hekayəsində təsvir olunan dilmanc Mirzə Abbasın prototipi ədib özüdür. Həmidə xanımın Mirzə Cəlilə istinad edərək xatirə şəklində yazdığı qeydlərlə hekayənin ilk sətirləri bir-birinə tamamilə uyğundur. Əsər belə başlanır: “Cavan vaxtlarında mən İrəvanda naçalnik divanxanasında qulluq edirdim. Qulluğumun adı dilmancılıq idi; yəni şikayətə kələn kəndlilərin sözünü naçalnikə rusca tərcümə edərdim, naçalnikin də sözünü türkçə yetirərdim kəndlilərə. Şikayətçi olmayan vaxtda da naçalnik tərəfindən pristavlara və yüzbaşılara hökmər və qeyri kağızlar yazardım və kağızları öz əlimlə yazandan sonra verərdim naçalnik qol çəkərdi, göndərərdik öz yerinə...”⁵⁵.

“Yan düdüyü” hekayəsində dilmancın köməkliyi ilə ölkə idarə etməyin daha gülməli, daha mənasız aqibəti aşkara çıxır.

⁵² Məmmədquluzadə C. Əsərləri, I cild, sah. 546.

⁵⁴ “Ədəbiyyat qəzeti”, 1935, 20 yanvar.

⁵⁵ Məmmədquluzadə C. Əsərləri, I cild, sah. 460.

Naçalnik İvanov əmr etmişdir ki, əsgəri hissənin müvəqqəti ehtiyacını ödəmək üçün Kərməçataq kəndi əhalisindən qırx ədəd araba alınsın. Burada dilmanc əvvəlki hekayədəkindən fərqli olaraq, əcnəbi deyil, azərbaycanlıdır. Güman etmək olar ki, o, əmrin rusca mətnini ana dilinə dürüst, qüsursuz, təhrifsiz tərcümə edəcək, naçalnikin fikrini Kərməçataq kəndinin avam camaatına qaydasında başa salacaqdır. Ancaq bunun tamamilə tərsinə olur. Fikrində çoxdan bəri yan düdüyü (fleyta) çalmaq həvəsi olan mütərcim karetanı araba yox, fleyta şəklində tərcümə edib kəndə göndərir. Camaati da, naçalnikı də, əsgərləri də təəccübdə, özünü də onlarla birlikdə, gülməli vəziyyətdə qoyur. Bu hekayədə də zahirən tərcüməçi təqsirləndirilir. Əslində isə ədibin məqsədi səhlənkar, işinə laqeyd tərcüməçi surəti yaratmaq deyil, daha böyük ictimai məsələdir. Ədibi düşündürən odur ki, əmr verən, yol göstərən, yerli camaati idarə edən ziyalilar xalqın arasından çıxmazı, ölkəni idarə etməlidir. Bu hekayədə məhz gülməli vəziyyət ondan doğur ki, naçalnik verdiyi əmrin tərcüməsini oxuya bilmir, yaxud imza atdığı sənəddən bir kəlmə belə anlamır. Əsərin ideyası aydınlaşdır: necə ki, çar üsuli-idarəsi dövründə azlıqda qalan xalqların yerli camaati ilə belə başabəla mütərcimlər vasitəsilə iş aparılır, onlardan araba əvəzinə yan düdüyü gözləmək olar. Hekayədə məmurları ilə birlikdə dövlətin özü, bütün istibdad üsuli-idarəsi, çarizm gülüş və istehza hədəfi olmuşdur.

İnqilabdan əvvəl ədibin bilavasitə ziyalı probleminə toxunduğu əsər "Nigarançılıq" (1916) hekayəsidir. Burada nigarançılıq ifadəsi geniş planda, bir neçə mənada işlənmişdir:

Bir yerə toplaşış şirin-şirin söhbət edən Azərbaycan ziyalıları keçmiş xatirələrini varaqlayır, nigarançılığın pis şey olduğunu təkrar-təkrar qeyd edirlər;

Qapının arasından hərdənbir boylanan, həmin bu müsəlman ziyalalarından çox şübhələnən polis məməru böyük nigarançılıqla düşünür ki, görəsən içəridəkilər hansı mühüm siyasi, yaxud milli məsələni həll edirlər;

Hekayənin müəllifi - ədib özü də çox nigarandır. O düşünür: görəsən bəzi müsəlman ziyalaları nə vaxt boş laqqırtıdan, mənasız xatirələrdən, xülyalardan ayrılib günün vacib siyasi-ictimai problemləri ilə məşğul olacaqlar. Əsəri ilk dəfə oxumağa başlayan oxucu da bu "nigarançılığın" nə ilə qurtaracağından nigarandır.

Çoxdan bəri görüşməyən ziyalı dostlar bir məclisə düşəndə doğma xalqın taleyi, parlaq istiqbalı, azadlığı ilə bağlı olan bir siyasi məsələ ətrafında bəs nə zaman qızığın mübahisə edəcəklər? Bu, əlbəttə, bir mütərəqqi ziyalı olmaq etibarilə ədibin böyük arzusu, idealı, nigarançılığı idi. Xalqını, doğma torpağını, vətənini sevən hər bir azərbaycanlı oxucunun nigarançılığı idi. Bu mənada da nigarançılıq həqiqətən çox pis şeydir. "Nigarançılıq" hekayəsi də ədibin bir sıra nəşr əsərləri kimi həcmcə kiçikdir, məzmun siqlətinə, məfkurəvi əhəmiyyətinə görə isə qiymətli əsərdir. Hekayənin süjeti, kompozisiyası sadə, təhkkiyə üsulu şirin, cazibəlidir. Lakin mətləb incə, dərindir. Mövzu əsərin qələmə alındığı dövr üçün son dərəcə aktual idi, bir çox Azərbaycan ziyalalarının həmfikir, həmməslək olub xalq işi, səadəti yolunda fədakarlıq etməməsi kimi böyük bir ictimai bələni, milli dərdi və faciəni real əks etdirirdi. Bu

acınacaqlı, dözülməz hal ədibin qələmini dəfələrlə məşğul etmişdi.

“Nigarançılıq”da cərəyan edən hadisə birinci dünya müharibəsinin qızığın dövrünə təsadüf edir. Aydır ki, o vaxtlar bu böyük siyasi məsələ hamının fikrini məşğul etməli idi. Günahsız qırğınlar, su yerinə axıdan insan qanı, bahalıq, acliq, səfalət, ümumiyyətlə, bəşəriyyətin taleyi cəmiyyətin müxtəlif təbəqələrindən olan adamları narahat etməli idi və edirdi. Lakin Tiflisin İslamiyyə mehmanxanasına gəlmiş Naxçıvan tacirlərini, Şirvandan gəlmiş “maarifpərvər” Məşədi Məhəmmədbağırı, həmçinin bu qonaqların ziyarətinə cəm olan qəzet müxbiri Mirzə Rzanı, şair Həsən bəy Gəncəlini, müəllim Mirzə Məhəmmədqulunu dövrün ən mühüm siyasi hadisələri özünə cəlb edə bilmir. Onları nə-dünya qovğası, nə onun törətdiyi acliq, diləncilik, nə inqilabi ideyalar, xalqın nicatı, nə də milli mənafə problemləri düşündürür. Ədib bu adamları qəsdən və istehza ilə, öz yaradıcılıq üslubuna məxsus incə kinayə və rişxəndlə “qeyrətli”, “maarifpərvər”, “şair və ədib”, “müəllim”, “tacir” kimi təsvir edir. Əslində isə onların puç arzu və xəyallarla gün keçirən içibos adam olduqlarını açıb göstərir. Bu adamlar mehmanxanaya samo-var gətirtdirir, gecədən dörd saat ötənə qədər çay içməklə, nigarançılığın pisliyi ətrafında mənasız söhbətlər, boşboğazlıq etməkdə bir-birinə göz verib işiq vermirlər. Hekayədə tez-tez təkrar olunur ki, nigarançılıq pis şeydir, o da tez-tez nəzərə çatdırılır ki, polis məmuru bir yerə toplılmış müsəlman ziyalısı, taciri və maarifpərvərlərini izləyir, onlardan çox şübhələnir. Qorxur ki, bunlar mühüm dövlət işi, siyasi məsələ, inqilabi fikir ətrafında düşünüb daşınırlar, çar hökü-

məti əleyhinə müəyyən tədbir töksünlər, öz millətlərinə bir gün ağlamağı yada salsınlar. Lakin polis məmuruunun təşvişi, nigarançılığı əbəsdir. Müsəlman ziyalıları belə fikir və əqidələrdən çox-çox uzaqdırlar. Onları məşğul edən o qədər “şirin-şirin” mətləblər, keçmiş əfsanələr, vaqiələr var ki, siyaset aləmini heç xəyalala belə gətirmirlər. Böyük ədib öz hekayəsində vecsiz, avara, laqeyd müsəlmanlara üz tutub belə demək istəyir”. “Bəli, nigarançılıq pis şeydir”. Ancaq bundan daha pis şeylər də dünyada çoxdur. Biri budur ki, adın ziyalı, özün həqiqətdə kor olasan, qəflətdə, zülmətdə qalasan. Nadanlıqla, boş xəyallarla gün keçirəsən. Ətrafında cərəyan edən ictimai-siyasi hadisələrə biganəlik göstərəsən. Xalq dərdi, vətən müqəddərəti yadına düşməsin. Belə ziyalılara ədib ürəkdən gülür, oxucunu da belərinə qəlbən, qəzəblə güldürməyi bacarır. “Nigarançılıq” hekayəsi bizə belə bir ideya da təlqin edir: vay o millətin halına ki, ziyalıları hər gün bir yerə cəm olub çay içmək, mənasız nağıllar danışmaqla ömrü başa vururlar.

Əslində yaziçi xalq ziyalılarından gözlədiyi təmənnanı, öz arzu və istəklərini, müsbət ideallarını guya mənfi planda təsvir etdiyi polis məmuruunun hərəkətlərində, düşüncələrində ifadə edir. Daha doğrusu, polis məmuruunun niyyətindən, davranış və mimikalarından, həyəcan və nigarançılığından biz öyrənirik ki, realist ədib xalq ziyalılarında hansı müsbət sifətləri, keyfiyyət və məziyyətləri görmək istəyir: “Qapını yavaşça açıb örtən polis məmuru idi... İslamiyyə mehmanxanasına cəm olan müsəlmanlara diqqət salıb şəkələnmişdi ki, bunlar işsiz deyillər və üçüncü nömrəyə yığışmaqlarında yəqin ki, bir palitika və ya milli söh-

bətlər və tədbirləri var və əlbəttə ki, bir para cavanlar ola bilər ki, bəzi məsələlərlə məşğul olsunlar...”.

Hekayədə müsəlman ziyalılara ədibin dilindən heç bir irad tutulmur. Yaziçi açıq şəkildə onları tənqid etmir, eyiblərini üzlərinə demir. Öz realizminə sadıq qalaraq, həyatda mövcud olanı dürüst əks etdirməyə, göstərməyə çalışır. O, müsəlmanların bütün dörd saatlıq söhbətinin məğzini verir. Bu söhbət mənasız, dərixdirci, cəfəng olduğu qədər də gülündür, avaraçlıq əlamətidir. Hekayənin final hissəsində yazıçı yenə də öz məqsəd və idealının ifadəsinə diqqəti cəlb edir, yenə polis məmuru yada salır. Yenə sözü ona verir, onun nigarançılığı fonunda öz oxularına həqiqət haqqında müsbət idealını təlqin edir:

“O ki qaldı təgyir libas olan məmura, o da mehmanxananın həndəvərində çox vurnuxdu ki, bilsin aya bu millətpərəstlər nə xəyal ilə mehmanxanaya yiüşiblər və bunlar görəsən nə siyasi məsələlər ortalığa qoyub müzakirə eliyirlər və nə tədbirlər tökürlər. Amma nə qədər səy elədi, bir şey başa düşə bilmədi və başa düşə bilmədiyindən çox nigaran qaldı.

Həqiqət, dünyada bu nigarançılıqdan da pis şey yoxdur”. Polis məmuru müsəlman ziyalılарının söhbətindən bir şey başa düşmür, heyrətdə qalır. Onu məraqlandıran məsələ hara, otaqdakı söhbətin mövzusuna hara. Əsərdə nigarançılığa səbəb məhz bu ziddiyyətdir.

Ziyalilar, onların cəmiyyətdə, xalq həyatında rolü ədibin sovet dövrü hekayələrində daha geniş planda əks olunmuşdur. Bu dövrdə yazdığı “Sirkə” hekayəsi də quruluşuna, süjetinə görə “Nigarançılığ” a yaxındır. Burada da dörd nəfər müsəlman ədibi süfrə başında

seyli mübahisə edir, süfrədəki balığın “balıx”, yoxsa “balıq” şəklində deyilməsi prinsiplərini bir-birinə anlatmaq isteyirlər. “Sirkə” hekayəsində Cəlil Məmmədquluzadə Azərbaycan dilinin təbiətini, xəlqiliyini, ahəngdarlığını mühafizə edib saxlamağın lüzumunu əks etdirir. Xalq arasında “balıx” deyildiyi kimi də ədəbi dildə işlənməsi zərurətini göstərir. Vaxtilə bəzi dil nəzəriyyəçiləri dilimizdə mövcud olan “x” səsini inkar edirdilər ki, bu da bütün türk sistemli xalqlar üçün osmanlı dilinin qrammatik qaydalarını əsas götürməyin mənfi təsiri idi. “Sirkə” hekayəsində “balıx” əvəzinə “balıq” deyən Əhməd Fitrət adlı ədib pantürkist dil nəzəriyyəçilərini təmsil edir. Əhməd Fitrət xalq danışq tərzini gerilik hesab edir, dildə müəyyən qaya-qanun, rəsmiyyət axtarışı bəhanəsilə qızgrün mübahisə aparır. Hekayədə adı bir milli sözün deyilişi üzərində dörd nəfər ədibin - ziyalının gərgin mübahisə və münaqişəsi fonumda yazıçı dilin ümumi vəziyyətinə, keçirdiyi böhranlı hala da xüsusişə diqqəti cəlb edir. Ədibin “Şeir bülbülləri” hekayəsində Zeynəb arvad surəti xalqı, onun müdrik fikirlərlə zəngin olan mənəvi aləmini ifadə etdiyi kimi, “Sirkə” əsərində də balıq qonaqlığı edən ədibin nənəsi ziyalıların mübahisəsindən narahat olur, onların söhbətinə hərdənbir müdaxilə edir, nəhayət, nənənin tənəli sözləri ziyalıları sanki yuxudan ayıldır. Beləliklə, yazıçı hər iki əsərdə xalq nümayəndəsini ziyalıların diqqət mərkəzində saxlayır, onların fikrini, düşüncəsini daim doğma xalqa tərəf yönəltməyə səy göstərir.

“Sirkə” hekayəsində, əlbəttə, müəllifi düşündürən yalnız “x” səsinin taleyi, yaxud balıq sözünün orfoepiyası ətrafında gedən mübahisə deyildir. Ümumiyyətlə,

Azərbaycan ziyahları, ədibləri arasında fikir ixtilafının mövcudluğunu, bir xəstəlik, ictimai bəla kimi dəbdə olan təfriqəciliyi də açıb göstərməkdir. Hekayədə süjetin mühüm bir parçası sanki əsas mətləbə, məsələyə hazırlıq mərhələsidir. Əsas əhvalat yaridan sonra başlayır, təhkiyəni şirinləşdirir, məzmunca, ideyaca dolğunlaşdırır. Balıq sözünün deyilişi mübahisəsində təhkiyəçi birinci şəxs, yəni əhvalatın bilavasitə şahidi, iştirakçıdır, ədibin özüdür. O, balığın xalq arasında deyildiyi şəkildə, "balıx" tərzində tələffüzünə tərəfdardır. Yazıçı dili, adət-ənənəni yenilik xatırınə, formal mədənilik naminə dəyişməyin əleyhinədir, bunu xalq işinə, milli mədəniyyətə zidd olan ədəbazlıq kimi qiymətləndirir. "Sirkə" hekayəsində satiradan çox humor, sərt tənqid və ifşadan ziyadə mübahisə edənlərin halına acımaq, onlara həlim, islahedici, mərhəmətli bir münasibət ifadə edən güllüş, kinaya üstündür.

"Sirkə" hekayəsi 1925-ci ildə ayrıca kitabça şəklinde çap olunmuş və ciddi mübahisələr doğurmuşdur. "Kommunist" qəzeti Mirzə Cəlilin əsəri ilə əlaqədar olaraq, öz səhifələrində məqalələr dərc etmiş, türkoloji qurultay qarşısında "dil, imla, ədəbiyyat... məsələləri haqqında bəhs" açmışdır. İndiyədək "Sirkə"dən az və ya çox dərəcədə bəhs edən tədqiqatçıların bu mühüm məsələyə münasibəti görünmür. Mübahisə əsasən C.Məmmədquluzadəyə və "Sirkə"nin ideyasına qarşı çevrilmişdir. "Balıxmı - balıqmı"⁵⁶ adlı ilk məqalə "Tənqidçi" imzası ilə çap olunmuşdur.

"Geriyə döndərmək istəyirlər"⁵⁷ adlı ikinci məqalənin müəllifi A.Hacızadədir. Hər iki məqalədə ədibin mühüm bir məsələyə toxunduğu etiraf edilir, "Sirkə" "böyük bir məsələyə hərəkət verən", "mübadileyi-əfkarə bir zəmin ola bilən", lakin "ədəbi cəhətdən bir o qədər əhəmiyyəti olmayan" əsər kimi qiymətləndirilir. Hər iki müəllif, Mirzə Cəlili mühafizəkarlıqda, köhnə-pərəstlikdə, dilin və cəmiyyətin inkişaf qanunlarına etinəsizliqda, "dədə-baba yolunu" üstün tutmaqdə təqsirləndirir. Tənqidçi "Sirkə" müəllifinin ümumi, vahid ədəbi dil normalarına zidd olduğunu iddia etməklə onun öz dil və üslubuna da istehza etməkdən çəkinmir. Hər iki məqalə sol mövqedən yazılmış və ədibin hekayədə yürütdüyü fikirlə əlaqəsi olmayan bir ruhdadır. Qəribədir ki, "Sirkə"də Mirzə Cəlilin tənqid etdiyi Əhməd Fitrətin fikirləri ilə ədibə yerli-yersiz hücum edən tənqidçilərin mülahizələri uyğun gəlir. Onlar elə bil Əhməd Fitrətin prototipləridir. Mirzə Cəlil hədəfi düz nişan almış, sərrast vurmuşdur. "Geriyə döndərmək istəyirlər" məqaləsinin adından da görünür ki, tənqidçi, doğma Azərbaycan xalqı və dilinin tərəqqisi yolunda bütün ömrü boyu fədakarlıqla qələm çalan Mirzə Cəlili inkişafa, yüksəlişə, mədəni inqilabə qarşı çıxan "az savadlı", "Türk dili qəvaid və üsulundan xəbəri" olmayan adamlar sırasına daxil edir. O, bütün "köhnə yazıçırlara" belə bir damğa vurmağa çalışır. Xalqın ruhuna, ana dilinin təbiətinə yad olan əcnəbi təsirlərə qarşı Mirzə Cəlilin inadkar, cəsarətli və ardıcıl mübarizəsi inkaredilməz bir həqiqət olduğu halda ona açıq böhtan deyilir: "Bunlar "müdafiəçiləri bulun-

⁵⁶ "Kommunist" qəzeti, 1925, 17 noyabr

⁵⁷ "Kommunist" qəzeti, 1925, 18 noyabr.

duqları” xalq kütləsindən... pək geridə qalmışlardır... Bunları və bunlar kibi xəlqimizin boğazına yapma dil soxmaq istəyənləri zaman və həyatımız yolu üzərindən qaldıracaq və öz tərəqqisinə doğru gedəcəkdir...⁵⁸

Ümumən, bu məqalədə inqilabdan əvvəl yazış yaratmış sənətkarların xidməti şübhə altına alınır, onların bu günlə, müasir həyatın inkişaf sürəti ilə ayaqlaşa bilmədikləri iddia olunur.

Bu tənqidçilər Mirzə Cəlilin “Sirkə” hekayəsini adı bir məqalə kimi alıb təhlil edir, ədibin gülüşünü, yumorunu müstəqim mənada, çox zaman da yanlış mövqedən dərk edirlər. “Sirkə” hekayəsində ədibin mövqeyi, fikri aydınlaşdır, xalqın, xalq dilinin xeyrinədir. O, dildə hərc-mərçliyin, süniliyin, bayağı əcnəbi təsirlərin əleyhinədir. Dildəki şeiriyyətin, ahəngdarlığın, səlisliyin, bir sözlə xəlqilik və təbiiliyin tərəfdarı, müdafiəçisidir. Bunu nəzəriyyədə sübuta çalışanlardan fərqli olaraq, Mirzə Cəlil öz ölməz əsərləri ilə, bu əsərlərin sadə, oynaq, yiğcam, müdrik xalq təfəkkürünün tərcüməni olan şirin təhkiyəsi, həlim və duzlu yumorunu ilə həyata tətbiq etmişdir. Xalq şüuruna, qəlbinə yol tapmış, məişətinə daxil olmuş Mirzə Cəlilin dil və üslubu həm də tarixin ciddi, çətin məfkurə döyüşlərindən qalib çıxan elə cilalanmış siyirmə qılıncdır ki, öz parlaqlığını və kəsərini heç vaxt itirməyəcəkdir. Əlbəttə, ölməz əsərləri ilə həyatın gündəlik tələblərinə cavab verən, güclü müasirlik, döyükənlik, həqiqətpərəstlik ruhuna malik olan ədib öz mübarizlərinə, ona edilən yersiz və haqsız hücumlara qarşı biganə qala bilməzdi.

⁵⁸ “Kommunist” qəzeti, 1925, 18 noyabr.

Qalmadı da. “Tənqidə cavab”⁵⁹ adlı ciddi bir məqalə ilə ədib, tənqidçinin “Molla Nəsrəddin” jurnalı barədə hücum xarakterli fikirlərini alt-üst edir. Sonra isə C.Məmmədquluzadə ana dilinə yad təsirlər gətirməyə, onu tarixi inkişafın təbii məcrasından çıxarmağa cəhd edən pantürkistlərə də, “Sirkə” hekayəsinin tənqidçilərinə də kəskin, təkzibəilməz bir cavab vermişdir⁶⁰.

“Şeir bülbülləri”, “Proletar şairi” hekayələri bilavasitə şeirdən, sənət aləmindən bəhs etsə də, ədib bu əsərlərində yenə də müxtəlif məsləkli ziyalıların real və həyati surətlərini yaratmışdır. Hər iki hekayədə müəllifin öz obrazı ilk baxışda diqqəti cəlb edir. İstər “Şeir bülbülləri”, istərsə də “Proletar şairi”nin məzmunu məhz birinci şəxsin - əsas müsbət qəhrəmanın dilindən təhkiyə olunur. “Şeir bülbülləri” də, “Proletar şairi” də, bu hekayələrdə adı çəkilən “klassik şairlərin” adı öz təxəllüsü də ironik ruhdadır. Təsadüfi deyil ki, “Şeir bülbülləri”ndə ədibin verdiyi bir mənasız beytin – epiqrafın altında “ədəbiyyat zavodlarımızda verilən dərslərdən” yazılmışdır. “Şeir bülbülləri”ndə əsas mələb, hekayənin ümumi məfkurəvi istiqaməti Mirzə Cəlilin bir sıra əsərlərinə mövzu olmuş, XX əsr Azərbaycan realist ədib və şairlərinin yaradıcılığında az, ya çox dərəcədə işlənmişdir. Yazuçı “Şeir bülbülləri”ndə keçmişdən miras qalmış sxolastik, yararsız, anlaşılmaz şeir məcmuələrini, onların müəllifi Yeldailəri, əsərlərin zülmətindən, keçmişin quru sözçülüyündən, qəлиз ərəb ifadələrindən yoğrulmuş mey-məzə şeirindən ayrıla bilməyən bəzi müasir ziyalıları, cızma-qaraçı və qaf-

⁵⁹ “Molla Nəsrəddin” jurnalı, 1925, № 38.

⁶⁰ “Molla Nəsrəddin” jurnalı, 1926, № 9.

yepərdazları tənqid obyektiñə çevirir. Bu hekayədə biz dünyagörüşü, şeir-sənət zövqü, fikri-mənəvi inkişafı baxımından bir-birinə tamamilə zidd olan iki ziyalı surəti görürük. Onlardan biri keçmişin əsiridir. Xalqın dilinə, mədəniyyət tarixinə ruhən yad olan, ərəb-fars təsirli şeir kitablarını idealizə edən köhnəpərəst, mühafizəkar burjua ziyalisidir. İkincisi isə elektrik əsrinin adamı, bütün varlığı ilə öz doğma elinə-obasına, dilinə, ədəbiyyat və mədəniyyətinə bağlı olan müasir, mütərəqqi ziyalıdır. Hekayənin süjeti əvvəldən axıra bu iki adamin bir-birinə zidd fikirləri, düşüncələrinin kontrasti üzərində qurulmuşdur. Burjua ziyalısının təriflədiyi kitablardan, böyük vəcdlə oxuduğu qəzəllərdən yeni fikrli ziyalı heç nə anlaya bilmir. Burjua ziyalısının ailə üzvləri də onun dilini, qiraətini başa düşmürələr. "Şeir bülbülləri" hekayəsini oxuduqca ədibin məşhur "Anamın kitabı" pyesi, bu pyesin xalqdan uzaq qəhrəmanları yada düşür. Pyesdə ananın kitabı, hekayədə isə ana layası, ananın şeir-sənət dili ideal bir yüksəkliyə qaldırılır. Hər iki əsərdə ana, vətəni təmsil edir.

Əgər "Nigarançılıq" hekayəsində ədib bizi faydalı bir işdən yapışmayan, günlərini boş söhbətlərlə keçirən ziyalilarla tanış edirdisə, "Şeir bülbülləri"ndə sxolastik, cansıxıcı, kəsalət və etalət artırıran qəzəllər divanəsi bir ziyalı ilə üz-üzə gətirir. Bu iki qrup burjua ziyalısı arasında mahiyyətən ciddi, əsaslı bir fərq gözə dəymir. Çünkü "Şeir bülbülləri"nin məftunu da ömrünü faydasız zəhmətə, səmərəsiz işə sərf etmişdir. Onun ədəbi, ya elmi fəaliyyətdən vətənə, xalqa heç bir fayda yoxdur. Birinci hekayədə olduğu kimi, burada da müsbət ideal və müsbət qəhrəman oxucunun mühaki-

məsinə verilir. Müsbət ziyalı surəti (köhnəlik eşqi ilə yaşayan ziyalının "Şeir bülbülləri"nə candərdi qulaq asan Molla dadaş) hekayədə hətta özünü bir itaətkar dinləyici, passiv ədəbiyyat həvəskarı kimi aparır. Ancaq əsərin sonunda atasının dilindən, oxuduğu şeirlərdən və "böyük sənətkarlardan" giley-güzar edən cavana deyir: "Sənin dədənin və mənim əziz dostumun o qəribə şeirlərinin dilini mən də qanmadım".

Burjua ziyalısı öz dostuna ən çox "cahiliyyə" dövrünün şairlərindən dəm vurur. Yeldai təxəllüslü bir şairin baş çatdadən misralarını oxuyur. Mirzə Cəlil qaranlıq keçmişin cəfəng şeirlərini müasir oxucunun gözündən salmaq, yeni sənəti, realist şeiri təhlükən etmək üçün müxtəlif satirik boyaya və ədəbi maneralar dan istifadə etmişdir. "Yelda" sözünün mənası da qaranlıq deməkdir. Şübhəsiz, ədib belə bir sözü, təxəllüsü qəsdən seçmişdir: qaranlıq keçmiş, qaranlıq misralar, qaranlıq fikirlər. İndi millətə işiq, işıqlı fikirlər, nücat yolu göstərən mütərəqqi ideyalar lazımdır, yuxu gətirən şeirlər yox. Burjua ziyalısının oxuduğu tutqun şeir parçaları səsləndikcə onun arvadı, oğlu belə bu əsərlərin dilini qətiyyən anlamır, elektrik işığı sönür, qaranlıq çökür və yazıçı bizim diqqətimizi bir anlığa keçmişə yönəldir. O biri otaqda şam işığında Zeynəb arvad nağıl danışır, şirin xalq nağılı, təmiz Azərbaycan nağılı. Ədib hekayənin bütün fabulasına belə maraqlı bir müqayisə gətirmişdir. Yeldailərin qəлиз dili, "şeir bülbülləri"nin çürük fikrinə qarşı Zeynəb arvadin şirin nağıl dilini, doğma ana dilini, mənalı, hikmətlə dolu xalq nağılini qoymuşdur. Qaranlıq keçmiş elektrik işığına qərq olmuş otağın müqabilində necə görünürsə, qəлиз ibarəli sxolastik şeirlər, gül-bülbü'l qəzəlləri də

Zeynəb arvadın söylədiyi nağıl qarşısında eləcə zəif, gərəksiz bir şey kimi görünür. "Şeir bülbülləri"ni oxuyan burjua ziyalısı əsərin müsbət qəhrəmanı və onun böyük idealları, amalı qarşısında çox miskin, solğun kölgə təsiri bağışlayır. Hekayədə ədib tərəqqi əsrini keçmişə, "elektrik fənninin tələbəsi" olan cavan oğlanı öz köhnəpərəst atasına qarşı, xalq danışiq tərzini, Azərbaycanın doğma dil və ədəbiyyatını əcnəbi, yadelli təsirə məruz qalan şeirə, ədəbiyyata qarşı qoyur. Zeynəb arvadın nağılı hekayədə elə təsirli verilmiş, elə yerinə düşmüşdür ki, qədim əsrlərin dərinliklərində künçdə-bucaqda qalıb kif atmış qəzəllər əsiri - burjua ziyalısının özünü də heyrətləndirir. Buna görədir ki, ədib bütün olmuşlara yekun vuraraq açıq münasibətlə yazır:

"Və bizim otaqda bu dəqiqə elə bir sakitlik əmələ gəldi və mənim qəlbimdə elə bir tutqunluq üz verdi ki, otağımızda yanmış şamı dəxi gözüm görmürdü və bu qaranlığın içində bu dəmdə mənim üçün Azərbaycan şairi Yeldai də yox idi... Səqarül Qadiri də qaranlığa batdı və hətta dostumun bülbüllərinin cəmi ərəbləşmiş şeirləri də zülmətin tərkinə düşüb məndən ötrü həmislik fövtə getdilər. Ancaq bu dəmdə mənim üçün bir-cə işiq haman tək bir şamın işığı idi ki, oradan Zeynəb arvadın dilindən açıq və şirin Azərbaycan nağılıını eşidirdim".

Qaranlıq-işiq, cəfəng şeir - doğma xalq nağılı, keçmiş - gələcək, burjua ziyalısı - xalq ziyalısı kimi kontrast yaranan ədibin fikri burada aydın ifadə olunmuşdur.

1929-cu ildə C. Məmmədquluzadə həcmə çox kiçik olan "Proletar şairi" hekayəsini yazar. Realist ədib

hələ ilk yaradıcılıq illərində qələm əhlini xalq arzu və istəklərinin tərcüməni kimi qiymətləndirirdi. Onların qarşısında böyük ictimai ideallarla bağlı tələblər qoyurdu. Əlbəttə, sovet yazıçısı, proletar şairi qarşısında daha böyük vəzifələr dururdu. O, yeni həyatla ayaqlaşmalı, sosializmin təntənəsini, yaradıcı zəhməti tərənnüm etməli, köhnə cəmiyyəti tənqid etməli idi. "Proletar şairi" hekayəsinin qəhrəmanı Təhsin Fevzi isə belə deyildir. Ədib proletar şairini sadə görkəmli, zəhmətsevər, işgüzər bir adam sıfatında təsəvvür etdiyi halda onu centlmen qiyafəsində görür və oxucuya təqdim edir: "Olardı on səkkiz-iyirmi yaşında, çox səliqəli geyinmiş, başının telləri qaz saçı kimi daranıb annina düzülmüş, qız kimi üzü tüksüz, təmtəzə frenc və qəlifeli, beli incə, parıldayan uzunboğaz çəkməli bir centlmen idi".

Əsərdə "proletar şairi" zənn edilən ikinci şəxs isə Nuru xanın oğlu Şahverdi xandır. Deməli, xalq inqilab eləyib, yeni hökumət qurub, bəyləri var-dövlətdən məhrum edibdir. Proletar şairi isə özünü təzədən bəy görkəminə salıb. "Proletar şairi" ifadəsi ilə onun zahiri görkəmi bir-birinə uyğun gəlmir, gülməli vəziyyət yaradır. Ədibin təsvir etdiyi "Proletar şairi" saxta, formalist, bəzək-düzəklidir. Proletariatın arzuları, əməlliəri, sevinci onu düşündürmür. Məqsədi yeni cəmiyyətdə bir mənsəbə çatmaqdır.

"Proletar şairi" hekayəsinin məzmunu, Təhsin Fevzinin satira və humorla tənqidli Mirzə Cəlilin bu mövzuya dair fikrini tamamlaya bilməmiş, ya da ədibi hələ tam təmin etməmişdir. Yenə 1929-cu ildə "Molla Nəsrəddin" jurnalının 8-ci nömrəsində, "Proletar şairi" əsərində təsvir etdiyi təsadüfi, mütəkəbbir şairin şəkli-

ni çap etdirmiştir. Rəssam, proletar şairinin şəklini ədibin eyni adlı hekayəsinin məzmunu əsasında çəkmiş, onun qələmlə təsvir etdiyi, söz sənəti ilə yaratdığı canlı portreti rənglərin dili ilə oxuculara təqdim etmişdir. Beləliklə də proletar şairinin portreti sənətdə əyanınlışmışdır.

Jurnalda iki centlmen şəkli yanaşı təsvir olunmuşdur. Baş tərəfdə "şairlərimizdən" sözü diqqəti cəlb edir. Şəkillərdən birinin altında "Keçmiş əsrlərdə saray şairi", o birinin altında "İndiki əsrədə proletar şairi" sözləri yazılmışdır. Ədibin kinayəsi, gülüşü rəssamin da işində bütün aydınlığı ilə görünür. Hekayədə ədib təsvir etdiyi şairi müflisləşmiş bir bəyzadə ilə müqayisə edir. "Molla Nəsrəddin" də isə saray şairi ilə "proletar şairi"nin zahiri qiyafəsi, eyniyyəti eks olunur. Şübhəsiz, bu şəklin mövzusunu rəssama Mirzə Cəlil özü vermişdir. Həm hekayə, həm də şəkil eyni fikri ifadə edir: "Proletar şairi" saray şairindən nəinki yalnız məfkurəcə, sənətcə, dünyagörüşü cəhətdən, həmçinin geyim, qiyafə, mədəni davranışından seçiləlidir. Deməli, həm məzmun, həm də formaca yeni adam olmalıdır, bunu işdə, sənətin çətin döyüş yollarında öz əsərləri ilə göstərməlidir.

"Taxıl həkimi" hekayəsində də biz təxminən eyni ideyanın yumoristik bədii ifadəsini görürük. "Proletar şairi" və "Taxıl həkimi" hekayələrinin əsas personajları istedadsız, bacarıqsız, təsadüfi adamlardır. Proletar şairi də, taxıl həkimi də yeni ictimai quruluşun xalqa bəxş etdiyi imtiyazlardan sui-istifadə etmək, yüngül sənət və qazanc yolu axtarmaq eşqindədir. Ədib kəskin satirik qələmi ilə belə ziyahların əməllərini realist sənətin aynasında canlandırır, onlara oxucuda antipa-

tiya oyadır. "Taxıl həkimi"nin qəhrəmanı kəndə, zərərvericilərlə mübarizədə köməyə çağırılmışdır. O, ilk görüşdə özünü bilikli, təcrübəli bir agronom kimi qələmə verir. Vəd edir ki, ziyanvericiləri birdəfəlik məhv edəcək, kənd camaatının imdadına çatacaqdır. Sünbülləri qırıb korlayan həşəratı tapmaq üçün taxıl həkimi atlanıb bir baş zəmilərə gedir. Pirsaqqız kəndinin camaati təşviş, həyəcan içindədir... Taxıl həkimi təcrübə ilə, praktik işlə məşğul olmaqdansa, tapdığı tək bir böcəyi araqla doldurduğu qaba salıb nəzəriyyəyə keçir və süfrə başında heyvanat aləmindən bir növ mühazi-rə oxuyur. Onun bu qəribə hərəkətinə kəndlilər gülüşürlər. Yaziçi, şəhərdən gəlmış "mütəxəssisin" iş əvəzinə eyş-işrətlə məşğul olduğunu, sərxoşluq üzündən balondakı "qənimət heyvanı" kənddə qoyub getdiyini xüsusi kinaya və yumorla müşayiət edir. Əsərdə elm əhlinə, qələm sahibinə göstərilən qayğı, hörmət və izzətin səmərəsiz olduğu aşkarla çıxır. Məlum olur ki, elm adamı kimi ehtirama layiq görülən, sağlığına badələr qaldırılan taxıl həkimi dünyadan xəbərsiz, öz sənətinə hörmət etməyən bir adam imiş. O öz gəlişi ilə kəndin sakinlərinə xeyir vermədi. Əksinə, onların şəhərdən, müasir agronomiya elmindən gözlədiyi ümidi də şübhə altına aldı, puça çıxardı. Hekayədə ədib ona da işarə edir ki, indi maşın, texnika əsridir. Belə bir zamanda sünbülgirən həşərata qarşı maymaq taxıl həkimləri həqiqətən çox gülməli və miskin görünürənlər. Uzun-uzadı nitq deyənlərin, boşboğaz, lovğa "alımlərin" yerini sadə zəhmət adamları, öz sənətinin sahibi alımlər, ləyaqətli mütəxəssislər tutmalıdır.

Mirzə Cəlilin sovet dövrü hekayələrindən öz mündəricəsi, duzlu və şirin təhkiyəsi ilə nəzəri cəlb edən

bədii nəşr nümunələrindən biri də "Şərq fakültəsi"dir. Burada da ziyanlı surətləri, elm, təhsil, məqalələri təsvir olunur. Məktəb, təlim-tərbiyə məsələləri demokrat ədibin satira və yumorunda müsbət idealın mühüm ifadə vasitələrindəndir. Həm "Şərq fakültəsi", həm də "Ucuzluq" hekayəsində ali və orta ixtisas məktəblərində insana qayğı, imtahanların və rəhbər işçilərin xarakteri əks etdirilir.

Mirzə Cəlilin "Sünnet toyu" ("Qəza müxbiri") hekayəsində də ziyanlıların müxtəlif qrupunu təmsil edən, ümumiləşdirən bədii obrazlar vardır. Bu əsər ədibin hekayələri sırasına "Sünnet toyu" sərlövhəsi ilə, felyetonlarına isə "Qəza müxbiri" adı ilə daxil edilmişdir. Əsər ilk dəfə "Kəndli" qəzetiinin 10 may 1926-cı il tərixli nömrəsində Gülbəy imzası, "Qəza müxbiri" adı ilə çap olunmuşdur. Hadisələr olmuş əhvalatla, faktik həyat materialı ilə bağlıdır. Lakin ədibin güclü bədii ümumiləşdirməsi, müəyyən süjet, kompozisiya, təhkiyə və nəql etmə üsulu, forma xüsusiyyətlərinə görə yazıcının bir sıra digər hekayələrinə yaxındır, bu əsəri felyeton deyil, hekaya adlandırmağa haqq verir.

Ədib özü də əsərini hekaya deyə təqdim edir. "Qəza müxbiri"ndə yaziçi ilk növbədə, qələm sahibinin səmimiliyindən, həqiqətpərəstliyindən, xalq işi uğrunda təmənnasız, qərəzsiz qələm qalmağın şərafətindən söhbət açır. O, yaziçi və mühərrirdən məslək sahibliyi, əqidə, xarakter bütövlüyünü, həyat həqiqətinə daim sadıq qalmağı həmişə ilk şərtlər kimi tələb etmişdir. Ədibin fikrincə, tək bir qəzet müxbirinin, həm də təsadüfi müxbirin ləyaqətsiz yazılısı bütün başqa mühərrirləri, mətbuatın özünü belə hörmətdən salıb şübhə altına alır. Belə halda xalq mətbuatın yazdıqlarına inanmır.

Təsadüfi adamların müxbir, yaziçi adı ilə mətbuat meydanına qədəm basması mübariz yaziçi, xalq mətbuatının keşiyində duran, onun qeyrətini çəkən Cəlil Məmmədquluzadəni hiddətləndirir. "Qəza müxbiri" hekayəsində o, bu münasibətlə yazır: "...Axırda məlum olacaq o cavanın yazılılıq heç bir ləyaqəti yox imiş... Onu bu yola vadə edən onun qərəzi-şəxsiyi imiş. Nəticədə ortalığa elə bir böhtən atılır ki, qəzet idarəsi üçün böyük bir məyusluq və peşimanlıq üz verir". "Qəza müxbiri" hekayəsi bir-biri ilə məntiqi və bədii vəhdətdə olan iki hissədən ibarətdir. İkinci hissəyə müstəqil bir hekayə kimi baxmaq olar. Həmin bu ikinci bölmənin məzmununa müvafiq hekayəni "Sünnet toyu" adlandırmışlar. Əsərdə qəza müxbiri obrazından savayı kənd şurası sədri də təsvir olunur. Yaziçi, qəza müxbiri əhvalatından, qəzetə guya haqsız, yalandan yazılmış bir məqalədən ədəbi vasitə, manera kimi istifadə edərək kənd şura sədrinin nalayıq, yaramaz əmələrini əks etdirir. Bu adam acgöz və əliyridir, varlanmaq ehtirası ilə yaşayır, zəhmətsiz qazanc yolu axtarır və bunu düzəltdiyi sünnet toyu oyununda tapır. Şura sədri qabiliyyətsiz, təkəbbürlü, lovğa və dikbaşdır, təsadüfi, gözü əldə olan adamdır. Belə bir tipi qəzətdə tənqid edən müxbirin haqlı, ya haqsız olduğu bir tərəfə; yaziçi bu "nahaq qəzet məqaləsi" əhvalatından satirik ədəbi priyom kimi istifadə edib müxbirləri obyektiv olmağa çağırır, kinaya ilə məsləhət bilir ki, "böyüklərə sataşmasınlar". Zahirən belə görünür ki, ədib, müxbirləri məzəmmət, kənd şura sədrini isə müdafiə edir. Əslində isə bir oxla iki tənqid hədəfini vurur (həm qəza müxbirini, həm də kənd şura sədrini).

Ədibin tənqid hədəfinə olan istehzalı münasibəti, şiddətli gülüşü hekayənin finalında daha qabarlı şəkildə meydana çıxır. Əsərin son sətirləri bunu bütün incəliyi və sənətkarlıq qüdrəti ilə nümayiş etdirir.

Onun nəsr əsərlərində mənfi ziyalı obrazları qüvvətli satirik gülüşün zərbələri altında çox miskin, ölmə məhkum adamlar kimi görünürərlər. Cəlil Məmmədquluzadənin acı və şiddətli, mənali və öldürücü qəhqəhələri altında zəif bir kölgə kimi əriyib itirlər. Büttün bunlara qarşı ədibin hekayələrində ümumi müsbət, ideal bir qəhrəman var ki, o da yazıcıının istək və arzularıdır. Molla Nəsrəddinin ağıllı, müdrik, hər şeyə qadir olan satirik gülüşüdür. Bu hekayələrdə ədibin öz xalqı üçün yanın hərarətli vətəndaş qəlbini döyünür, vətəndaş cəsarəti hiss edilir. Yaziçı öz hekayələrinin əksəriyyətində təhkiyənin ifadəcisi, süjetin mərkəzi obrazıdır. O, şuar demir, nəsihət eləmir, özünü tənqidçi yeri qoymur, ictimai qəbahətlərə tez nəzərə çarpan açıq münasibət bildirmir. Ancaq ustad, realist sənətkar kimi həyatın özünü, insanın mənəvi dünyasını aşkar göstərir, oxucuları bu haqda düşünməyə sövq edir. Onun sağlam, nüfuzedici, nikbin gülüşü bu hekayələrin canına, süjetinə, bütün fabulasına hopmuşdur. Bu gülüş öz dərin məzmunu, sadə ifadə formalarına görə xalq ədəbiyyatı, müdrik şərq hikməti, məişəti və yerli koloriti ilə incə tellərlə bağlıdır.

BALACALAR VƏ "SAQQALLI UŞAQLAR"

Mirzə Cəlil öz ölməz əsərləri ilə və iyirmi beş il redaktoru olduğu satirik "Molla Nəsrəddin" jurnalı vəsítəsi ilə doğma xalqın, bəlkə də bütün müsəlman şərqiinin tərəqqisi işinə, adamların tərbiyəsinə xidmət etmişdir.

Ədibin yaradıcılığında tərbiyə problemi geniş mənada anlaşılmalıdır, çünkü onun insan tərbiyəsi ilə bağlı olmayan, tərbiyəvi xarakter daşımayan əsəri yoxdur... Mirzə Cəlilin inqilabdan əvvəlki nəsr əsərlərində bədbəxt insanların müxtəlif qruplarına rast gəlirik: Məhəmmədhəsən əmi və Novruzəli kimi avam kəndlilər; Zeynəb və İzzətin təmsil etdiyi hüquqsuz qadınlar; Əhməd, Ziba, Fizzə və başqa binəsib uşaqlar; hamısı da tipik şəraitdə yaradılmış tipik surətlər; canlı insan xarakterləridir. Hələ "Əhvalatlar" povestində ədib bədbəxt ailələrdə doğulan uşaqların surətini məharətlə yaratmışdı. Bunların nəsibi göz yaşlarıdır, acliq və səfalətdir. Boğucu ictimai mühit, ata-analarının dözlüməz həyat və məişəti, dərəbəylik üsuli-idarəsinin ağır zülm və təzyiqi bu uşaqların gözləri qarşısında cərəyan edir. Əhməd öz yoxsul ata-anasının, Ziba ilə Fizzə kimsəsiz, bədbəxt anasının başına gətirilən müsibətlərin, onların ah-nalə və yalvarışlarının şahidi olurlar. Danabaş kəndində baş verən bütün haqsızlıqlar hamidian çox bu məsum kənd uşaqlarının pak qəlbini təsir

edir. Uşaqlar, kəndin balaca sakinləri, mövcud feodal cəmiyyətin həssas təbiəti üzvləri kimi, povestdə cərəyan edən dəhşətli hadisələrdən kənarda qalmırlar, əksinə, bu hadisələrin bilavasitə iştirakçısidirlər. Ədibi onların taleyi, tərbiyəsi, gələcəyi böyüklerin taleyindən az məşğul etmir.

“Əhvalatlar” povestində məktəbin adını belə eşitməyən savadsız uşaqlar gələcəyin Novruzəliləri, Zeynəbləri kimi böyüyürlər. Despot Xudayar bəylər isə uşaqlara qarşı amansız və qəddardırlar. Xudayar bəyin Məhəmmədhəsən əmi və Zeynəblə etdiyi vəhşi rəftarla, Əhməd, Ziba, Fizzə, nəhayət, Vəliqulu ilə rəftarı arasında mahiyyətcə fərq yoxdur. İctimai mühitin sərtliyi, Xudayar bəyin zülmü bu bədbəxt ailələrdə dünayağa göz açan uşaqları hələ körpə ikən məhv edir. Biz onları bütün əsər boyu ağlayıb-sızlayan görürük, doodaqlarında təbəssüm, üzlərində şadlıq əlamətinə təsadüf etmirik. Ədibin təsvirində Əhməd qəm-qüssədən, ağlamaqdan ölüür. Onun miskin varlığı, məsum bir uşaqqən zoraklıqla, vəhşi, nadan adamlarla, əzici, məhvədici şəraitlə üz-üzə gəldiyi povestdə real təsvir olunur.

“Əhvalatlar”da balaca Əhmədin canlı bədii portreti əks olunmuş, yoxsul ailəyə mənsub uşağın təbii hərəkətləri ilə güclü müqavimətə rast gəlməsi arasında təsirli təzad yaranmışdır. Belə yazıq, çılın-çılpaq uşaqla Xudayar bəyin vəhşi rəftarı bəyliyə, feodal cəmiyyətinə, zülmkarlığa qarşı nifrəti alovlaşdırır. Xudayar bəyin günahsız uşaqlarla kobud, amansız rəftarı onun Əhməd barədə karvansaraçıya dediyi sözlərdə, Zeynəbin uşaqlarına həqir münasibətində də görünür. Günahsız uşaqların faciəsini real əks etdirən epizodlar,

ştrix və detallar povestin təsirli lövhələrindəndir. Hələ Zeynəbin gözü yaşlı qızları, onların tükənməz dərd və möhnəti! Balaca Ziba ilə Fizzə Zeynəbdən az göz yaşı axıtmır, dərd-qəm çəkmirlər. Onlar atalarının “dostu”, “siğə qardaşı” Xudayar bəyin evində qulluqçuluq etməyə məcbur qalıb ağır zəhmətlə məşğul olurlar. Xudayar bəy var-yoxuna göz tikdiyi bu günahsız uşaqları döyür, söyüb təhqir edir. Anaları Zeynəblə birlikdə onlar da qul, kölə həyatı keçirirlər.

Zeynəb və uşaqları Xudayar bəyin evində daha miskin, faciəli, daha bədbəxt görünürlər. Bu, fəlakətə düşər olmuş bir ailənin ümumi mənzərəsində ən təsirli səhnə, bəlkə də kulminasiya nöqtəsidir. Zülmkar bəyin insanla qəddar rəftarını ədib povestin finalında ürək-yaxan bir epizodda ümumiləşdirir.

Bəyin evində ikən Ziba və Fizzənin geyimi, ümumən zahiri portreti də ədib tərəfindən məharətlə təsvir olunmuşdur. Mirzə Cəlilin uşaq surətləri təbiiliyi, reallığı, tipikliyi ilə seçilir. Sadəlövhələk, ətraf hadisələrə dərin maraq göstərmək, inadkarlıq, qayğıkeşlik, həssashlıq kimi insani xüsusiyyətlər Fizzə surətində ümumiləşdirilmişdir. Anasının gecə-gündüz qan-yış tökməsi bu balaca qızın nəzərindən yayımmır, onun dərdini uşaq həssaslığı, maraq və tələbkarlığı ilə öyrənməyə səy göstərir. Anası ilə bu mövzuda onun söhbətini, sorğu-sualını əks edən epizoddan aydın olur ki, Mirzə Cəlil uşaq xarakterinə, mənəvi aləminə necə dərindən bələd imiş. Burada ədibin sənətkarlığı, yazıçı təxəyyülü ilə müəllimliyi, psixoloqluğu vəhdət təşkil edir. Uşaq aləmini canlı və hərtərəfli təcəssüm etdirən Fizzə obrazı ədibin qələmində nə qədər təbii, inandırıcı, təsirli çıxmışdır.

Ədibin inqilabdan əvvəl yaratdığı uşaq obrazları, da öz ata-anaları kimi, haqsızlıq dünyasının qurbanlıridırlar. Onlar böyüklerin kürəyinə dəyən şallağı gözləri ilə görür, acı-ağrısını öz bədənlərində hiss edir, da-imi qorxu, təlaş içərisində vurnuxurlar. Hələ erkən "allahu əkbər" sədası onların zehnində dərin kök salmışdır. Ədibin sonralar qələmə aldığı "Xatiratım", "Tərcüməyi-halim" əsərləri göstərir ki feodal şəraitində uşaqların hali necə fəna olmuş, dini tərbiyə, cansıxıcı ruhani moizələri onların zehnini necə kütləşdirib, inkişafına buxov olmuşdur. İlk nəşr əsərlərində yazıçı, yoxsul, ayaqaltı kəndlilərin iki əsas düşmənini tənqid, satirik gülüş hədəfinə çevirmişdir: zülmkar mülkədar və bəylər, bir də kəndlini mənəvi azadlıqdan məhrum edən firildaqcı din xadimləri, ruhanilər. Cismani və mənəvi azadlığı əlindən alınmış Məhəmmədhəsən əmi, Zeynəb və Novruzəlilərin ailəsində doğulub böyüyən uşaqlar gələcəkdə hansı cəsarətin, hünərin sahibi olacaqlar? Müsbət keyfiyyət naminə onlarda ancaq təmiz ürək, sədaqət, insanpərvərlik kimi nəcib xüsusiyyətlər olacaq ki, bu da həmin şəraitdə bədbəxtliyin, fəlakətin əsasıdır. Mütləqiyət şəraitində bu, yalnız istismarçıların, ağaların xeyrinədir. Bu uşaqlar, öz ata-anaları kimi, müti, qorxaq ruhda böyüməyə məhkumdurular.

"Danabaş kəndinin məktəbi" hekayəsində uşaqlar hökumət adamlarından qorxub gərmə qalağında gizlənirlər. Bir halda ki, kəndə gələn böyüklerin xofu ağsaqqalları lərzəyə salır, onda uşaqların qorxudan titrəməsində qeyri-təbii nə ola bilər? Hekayədə əhvalatı nəql edən Hüseynqulu adlı bir uşaqdır. O da gərmə qalağında gizlənən başqa uşaqlar kimi hökumət adamlar-

rindən valideynlərinə qarşı o qədər zülm, haqsızlıq görmüş ki, naçalniki adam yeyən zənn edir. Xalqla hökumət, zəhmətkeş kütlə ilə çar məmurları arasındaki mənəvi uçurum uşaqların şüurunda belə təsəvvür yaratmışdır.

Hüseynquluya, habelə başqa uşaqlara "qorxma" dedikcə onlar daha çox qorxuya düşürlər, ağlaşırlar. Çünkü onlar nə məktəbin mənasını başa düşür, nə də soldat getməyin hələ fəlakət olmadığını dərk edə bilirlər. Ata-analarını hökumət dairələrindən həmişə qorxan, çəkinən gördüklərindən, özləri də qorxaqlıq ruhunda tərbiyə olunmuş, böyümüşlər. Bu ümumi qorxaqlıq hissinin təzahürü Hüseynqulunun dilindən çox təbii nəql olunur:

"...Əgər mən qorxurdum, mən uşaq idim, mənə məzəmmət yapışmadı. Mən bunu nə o vədə başa düşdüm, nə də indi başa düşürəm ki, hələ bu yekəlikdə kisiłər nə səbəbə qorxurdular... Kərbəlayı Mirzəli də qorxurdu, Qasim əmi də qorxurdu, rəhmətlik dadaşım da qorxurdu, bir-iki cahil-cuhul da var idi, onlar da qorxurdular".

Beləliklə, ədib hakim dairələrlə rəiyyət arasında dərin uçurumu, camaatla kobud rəftar nəticəsində yaranan qorxu, təşviş hissinin xalq üçün ağır dərd olduğunu ustalıqla təsvir edir. Danabaş kəndinin uşaqları da məktəb, müəllim əvəzinə həmişə əli şallaqlı Pirverdi bəyləri, Cəlil bəyləri görüblər, təlim-tərbiyə yerinə hərbə-zorba, təhdid görüblər. Bütün bunlar üçün müqəssir çar hökumətidir. Azərbaycan kəndi və kəndlisinin zülmətdə qalması hökumətin xeyrinədir. O, Danabaş kəndinin uşaqlarından gözübağlı nökərlər, itaətkar qullar hazırlamaq istəyir.

İngilabdan əvvəlki nəşr əsərlərində ədib uşaqları ailənin, cəmiyyətin ayrılmaz bir üzvü kimi almış, təsvir etmişdir. Mirzə Cəlil nəşrinin, realizminin səciyyəvi cəhətlərindən biri budur ki, bir surət vasitəsilə bütöv təbəqəni, cəmiyyəti, bir kəndin təsviri ilə böyük bir məmələkəti əks etdirə bilir. Onun yaratdığı uşaq surətləri də belədir. Onlar da bədii cəhətdən ümumiləşdirilmiş, tipikləşdirilmiş surətlərdir.

Ədibin "Dəllək", "Iranda hürriyyət", "Pirverdinin xoruzu" və başqa hekayələrində də belə tipik uşaq surətlərinə rast gəlirik. Hər üç əsərdə ədib müsəlman uşağının məşğuliyyətini, bikarçılıqdan pis adətlərə yi-yələndiyini bədii detallarda göstərir. Bu uşaqlar yaşlarına uyğun olmayan hərəkətlər edir, söyüş söyür, böyüklərin üzünə ağ olurlar. Təqsir isə məktəbsiz, məarifsiz cəmiyyətin özündədir. Bu cəmiyyətin yetirdiyi cahil, nadan ata-analardadır. Məlumdur ki, on yeddi-on səkkiz yaşlarında uşaqlar məktəb bitirməli, ədəb-ərkanı ilə özündən balacalara nümunə olmalı, söyüsdən, küçədə aşiq oynamaqdan çıxdan uzaqlaşmalıdır. Bu əsərlərdə isə, əksinə, başqa bir mənzərə görünür. "Iranda hürriyyət" in mənalı gülüş doğuran finalında ədib, Kərbəlayı Məmmədəlinin başına gələn əhvalatı, İranda arvadı və qaynının ləyaqətsiz sözlərini qəribə, orijinal bir təşbihlə müqayisə edir: "Həyətdə arvad və kişi Kərbəlayı Məmmədəlini o cür söyürdülər, necə ki, küçədə on yeddi-on səkkiz yaşında müsəlman uşaqları aşiq oynayanda bir-biri ilə söyüşürlər".

Ədib kiçik bir işarə ilə, ümumiyyətlə, uşaqların təbiyəsi barədə aydın təsəvvür yaradır. Xırda bir detalla müsəlman ələmində ailə təbiyəsinin mənzərəsini çəkir. On yeddi-on səkkiz yaşlı uşaqlar təbiyə ocaqla-

rında olmaq əvəzinə küçədə aşiq oynamaqla, söyüş söyməklə gün keçirirlər. Ədib öz mənalı gülüşü, göz yaşları arasında acı gülüşü ilə gəncləri oyatmaq, maarif yollarına təşviq etmək istəyir. Onların gələcək səadəti ni, işıqlı bir ələmə qovuşmalarını arzulayır.

Hekayənin bütün məzmunu kənd uşaqlarının, hətta onların valideynlərinin ciddi tərbiyəyə möhtac olduğunu əks etdirir. Ədib bir hekayəsində də açıq tendensiyaçılıqdan uzaq, "soyuqqanlı" bir detalla uşaqların tərbiyəsinə laqeyd münasibəti göstərir, onların acınacaqlı halına yanır, bizi də dərindən düşündürür; "Məlumdur ki, çörək bişən günlər uşaqlar və itlər üçün bayramdır. İtlər üçün səbəbi vazehdir, o ki qaldı uşaqlar, onların da məktəbə gedənləri iki-üç gün evdə qalıb guya uşaq saxlayırlar. Qız uşaqları da mədədçi övrətlərin uşaqları ilə "qəcəmə daş", "beş daş" oynamırlar".

Ədib qızları oxutmağın atəşin təbliğatçısı idi. O, bütün şüurlu həyatı, yaradıcılığı boyu qızların təhsili-nə, tərbiyəsinə mane olan köhnəpərəstlərə qarşı qələm döyüşündə olmuşdur. Bir çox əsərləri, "Mirt-mirt", adlı məşhur felyetonu qızları oxutmamağın zərərini real əks etdirir. "Molla Nəsrəddin" jurnalında çap etdirdiyi əsərlərdə ədib uşaqların, xüsusilə də qızların təlim-tərbiyəsi qayğısına daim qalırıldı. Qızların təlim-tərbiyəsi onun bədii publisistikasında da baş mövzulardan biri idi. Hicaba dair mübahisələrə cavab olaraq ədib yazır- di: "hicab məsələsi barəsində idarəmizə çox kağızlar göndərib soruşurlar ki, övrət məsələsi bəs harada qaldı və nə yerdə tamam oldu?

Cavabımız:

Biz həmin məsələni başlayanda da demişdik vəindi də deyirik ki, qızlarımızı gərək oxudaq, qızlarımızı gərək oxudaq və genə qızlarımızı gərək oxudaq..."⁶¹.

İngilis səyyahı Bekkerin səyahətnaməsi formasında "Meşədə gördüklərim" sərlövhəli yazıldarda jurnal uşaqların məktəbdən kənardə qalmasını, müəllimlərin məktəbdən döyülb qovulmasını məhz nadanlıq, vəhşilik əlaməti kimi qamçılıyırırdı.

• "Dəllək" hekayəsində yazılıcı avamlığın, savadsızlığı nə kimi nadan hərəkətlərə səbəb olduğunu bədii gülüş və eyhamlarla ümumiləşdirir. Sadıq kişinin on yaşlı oğlu Məmmədvəli də Pirverdi kimi dünya işlərindən xəbərsizdir, göz ağrısını sağaltmaq üçün burnunu süni yolla qanadır, sonra burnunun qanı kəsmək bilmir. Hekayədə avam atanın da surəti çox təbii, inandırıcı çıxmışdır. Məmmədvəli kimi avam, sadəlövh uşaqancaq şərq ətalətinə tutulmuş belə bir atanın övladı ola bilər. Ədib avamlığın, həkim əvəzinə dəlləyə müraciət etməyin, dəlləyin dini moizələrinə kor-koranə itaətkarlığın səbəbini elmsizlikdə görür. Əsərdə on yaşlı müsəlman uşağının yeganə məşğuliyyəti belə təsvir olunur: "Məmmədvəli bir uzun ağacdan at qayırib minmişdi, həyətdə o tərəfə çapırdı, bu tərəfə çapırdı və hərdən bir at kimi kişnəyirdi".

Mirzə Cəlil, ilk növbədə, savadsız valideynləri tərbiyə etmək, başa salmaq istəyir ki, övladlarının məşğuliyyətini dəyişməyi düşünsünlər, qonşu millətlərdən iibrət dərsi alsınlar, məktəbə xor baxmasınlar, övladlarını xoşbəxt görmək isteyirlərsə, maarif ziyası ilə silahlandırsınlar. Bütün bunları ədib yenə də müstəqim

təsvirlə deyil, düşündürən eyhamlar, işarələrlə deyir. İnqilabdan əvvəl Azərbaycan uşaqlarının məktəb, kitab-dəftər əvəzinə nə ilə məşğul olduqlarını, mollaxana işgəncələrini ədib "Tərcüməyi-halim" əsərində də ustalıqla ümumiləşdirir. •

Mirzə Cəlil yaradıcılığından qırmızı bir xətt kimi keçən qarşılaşdırma - Qərblə Şərqi, işıqla qaranlığın, mədəniyyətlə cəhalətin üz-üzə qoyulması manerası gənc nəslin tərbiyəsi problemində özünü daha dolğun və qabarlıq göstərir. Oxucunu ədib çox zaman bu yolla düşündürür, nəticə çıxarmağa sövq edir. Lakin Mirzə Cəlil və başqa tənqidi realistlər xalqın intibahına, məarif və mədəniyyətin gələcək tərəqqisinə inanırdılar. Onları ictimai qəbahətlərə qarşı mübarizəyə ruhlandıran bu inam idi. Mirzə Cəlil əzilən kənddə göz yaşı axıdan, hələ körpə ikən mənliyi, arzuları tapdalanan, məktəbdən, kitab-qələmdən məhrum olan uşaqların halına ürəkdən yanırırdı. Lakin gələcəyin xoşbəxt uşaqlarını da görürdü. Büyük realist nikbin bir xəyalla gələcəyin məsud övladlarına üz tutub ürəyinin dərdini onlara deyirdi: "Ey yüz il bundan sonra dünyada yaşayan nəvə və nəticələrimiz! Bəlkə yüz il bundan sonra "Molla Nəsrəddin" in köhnəlmış və qat kəsmiş vərəqləri tozlanmış və çürümüş kitabların içindən çıxb düşə əlinizə və oxuyasınız! Mən qorxuram ki, siz o vədə deyəsiniz ki, "bu rəhmətlik Molla Nəsrəddin bizim rəhmətlik babalarımıza böhtan deyib": "...Ey xoşbəxt nəvə və nəticələrimiz! Qorxuram belə deyəsiniz!"⁶².

Ədib böyük uzaqgörənliklə inanırdı ki, indi müəllimi döyüb məktəbdən çıxaran nadanlar, vəhşilər gü-

⁶¹ "Molla Nəsrəddin" jurnalı, 1907, № 28.

⁶² "Molla Nəsrəddin" jurnalı, 1907, № 7.

ruhu gələcəkdə olmayıacaq, bu gün ayaqyalın-başıaçıq, küçədə aşiq oynamamaq, it boğuşdurmaqla gün keçirən uşaqların yerini gələcəkdə elm, mərifət ardınca qoşan tərbiyəli övladlar tutacaq. Elə xoşbəxt övladlar ki, məktəb, müəllim, qadın təhsili və azadlıq əleyhinə çıxan nadanların üstünə kinaya ilə gülən əsərlərə inanmaya-çaqlar. Doğrudan da belə oldu, ədibin həyatla sıx təmasda olan romantikası həqiqətə çevrildi. Sovet hakimiyyəti illərində uşaqlar - bütün qızlar və oğlanlar məktəblərə, tərbiyə ocaqlarına cəlb olundu. Mirzə Cəlilin müqəddəs arzuları çıçəklənməyə başladı. O, bu sahədə yenə qələm çaldı, cəmiyyətin ayrılmaz hissəsi, gələcəyi olan uşaqlar haqqında tərbiyə mövzusunda yeni maraqlı əsərlər yazdı. Sovet hakimiyyəti illərində qələmə aldığı: "Buz", "Saqqallı uşaq", "İki alma", "Atlar, dayandı" hekayələrində yazıçı böyük'lərlə yanaşı gənc nəslin tərbiyəsindən bəhs etməyi də unutmadı.

Yeni dövrdə tərbiyə probleminə həsr etdiyi hekayələrində Cəlil Məmmədquluzadə imkansızlıq üzündən vaxtında təlim-tərbiyə görməyən "saqqallı uşaqlar"ın mənfi adətlərini tənqid edir, böyüməkdə olan nəsildə işgüzarlıq, düzlük, səmimilik, insanpərvərlik duyğuları tərbiyə edir. Ədib bu əsərlərində də forma rəngarəngliyinə, məzmunla formanın vəhdətinə, təhkiyənin canlılığını, şirinlik və axıcılığına xüsusi diqqət yetirir. Maraqlı təbiət təsviri verir, yadda qalan xalq ifadələri, məsəllər işlədir. Bədii paralel və müqayisələr aparır, təbiət hadisələri ilə insan xarakteri, insan davranışları arasında uyğunluqlar görür, bənzətmələr verir.

Bu əsərlərində o, həm də bir tərbiyəçi kimi çıxış edir, lakin fikirlərini sadəcə nəsihət yolu ilə deyil, bədii təfəkkür və məntiq yolu ilə, acı gülüş və həlim humor vasitəsilə təlqin edir. "Buz" hekayəsində o, uşaqların tərbiyə ocaqlarından kənardə qalmasını mərifətsizliyin, avaraçılığın, mənfi adətlərin əsas səbəbi kimi təsvir edir. Əsər sovet dövründə yazılsa da, keçmişdə olmuş hadisələri ümumiləşdirir. Məktəb üzü görməyən uşaqların bikarçılıqdan pis əxlaqi sifətlərə, söyüşə, dalaşa, ləyaqətsiz hərəkətlərə qurşandığı, onların şüurunda məhz mənfi adətlərin kök saldığı humoristik planda əks olunur. "Buz" hekayəsini oxunaqlı edən maraqlı cəhətlərdən biri də əhvalatın birinci şəxsin dili ilə uşaqlıq xatirələri şəklində verilməsidir. Əsərin ümumi məzmununda bir xatirə şirinliyi, uşaqlıq illərinin xoş təəssürati duyulur. Xəstə xalasına buz gətirməyə gedən on-on dörd yaşı uşaq elə adət etmişdir ki, öz yaşıdı Şirəli ilə söyüşüb əlbəyaxa vuruşmamış evə qayıda bilmir. Adəti üzrə Şirəligilin itini daşlayır, Şirəli ilə söyüşüb davaya qalxır, ona tapşırılan işi yarımır. Əhvalatı bize nəql edən uşaq yalnız xəstə xalasından 'deyil, mövcud şəraitdə təbabətin vəziyyətindən, həkimlərin səviyyəsi və müalicə üsullarından, yoxsulların məisət və güzəranından da maraqlı epizodlar danışır.

Böyüdükdən sonra o, uşaqlığda etdiyi pis hərəkətlərin xəcalətini çekir, buzdan istifadə edən xoşbəxt adamları gördükcə azarlı xalası yadına düşür. Bu maraqlı müqayisə yolu ilə ədib bir tərəfdən iki müxtəlif həyat şəraitini nəzərə çarpdırırsa, digər tərəfdən də ləyaqətsiz, tərbiyədən, mədəniyyətdən uzaq bir küçə uşağının peşmançılığı fonunda balaca oxularını işgüzarlığa, müsbət adətlərə yiyələnməyə sövq edir.

"Buz" hekayesində ədib uşaqları yumor vasitəsilə, mürəbbi qayğısı ilə təsvir və məzəmmət edir. Onlara satıra, kinayə yolu ilə deyil, islahedici təbəssümlə gülür. Küçədə söyüşmək, dalaşmaqla gün keçirən uşaqların vəziyyətinə acıyr. Çünkü müəllif onların pis yola düşməsinin səbəbini görür və təsirli, maraqlı bənzətmə ilə göstərir. Əhvalat isti yay gündən cərəyan etdiyindən günəşin yandırıcı şüaları, buzu dərhal əridib suya döndərir. Yaziçi elə bu təbii hadisənin özündən çıxış edərək, cəmiyyət məsələsinə, hamını məşğul etməli olan gənc nəslin təlim-tərbiyəsi probleminə keçir. Müqəssir kimdir? Uşaqların avara, tərbiyəsiz böyüməsinin səbəbi nədir? Hekayə bu mənalı suala aydın cavab verir: Günah nə dalaşqan uşaqlarda, nə də havanın istiliyindədir. "Ondan ötrü ki, mən tək tərbiyə görməyən on yaşında bir uşaqın həmin rəftarı çox təbiidir, necə ki, buzun gün qabağında əriməyi təbiidir". Beləliklə, əsərdə bir tərəfdən keçmiş cəmiyyət, uşaqlara qayğı göstərməyən, onların təlim-tərbiyəsinə laqeyd olan ictimai şərait, həmçinin valideynlər tənqid edilirsə, o biri tərəfdən də ədib yeni nəсли bu iibrətamız hadisədən nəticə çıxarmağa, səylə oxumağa, məktəbin qədrini bilməyə, təmiz əxlaq, kamil tərbiyə yolunda səy göstərməyə çağırır.

Ədib öz mənalı əsərləri, təsirli bədii detalları, yumorist gülüşü ilə böyüklerin şururuna təsir etmək, onları savad, maarif yoluna salmaq istəyir. Lakin bunu canlı bədii lövhələrdə, detallarda vermək üçün əsil uşaqlarla "saqqallı uşaqları" qarşılaşdırmaq kimi münasib ədəbi priyom seçir. Əsas əhvalata keçməzdən əvvəl yazıçı, divarları qələm və biçaqla çizən uşaqları pisləyir, sonrakı hadisələrin təbii cərəyanı, təsviri və öz

əsas ideyası üçün zəmin hazırlayıır. Əgər balaca uşağın divarı yazması pis hərəkətdirsə, yaşlılar üçün bu daha böyük qəbahət sayılmalıdır.

"Saqqallı uşaq" hekayesi ədibin öz dilindən nəql olunur. O, qoca, ağsaqqal bir mürəbbi kimi hadisələrin mərkəzindədir. Övladlarına divar yazmaq kimi pis adəti qadağan etmişdir. Lakin divarı yazılı gördükdə o, bir valideyn kimi öz uşaqlarından, öz tərbiyə üsulundan şübhələnir. Uşaqlarına gah nəsihət, gah qorxu, gah da etinasızlıq, inam, şəxsi nümunə yolu ilə təsir etməyə çalışır. Öz tərbiyə üsulunun zəif, qüsurlu cəhətlərini axtararkən əsil həqiqətin şahidi olur. Öyrənir ki, divarı yazan "saqqallı uşaq"dır. "Bu kişinin adı Kəblə Əzimdir və yaşı qırıq-qırıq beş, ucaboy, bir kasib və fağır İran əhlidir". Hekayənin qəhrəmanı nə təhkiyəçi, nə də balaca uşaqdır. Müxtəsər təsvirlə mükəmməl portreti çəkilən Kəblə Əzim bu əsərin qəhrəmanıdır. Hadisələrin mərkəzi obyekti olan bu fağır iranlıya ədib dərin təəssüf hissi ilə acıyr, rəğbətlə yoğrulmuş mülayim yumorla gülür. Kəblə Əzim tipik surətdir. Onun haqqında süjetin ikinci yarısında və uşaqlara nisbətən az söhbət getsə də, bütün əvvəlki əhvalat da' Kəblə Əzimin avamlığı, savadsızlığı ilə, ədibin əsas ideyası ilə bağlıdır. Əsas ideya isə "saqqallı uşaqları" tərbiyə etmək, onları savad kurslarına, mədəniyyət ocaqlarına cəlb etmək səyindən ibarətdir. "Saqqallı uşağı" sıkəst edən, gözü bağlı saxlayan köhnə cəmiyyətin tənqididir. "Saqqallı uşaqlarla" məktəb, ailə, cəmiyyət tərbiyəsi görən, divar yazmağın pis şey olduğunu yaxşı dərk edən balaca uşaqların müqayisəsi əslində iki tərbiyə sisteminin, iki müxtəlif ictimai şərait və mühitin qarşılaşdırılması deməkdir. Ədib müstəqim təsvir üsu-

lündən qaçaraq, canlı həyat lövhəsi, bədii nümayiş yolu ilə yeni məişətin, təzə tərbiyə sisteminin üstünlüyüünü ön plana çəkir. O, "İki qardaş" hekayəsinin sonunda qəmginliyinin səbəbini demədiyi kimi, "Saqqallı uşaq" əsərinin finalında da övladlarına divarın saqqallı uşaq tərəfindən yazıldığını bildirdikdə, onlar gülüşürler. "Uşaqlar çox gülüsdülər və məlum ki, bunların gülüşüb şad olmaqlarına böyük bir səbəb var idi ki, hər bir oxucuya aşkar olsun gərək".

Səbəb aydınlaşdır. Uşaqlar da, ədib özü də, oxucu da "saqqallı uşağı" yaşı ilə, hərəkəti, boy-buxunu ilə avamlıq və savadsızlığı arasındaki uyğunsuzluğa gülür. Onun heç bir təqsiri yoxdur, bütün hərəkətləri, divarı yazmaq kimi pis adəti də vəziyyətinə, şüur dərəcəsinə uyğun təbii hərəkətlərdir. Satirik gülüş onu kor kimi saxlayan feodal cəmiyyətinə, köhnə təlim-tərbiyə məktəblərinə qarşı yönəldilmişdir. Ədibin Kəblə Əzimə gülüşü tamam başqa xarakterdədir. Bu gülüsdə həzin bir lirika, kədərli təəssüf hissi hakimdir. Çünkü Kəblə Əzim də öz yaziqliyi, fəqirliyi, yoxsulluğu ilə mühitin şikəst etdiyi həqir adamlardan biridir. "Saqqallı uşaqlar" köhnə cəmiyyətin şikəst yetirmələridir, onlar yeni zəmanə, müasir tələblərlə ayaqlaşa bilmirlər. Odur ki, "Saqqallı uşaq" hekayəsində bədii müqayisə, yumoristik təsvir və təhkiyə yolu ilə verdiyi ideyanı ədib "Saqqallı uşaqlar" məqaləsində açıq, müstəqim publisistika dili ilə ifadə edir. Əsil uşaqları tərbiyə etmək asandır. Ona görə də vaxtında məktəb görməyənlərin hali yazılışını düşündürür, qeyzə və dilə gətirir: "Ancaq məni bir qism uşaqların fikri alıbdır: o da saqqallı uşaqlardır. Mən saqqallı uşaqlar o kəslərə deyirəm ki, otuz və qırx yaşa çatıb, amma adlarını yaz-

mağa acizdirlər. Bəs bunların axırı necə olacaqdır? Sadəcə vadsızmı qalacaqlar, ya məktəb yaşılı uşaqlarla birlikdə bunlar da savad əxz eləməyə gedəcəklər?"

Sovet hakimiyyəti illərində insanların şüurundakı köhnəlik qalıqlarına qarşı ədəbiyyat, mətbuat, satirik gülüş vasitəsilə mübarizəsini davam etdirən ədib, içtimai tərbiyənin roluna xüsusi diqqət yetirir. Onun "Atlar dayandı" hekayəsində yaşı adamların avaraçılığı, yaramaz və səmərəsiz əməlləri pislənir, bütün bunların səbəbi elmsizlikdə, tərbiyəsizlikdə özünü göstərir. Bu əsəri oxuduqca, ədibin təsvir etdiyi mənzərəli, gözəl təbiətli dağüstü şəhəri və onun adamlarını seyr etdikcə realist-satirik yazıçı Ə.Haqverdiyevin "Uca dağ başında" hekayəsi, "Marallarım" silsiləsində tez-tez rast gəldiyimiz "tühaf adamlar", mənfi tiplər yada düşür. "Atlar dayandı" hekayəsində təsvir olunan Xansaray şəhərində də belə qəribə, "tühaf adamlar" çoxdur.

Mirzə Cəlil əvvəlcə şəhərin təbii gözəlliyyini bir nev vəsf edir, yadda qalan orijinal bənzətmələri ilə zəngin təbiət təsviri verir. Belə geniş, əvan təbiət mənzərəsinə ədibin bədii nəsrində az-az təsadüf etmək olar. Sanki o, satirik yazıçı deyil, rəngarəng bədii tablolar 'çəkən mahir firça ustasıdır. Mirzə Cəlili böyük satira ustası olmaqdan əlavə qüvvətli lirik, filosof ədib hesab edənlər tamamilə haqlıdır. Çünkü onun bir sıra əsərlərində satira ilə humor, epik lövhələrlə lirik bədii detallar bəzən növbələşir, bəzən də ayrılmaz vəhdətdə özünü göstərir. Mirzə Cəlilin satirası, göz yaşları arasında gülüşü çox zaman həzin bir lirika ilə müşayiət olunur, sadə söz və ifadələrində dərin fəlsəfi fikir ifadə olunur. Gülməklə ağlamağın, tənqidlə təəssüfun, sadəliklə fəlsəfi dərinliyin vəhdəti ədibin tərbiyə mövzusunda yaz-

dığı əsərlərdə? o cümlədən "Atlar dayandı" hekayəsində də müşahidə olunmaqdadır. Onun nəşrində müxtəlif insan xarakterləri, ictimai münasibətlər və müxtəlif millətlərə mənsub ailələrin, fərdlərin həyat və təfakkür tərzi arasındaki təzadın bədii ifadəsi bir sistem təşkil edir. "Atlar dayandı" hekayəsində isə biz başqa bir mənzərəyə rast gəlirik. Burada ədib təbiətin gözəlliyi ilə insan xarakteri arasındaki uyğunsuzluğun qüvvətli bədii təzadını yaratmışdır. Cəmiyyət hadisələri ilə kontrast təşkil edən müfəssəl təbiət mənzərəsi çəkmişdir.

“Oğru inək” oğurluq kimi pis adətin, vəhşiliyin tənqidinə həsr olunmuşdur. Peşəkar bir oğrunun baş-qalarına mənfi təsiri, mənfi adətin yayılması səbəbini əks etdirir. Ədib bu hekayəsi ilə keçmişdən irs qalmış bədəviliyin, cahilliyin, nadanlığın məhsulu olan, insanlıq adına ləkə salan bir adəti həyat səhnəsindən silmək ideyasını təlqin edir. Hekayənin, oxucunu axıradək intizarda saxlayan, maraqlı quruluşu, süjet xətti vardır. Əvvəlcə söhbət “oğru inək”dən gedir, bu isə özlüyündə oxucunun təəccübünə, heyrətinə səbəb olur. Ədib inəyin məhz insanlardan oğurluq öyrəndiyini elə inandırıcı, real həyatı detallarla təsvir edir ki, oxucuda şübhə yeri qalmır. Əsərdə pis xarakterin, mənfi adətin sirayətedici təsirini, əhvalatın reallığını əks etdirən hikmətli xalq məsəlindən ibarət epiqraf verilmişdir: “Atı atın yanına bağlasalar, ya halını götürər, ya xasiyyətini”. Bu mənali epiqraf hekayənin əsas leymotivini təşkil edir. “Saqqallı uşaq”da olduğu kimi, burada da ədib təlqin etmək istədiyi ideyanın bədii ifadəsi üçün əvvəlcədən müəyyən zəmin, fon yaradır. Ədibin, həm də oxuların maraq, intizar və gülüşünə

səbəb olan mətləbin, ideyanın aydınlaşması, reallığı üçün bu fonun əhəmiyyəti böyükdür. “Çox maraqlı, çox qəribə və çox bilməli bir məsələ budur ki, həmin allahın heyvanı harada, nə vaxt və kimdən bu oğruluğu öyrənibdir”. Ədibi düşündürən, oxucunun marağına səbəb olan əsas mətləb budur. “Saqqallı uşaq”da məqsəd divarı yazanın kim olduğunu, onun gülünclüyünü, miskinliyini satirik şəkildə əks etdirmək idisə, burada da əsil oğrunu, oğurluğun mənbə və səbəbini aşkar edib hədəfə almaq məqsədi izlənir. Süjetin sonrakı mərhələsində “müəmma” açılır: “Oğru inək” Qaraqılıqlı Məşədi Nəcəfdən alınıb, o isə inəyi Qiyamədinli məşhur “oğru Musa”dan almışdır. Maraqlı burasıdır ki, C.Məmmədquluzadənin arxivində saxlanan qeyd dəftərindəki kiçik bir yazı ilə “Oğru inək” hekayəsinin məzmunu bir-birinə uyğun gəlir. 1939-cu ildə “Revolyusiya və kultura” jurnalının 6-ci nömrəsində ədibin bu qeydlərindən nümunələr çap olunmuşdur. O, bu müxtəsər qeydləri “Molla Nəsrəddin” jurnalına karikaturalar çəkdirmək üçün, həmçinin felyeton və hekayələrində istifadə etmək üçün yazmış. Həmin qeydlərdən biri belədir: “İtən dananın izini axtarırlar. Qiyamədinli kəndində, Qarabağda müsəllaya çıxıb yağış istəyəndən sonra ogruların izini axtarırlar”⁶³.

Ədibin “Oğru inək” hekayəsində də Qiyamədinli kəndi oğru-quldur yuvası kimi təsvir olunur. Oğru inək də Qiyamədinli kəndinin sakini oğru Musadan alınmışdır, inək “oğurluğu” öz sahibi Musadan öyrənmişdir. Ədib qeyd dəftərində adını çəkdiyi kəndi sonra qələmə aldığı hekayədə belə təsvir edir: “Qiyamədinli

⁶³ “Revolyusiya və kultura” jurnalı, 1939, № 6, səh. 69.

bir böyük obadır və qədimdən oğurluqla şöhrət tapıbdır. Yادима gələn budur ki, keçmiş əyyamda ədliyyə məhkəmələrinin işlərinin çox hissəsi qiyamədinlilərin oğurluq işlərindən ibarət olardı...”⁶⁴

Hekayədə yazılıçı müşahidəsi, həyat hadisələrini öyrənməyin bədii yaradıcılıqda rolü barədə mülahizələrlə ədibin qeyd dəftərindən gətirilən nümunə arasındada da yaxın əlaqə, uyğunluq vardır.

Həmidə xanım öz xatirələrində Təbrizdən qayıtdıqdan sonra ailə vəziyyətlərini təsvir edir və bu hekayənin mövzusu, yazılmış tarixçəsi barədə də müxtəsər məlumat verir: “Əmim oğlu Əliş biza bir sağmal inək göndərdi. Yeri gəlmışkən onu da deyim ki, bu inək Mirzə Cəlilin “Oğru inək” hekayəsi üçün mövzu oldu”⁶⁴.

Hekayədə əsas kinayəli fikir arxasında humanist ədibin müsbət idealı dayanmışdır, insanlar, “oğurluq darülfünunundan” deyil, mərifət, insaniyyət, düzlük darülfünunundan diplom almalıdırlar. Oğurluq insan ləyaqətinə, insan şərafətinə qara ləkədir. “Oğru inək” hekayəsinin tərbiyəvi əhəmiyyəti də məhz mənfi adətlərə, oğurluq, quzdurluq, tüfeyli həyat sürmək, başqalarının hesabına varlanmaq ehtirasına qarşı nifrət duyguları təlqin etməsindədir.

“İki alma” da bədii kompozisiya baxımından “Saqqallı uşaq” və “Oğru inək” əsərlərinə yaxındır. Ədib süjetin təxminən yarısına qədər uşaq tərbiyəsi, uşaq xarakterinin bu və ya digər cəhətindən söhbət açır, əhvalatı nəql edən birinci şəxsin timsalında mahir

tərbiyəçi surəti yaradır. Bundan sonra müqayisəyə keçərək, əsas mətləbə, problemə toxunur. Hekayənin ideyası, ədibin fəlsəfi-idraki düşüncələri də məhz bu müqayisə və qarşılaşdırmadan meydana çıxır. “İki alma”da köhnə tərbiyənin, burjua fəlsəfəsi ehkamlarının “dilənçiyyə ianə verməmək” barədə mənasız, çürük nəzəriyyənin həyatla daban-dabana zidd olduğu real əks olunmuşdur. Ədib bunu balaca bir uşağın əlindəki iki almadan birini özü yaşıda dilənçiyyə verməsi, bundan həm uşagın, həm də atasının qəlbən, ruhən yüngüllük, sevinc hiss etməsi kimi təbii, həyatı və çox sadə bir detalla ifadə edir. Çünkü uşagın zehni hələ korlanmamışdır, burjua fəlsəfəsinin insanlıq zidd, qeyri-bəşəri uydurmaları onun şüuruna, qəlbinə təsir etməmişdir. Odur ki, uşaq dilənçiyyə ianə verməklə hətta öz ziyanlı atasına nümunə göstərir, onun qəlbini kövrəldir, duygusuna, hissinə təsir edərək, humanist fikirlərin həqiqiliyinə yəqinliyi qüvvətləndirir. Ehtiyacı olanlara qayğısız münasibət bəsləyənlərə qarşı sadəlövh, təmiz uşaq xarakterini qoymaqla ədib bədii həqiqət dili ilə təsdiq edir ki, yaxşılıq, insanpərvərlik, qayğıkeşlik, yıxılanın əlindən tutmaq və s. nəcib xüsusiyyətlər insan təbiətinin zinətidir. Bunlar hər bir insanda hələ uşaqkən mövcuddur, burjua fəlsəfəsinin zərərli təbliğati isə bu gözəl keyfiyyətləri korlayır, ona mürtəce istiqamət verir. Ədib yazır: “Ola bilər ki, oğlum da yekələndən sonra, bir para alımların “küçədə dilənçiyyə ianə verməyiniz” nəsilətini eşidəndən sonra, onları küçədə görəndə mənim kimi üz çöndərəcəkdir. Ancaq hələ ki,indi oğlum bu işləri başa düşmür və onunçün də iki almanın birini yetim uşağı verir”.

⁶⁴ Məmmədquluzadə H. Mirzə Cəlil haqqında xatirələrim, Bakı, Azərnəşr, 1967, səh. 146.

Bəşəri dərdlər böyük humanist C. Məmmədqulu-zadəni həmişə düşündürmüdüdür. İnsana qayğı, ehtiyac içərisində olanlara kömək əli uzatmaq kimi yüksək bəşəri hisslər, yalançı, saxta burjua təbliğatının ifşası ədibin bir pərdəlik "Lal" pyesində də həzin bir lirika ilə ifadə olunmuşdur. "İki alma" hekayəsi ilə bu pyes arasında mövzu və ideyaca yaxınlıq uyğunluq var. Hekayədə burjua "mədəniyyətfruşluğun"dan, filosofların qondarma nəsihətlərindən uzaq olan bir uşaq kimsəsiz bir yetimə, dilənciyə əl tutursa, "Lal" pyesində də acıñdan nalə təpən iki yetim uşağa sənəti, milliyyəti, kimliyi məlum olmayan lal-kar bir adam qəhmər çıxıb, qayğı və nəvaziş göstərir. "Intelligent", "çinovnik" və "mömin" dən - yalançı burjua şüərləri, dini təbliğatla beyni doldurulmuş ziyanlardan fərqli olaraq, bu lal adam insanpərvərdir, qayğıkeşdir, şəxsi mənfəət hissələrindən uzaqdır. Beləliklə, ədib "İki alma" və "Lal" əsərlərində şuarçılıq, rəsmiyyətçilik kimi saxta burjua əxlaqi sıfətlərinə qarşı çıxır, məzлumları, kimsəsizləri himaya etmək, onlara qayğı göstərmək kimi insanı duyğuları təbliğ və təlqin edir. Hər iki əsərdə müəyyən ştrixlə, həzin lirika ilə göstərir ki, "kimsəsiz uşaqlara ancaq əsil insanı hissəleri hələ korlanmamış adamlar qayğı və mərhəmət hissi ilə yanaşarlar"⁶⁵.

"Saqqallı uşaq", "Atlar dayandı", "Oğru inək" və "İki alma" hekayələrində də ədib çox zaman kiçik işarə, ştrix və eyhamla bir aləm yaratır. Bədii paralel və müqayisələrdə, bu və ya başqa ictimai qəbahəti göstərmək istərkən, biz ədibin təbəssümünü acı gülüştən, yumorunu satirik gülüş və sarkazmindan aydın seçirik.

⁶⁵ Mir Cəlal. Cəlil Məmmədquluzadə realizmi haqqında, Bakı, 1966, səh. 45

QAYTARA BİLMƏDİLƏR...

İnqilabdan əvvəl öz dövrünün uzaqgörən, açıqfi-
kirli bir mütəfəkkiri kimi tanınan, ictimai eybəcərliklə-
rə, milli zülm və əsarətə qarşı kəskin mübarizə aparan,
avamlığa, geriliyə, qadın əsarətinə, dini mövhumata
qəzəblə gülən Cəlil Məmmədquluzadənin tənqid atəsi
inqilabdan sonra əsasən köhnəlik qalıqlarına, xarici ka-
pitala və sairəyə qarşı çevrilir. Mövzularında, yaradıcı-
lığının janr və üslub xüsusiyyətlərində, realizmində
yeni dövrün cizgiləri, əlamətləri, əks-səda və keyfiy-
yətləri meydana çıxır. Bu tamamilə təbii idi. Çünkü təzə
həyat, yeni ictimai münasibətlər ədəbiyyatın qarşısında
yeni tələblər qoyur, ədibə yeni mövzular, ideyalar
verirdi.

Bədii yaradıcılığı, mühərrirlik fəaliyyəti ilə bərabər
ədib sənət və ədəbiyyatın nəzəri məsələləri ilə də mün-
təzəm maşğul olur, əvvəlki ədəbi xəttini, estetik prin-
cip və görüşlərini yeni şəraitdə davam etdirirdi.

Ədib sənət və ədəbiyyatın qarşısında həyatılık,
xəlqilik, ideyahlıq, sadəlik, aydınlıq kimi mühüm, cid-
di tələblər qoyur. O, sənət və ədəbiyyatı ictimai məz-
mundan məhrum edənlərə, sənətlə həyat arasında ke-
çilməz sədd qoyanlara, xalqla yabançı, qəliz və anla-
şılmaz dildə danışanlara, qafiyəpərdəzliq ardınca qa-
çanlara düşməndir. Ədib yeni mövzulara, böyük qayə
və ideyalara biganəlik göstərən formalist ədəbiyyata,

şəirə qarşı çıxır, "ixtiyar məndə olsa, şeir nəşəsinə qədəğən edərəm, necə tiryək nəşəsi qədəğəndir" – deyirdi.

Sovet dövründə Cəlil Məmmədquluzadə günün vacib, aktual məsələlərindən yazırdı. İnqilabın ilk illərində Azərbaycan həyatında savadsızlığı ləğv etmək, milli-ziyalı kadrlar yetiştirmək, çadra əleyhinə mübarizə və qadın azadlığı, dilimizin, ədəbiyyatımızın saflığı, xəlqiliyi uğrunda mübarizədən əhəmiyyətli, vacib nə ola bilərdi? Ədibin "Saqqallı uşaqqı", "Şərq fakültəsi", "Taxıl həkimi", "Proletar şairi", "Şeir bülbülləri", "Sirkə", "Yuxu", "Qoşa balıncı", "İki alma", "İki qardaş", "Bəlkə də qaytardılar" və başqa hekayələri məhz dövrün belə vacib məsələlərini yiğcam süjetdə sənətkarlıqla əks etdirirdi. Lakin nədənsə bəzi müəlliflər "Bəlkə də qaytardılar" əsərini istisna etməklə, Mirzə Cəlilin sovet dövrü hekayələrini "az əhəmiyyətli, keçici məsələlərə" həsr olunmuş əsərlər - deyə qiymətləndirir⁶⁶, ədibin bu dövr hekayələrində "bəsitlik", realizmində "məhdudluq" görülür.

Sovet hakimiyyəti illərində Mirzə Cəlilin bədii cəhətdən zəif, tematik və ideyaca az əhəmiyyətli hekayələri vardır. Lakin bu fikri "Bəlkə də qaytardılar"dan başqa bütün nəşr əsərlərinə şamil etmək ədalətsizlik olardı. Zənnimizcə, "Hamballar", "Baqqal Məşədi Rəhim", "Şəhər və kənd", "Sarı" hekayələrini Mirzə Cəlilin inqilabdan sonra yazdığı zəif nəşr əsərləri kimi qiymətləndirmək olar. "Hamballar" və "Baqqal Məşədi Rəhim" in qələmə alındığı vaxta ədib həmin əsərlə-

rin əvvəlində xüsusi işarə edir. Bunlar Sovet hakimiyyətinin ilk illərində (1921-1923) yazılmışdır. "Şəhər və kənd", "Sarı" hekayələrinin də təxminən bu vaxtlar yaradığını ehtimal etmək olar. Qocaman ədibin bu əsərlərində mətləb kiçik olduğu kimi, bədii gülüş və sənətkarlıq qüdrəti də zəifdir. Bunları tematika, ideyalılıq, xəlqilik, milli və yerli kolorit, gülüşün təsiri və mənalılığı baxımından nəinki ədibin inqilabdan əvvəlki klassik hekayə-novellaları ilə, eyni zamanda, sovet dövründə yazdığı bir çox hekayələrlə də müqayisə etmək çətindir. Bunlardakı gülüş oxucunu dərindən həyəcanlandırmır, qəlbinin tellərini tərpətmir.

Mirzə Cəlil Azərbaycan bədii nəsrinin və ümumən ədəbiyyatının təşəkkül dövründə onlarla qiyamətli hekayə yazmış ki, bunlar dövrün ədəbi salnaməsinin ilk təməl daşları hesab olunur. Bu əsərlər sırasında adı xalq məsəlinə çevrilmiş "Bəlkə də qaytardılar" hekayəsi ayrıca mərhələ təşkil edir. "Bəlkə də qaytardılar" sovet dövrü bədii nəşrimizin klassik nümunələrindəndir. 1926-cı ildə qələmə alınmış bu əsər ədibin inqilabdan sonra yazdığı hekayələr içərisində mövzu aktuallığı, ideya-siyasi məzmunu, bədii sənətkarlıq xüsusiyyətləri ilə seçilir. "Bəlkə də qaytardılar" burjua-mülkədar qalıqlarına qarşı mübarizə mövzusunda yazılmışdır, yeni quruluşun tənəzzülə uğrayacağına boş xülyalarla gözləyən köhnə dünya pərəstişkarlarını satirik gülüşə hədəf etmişdir. Ədibin dediyi kimi, bu "politkaşunas həriflər" Azərbaycanda Sovet hökuməti qurulduğdan beş-altı il sonra da məhrum edildikləri imtiyazların, mülklərin geri qaytarılacağına böyük ümid bəsləyirdilər. Ədib "Bəlkə də qaytardılar" hekayəsində qələmə aldığı əhvalat və hadisəni orijinal və maraqlı

⁶⁶ Bax: Azərbaycan sovet ədəbiyyatı tarixi, I cild, Bakı, Azərb. SSR EA nəşriyyatı 1967. sah. 116.

bədii kompozisiya daxilində nəql edir: Kiçik bədii müqəddimə, artist Balaqədəşin Molla Nəsrəddini əksinqılabçalarla, "suçlu adamlar"la tanış etməsi və onları satirik boyalarla səciyyələndirməsi, son görüş, axır söz kimi dörd hissədən ibarət olan süjet vahid kompozisiya daxilində ustalıqla birləşdirilmişdir. "Bəlkə də qaytardılar" təkcə quruluşuna görə deyil, ideya və məzmununa, üslub xüsusiyyətlərinə görə də orijinal bir hekayədir. Burada təsvir olunan hadisələr 1920-26-ci illərdə Sovet İttifaqı və o cümlədən də Şura Azərbaycanın ictimai həyatında baş vermiş hadisələrlə bilavasitə bağlıdır.

Xarici hərbi müdaxilə, imperialistlər tərəfindən çar borclarının tələb edilməsi, müxtəlif ağır şərtlərə əsaslanan siyasi notalar, daxili əksinqılıbı ünsürlərin nəzərliliyi və başqa bu kimi tarixi həqiqətlər ədibin yaratdığı satirik tiplərin həyatiliyini, reallığını, inandırıcılığını göstərir, tarixi həqiqətlə bədii həqiqətin sənətkarlıqla verilmiş bədii vəhdətini nümayiş etdirir.

Bütün bunlar və başqa bir sıra həqiqətən olmuş əhvalatların təsviri, bədii təhkiyəyə, sənət dilinə uyğunlaşdırılması "Bəlkə də qaytardılar" hekayəsinin üslubuna publisistika xarakteri vermişdir. Odur ki, bu əsər ədibin digər klassik hekayələrindən dil və üslubundakı publisist ünsürlərin üstünlüyü ilə də fərqlənir.

"Bəlkə də qaytardılar" Mirzə Cəlilin yeni həyat və zəmanəti, insanları, xüsusilə müflis olmuş adamların mənəviyyatını illərlə, dərindən-dərinə müşahidəsi nəticəsində yaranmışdır.

Təsvir olunan hadisənin dörd-beş il bundan əvvələ aid olduğunu ədib xüsusi qeyd edir, nəhayət, kon-

kret olaraq tiplərlə 1923-cü ilin 12 iyununda tanış olduğunu xatırladır. Bu da mövzunun və yazıçı müşahidəsinin müəyyən tarixi şəraiti, müddəti barədə oxucuda aydın təsəvvür yaradır. Ədibin istər inqilabdən əvvəl, istərsə də sonra yazdığını bir sıra hekayələrdə olduğunu kimi, burada da Molla Nəsrəddin əmi hadisələrin bilavasitə iştirakçısıdır. Bütün əhvalat onun dilindən nəql olunur. Kinayə və gülüşün istiqamətini o müəyyən edir. Öz mənalı, incə və düşündürücü eyhamları ilə, tərəfi-müqabilinə verdiyi suallarla, "bəlkə də qaytardılar" ümidi ilə yaşıyan əksinqılıbçuların sorğu-sualına verdiyi cavablarla satirik gülüşün təsirini güçləndirir. Oxucunun şüruruna öz örtülü, qeyri-müstəqim, lakin hekayənin bütün fabulasında aşkar görünən tendensiyalı ideyanın nədən ibarət olduğunu da aydınlaşdırın Molla əmi surətidir. Bu surətlə Balaqədəş obrazının qarşılıqlı münasibətləri, səhbətləri fonunda biz əsərin əsas mənfi qəhrəmanları və ideya-bədii xüsusiyyətləri ilə dərindən tanış oluruq. Hekayədə təsvir olunan xəyalpərvərlər, satirik tiplər Molla əmiyə və bəlkə bu ədəbi priyomla oxuculara komik artist Balaqədəşin dilindən təqdim olunur. Təqdim hədəflərinin gülünclüyünü, onların miskin arzusu ilə həyat arasında dərin ziddiyət və uçurumu daha qabarık, təsirli vermək üçün ədib komik artistdən, satirik şairdən, konsert məclislərindən də gülüş vasitəsi kimi istifadə etmişdir. Molla əminin də, oxucunun da "suçlu adamlarla" ilk tanışlığı maraqlı bir mükəlimə ilə başlayır.

Balaqədəşin dili ilə ədib köhnə dünya hərislərini əsil gülüş hədəfləri kimi səciyyələndirir. Burada istəristəməz Mirzə Cəlilin 1906-ci ildə yazdığını "Sizi deyib gəlmışəm" program felyetonundakı məşhur sözlər ya-

da düşür: "...Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza". Çünkü "Bəlkə də qaytardılar" ədibin sovet dövründə yazdığı program hekayə, şah əsəri idi və onun redaktə etdiyi "Molla Nəsrəddin" də bu zaman ən çox "bəlkə də qaytardılar" ümidi ilə yaşayan daxili və xarici düşmənlərimizə gülürdü. "Bəlkə də qaytardılar" hekayəsinin mənfi tipləri də əslində Molla Nəsrəddin əmiyə deyil, özlərinə, təmsil etdikləri sinfin vəziyyətinə gülürdülər. Balaqədəş onları da öz müsahibinə ətraflı şəkildə tanıdır.

Inqilabdan əvvəl on dörd karvansarası, yüz otuz yeddi tikilisi olan hacı həsəd, yalnız neftdən ildə yarım milyon qazanan Umudbəyov, "məşhur milyonçu və un taciri", çoxlu kəmi və dəyirman sahibi Tələfxanbəy oğlu, inqilabdan qabaq "nər-nər nərildəyən" Hacı Sultan "Bəlkə də qaytardılar" hekayəsinin əsas tənqid və gülüş hədəfləridir.

Bu tiplər Sovet dövlətinin tezliklə yixılacağına ümid bəsləyən, keçmişdəki cah-cəlalına, var-dövlətinə yenidən sahib olmaq xülyası ilə günlerini sayan burjuva-mülkədar qalıqlarının timsalıdır. Onlar qəzetlərdəki hər kiçik xəbərdən öz xeyirlərinə nəticə çıxarır, "bəlkə də qaytardılar" – deyə təsəlli tapırlar.

Əksinqilabçılar Molla əmidən də ümid gözləyir, adı qəzet xəbərlərindən bir işarə anlayıb-anlamadığını ondan soruşurlar. Onların xam xəyalla dolu "ağlın nə kəsir?" - sualına Molla əmi "ağlım bir şey kəsmir" – deyə cavab verir. Ölümə məhkum olan bu tiplər yazıçının kinayəli gülüşündən yaxa qurtara bilmirlər. Ədib onların timsalında bütün keçmiş cəmiyyətə, mülkiyyəti xalqın xeyrinə müsadirə olunmuş mülkədar və ka-

pitalistlər hakimiyyətinə gülür. Onların "saxlaya bilməyəcəklər", "hamısını qaytaracaqlar", "vallah, çox çəkməyəcək", "eh, allah kərimdir, bəlkə qaytardılar" – kimi əsassız, boş və mənasız arzularına gülür. Əvvəlki harınlıqları ilə indiki miskinlikləri arasındaki ziddiyətin gülməli bədii ifadəsini verir.

Hekayədə komik artist Balaqədəşin bulvara oy-naya-oynaya, çıtmış çala-çala tiplərin əsas təskinedici şüarı olan "bəlkə də qaytardılar" sözlərini tez-tez təkrar etməsi də çox təbii, inandırıcıdır.

C. Məmmədquluzadə hekayənin məzmununa, ideyasına uyğun mənali və komik adlar seçmiş ki, bu da ədibin hekayə və pyeslərində müəyyən bir xüsusiyyət təşkil edir. Hacı həsəd (milyonlarının əsil sahibi olmuş zəhmətkeşlərə həsəd duyğusundan az qalır ki, partlaya), Umudbəyov (əlindən alınmış var-dövlətinə yenidən sahib olmaq ümidi ilə yaşayır), Tələfxanbəy oğlu (keçmişdə milyonlarla pul, sərvət tələf edən, indiki zamanda isə varidatı tələf və zay olan bir şəxs), Hacı Sultan (keçmiş sultanlığının həsrətini çəkən, sultanlığından əsər-əlamət qalmayan bir əksinqilabçı). Ədib, Hacı Sultanın və həmfikirlərinin barəsində Balaqədəşin dilindən aşağıdakı mənali, təzadlı xarakteristikəni verir:

"Molla dadaş, sən bu namərd dünyanın işinə bax ki, bu əyləşən dostlarım bir-iki il bundan qabaq hərəsi bir neçə milyona pul demirdi. Amma indi allahdan gizli deyil, səndən niyə gizli olsun ki, Şura hökuməti indi bu biçarələri papiroş puluna möhtac eləyibdi. Ay namərd dünya!" Sonra Balaqədəş onları bir-bir səciyyələndirir, axırıncı barədə belə deyir: "Bu Hacı Sultandır ki, Nikolay vaxtında nər-nər nərildəyirdi və Martı-

nov qradonaçalnikə küçədə elə bir şallaq vurdu ki, səsi düz Peterburqa getdi çatdı. Genə o vədə Hacı Sultan ağaya bata bilmədilər".

Bələliklə, ədib mənfi tiplərin adları ilə vəziyyətləri, hərəkət və davranışları, keçmiş ilə indisi arasındaki təzad və uyğunsuzluq vasitəsilə satirik gülüş, güldürdüyü qədər də düşündürən öldürücü bədii gülüş yaratmağa müvəffəq olmuşdur.

Hekayənin "Axır söz" adlanan son epizodunda yaziçi hadisələrə yekun vurmaqla, oxucunu keçmiş idealizə edən, ötən günləri geri qaytarmaq arzusu ilə yaşayan sinfi düşmənlərə ürəkdən güldürür.

Kinayə ilə, mənalı bir rişxəndlə deyilmiş "bəlkə də qaytardılar" ifadəsi sərlövhədən tutmuş ta hekayənin son sətirlərinədək bir leytmotiv kimi səslənir. "Bəlkə də qaytardılar" orijinal ifadə kimi bu məzmunda ilk dəfə Cəlil Məmmədquluzadənin qələmindən çıxmışdır. Hekayədə dönə-dönə bədii təkrir məqamında işlənən "bəlkə də qaytardılar", "bəlkə də qaytardılar" sözləri tənqid hədəfinə çox sərrast vurulan gülləyə bənzəyir. Ədibin bir sıra müdrik, qanadlı sözləri kimi "bəlkə də qaytardılar" da xalqın dilində bir zərbi-məsələ çevrilmişdir. "Bəlkə də qaytardılar" müqtədir ədibimizin qələmi ilə kinaya və istehza, gülüş və sarkazm rəmzinə dönmüşdür.

"Bəlkə də qaytardılar" hekayəsi iyirminci illərin Azərbaycan bədii nəsrində hadisə idi. Sovet hakimiyətinin ilk illərinin ictimai hadisələrini, həyatda və insan şüurundakı ziddiyyətləri bir güzgü kimi əks etdirən bədii sənət nümunəsi idi. Bu əsər həm yazılılığı dövrdə, həm də xeyli sonralar bir sıra görkəmli ədiblərimizə təsir etmişdir. Ə.Haqverdiyevin "Kapitalizmlə

mübarizə", T.Ş.Simürgün "Hacı Salman", "Aldanmış ümid" hekayələri bilavasitə onun təsiri ilə yaranmışdır.

"Bəlkə də qaytardılar" Azərbaycan nasir və şairlərinin sonrakı nəslinə də öz qüvvətli ideya-estetik təsirini göstərmişdir. Mir Cəlalin "Mirzə Xəyal", Sabit Rəhmanın "Xəyal plov", xalq şairi Süleyman Rüstəmin "Kölgələrin röyası" əsərlərini buna misal göstərmək olar.

Azərbaycan xalq ədəbiyyatının dərin kökləri ilə bağlı olan müdrik Molla Nəsrəddin gülüşü bizim əsrin əvvəllərində Mirzə Cəlilin qüdrətli qələmi ilə yeni vüsət aldı. Təxminən bir əsrə qədərki dövrün Azərbaycan satirik ədəbiyyatı və gülüşü bu ölməz söz ustadının adı ilə bağlıdır. O, bizim mənəvi müasirimiz kimi bu gün də ədəbiyyatın ön cərgəsində öz ölməz əsərləri ilə addımlayırdı. Onun tematikası da, ideyaları da, bədii gülləyidir. Sənətkarlığı da indi belə müasir səslənir. Həyatımızda bir sira mənfi, yaramaz hallar görəndə Mirzə Cəlil yada düşür, onun yaratdığı ölməz obrazlar xatırlanır. Satiradan, yumordan, mübarizlikdən, sadəlik və xəlqilikdən səhəbat gedəndə Mirzə Cəlil sənəti dərhal göz öünüə gəlir. Əzilən Şərqi böyük ədibi Mirzə Cəlil müasir Azərbaycan ədiblərinin həqiqi sələfidir. S.Rəhimovun, Mir Cəlalin, Sabit Rəhmanın, S.Dağlıının, S.Qədirzadənin, Anarın və başqalarının hekayələrində Mirzə Cəlilin duzlu gülüşü hiss olunur.

Hələ inqilabdan əvvəl bədii nəşr, kiçik hekayə sahəsində güclü realist ədəbi məktəb yaradan böyük ədibin, bu gün olduğu kimi, gələcəkdə də davamçıları olacaqdır. Xalq yaziçisi S. Rəhimovun "Uğundu" povesti, Mir Cəlalin "Yolumuz hayanadır" romanının

müəyyən epizodları, istedadlı nasir İ.Hüseynovun "Kollu Koxa" povesti, gənc yazıçı Anarin "Molla Nəsrəddin 1966" silsilə hekayələri və s. C.Məmmədqulu-zadəyə həsr və ithaf olunmuşdur. Xalq şairi R.Rza ədi-bin yaradıcılığı, obrazları ilə bağlı bir silsilə şeir yazmışdır.

Mirzə Cəlil yaradıcılığı bu gün də öz müasirliyini qoruyub saxlamaqdadır.

İÇİNDƏKİLƏR

Müqəddimə.....	4
Adı əhvalatlarda böyük həqiqətlər	16
Xalq məişəti, ictimai ziddiyyətlərin təsviri.....	58
Dini mövhumat və despotizmin tənqidİ	109
Qadın azadlığı problemi	134
Ziyali surətləri	173
Balacalar və "saqqallı uşaqlar"	197
Qaytara bilmədilər.....	217

Çapa imzalanıb: 15.07.2015
Formatı: 70x100 1/16. Ofset çapı

Həcmi: 14.5

Sifariş № 174



Tel.: (+99470) 523 01 34
info@hedefnesrleri.az

AzF 286769



Hüseynov Firdun Cəlal oğlu – ədəbiyyatşunas, tənqidçi. Yaziçilar Birliyinin üzvü, filologiya elmləri doktoru (1973), professor (1979). 1933-cü il noyabrın 15-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu Nurs kəndində anadan olmuşdur. 1951-ci ildə Şahbuz kənd orta məktəbini bitirmişdir.

1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Universiteti bitirdiyi il Azərbaycan ədəbiyyatı tarixi kafedrası üzrə aspiranturada saxlanılmışdır (1959). Ədəbi yaradıcılığı 60-cı illərdən başlamışdır. Dövri mətbuatda 200-dən artıq elmi məqala dərc etdirmiştir. Klassik sənətkarların əsərlərinin tərtibində, nəşrində və təbliğində fəal çalışmışdır.

Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmiş, eyni zamanda elmi yaradıcılıqla ciddi məşğul olmuşdur. "Əli Nəzminin yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1964). "Cəlil Məmmədquluzadə nəşrində əsas problemlər" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir (1973). Azərbaycan ədəbiyyatı tarixi kafedrasına müdir seçilmiş (1978-ci ildə). Filologiya fakültəsində dekan müavini (1967-1970), dekan (1977-1980) vəzifələrində çalışmışdır.

1986-ci il avqustun 31-də vəfat etmiş. Bakıda dəfn olunmuşdur.